

AİLƏ TƏBABƏTİ

Bakı
Şirvannəşr
2024
1

Naşir Qəşəm İsabəyli

Ailə təbabəti

Tərtib edən

Hafizə İsmayılova

Bakı-Şirvannəşr-2024

260 səh.

83.3 Az (2)

A -----
054

© Tərtib edən H.İsmayılova, 2024

KİTABIN İÇİNDƏKİLƏR

1.1. Ailə təbabəti əhaliyə tibbi xidmətin ilkin pilləsi kimi.	3
1.2. Ailə təbabətində deontologiya. Tibb bacısının etika və deontologiyası anlayışı.	9
1.2.1. Tibb bacısının etikası və deontologiyasının prinsipləri.	10
1.2.2. Münasibətlərin qurulması qaydaları.	12
1.3. Ailə həkiminin tibb bacısının kommunikativ vərdişləri, hüquq və vəzifələri.	14
1.3.1. Ailə həkiminin tibb bacısının kommunikativ vərdişləri.	16
1.3.2. Ailə həkiminin tibb bacısının hüquqları.	16
1.3.3. Ailə həkiminin tibb bacısının vəzifələri.	18
1.4. Ailə həkimi tibb bacısının sahədə sanitar-maarif işinin təşkili və sanitar – gigiyenik tədbirlərin aparılmasında rolü, fəaliyyəti.	21
2.1. Sahə üzrə əhalinin demoqrafik göstəriciləri.	24
2.2. Sahə üzrə xəstəliklərin statistikası.	25
2.3.1 Sahə üzrə əhalinin, xroniki xəstəliklərin qeydiyyatının aparılması.	26
2.3.2 Xəstələrin dispanserizasiyası.	28
2.3.3 Tibbi sənədlərlə işləmə.	37
3.1. Ailə planlaşdırılmasında ailə həkiminin tibb bacısının rolu və fəaliyyəti.	47
3.2. Hamiləlik.	49
3.3. Diaqnostika.	51
3.4. Hamilə, zahı qadınların, yeni doğulmuşların patronajı, müayinə təqviminin tərtibi, qulluğun xüsusiyyətləri, gənc analara məsləhətlər.	52

4.1. Heriatriyanın əsasları.....	55
4.2. Ahıl şəxslərə sosial-tibbi yardımın təşkili.	56
4.3. Ahıl şəxslərdə tez-tez rast gəlinən problemlər və xəstəliklər, patronaj xidməti, qulluğun xüsusiyyətləri.	57
5.1. Yoluxucu xəstəliklərin epidemiyasının ümumi qanuna uyğunluqları	64
5.2. Yoluxucu xəstəliklərin klinik formaları, dövrləri.	66
6.2. Qızılçə.....	76
6.3. Məxmərək.....	80
6.5. Goy öskürək.....	84
6.7.Su çıçayı.	90
6.8 İmmunizasiya təqvim.	93
7.1. Vərəm. Etiologiya. Klinik əlamətləri.....	95
7.2 Vərəmin profilaktikası.....	99
7.3. Vərəmli xəstələrə qayğı ilə bağlı dövlət programı.....	100
7.4 Vərəm xəstəsinin aşkar edilməsi və onların dispanserizasiyası.	101
7.5 Ailə üzvlərinə və sahədə sanitər vəziyyətə nəzarət.....	103
8.1. Uşaq və yeniyetmələrdə piylənmə.....	103
8.1.1. Piylənmənin profilaktikası, pəhriz stolları, qulluq xüsusiyyətləri.....	106
8.2. Şəkərli diabet və növləri.....	109
8.2.1. Şəkərli diabetin profilaktikası, pəhriz stolları, qulluq xüsusiyyətləri. Diabetik komalar zamanı ilk tibbi yardım.....	111
8.2.2. Diabetik komalar zamanı ilk tibbi yardım.....	113
9.1. Şişlər. Təsnifatı.	116

9.1.1. Xoşxassəli şışlər.....	117
9.1.2. Bədxassəli şışlər.....	118
9.2. Onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə aparılan maarifləndirmə işləri.	120
Onkoloji xəstəliklərin profilaktikası.....	121
9.4 Yataq xəstəsi olan xərçəng xəstələrinə xüsusi qulluq qaydaları.. ..	122
9.5 Ağrı sindromu ilə mübarizədə ailə tibb bacısının taktikası.	124
10.1. Travmatizm. Təsnifikasi.....	126
10.2. Yumşaq toxumaların qapalı zədələnmələri (əzilmə, gərilmə, partlama, cirılma).....	128
10.3 Sınıqlar, çıxıqlar. Klinik əlamətləri. İlk tibbi yardım.	131
10.4 Nəqliyyat immobilizasiyası.	136
10.5 Sarğılar.....	138
11.1. Termiki yanıqlar. Klinik əlamətləri. İlk tibbi yardım.	141
11.2. Kimyəvi yanıqlar. Klinik əlamətləri. İlk tibbi yardım.	147
11.3 Elektrik yanıqları. Klinik əlamətləri. İlk tibbi yardım.	149
12.1 Ev şəraitində ambulator müalicənin yerinə yetirilmə prinsipləri.....	152
12.2.1 Banka.....	154
12.2.2. Xardal.	157
12.2.3. İsitqaçlar	160
12.2.4. Kompress.....	161
12.2.5. Buz qovuğu.....	162
12.2.4. Hirudoterapiya.....	164

12.3 Həkim təyinatının yerinə yetirmə şərtləri. Temperaturun, arterial təzyiqin ölçülməsi, nəbzin müayinəsi, dərmanların yeridilməyə yolları (intradermal, subkutan, intramuskulyar, intravenoz, intravenoz infuziya).....	167
12.3.1 Temperaturun ölçülməsi	168
12.3.2 Qan təzyiqinin ölçülməsi üçün ümumi qaydalar	172
12.3.3 Nəbzin müayinəsi	174
12.3.4 Dərmanların yeridilmə yolları	177
12.3.4.1 İntradermal inyeksiya etmə bacarığı.....	177
12.3.4.2. Subkutan inyeksiya etmə bacarığı.....	180
12.3.4.3 İntromuskulyar inyeksiya etmə bacarığı.....	185
12.3.4.4 İntravenoz inyeksiya etmə bacarığı.....	192
12.3.4.5 İntravenoz infuziya bacarığı.....	195
13.1.1 Hipetermiya	204
13.1.2. İsteriya.....	205
13.1.3. Epilepsiya	206
13.1.4. Bayılma.....	208
13.1.4. Kollaps.....	210
13.2.1. Mədənin yuyulması, imalələr, sidik kisəsinin kateterizasiyası.....	211
13.2.2. İmalə	213
13.2.3 Sidik kisəsinin kateterizasiyası.....	222
14.1. Anafilaktik şok. Klinik əlamətləri	225
14.2. Hipertonik kriz.....	229
14.3 Stenokardiya	231

14.4. Ağciyərlərin ödemi	233
14.5 Bronxial astma.....	235
15.1 Sağlamlıq imkanları məhdud şəxslərə (əlil, qazi, veteran) tibbi yardımın, reabilitasiya tədbirlərinin təşkili və qulluğun xüsusiyyətləri.....	237
15.2. Terminal hallar və reanimasiya tədbirləri.	240
15.2.1 Həyat və ölüm əlamətləri.....	242
15.2.2 Terminal hallarda aparılan reanimasiya tədbirləri.	243
15.2.2.1 Böyüklərdə Təməl Həyat Dəstəyi.....	246
15.2.2.1 Uşaqlarda (1-8 yaş) və körpələrdə (29 gün-1 yaş).....	250
15.2.2.3 Böyüklərdə və 1 yaşıdan yuxarı uşaqlarda hava yolunun yad cisimlə tixanması.....	252
15.2.2.4 Körpələrdə hava yolunun yad cisimlə tixanması.....	253
İstifadə olunan ədəbiyyat.....	257

Ailə təbabəti əhaliyə tibbi xidmətin ilkin pilləsi kimi.

Azərbaycanda özünə məxsus yer tutub inkişaf edən ailə təbabətinin tarixi , XX əsrin ikinci yarısına təsadüf edir. Dünyanın bütün ölkələrində olduğu kimi Azərbaycan Respublikasında da stasionardan kənar yardım əhaliyə göstərilən tibbi xidmətlər sırasında mühüm və başlıca yer tutur. Azərbaycanda ambulator-poliklinika sistemi sahə həkimi və yaxud sahə terapevti prinsipinə əsasən qurulmuşdur.

Qeyd etmək lazımdır ki, 1997-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən əhalinin sağlamlığının qorunması haqqında qanun qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli Fərmanı ilə tətbiq edilməyə başlamışdır. Həmin qanunun 13-cü maddəsində vətəndaşların tibbi sığortası, ilkin tibbi yardım, təcili təxirəsalınmaz və ixtisaslaşdırılmış tibbi yardım, müalicə və o cümlədən ümumi praktika (ailə) həkiminin fəaliyyəti haqqında ətraflı məlumatlar verilmişdir.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, ümumi tibbi praktika və ya ailə həkimliyi prinsipi cəmiyyətin inkişafından irəli gələn və icrasına ehtiyacı olan bir proses kimi yayılmaqdır.

ÜST-nin Avropa Regional Bürosunun Lüblyana konfransı (2001) qərarlarına uyğun olaraq Avropanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda (2002), Azərbaycan Səhiyyə Nazirliyində Azərbaycan Respublikasının “Ailə təbabəti” programı üzrə milli strategiyasının hazırlanması barəsində Azərbaycan Səhiyyə Nazirliyinin 2002-ci il 12 iyun tarixli 69 sayılı əmri verildi : “...Səhiyyə və tibbi təhsil sahəsində aparılan islahatlarla müvafiq olaraq respublikada əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini daha da yüksəltmək üçün ilkin tibbi yardım müəssisələrində ümumi həkim (ailə) praktikasının tətbiqinin təmin edilməsi vacib saylsın”.

Ailə həkimi və tibb bacısı yalnız xəstənin müalicəsini və müayinəsini istiqamətləndirən şəxs deyil, o həmçinin ailədə sağlam qidalanma, zərərli vərdişlərdən uzaqlaşmaq üçün lazım olan tədbirin görülməsi kimi məsləhətləri verir, eyni zamanda maarifləndirmə işini də həyata keçirir.

1.2. Ailə təbabətində deontologiya. Tibb bacısının etika və deontologiyası anlayışı.

Tibb bacısının peşə fəaliyyəti təkcə göstərilən xidmətlərin keyfiyyəti ilə deyil, həm də onun etik və deontologiya prinsiplərinə uyğun davranışları ilə qiymətləndirilir. Etik və deontoloji prinsiplərə ciddi əməl olunması tibb işçilərinin peşəkarlığının mühüm meyarına və pasiyent loyallığının artırılması programının tərkib hissəsinə çevrilmişdir. Hər bir ailə həkiminin tibb bacısı xəstələr, onların ailələri ilə necə münasibət qurmağı, həmkarları ilə bacarıqlı ünsiyyət qurmağı bilməlidir.

Tibbi etika - tibb işçilərinin peşə fəaliyyətində əxlaqi prinsiplərin nümayiş etdirilməsi ilə təmsil olunur. Etik standartlar mərhəmət, vəzifə, ləyaqət, şərəf və vicdan anlayışlarını özündə birləşdirir. Tibb bacısı öz istiqanlılığı, məhrivanlığı, sakitliyi, səbri, optimist münasibəti və məsuliyyəti ilə xəstələrdə sağalmalarına inam yaradır. Ailə həkiminin tibb bacısının daxili keyfiyyətləri onun duruşunda, jestlərində, mimikasında, nitqində, baxışlarında özünü göstərir.

Deontologiya ("vəzifə elmi") tibb işçisinin peşəkar davranışını üçün əxlaqi göstərişlərdir. Bu bölmə etik problemlərin həlli yollarını və onların qarşısının alınması yollarını təklif edir. Deontologiya ailə tibb bacısına aşağıdakı tələbləri qoyur: tabeçilik; tibbi məlumatların məxfiliyi; diaqnostika və müalicə prosesinin bütün iştirakçılara hörmətli, nəzakətli münasibət; öz səlahiyyətləri daxilində peşəkarlıq.

Tibb bacılarının etik davranış kodeksində etika və deonto-

logiya tam şəkildə öz əksini tapmışdır. Bu kodeks tibb müəssisəsinin işçilərinə gündəlik işlərini yerinə yetirərkən rəhbərlik etməlidir. Geyd etmək lazımdır ki, xəstələrə qarşı laqeyd münasibəti tibb bacısının şəxsi keyfiyyətləri, həyat çətinlikləri və digər hallarla əsaslandırıla bilməz.

1.2.1. Tibb bacısının etikası və deontologiyasının principləri.

Əhalinin tibbi xidmətinə yüksək tələblər şəraitində tibb işçiləri peşəkar fəaliyyətində etika və deontologiya prinsiplərinə ciddi əməl etməlidirlər. Tibb bacısının iş yerindəki davranışları mərhəmətə, istisnasız olaraq bütün xəstələrə ədalətli münasibətə, habelə tibbi xidmətin tamlığına və fərdi hörmətə (muxtariyyətə) əsaslanır.

Tam tibbi yardım prinsipi. Səhiyyə sisteminin mövcud qanunvericiliklərini, həmçinin etika və deontologiyani rəhbər tutaraq, tibb bacısı öz səlahiyyətləri daxilində tibbi xidmətlər göstərir:

- əhalinin bütün təbəqələrinə tibbi yardım göstərərkən peşəkarlıq nümayiş etdirmək;
- yüksək keyfiyyətli diaqnostika və qulluq xidməti, reabilitasiya, profilaktika üçün səhiyyə müəssisələrində mövcud olan bütün vasitələrdən, tibbi texnikadan istifadə etmək.

Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən davamlı tibbi təhsil sistemi işlənib hazırlanmışdır. Hər beş ildən bir tibb işçiləri, o cümlədən tibb bacıları ixtisasartırma kurslarından keçməlidirlər. Təlim tibb bacılarının səriştəsini artırmaq, yeniliklərlə tanış olmaq, nəzəri bilik və praktiki bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyır.

Muxtariyyət prinsipi. Etikanın bu əsas elementi xəstəyə

bir fərd kimi hörmət üzərində qurulur. Buna aşağıdakı hərəkətlər vasitəsilə nail olunur:

- Hədəf xəstədir. Tibb bacısı xəstə vətəndaşı ona verilən tapşırıqları yerinə yetirmək üçün alət və ya vasitə kimi qəbul etmir;
- Xəstələrin şəxsi məlumatlarının və xəstəlikləri barədə məlumatların məxfiliyini qorumaq vacibdir. Xəstələrin razılığı olmadan fotosəkil çəkilməməlidir (hətta peşəkar hesabat üçün də);
- Tibb bacısı xəstənin siyasi, dini baxışlarına və onun mədəni ənənələrinə hörmətlə yanaşmaya borcludur;
- Xəstənin diaqnostika və müalicə prosesi ilə bağlı öz qərarını vermək hüququ var. O, təklif olunan tibbi xidmətlərdən imtina edə bilər;
- Xəstədən tibbi müdaxilə üçün könüllü razılıq alınmalıdır;
- Tibbi müdaxilələrin hazırlıq mərhələsində tibb bacısı xəstə ilə müəyyən edilmiş prosedurların nüanslarını müzakirə edir.

Ağır xəstə, psixiatrik və yetkinlik yaşına çatmayan xəstələrin müalicəsi ilə bağlı qərarların qəbul edilməsinə görə məsuliyyət onların qanuni nümayəndələrinin üzərinə düşür.

Ədalət prinsipi. Vətəndaşlara tibbi xidmət göstərilərkən sosial statusuna, milliyyətinə, peşəsinə, gəlir səviyyəsinə və digər hallara görə ayrı-seçkiliyə icazə verilmir. Azərbaycan qanunvericiliyi və Etika Kodeksi vətəndaş cəmiyyətinin bütün təbəqələri üçün yüksək keyfiyyətli və ekvivalent tibbi xidmətə zəmanət verir.

Tibb bacılarından tələb olunur: “Zərər verməyin”. Xəstənin qohumları (hüquq qabiliyyətdən asılı olaraq) əks qərar verməkdə israr edərlərsə, tibb bacısı xəstənin öz qərarına əməl etməyə borcludur.

Mərhəmət prinsipi. Etika və deontologiya çərçivəsində tibb bacıları Paracelsi prinsipinə - “Yaxşılıq et”ə əməl etməyə

borcludurlar.

Etika və deontologiyada mərhəmət prinsipi tibb bacılarına ağırli prosedurları yerinə yetirməkdən imtina etməyə imkan vermir. Tibb bacısı səlahiyyətləri çərçivəsində xidməti vəzifələrini yerinə yetirməkdən yayınarsa CM-nin 124-cü maddəsi ilə üzrlü səbəb olmadan xəstəyə yardım göstərilməməsinə görə cəzalandırılır.

1.2.2. Münasibətlərin qurulması qaydaları.

Tibbi praktikada tibb bacısının deontologiya normaları istisnasız olaraq diaqnostika və müalicə fəaliyyətinin bütün iştirakçılara şamil edilir.

Tibb bacısı-xəstə münasibəti. Etik və deontoloji tələblər tibb bacılarını xəstələrlə münasibət qurarkən aşağıdakı qaydala rıa ciddi əməl etməyə məcbur edir:

- mehriban, təmkinli, mərhəmətli münasibət. Xəstəyə “siz” deyə müraciət edin, adını və ya soy adını söyləyin. Tibb bacısının nitqi quru olmamalıdır; Xəstə kobud danışsa belə təmkin göstərmək lazımdır;
- Yatrogenizmi təhrik etməmək üçün xəstənin özünün və xəstənin təmasda olduğu insanların diaqnozunu/müalicəsini müzakirə etmək qəti qadağandır.
- Digər tibb işçilərinin peşəkarlığı şübhə altına alına bilməz;
- Mürəkkəb, ağırli bir manipulyasiyadan əvvəl xəstəyə təyin edilmiş prosedura onun ehtiyacı olduğunu və həyata keçirilməsi mərhələlərini aydın şəkildə izah edir. Bu, xəstənin stress səviyyəsini azaldır.

Tibb bacısının inamlı və qətiyyətli tonu özünə inamını artırır. Tibb bacısı ətraf mühiti nəzərə alaraq xəstə ilə ünsiyyət qurmalıdır: onun təhsili, iş yeri, yaşayış şəraiti və s. Bütün xəstələr anlayış, şəfqət və qayğıya can atırlar. Amma onların məntiqsiz

tələbləri qəti şəkildə rədd edilməlidir.

Tibb bacısı ilə xəstənin qohumları arasında münasibətlər. Tibb bacısının xəstənin qohumları ilə söhbəti etika və deontologiya qaydaları nəzərə alınmaqla aparılır: Qohumlar çox emosional danişsalar da, tibb bacısı təmkinlə ünsiyyət qurmmalıdır. Münaqışə doğura biləcək məqamlardan nəzakətlə qaçmağı bacarmalıdır.

Tibb bacısı-həkim münasibəti. Tibbi təcrübənin effektivliyi birbaşa tibb bacısı ilə həkim arasındaki münasibətdən asılıdır. Buna görə də konstruktiv ünsiyyətə uyğunlaşmaq və etika deontologiya ilə bağlı qaydalara riayət etmək vacibdir. Tibb bacılarına aşağıdakı tabeçilik qaydaları tətbiq edilir:

- həkim təyinatları və göstərişləri , müxtəlif manipulyasiyaların aparılması dəqiq və vaxtında yerinə yetirilir;
- hətta gənc, təcrübəsiz həkimlərə qarşı hörmətsizliyə yol verməyin;
- xəstədə qəfil dəyişiklik və digər gözlənilməz vəziyyətlər barədə dərhal həkimə məlumat verin;
- Müalicə reseptlərinin yerinə yetirilməsinə şübhə edirsinizsə, xəstə olmadan həkimlə zərif şəkildə müzakirə edin. Aşağılayıcı ifadələr və yersiz sərtlik qəbul edilməzdür.

Həkim heyətində məhsuldar peşə fəaliyyəti və iş mühitinin qorunması üçün etika , deontologiya çörçivəsində problemlərin operativ şəkildə həll edilməsi vacibdir.

Tibb bacısı-tibb bacısı münasibəti. Gündəlik işlərində tibb bacıları qarşılıqlı hörmət göstərməli və komandada bərabər statusu tanımlıdır. Etika və deontologiya rəqabəti ləğv etmir, lakin o, münaqışəyə çevriləməlidir. Tibb bacıları arasında ünsiyyət qaydaları: nəzakətli, hörmətli münasibət; böyük təcrübəyə malik tibb bacıları peşəkar təcrübələrini yeni gələnlərlə bölüşürler; işə dair daha çox şərhələr xəstələr olmadan nəzakətlə çatdırılır; çətin hallarda və son dərəcə məşğul vəziyyətlərdə həmkarlar bir-birinə hər cür köməklik göstərirlər.

"Tibb bacısı - kiçik tibb işçisi" münasibəti. İş vəzifələrinin bir hissəsi olaraq tibb bacıları kiçik tibb işçilərin hərəkətlərinə nəzarət edirlər. Eyni zamanda, səlahiyyətinizi, tanışlığınıınızı və təhqiramız münasibətinizi aşmaqdan çəkinməlisiniz. İşlə bağlı məsləhətlər şəxsi, düzgün formada verilməlidir. Münasibətlər qarşılıqlı hörmət və hər bir tərəfin vəzifə təlimatlarına uyğunluq əsasında qurulur.

Xəstələr etika və deontologiyaya riayət edən tibb bacılarına etibar edirlər. Onlar tibb bacıları və həmkarları ilə məhsuldar əlaqələr qururlar. Sakit iş mühiti xəstələrdə stress səviyyəsini və həkimlərdə peşəkar tükənmə riskini azaldır. İşçilərin etik təriyəsi olmadan tibb müəssisəsi tibbi xidmətin keyfiyyətinə yüksək tələblərə cavab verə bilməyəcək. Xəstələrin şikayətlərindən və iş yerində qeyri-münasib davranışla görə töhmətlərdən yayınmaq üçün tibb bacılarına Etika Kodeksini hərtərəfli öyrənməyi və ya tematik təlimlərə yazılmış tövsiyə edirik.

1.3. Ailə həkiminin tibb bacısının kommunikativ vərdisləri, hüquq və vəzifələri.

Ailə tibb bacısı ailə həkiminin nəzarəti altında işləyi. Ailə tibb bacısının vəzifələri müxtəlif yaşda olan xəstələrə, profilaktika, diaqnostika, reabilitasiya və terapevtik tədbirlərə ehtiyacı olan manipulyasiyaları göstərməkdən ibarətdir. Tapşırıqların konkret siyahısı tibbi təşkilatın daxili nizamnaməsindən asılıdır.

Ailə həkiminin tibb bacısı nəyi bilməli və bacarmalıdır? Tibb bacısı səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası daxili sənədlərlə işləməli, əməyin mühafizəsi üzrə təlimatları bilməli, iş yerində yanğın təhlükəsizliyi texnikası ilə hərəkət etməlidir. O, psixologiya və deontologiya, tibb bacısının işinə aid olan bütün tibb sahələrini bilməlidir: ginekologiya; pediatriya; geriatriya; terapiya; daxili və yo-

luxucu xəstəliklər; otolarinqologiya; oftalmologiya; dermatologiya; cərrahiyə; psixiatriya; reabilitasiya.

Ailə tibb bacısı öz işi ilə bağlı məsələləri : tibbi statistikanı, sahədə sənədləşdirmə formalarını və saxlanma qaydalarını, xəstələrin sağlamlıq vəziyyətini bilməlidir.

Bədən temperaturunun ölçülməsi, antropometriya, fizioterapiya prosedurlarının aparılması, inyeksiyaların olunması kimi bacarıqlarına əlavə olaraq, ailə tibb bacısı aşağıdakıları bacarmalıdır:

- müasir İKT-dən istifadə etmək;
- qan və sidik testləri aparmaq;
- görmə və eşitmə keyfiyyətini təyin etmək;
- EKQ oxumaq;
- xarici tənəffüs funksiyasını yoxlamaq;
- dərmanları saxlamaq;
- himayədarlığı təmin etmək və həkim təyinatını yerinə yetirmək;
- kardiopulmoner reanimasiya tədbirləri həyata keçirmək.

Ailə tibb bacısının işində profilaktika heç də az əhəmiyyət kəsb etmir. O, immunologianın əsaslarını bilməli, xəstələrin və onların yaxınlarının həyat tərzini qiymətləndirməyi, pis vərdişləri və risk faktorlarını müəyyən etməyi bacarmalıdır. Alınan məlumatlara əsasən, tibb bacısı xəstəliyin qarşısının alınması üçün tövsiyələr hazırlayıır, gedışatını izləyir və nəticələri qiymətləndirir.

Ailə həkiminin tibb bacısı həkimə hesabat verir və onun rəhbərliyi altında tibb bacıları olur. Laborantlar, prosedur tibb bacıları, terapevtlər, mama-ginekoloqlar və pediatrlar və digər şöbələrin rəhbərliyi, tibb bacısı, həkimlər və ailə tibb bacıları ilə əməkdaşlıq edir.

1.3.1. Ailə həkiminin tibb bacısının kommunikativ vərdişləri.

Tibb bacısının **kommunikativ vərdişləri** (ünsiyyət bacarıqları) — xəstələrlə mehriban münasibətlər qurmaq, onlara da ha yaxın olma bacarığıdır. Ünsiyyət bacarıqlarının inkişafı həm qorunan insan həyatına, həm də peşəkar uğurlara səbəb olur.

Tibb sahəsində ünsiyyət bacarıqları nədir? Bu gün tibb bacısının ünsiyyət bacarıqlarının inkişafı böyük əhəmiyyət kəsb edir. Səhiyyə sahəsində aparılan müasir islahatlar, tibb işçilərinin funksiyaları genişləndirilir, xəstə ilə səmimi ünsiyyət qurmaq bacarığı onların uğurlu fəaliyyəti üçün zəruri şərtə çevrilir.

Bunun səbəbi xəstələrin problemləri haqqında məlumatların obyektiv qiymətləndirilməsi, onların aktiv müzakirə və müalicə və diaqnostika prosesini cəmləşdiri həmrəylik aksiyasına çevirməsidir. Bu aksiyanın məqsədi sağlamlıq uğrunda mübarizədə əhalinin şüurunda şəxsi məsuliyyət formalaşdırmaqdır.

Tibb müəssisəsinə kömək üçün gələn şəxs də ,tibb bacısına (bütün xirdalıqlarla) öz sağlamlıq problemləri haqqında məlumat vermək istəyi yaranmalıdır. Tibb bacısı onu dinləməyi, başa düşməyi və düzgün nəticə çıxarmağı bacarmalıdır. Tibb bacısının ünsiyyətcil təlim səviyyəsi, empatiyaya hazır olması onun peşəkar yetkinliyinin,müalicə və diaqnostika prosesində tapşırıqlarını yerinə yetirməyə hazır olduğunu göstəricisidir.

1.3.2. Ailə həkiminin tibb bacısının hüquqları.

Ailə tibb bacısı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş hüquqlardan istifadə edə bilər. Sahə üzrə xəstələrin müalicəsi və tibb məntəqəsinin işinin təşkili ilə bağlı məsələlərin müzakirələrində iştirak edir. Tibb bacısı qay-

ğı, işin təşkili və komanda işinin keyfiyyətini artırmaq üçün üsullar təklif edə bilər. Tibb bacısı lazımi məlumatları almaq və öz funksiyalarını yerinə yetirmək üçün rəhbərlikdən kömək tələb etmək hüququna malikdir.

Peşəkar inkişaf baxımından ailə tibb bacısı aşağıdakı hüquqlara malikdir;

- İstehsalat tapşırıqlarının yerinə yetirilməsinə,tabeliyində olan xidmətlər tərəfindən fərdi sifariş və tapşırıqların vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
- Ailə həkiminin tabeliyində olan xidmət və bölmələrin tibb bacısının fəaliyyəti ilə bağlı zəruri materialları və sənədləri tələb etmək və almaq;
- Ailə həkimi tibb bacısının səlahiyyətinə aid olan istehsalat və digər məsələlər üzrə müəssisə , təşkilat və idarələrdə qarşılıqlı əlaqədə olmaq;
- Öz səlahiyyətləri daxilində sənədləri imzalayır və təsdiq edir;
- Tabeliyində olan bölmələrin işçilərinin vəzifəyə təyin edilməsi, yerdəyişməsi və vəzifədən azad edilməsi barədə təqdimatlarını Tibb müəssisəsi rəhbərinə təqdim etmək ,onların irəli çəkilməsi və ya onlara qarşı cəzaların tətbiq ilə bağlı təkliflər
- Davamlı tibbi təhsil programında iştirak etmək;
- Kateqoriya əldə etmək üçün dövri sertifikatlaşdırmadan keçmək;
- Müəyyən edilmiş müddətdə ixtisasartırma və akkreditiyadan keçmək;
- Elmi və praktiki konfranslarda iştirak etmək;
- Peşəkar tibb birliliklərinin və icmalarının üzvü olmaq.
- Tibb işçisinin hansı ödənişlər və zəmanətlər hüququ var:
- İllik ödənişli məzuniyyət;
- Qeyri-müntəzəm iş qrafiki ilə işləmək üçün əlavə ödənişli məzuniyyət;

- Zərərli iş şəraitinə görə əlavə ödəniş (onlar müəyyən edildikdə);
- Həvəsləndirici ödənişlər;
- Təcrübə, ixtisas kateqoriyası və iş stajına görə bonuslar.

Məsuliyyət və fəaliyyətin qiymətləndirilməsi:

1.Ailə həkiminin tibb bacısı aşağıdakılara görə inzibati, intizam və maddi(bəzi hallarda cinayət) məsuliyyəti daşıyır:

2.Birbaşa rəhbərin rəsmi göstərişlərinin yerinə yetirilməməsi və ya lazıminca yerinə yetirilməməsi.

3.Əmək funksiyalarını və ona həvalə edilmiş vəzifələri yerinə yetirməsi və ya lazıminca yerinə yetirilməməsi.

4.Verilmiş vəzifə səlahiyyətlərindən qanunsuz istifadə , habelə onlardan şəxsi məqsədlər üçün istifadə .

5.Ona həvalə edilmiş işin vəziyyəti haqqında qeyri dəqiq məlumat.

6.Müəssisənin və onun işçilərinin fəaliyyətinə təhlükə yaradan təhlükəsizlik qaydalarının ,yanğın təhlükəsizliyi və digər qaydaların aşkar edilmiş pozuntularının qarşısının alınması üçün tədbirlərin görülməməsi.

1.3.3. Ailə həkiminin tibb bacısının vəzifələri.

Tibb bacısının vəzifələrinə vəzifə təlimatında, təşkilatın daxili nizamnaməsində, habelə birbaşa rəhbərlərin: baş tibb bacısının , həkimin əmr və göstərişlərində nəzərdə tutulmuş funksiyaların yerinə yetirilməsi daxildir.

Azərbaycan respublikasının qanunvericiliyinə uyğun olaraq, tibb bacısı peşə vəzifələrinin keyfiyyətlə yerinə yetirilməsinə cavabdehdir. Tibb bacısı lazımı qaydada yardım göstərmədikdə, fəaliyyətsiz olduqda və ya xəstəyə, həmkarlarına və ya müəssisənin əmlakına zərər vurduqda cəzalandırıla bilər. Məsuliyyət dərəcəsi zərərin nə qədər ciddi olduğundan asılıdır.

Rəhbərliyin əmrlərini, vəzifə təlimatlarında, daxili nizamnamələrdə və ya digər normativ sənədlərdə nəzərdə tutulmuş vəzifələri pis yerinə yetirdiyinə görə tibb bacısına töhmət verilə bilər. Tibbi avadanlıqların, alətlərin və ya digər əmlakın zədələnməsi cərimə ilə nəticələnə bilər.

Tibb bacısı təhlükəsizlik tədbirlərini pozarsa, proseduru yerinə yetirərkən səhvə yol verirsə və ya xəstənin sağlamlığına zərər vuran ya da ölümü ilə nəticələnən digər hərəkətlərə yol verirsə, o, işdən çıxarıla, tibb bacısı hüququndan məhrum edilə, hətta cinayət məsuliyyətinə cəlb edilə bilər.

1. Ambulator qəbuluna qədər özü və həkim üçün iş yerini təşkil edir: müxtəlif formaları, göndərişləri, ambulator xəstələrin tibbi sənədlərini, cihazları, alətləri, materialları aseptika qaydalarına uyğun hazırlayır.

2. Otağı sanitar-gigiyenik tələblərə cavab verən vəziyyətdə hazırlayır.

3. Dərmanların, alətlərin, sarğıların hesabatını aparır. İstehsal müddəti bitdikdə qeyd edir.

4. Tibbi avadanlıqların vəziyyətinə nəzarət edir, operativ şəkildə təmirə göndərir, silinir və yeni nüsxələri qəbul edir.

5. Xəstələrin həkim təyinatlarını və müayinələrini aparır, müayinənin nəticələrini ambulator kartında qeyd edir.

6. Sahadə xəstələrin fərdi və ümumi qeydlərini aparır.

7. Dispanser müşahidə qrupları təşkil edir.

8. Milli peyvənd təqviminə uyğun olaraq peyvəndin həyata keçirilməsinə nəzarət edir.

9. Xəstələri müxtəlif növ müayinələrə hazırlayır.

10. Diaqnostik, müalicəvi prosedurları reabilitasiya tədbirlərini müstəqil və ya həkimlə birlikdə həyata keçirir.

11. Riskli xəstələr arasında profilaktik müayinələri təşkil edir və onlara nəzarət edir.

12. Sağlam həyat tərzinin təbliği, sağlamlığa dair maarifləndirmə işləri aparır.

13. Xəstə yaxınlarına zəifləmiş ağır xəstələrə qulluq qay-

dalarını öyrədir.

14. Müxtəlif vəziyyətlərdə təcili yardım göstərir.

15. Mühasibat uçotu və hesabat sənədlərini aparır: usağın inkişaf tarixi, ambulator və dispanser müşahidə kartları, tibb bacısının iş gündəliyi və tibb sahəsinin pasportu.

16. Kiçik tibb işçilərinin işinə, həcmində və keyfiyyətinə nəzarət edir.

17. Tibbi tullantıları toplayır və məhv edir.

Ailə həkiminin tibb bacısının fəaliyyətinin qiymətləndirilməsi meyarları. Qiymətləndirmə meyarları səhiyyə müəssisələrində fərdi şəkildə yaradılır. Onlar sahə fəaliyyətini təhlil etməyə və göstərilən qayığının keyfiyyətini artırmağa imkan verir. İşin effektivliyini təyin edərkən, onlar sahə sənədlərini və xəstələrin cədvəllərindəki məlumatları rəhbər tuturlar.

Sahədə bir ailə tibb bacısının yüksək keyfiyyətli işinin əlamətləri:

- klinik müayinə zamanı xroniki qeyri-infeksiyon xəstəliklərinin (xroniki QiX) risk faktorlarının müəyyən edilmə tezliyinin azaldılması;
- birinci sağlamlıq qrupuna aid xəstələrin sayının artması;
- profilaktik müşahidələrin artması;
- xəstələrin profilaktik peyvəndlərlə və tibbi müayinəyə çağırıldığı zaman tam əhatə olunması;
- təcili yardıma müraciətlərin və xəstəxanaya yerləşdirmə nisbətlərinin azalması;
- sonrakı mərhələlərdə yeni diaqnozlu xəstəlikləri olan xəstələrin sayının azaldılması;
- ağır xəstələrin laborator, instrumental müayinə göstəricilərinin sabitləşməsi;
- xroniki QiX-lərdən əlliliyin və ölümün azaldılması.

Ailə həkimi tibb bacısı ambulator yardımın təşkilində müüm həlqədir. Xəstə baxımının keyfiyyəti onun səriştəsindən asılıdır. Buna görə də ailə həkiminin tibb bacısı rəsmi, funksional vəzifələrini davamlı və tam şəkildə yerinə yetirməlidir. O,

davamlı olaraq biliklərini yeniləməli və əlavə peşə təhsili kurslarında bacarıqlarını artırmalıdır.

1.4. Ailə həkimi tibb bacısının sahədə sanitar-maarif işinin təşkili və sanitar – gigiyenik tədbirlərin aparılmasında rolü, fəaliyyəti.

Müxtəlif növ xəstəliklərin qarşısının alınmasında tibb bacısının işinin əhəmiyyəti ilk növbədə bu işçinin ixtisas profilindən asılıdır:

- **Sahə tibb bacısı.** Xəstələrə sağlam həyat tərzinin qorunması məsələlərini izah edir, sağlamlıq məktəblərinin fəaliyyətində iştirak edir, əhalinin müraciət və tələbatına uyğun olaraq sağlamlaşdırıcı tədbirlər hazırlayır.
- **Palata tibb bacısı.** Xəstələrin və onların yaxınlarının sanitar-gigiyenik maarifləndirilməsi məqsədilə sağlam həyat tərzinin insanın gündəlik həyatında rolu haqqında məlumatların düzgün qavranılmasına yardımçı olur.
- **Patronaj tibb bacısı.** İxtisaslaşdırılmış üsullardan istifadə etməklə həkim tərəfindən təsdiq edilmiş sağlamlaşdırıcı tədbirləri həyata keçirir və sanitar maarifləndirmə işinə cavabdehdir.

Mədə-bağırsaq xəstəliklərinin qarşısının alınmasında tibb bacısının rolü

Qida keyfiyyətinin pisləşməsi, daimi stress, qida əlavələrinin sayının artması və istehlakın fasılısız artması mədə-bağırsaq trakti xəstəliklərinin yayılmasına təkan verir ki, bu da digər orqanların işində pozulmalara səbəb olur, çünki insan orqanizmi vahid, bir-birinə bağlı sistemdir.

İlkin mərhələdə mədə-bağırsaq xəstəliklərinin aşkarlanması onların uğurlu müalicəsi ilə birbaşa bağlıdır. Tibb bacıları xəstələri mədə-bağırsaq trakti xəstələrini düzgün qidalanma ilə bağlı maarifləndirir, endoskopik üsullardan istifadə etməklə

mütəmadi müayinələrin aparılmasının zəruriliyini izah edir (bu, xüsusilə yaşılı nəslə aiddir), xəstələri pis vərdişlərdən əl çəkməyə, sağlam həyat tərzi prinsiplərinə əməl etməyə sövq edir.

Yoluxucu xəstəliklərin qarşısının alınmasında tibb bacısının rolü.

Yoluxucu xəstəliklərin bir neçə əlaməti var: ağrı (baş ağrısı, əzələ, mədə və s.); ürəkbulanma, qusma; hərarət; ishal; öskürək; qaşınma; susuzlaşma.

Tez-tez xəstəliyin bu fizioloji təzahürləri psixoloji problemlərlə müşayiət olunur: mühakimə qorxusu, yaxınlarınızı yolxdurmaq qorxusu, işini itirmək qorxusu.

Emosional və fiziki gərginliyin çətin şəraitində tibb bacısı gigiyenik qayğı, qidalanma təmin edir, dinamik müşahidə aparıır (təzyiq, nəbz, bədən istiliyinin ölçülülməsi), qusmanın mövcudluğunu və nəcisin xüsusiyyətini qeyd edir. Tibb bacısı həmçinin həkimin göstərişlərinə əməl olunmasına nəzarət edir və bioloji material toplayır.

Yoluxucu xəstəliklərin qarşısının alınması xəstəyə və onun yaxınlarına xəstəliy törədən səbəblərin, infeksiyanın profilaktikasına yönəlmış sanitar-epidemiyaloji rejim qaydalarının izah edilməsi yolu ilə həyata keçirilir.

Qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında tibb bacısının rolü

Sağlamlıq mərkəzləri və profilaktika kabinetləri əsasən yoluxucu olmayan xəstəliklərin qarşısının alınmasına cavabdehdirlər. Bu bölmələrdə tibb bacısının funksiyaları aşağıdakılardır:

- şəxsi gigiyena qaydalaina riayət etməyin vacibliyini izah etmək;
- insanların sağlamlıq problemlərinə səbəb olan amillər haqqında məlumatlandırılması;
- xroniki xəstəliklərin inkişaf səbəbləri haqqında əhalini məlumatlandırmaq və onları pis vərdişlərdən imtina etməyə həvəsləndirmək məqsədi daşıyan fərdi və qrup

dərslərinin təşkili.

Dərslər söhbətlər, mühazirələr, seminarlar, sağlamlıq məktəbləri formatında keçirilə bilər.

Həmçinin, bu qurumlar əsasında maraqlananlar müalicəvi qidalanma, düzgün yuxu rejimi və zəruri fiziki fəaliyyətlə bağlı tövsiyələr ala bilərlər.

Xərçəngin ağrılaşmasının qarşısının alınmasında tibb bacısının rolü.

Xəstənin qənaətbəxş fiziki vəziyyətinin saxlanması ilə bağlı əsas vəzifələrinə əlavə olaraq, tibb bacısı əlavə maarifləndirmə işləri aparır. Bacarıqlı, izahatlı söhbət xəstəyə ya xəstəliklə barışmağa ya da ona qarşı davamlı mübarizə aparmaq üçün ilham almağa kömək edir.

Xərçəng xəstələri üçün xüsusi olaraq aktual olan problem, xərçəng diaqnozunu eşitmə qorxusu, buna görə də xəstəlik haqqında heç bir məlumatı qəbul etməmələri, müalicənin onlara heç vaxt təsir etməyəcəyinə inanmalarıdır.

Beləliklə, xərçəng xəstəsi öz diaqnozu ilə baş-başa qalır. Bu vəziyyətdə düzgün sözləri seçməli və öz peşəkar təcrübəsinə əsaslanaraq xəstəni sakitləşdirməli, onu yaşamağa sövq etməli və sağlamlıq uğrunda mübarizəyə hazırlamalı olan tibb bacısının rolü çox çətindir.

Diş xəstəliklərinin qarşısının alınmasında tibb bacısının rolu

Ağız boşluğunun sağlamlığı təkcə insanın estetik qavrayışına deyil, həm də baş boyun nahiyyəsində kəskin, xroniki ağrı, xərçəng və digər problemlərin olmamasına təsir göstərir.

Müxtəlif şiddətdə olan diş xəstəlikləri demək olar ki, hər bir insanda müşahidə olunur, buna görə də onların qarşısının alınması böyük əhəmiyyət kəsb edir.

Həddindən artıq şəkər istehlakı və gigiyena normalarına əməl edilməməsi ilə mübarizəyə yönəlmüş gigiyena maarifləndirici tədbirlər vasitəsilə diş xəstəlikləri profilaktikası həyata keçirilir.

Dış xəstəliklərinin qarşısının alınmasında tibb bacısının rolu xəstələrə söhbətlər, seminarlar, mühazirələr, sağlamlıq dərs-ləri və s. vasitəsilə müntəzəm ağız boşluğununa qulluqun vacibli-yini və düzgün qidalanma prinsiplərinə əməl etməyin vacibliyi-ni çatdırmaqdan ibarətdir.

2.1. Sahə üzrə əhalinin demoqrafik göstəriciləri.

Demoqrafiya (demo— xalq, qraphia — yazıram) — əhali artımının qanunauyğunluqları, onun sosial-iqtisadi şəraitdən, təbii amillərdən asılılığını, miqrasiyanı, əhali sıxlığını və onun paylanması öyrənən elmdir.

Əhalinin yüksək təbii artımı müşahidə olunan ölkələrdə aşağıdakı problemlər yaranır:

Məşğulluq problemi; Yoxsulluq; Aclıq; Müharibələr; Kütləvi savadsızlıq; Tibbi xidmətin keyfiyyətinin aşağı olması, xəstəliklərin yayılması; Ekoloji problemlər (su qıtlığı, zibilliliklərin artması, tıxac və s.).

Əhalinin aşağı təbii artımı müşahidə olunan ölkələrdə aşağıdakı problemlər yaranır:

Yaşlı əhalinin xüsusi çəkisinin artması; İşsizliyin artması; Təqaüd yaşıının artması; İmmiqrasiyانın artması.

Demoqrafik böhran.

Əhalinin təbii azalması. Təkrar artımın müasir tipinə (I tip) aid olan ölkələrdə ölüm hallarının sabitləşməsi şəraitində doğumun azalması təməyülü aydın nəzərə çarpir və bu da müntəzəm olaraq əhalinin təbii artımının azalmasına səbəb olur. Digər tə-rəfdən əhali arasında yaşlıların artması və uşaqların azalması, bununla yanaşı, bu prosesdə iqtisadi və sosial amillər də əsas rol oynayır: Urbanizasiya prosesinin sürətli inkişafı, şəhər həyat tərzinin geniş yayılması, qadınların ictimai istehsala cəlb olunması, əhalinin mədəni möişət və s. təlabatının kəskin şəkil-də artması, gec evlənmə, boşanma hallarının artması və uşağın

böyüməsi üçün zəruri olan ümumi "xərcin" artması və s. **Demografik böhrana** səbəb olan başlıca amillərdir.

Demoqrafiyanın əsas sahələrindən biri olan tibbi demoqrafiya demoqrafik proseslərin təsirini öyrənir. Demoqrafiya 2 hissəyə ayrılır.

1. Əhalinin statistikası, yəni əhalinin müəyyən bir vaxt üçün xarakteristikası.
2. Əhalinin dinamikası, yəni əhalinin müəyyən vaxt ərzində kəmiyyət dəyişməsi proseslərinin xarakteristikası.

Sahə üzrə demoqrafik göstəricilər əhalinin sağlamlıq vəziyyətini xarakterizə edir. Bu göstəricilər aşağıdakılardır:

1. Əhalinin hər 1000 nəfərinə görə yeni doğulanlar; 2. Əhalinin təbii artımı; 3. Körpə ölümü; 4. Perinatal ölüm; 5. Ümumi ölüm.

2.2. Sahə üzrə xəstəliklərin statistikası.

Əsas məqsəd sahədə əhalinin sağlamlıq vəziyyətini xarakterizə edən tibbi xidmətləri xarakterizə etmək, tibbi xidmətin fəaliyyətini planlaşdırmaq profilaktik tədbirlər işləyib yazırlamaq və görülən tədbirlərin effektivliyini qiymətləndirməlidir. Əhalinin xəstəliklərinin öyrənilməsi metodlarına tibb müəssisələrinə edilən müraciətlər, ölüm səbəbləri, tibbi profilaktik baxışlar aiddir. Əhalinin statistikası əhalinin miqdarı və tərkibi ni öyrənir. Bu zaman əhalinin tərkibi yaşı, cins, sosial qruplar, peşə və məşğulluğu, milliyəti və dili, təhsili və savadlılığı, ailə vəziyyəti, mədəni səviyyəsi, dini və b. nişanələr üzrə, məskunlaşması isə yaşayış yeri (şəhər və ya kənd), coğrafi yerləşməsi yeri, əhali sıxlığı və b. əsasən öyrənilir. Əhalinin bu əlamətlər üzrə öyrənilməsi əhalinin sağlamlıq vəziyyətini təhlil etmək və tibbi yardımın səmərəli planlaşdırılması və təşkili üçün lazımdır.

Tibbi statistika - tibb, gigiyena və səhiyyə ilə bağlı məsələ-

ləri öyrənən statistik elmlərin cəmidir.

Tibbi statistikanın 3 bölməsi vardır:

1. Əhalinin sağlamlıq statistikası – bütövlükdə əhalinin sağlamlığının vəziyyətini və ya onun ayrı-ayrı qruplarını tədqiq edir. Səhiyyə göstəricilərinin qiymətləndirilməsi ümumi qəbul olunmuş qiymətləndirmə səviyyəsi, müxtəlif regionlar üçün əldə edilən səviyyələr və dinamika ilə müqayisədə həyata keçirilir.

2. Səhiyyə statistikası – səhiyyə təşkilatları və personalının şəbəkəsi haqqında statistik məlumatların toplanması, işlənməsi və analizi məsələlərini həll edir. Tibbi təşkilatların fəaliyyətini təhlil edərkən əldə olunan məlumatlar standart səviyyələrlə, habelə digər regionlar üçün əldə edilən səviyyələrlə və dinamika ilə müqayisə edilir.

3. Klinik statistika – klinik, eksperimental və laborator tədqiqatlarının nəticələrinin işlənməsində statistik metodların işlənməsi. Tədqiqatın nəticələrinin etibarlılığını kəmiyyətcə qiymətləndirmək və bir sıra digər problemləri həll etmək imkanı yaradır.

2.3.1 Sahə üzrə əhalinin, xroniki xəstəliklərin qeydiyyatının aparılması.

Xroniki xəstəliklərin qeydiyyatının aparılması əhalinin sağlamlıq vəziyyətinin izlənməsi və müvafiq tədbirlərin görüləməsi üçün vacibdir. Bu prosesin geniş təsviri aşağıdakı kimidir:

Kroniki Xəstəliklərin Qeydiyyatının Aparılması

Bu proses bir neçə mərhələdən ibarətdir:

1. Əhalinin Əhatə Olunması

İlkin məlumatların toplanması: Əhalinin sağlamlıq vəziyyəti haqqında ilkin məlumatların toplanması üçün kütləvi səhiyyə kampaniyaları həyata keçirilir. Bu kampaniyalarda anketlər doldurulur və ilkin müayinələr aparılır.

Sağlamlıq müayinələri: Sahə tibb işçiləri evlərə gedərək və ya səhiyyə müəssisələrində əhalinin sağlamlıq müayinələrini aparırlar. Xroniki xəstəliklərin simptomları və risk faktorları müəyyən edilir.

2. Elektron Sağlamlıq Məlumat Bazası

Elektron səhiyyə kartı: Hər bir pasient üçün fərdi elektron səhiyyə kartı yaradılır. Bu kartda pasientin bütün tibbi məlumatları saxlanılır.

Məlumatların sistemə daxil edilməsi: Toplanmış məlumatlar mərkəzi məlumat bazasına daxil edilir. Bu bazada pasientin adı, yaşı, cinsi, yaşayış yeri, xəstəlik tarixçəsi və aparılmış müayinələrin nəticələri qeyd olunur.

Məlumatların şifrələnməsi və məxfiliyi: Elektron məlumat bazasında saxlanılan məlumatların məxfiliyi və təhlükəsizliyi təmin edilir. Yalnız səlahiyyətli tibbi personal bu məlumatlara çıxış əldə edə bilər.

3. Müayinələrin Təşkili və Keçirilməsi

Daimi müayinələr: Xroniki xəstəlikləri olan pasientlər üçün mütəmadi müayinələr planlanır. Bu müayinələr vasitəsilə xəstəliyin inkişafı izlənir və lazımı tədbirlər görülür.

Müxtəlif müayinə metodları: Xroniki xəstəliklərin diaqnozu və təqibi üçün laborator müayinələr, tibbi baxış, klinik yoxlamalar və digər müayinə metodlarından istifadə olunur.

4. Məlumatların Yenilənməsi və Təhlili

Daimi yenilənmə: Pasientlərin sağlamlıq vəziyyətində dəyişikliklər olduqda, bu məlumatlar dərhal sistemə daxil edilir və elektron səhiyyə kartı yenilənir.

Məlumatların təhlili: Toplanmış məlumatlar təhlil edilərək əhalinin sağlamlıq vəziyyəti haqqında ümumi statistik göstəricilər hazırlanır. Bu göstəricilər əsasında səhiyyə siyasətləri və tədbirləri planlanır.

5. İnformasiya Mübadiləsi

Səhiyyə müəssisələri arasında məlumat mübadiləsi: Müxtəlif səhiyyə müəssisələri arasında məlumat mübadiləsi tə-

min edilir ki, pasientin tam tibbi tarixçəsi hər yerdə əlçatan olsun.

Pasientlərlə kommunikasiya: Pasientlərə sağlamlıq vəziyyəti və aparılmış müayinələr haqqında mütəmadi olaraq məlumat verilir. Həmçinin, onlara müvafiq tibbi göstərişlər və məsləhətlər təqdim olunur.

Bu mərhələlərin hər biri bir-biri ilə əlaqəli və koordinasiya olunmuş şəkildə həyata keçirilir ki, xroniki xəstəliklərin idarə olunması effektiv olsun və əhalinin sağlamlığı qorunsun.

2.3.2 Xəstələrin dispanserizasiyası.

Dispanserizasiya prosesi əhalinin sağlamlıq vəziyyətinin davamlı izlənməsi və xroniki xəstəliklərin idarə olunmasında mühüm rol oynayır. Bu yanaşma xəstəliklərin erkən mərhələdə aşkarlanması, müalicə tədbirlərinin vaxtında görülməsinə və xəstəliklərin ağrılaşmasının qarşısının alınmasına kömək edir.

Xəstələrin dispanserizasiya prosesi xroniki xəstəlikləri olan pasientlərin davamlı olaraq izlənməsi və lazımı tibbi yardımaların göstərilməsi üçün həyata keçirilir. Bu prosesin ətraflı təsviri aşağıdakı kimidir:

Xəstələrin Dispanserizasiyası

1. Risk Qruplarının Müəyyənləşdirilməsi

Xəstəlik növlərinə görə qruplaşdırma: Xəstələr müxtəlif xroniki xəstəliklərə görə qruplara ayrılır. Məsələn, diabet, ürək-damar xəstəlikləri, tənəffüs yolları xəstəlikləri və s.

Risk faktorlarına əsaslanan qruplaşdırma: Əlavə olaraq, yaş, cins, irsi faktorlar, həyat tərzi (siqaret çəkilməsi, fiziki fəallıq səviyyəsi) və digər risk faktorlarına görə xəstələr müxtəlif qruplara bölünür.

Xüsusi qrupların ayrılması: Hamilə qadınlar, yaşlılar, uşaqlar kimi xüsusi diqqət tələb edən qruplar ayrıılır və onlar üçün xüsusi müayinə və müalicə planları hazırlanır.

2. Daimi Müayinələrin Təşkili

Müayinə intervalları: Hər bir xəstəlik növü üçün müayinələrin keçirilmə tezliyi müəyyən edilir. Məsələn, diabet xəstələri üçün hər 3-6 ayda bir, ürək-damar xəstəlikləri olanlar üçün isə ildə bir neçə dəfə müayinə nəzərdə tutula bilər.

Təkrar müayinələr: Pasientlərin sağlamlıq vəziyyətinə görə təkrar müayinələr keçirilir. Bu müayinələrdə laborator analizlər, tibbi baxış və klinik yoxlamalar aparılır. Klinik müayinələrin əsas məqsədi : xəstəliklərin yaranmasına və yayılmasına səbəb olan halların öyrənilməsi və aradan qaldırılması, xəstəliklərin ilkin formalarının aktiv aşkar edilməsi və müalicəsi , mövcud xəstəliklərin residivlərinin , kəskinləşməsinin və ağrılaşmalarının qarşısının alınması.

İlkin və təkrar müayinələr: İlk müayinədə xəstənin ümumi sağlamlıq vəziyyəti qiymətləndirilir və təkrar müayinələrdə bu vəziyyətin dinamikası izlənir. Bu mərhələdən keçmək üçün səhər saatlarında ac qarına klinikaya gəlmək lazımdır. İlk növbədə , fiziki və emosional stressi istisna etmək vacibdir.

Qan testinin aparılması.

Qan ac qarına verilməlidir, əvvəlki müddət 12 saatdır. Bir gün əvvəl spirtli içkilər, yağılı qidalara qəbul etməyi dayandırılır.

Sidik analizi.

Sidik vermək üçün aptekdə xüsusi qab almaq lazımdır. Sidiyi toplamadan əvvəl xarici cinsiyət üzvlərinin tualeti tələb olunur.

Bəzi qidalara sidiyin rənginin dəyişirdiyi üçün(kök, çuğundur) bir gün əvvəl bunların qidası dayandırılır. Diuretik qəbul edən şəxslər 2 gün əvvəl qəbu etməyi dayandırmalıdır. Sidik nümunəsini topladıqdan sonra bir saat yarım ərzində laboratoriyyaya çatdırılmalıdır.

Nəcis analizi.

Tibbi müayinədən 3 gün əvvəl gizli qan üçün nəcis verər-kən yanlış müsbət nəticəni istisna etmək üçün ətli qidalara və dəmirlə zəngin qidalara , həmçinin peroksidaza və katalaza olan

tərəvəzlər (gül kələm, xiyar) yemək tövsiyyə olunmur. Bir neçə gün ərzində dəmir preparatları, askorbin turşusu qeyri - steroid iltihab əleyhinə dərmanlar, aspirin qəbul etməyi dayandırmaq vacibdir.

Ginekoloji yaxmanın götürülməsi.

Menstrual qanaxma zamanı çanaq orqanlarının Yolxucu və iltihabi xəstəliyi müalicə olunursa yaxma götürülmür. Planlaşdırılan tibbi müayinədən iki gün əvvəl yanlış nəticələrin alınmasını minimuma endirmək üçün cinsi əlaqəni istisna etmək, vaginal preparatlardan, duşlardan, tamponlardan istifadəni dayandırmaq lazımdır.

3. Profilaktik Tədbirlər

Sağlamlıq maarifləndirilməsi: Xəstələrə sağlam həyat tərzi haqqında məlumatlar verilir, düzgün qidalanma, fiziki fəallıq və zərərli vərdişlərin tərk edilməsi tövsiyə olunur.

Peyvəndlər və immunizasiya: Müəyyən xroniki xəstəliklər üçün nəzərdə tutulmuş peyvəndlər vurulur və immunizasiya proqramları həyata keçirilir.

Dərman profilaktikası: Lazım gəldikdə, xəstəliyin qarşısının alınması üçün dərman preparatları təyin olunur.

4. Fərdi Müalicə Planlarının Hazırlanması

Fərdi yanaşma: Hər bir xəstə üçün fərdi müalicə planı hazırlanır. Bu plana xəstənin sağlamlıq vəziyyəti, yaş, digər xəstəlikləri və risk faktorları nəzərə alınaraq daxil edilir.

Müalicənin monitorinqi: Təyin edilmiş müalicə planı üzrə xəstələrin vəziyyəti izlənir və lazım gəldikdə müalicə təzələnir və ya dəyişdirilir.

Müalicənin uyğunlaşdırılması: Müalicə prosesi pasientin həyat tərzi və gündəlik rejiminə uyğunlaşdırılır ki, müalicə dəha effektiv olsun.

5. İzləmə və Təqib

Daimi nəzarət: Dispanserizasiya çərçivəsində xəstələrə daimi nəzarət olunur, mütəmadi olaraq tibbi yoxlamalar keçirilir və lazım olduqda təcili tibbi yardım göstərilir.

Təxirəsalınmaz tədbirlər: Xəstənin vəziyyəti qəfil pisləşdikdə təcili tibbi tədbirlər görülür və xəstə xəstəxanaya yerləşdirilir.

Daimi əlaqə: Tibbi personal və xəstələr arasında daimi əlaqə saxlanılır. Bu, xəstələrin vəziyyətinin izlənməsi və müvafiq tibbi məsləhətlərin verilməsi üçün vacibdir.

Xəstələrin dispanserizasiyasının yaşlara görə aparılması, hər yaş qrupunun özünəməxsus tibbi ehtiyacları və risk faktorları nəzərə alınaraq həyata keçirilir. Bu yanaşma yaşa uyğun profilaktik tədbirlərin, müayinələrin və müalicənin planlaşdırılması üçün vacibdir. Aşağıda yaş qruplarına görə dispanserizasiya prosesinin təsviri verilmişdir:

1. Uşaqlar (0-18 yaş)

1.1. Yenidogulmuşlar və körpələr (0-1 yaş):

İllik müayinələr: Doğumdan sonra ilk 24 saatda və sonra müntəzəm olaraq (1 həftə, 1 ay, 2 ay, 4 ay, 6 ay, 9 ay və 12 ay) müayinələr aparılır.

Peyvəndlər: Milli peyvənd təqvimini üzrə lazımi peyvəndlər vurulur.

Böyümə və inkişafın izlənməsi: Boy, çəki, baş çevrəsi ölçülür, psixomotor inkişaf izlənir.

1.2. Erkən uşaqlıq dövrü (1-5 yaş):

İllik müayinələr: Hər il pediatr tərəfindən ümumi müayinə.

Peyvəndlərin davamı: Müvafiq yaş qrupunda olan peyvəndlərin vurulması.

Inkişafın qiymətləndirilməsi: Fiziki və intellektual inkişafın qiymətləndirilməsi.

1.3. Məktəbəqədər və məktəb yaşlı (6-18 yaş):

İllik müayinələr: Hər il pediatr və ya ailə həkimi tərəfindən ümumi müayinə.

Görmə və eşitmə yoxlaması: Müntəzəm olaraq görmə və eşitmə yoxlanılır.

Psixoloji və sosial inkişaf: Psixoloji vəziyyətin və sosial

adaptasiyanın qiymətləndirilməsi.

2. Gənclər və Gənc Yetkinlər (19-39 yaş)

İllik ümumi müayinələr: Ailə həkimi və ya terapevt tərəfindən ümumi sağlamlıq müayinəsi aparılır: qan təzyiqinin, bədən kütləsi indeksinin ölçülməsi, tam qan analizi(ESR, leykositlər, hemoqlobin), sidik, qanda qlükoza ,EKQ, flüoqrafiya.30-39 yaş :əlavə olaraq (göstərişlərə görə) qanda xolesterin.

Xüsusi müayinələr: Cinsi yolla ötürülən infeksiyalar, qidalanma pozuntuları və psixi sağlamlıq problemləri üçün müayinələr.

Təkrar müayinə üçün

Reproduktiv sağlamlıq: Qadınlar üçün ginekoloji müayinələr və kişilər üçün urologiya müayinələri.

Sağlam həyat tərzi: Qidalanma, fiziki fəallıq və zərərli vərdişlərin (siqaret, alkoqol) qarşısının alınması üzrə maarifləndirmə.

3. Orta Yaşlılar (40-64 yaş)

İllik ümumi müayinələr: Terapevt və ya müvafiq ixtisas həkimləri tərəfindən müayinə.

Xroniki xəstəliklərin müayinəsi: qan təzyiqinin ölçülməsi,BKİ bədən kütləsi indeksi,tam qan testi,sidik, qanda qlükoza ,qanda xolesterin,ürək- damar xəstəliklərinin riskinin qiymətləndirilməsi,göz içi təzyiqin ölçülməsi,EKQ, fluoroqrafiya.

Onkoloji yoxlamalar: Qadınlar üçün mammoqrafiya, kişilər üçün prostat spesifik antigen (PSA) testi və hər iki cins üçün kolonoskopiya.

Sümük sıxlığının yoxlanılması: Osteoporoz riskinin qiymətləndirilməsi və lazımlı gəldikdə müayinələr.

4. Yaşlılar (65 yaş və yuxarı)

İllik və yarımillilik müayinələr: Müntəzəm olaraq terapevt, kardioloq, endokrinoloq və digər ixtisas həkimləri tərəfindən müayinə.

Multimorbidite: Birdən çox xroniki xəstəliklərin idarə edilməsi və müalicə planlarının uyğunlaşdırılması.

Funksional testlər: Hərəkət qabiliyyəti, gündəlik fəaliyətlər, görmə və eşitmə kimi funksional testlərin keçirilməsi.

Dərman müayinəsi: Müxtəlif dərman preparatlarının istifadəsinin izlənməsi və dərmanların uyğunlaşdırılması.

Psixi sağlamlıq: Depressiya və demensiya kimi yaşlılıqla əlaqəli psixi sağlamlıq problemlərinin izlənməsi.

Bu yanaşma hər yaş qrupunun spesifik sağlamlıq ehtiyaclarını və risklərini nəzərə alaraq dispanserizasiyanın daha effektiv və hərtərəfli olmasını təmin edir. Yaş qruplarına uyğun müayinələr və profilaktik tədbirlər xəstəliklərin erkən mərhələdə aşkarlanması və vaxtında müalicə olunmasına imkan yaradır.

D (I) - sağlamlıq vəziyyətindən şikayət etməyən, dispanser müayinəsi zamanı kəskin, xroniki xəstəliklər və ya bədənin ayri-ayrı orqan və sistemlərinin disfunksiyaları aşkar etməyən, habelə vəziyyətində kiçik sapmalar olan sağlam vətəndaşlar. Əmək qabiliyyətinə təsir etməyən sağlamlıq (tərəqqi meyli olmadan);

D (II) - xroniki xəstəliklər, patoloji prosesin xronikiliyinə səbəb ola bilən kəskin xəstəliklər üçün risk faktorları olan praktiki sağlam vətəndaşlar (o cümlədən tez-tez və ya uzun müddət xəstə olan vətəndaşlar tez-tez (6 və ya) ildə bir dəfədən çox) və ya uzun müddət (ümumilikdə ildə 40 gündən çox) kəskin xəstəliklərdən əziyyət çəkirlər, habelə orqan və bədən sistemlərinin funksiyaları pozulmadan remissiyada olan xroniki xəstəlikləri olan vətəndaşlar).

D (III) - orqanızmin orqan və sistemlərinin funksiyaları pozulmuş və (və ya) dövri kəskinləşmə ilə xroniki xəstəlikləri olan vətəndaşlar.

Dispanser dinamik müşahidə qruplarının D (I-II), CSD-də olan şəxslər müvafiq profilli mütəxəssis həkimlər və yerli ümumi praktikantlar tərəfindən sonrakı dispanser dinamik müşahidəsi üçün dispanser uçotuna alınırlar.

D (IV) - əlil qrupu olan vətəndaşlar;

D (I-II) dispanser müşahidə qruplarına aid olan xəstələr profilaktika şöbəsinin ümumi praktikantında və ya yerli ümumi praktikantlarda qeydiyyata alına bilərlər.

Yetkin əhalinin tibbi müayinəsi sayəsində aşağıdakı nəticələrin əldə edilməsi gözlənilir:

- əhalinin sağlamlığının yaxşılaşdırılması;
- ilkin formada xəstəlikləri müəyyən etmək;
- əhali arasında arterial hipertensiya hallarının və lipid mübadiləsi pozğunluqlarının yayılmasının müəyyən edilməsi (bu şərtlərin vaxtında korreksiyası müvəqqəti əlliyyin, əlliyyin və infarkt və insultdan ölüm hallarının səviyyəsini azaldacaq);
- vərəmli xəstələri xəstəliyin ilkin mərhələsində müəyyən etmək və vərəmin epidemioloji vəziyyətini yaxşılaşdırmaq;
- ginekoloji xəstəliklərin, o cümlədən süd vəzilərinin, o cümlədən xərcəng xəstəliklərinin erkən aşkar edilməsini və qarşısının alınmasını təmin etmək;
- kişilərdə prostat xəstəliklərinin erkən aşkarlanması nail olmaq.

Klinik müayinə hər bir xəstəyə dörd göstəricini müntəzəm olaraq izləməyə imkan verir:

qan təzyiqi (normal - 130/85 mm c- süt. dən çox deyil)

qan qlükoza (normal - boş bir mədədə 5,5 mmol / l-dən çox deyil)

xolesterin səviyyəsi (normal - 5,0 mmol / l-dən çox deyil)

bədən kütləsi indeksi (BMI) - tip 2 diabet, ateroskleroz, arterial hipertensiya inkişaf riskini qiymətləndirməyə imkan verir.

Xəstələrin müayinəyə və müalicəyə cəlb edilmə qrafiki, xroniki xəstəlikləri olan pasientlərin vəziyyətinin izlənməsi və lazımı tibbi tədbirlərin vaxtında həyata keçirilməsi üçün vacibdir. Bu qrafikin hazırlanması və tətbiqi aşağıdakı mərhələlərdən ibarətdir:

Müayinəyə və müalicəyə cəlb edilmə qrafiki:

1. İlk Müayinələr

İlkin diaqnostika: Xroniki xəstəlik şübhəsi olan şəxslər ilkin müayinələrə cəlb edilir. Bu müayinələrə ümumi qan analizləri, sidik analizləri, şəkər testi, qan təzyiqi ölçmələri və digər diaqnostik testlər daxildir.

Ətraflı müayinələr: İlkin nəticələrə əsasən xəstəliyin təsdiqi üçün daha ətraflı müayinələr təyin edilir. Məsələn, ürək xəstəlikləri üçün EKG, exokardioqrafiya, tənəffüs sistemi xəstəlikləri üçün rentgen və ya spirometriya.

2. Daimi və Dövrü Müayinələr

Müayinə intervalları: Hər bir xroniki xəstəlik növü üçün müəyyən intervallarla müayinələr keçirilir. Məsələn, diabet xəstələri üçün hər 3-6 ayda bir, hipertoniya xəstələri üçün hər 3 ayda bir.

Təkrar müayinələr: Xəstənin vəziyyətinə görə müəyyən edilmiş vaxt intervalllarında təkrar müayinələr aparılır. Bu müayinələrdə xəstəliyin gedisəti izlənir və müalicə tədbirləri yenidən qiymətləndirilir.

Monitoring testləri: Müəyyən müayinələr təyin olunmuş qrafik üzrə həyata keçirilir. Bu testlərə qan şəkəri, lipid profili, böyrək və qaraciyər funksiyaları, qan təzyiqi və digər monitoring testləri daxildir.

3. Müalicə Planının Hazırlanması

Fərdi müalicə planı: Hər bir pasient üçün fərdi müalicə planı hazırlanır. Bu plana xəstənin yaş, cins, xəstəlik tarixi və digər tibbi faktorlar nəzərə alınaraq fərdiləşdirilmiş müalicə rejimi daxil edilir.

Müalicənin uyğunlaşdırılması: Müalicə planı pasientin həyat tərzi və digər tibbi şərtlərə uyğunlaşdırılır. Lazım gəldikdə, müalicə rejimi yenidən tənzimlənir.

Dərman müalicəsi: Xəstənin müalicəsi üçün təyin edilmiş dərmanlar müntəzəm olaraq yenilənir və dozası tənzimlənir.

4. Pasientlərin Maarifləndirilməsi və Təlimatlandırılması

Sağlamlıq maarifləndirilməsi: Xəstələrə xəstəlikləri və onun idarə olunması haqqında məlumat verilir. Sağlam həyat tərzi, düzgün qidalanma, fiziki fəallıq və zərərli vərdişlərdən uzaq durma haqqında tövsiyələr verilir.

Müalicə üzrə təlimat: Pasientlərə təyin olunmuş müalicə rejiminin düzgün yerinə yetirilməsi, dərmanların qəbulu və müayinələrə vaxtında gəlmələri barədə təlimatlar verilir.

5. Davamlı İzləmə və Təqib

Daimi nəzarət: Xəstələrin vəziyyəti mütəmadi olaraq izlənilir. Müayinələr nəticəsində əldə edilən məlumatlar pasientin tibbi kartında qeyd olunur və lazımlı gəldikdə müalicə tədbirləri tənzimlənir.

Daimi əlaqə: Xəstələrlə davamlı əlaqə saxlanılır, onların vəziyyəti və müalicə rejimi haqqında məlumatlar mütəmadi olaraq yenilənir. Tibbi bacısı pasientləri ilə mütəmadi olaraq əlaqə saxlayaraq onların müalicə prosesində qarşılaşıqları çətinlikləri həll edir.

Qəfil pisləşmə: Xəstənin vəziyyəti qəfil pisləşdikdə dərhal təcili tibbi yardım göstərilir və müalicə rejimi yenidən nəzərdən keçirilir.

6. Elektron Sağlamlıq Sistemlərindən İstifadə

Məlumatların elektron idarə edilməsi: Elektron səhiyyə sistemləri vasitəsilə pasientlərin sağlamlıq məlumatları saxlanılır, yenilənir və izlənir.

Təqvim və bildirişlər: Müayinələr və müalicə tədbirləri üçün elektron təqvimlər və bildirişlər istifadə olunur. Bu, pasientlərin vaxtında müayinələrə gəlməsini və dərmanlarını qəbul etməsini təmin edir.

Məlumatların paylaşılması: Səhiyyə müəssisələri arasında məlumat mübadiləsi təmin edilir ki, pasientin tam tibbi tərixçəsi hər yerdə əlcətan olsun.

Bu qrafikin hazırlanması və tətbiqi, xəstələrin müntəzəm olaraq müayinə olunması və müalicə prosesinin effektiv aparılması üçün vacibdir. Xroniki xəstəliklərin idarə olunmasında bu

yanaşma xəstəliklərin erkən mərhələdə aşkarlanması, vaxtında müalicə olunmasına və xəstəliklərin ağırlaşmasının qarşısının alınmasına kömək edir.

2.3.3 Tibbi sənədlərlə işləmə.

Tibbi sənədlərlə işləmə, xəstələrin tibbi məlumatlarının düzgün və tam şəkildə qeyd olunması, saxlanması və müvafiq şəxslərə çatdırılması prosesidir. Bu proses səhiyyə müəssisələrinin effektiv işləməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması və hüquqi tələblərə uyğunluğun təmin edilməsi üçün çox vacibdir. Tibbi sənədlərlə işləmə aşağıdakı mərhələlərdən ibarətdir:

1. Məlumatların Toplanması

İllkin məlumatların yığılması: Pasientin ilk müraciəti zamanı onun şəxsi məlumatları, xəstəlik tarixi, ailə anamnezi və mövcud şikayətləri haqqında məlumatlar toplanır.

Müayinə nəticələri: Müxtəlif diaqnostik testlərin və müayinələrin nəticələri (qan analizləri, rentgen, MRT və s.) tibbi sənədlərə daxil edilir.

Həkim qeydləri: Həkimlərin pasientlərə apardıqları müayinələr və məsləhətləşmələr zamanı əldə olunan məlumatlar qeyd olunur.

2. Məlumatların Sənədləşdirilməsi

Elektron sağlamlıq qeydləri (EHR): Ənənəvi kağız sənədlərdən fərqli olaraq, elektron sağlamlıq qeydləri məlumatların daha asan idarə olunmasına və paylaşılmasına imkan yaradır. Bu qeydlər pasientin bütün tibbi məlumatlarını bir araya toplayır.

Kağız sənədlər: Hələ də bir çox müəssisədə istifadə olunan kağız tibbi sənədlər, pasientin tibbi tarixçəsini və cari vəziyyətini əks etdirən əlyazma qeydləridir. (labaratoriya qeydləri, reseptlər, immunizasiya qeydləri)

Standart formalar: Tibbi sənədlərin vahid formatda olması məlumatların asan oxunmasını və analiz edilməsini təmin edir. (şəkil 1.)

3. Məlumatların Saxlanması

Təhlükəsizlik və məxfilik: Tibbi məlumatlar xüsusi məxfilik tələblərinə uyğun olaraq saxlanılır. Elektron sistemlərdə məlumatların şifrələnməsi və təhlükəsizlik tədbirləri tətbiq olunur.

Məlumatların ehtiyat nüsxələri: Tibbi məlumatların itirilməsinin qarşısını almaq üçün mütəmadi olaraq ehtiyat nüsxələri yaradılır.

Məlumatların uzunmüddətli saxlanması: Tibbi sənədlər hüquqi və tibbi tələblərə uyğun olaraq müəyyən müddət ərzində saxlanılır.

4. Məlumatların Yenilənməsi

Daimi yeniləmə: Pasientin tibbi vəziyyəti dəyişdikcə, yeni diaqnozlar, müalicə nəticələri və digər vacib məlumatlar sənədlərə əlavə edilir.

Diaqnoz və müalicə planlarının yenilənməsi: Pasientin vəziyyətinə uyğun olaraq diaqnoz və müalicə planları sənədlərdə müntəzəm olaraq yenilənir.

5. Məlumatların Paylaşılması

Müxtəlif mütəxəssislərlə məlumat mübadiləsi: Tibbi sənədlər pasientin müalicəsində iştirak edən müxtəlif mütəxəssislər arasında paylaşılır ki, hər bir mütəxəssis pasientin tam tibbi tarixçəsi haqqında məlumatlı olsun.

Pasientlərin məlumatlandırılması: Pasientlər öz tibbi məlumatlarına çıxış əldə edirlər və lazımlı gəldikdə bu məlumatları başqa tibbi müəssisələrə və ya həkimlərə təqdim edə bilirlər.

Hüquqi tələblərə uyğunluq: Məlumatların paylaşılması zamanı məxfilik və hüquqi tələblərə riayət edilir.

6. Analiz və Hesabatlar

Məlumatların analizi: Tibbi məlumatlar təhlil edilərək,

pasientin vəziyyətinin qiymətləndirilməsi və müalicə prosesinin effektivliyi müəyyən edilir.

Statistik hesabatlar: Səhiyyə müəssisələri tibbi sənədlərdə olan məlumatlar əsasında statistika hazırlayır. Bu statistika xəstəliklərin yayılması, müalicə nəticələri və digər vacib göstəricilər haqqında məl özumat verir.

Elmi tədqiqatlar: Tibbi sənədlərdə toplanan məlumatlar elmi tədqiqatlar üçün əsas mənbədir. Bu tədqiqatlar yeni müalicə metodlarının inkişafına və səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasına kömək edir.

7. Hüquqi və Etik Tələblər

Məxfilik və məlumatın qorunması: Tibbi sənədlərlə işləyərkən pasientlərin məxfiliyi qorunmalıdır. Bu, həm kağız, həm də elektron sənədlər üçün vacibdir.

Məlumatların doğruluğu: Tibbi sənədlərdə olan məlumatlar dəqiq və doğru olmalıdır. Bu, düzgün diaqnoz və müalicə üçün vacibdir.

Hüquqi uyğunluq: Tibbi sənədlərin idarə olunması zamanı ölkənin qanunvericiliyinə uyğun hərəkət edilməlidir.

8. Təlim və Maarifləndirmə

Tibbi personalın təlimi: Tibbi sənədlərlə işləyən personalın müntəzəm təlimlərdən keçməsi və yeni standartlarla tanış olması təmin edilir.

Pasient maarifləndirilməsi: Pasientlər tibbi sənədlərin idarə olunması və məxfilik tələbləri haqqında məlumatlandırılır.

Tibbi sənədlərlə düzgün işləmə, pasientlərin sağlamlıq və ziyyətinin dəqiq və tam şəkildə qiymətləndirilməsini və effektiv müalicə tədbirlərinin görülməsini təmin edir. Bu proses səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasına və səhiyyə müəssisələrinin daha səmərəli işləməsinə kömək edir.

Sənədlərə misal olaraq bunları göstərmək olar.



Gördüyünüz şəkil 1 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə aid "Uşağın Ambulator Kitabçası" formasıdır. Bu

forma, uşaqların ambulator müalicəsi və profilaktikası zamanı əldə olunan tibbi məlumatların qeydiyyatı üçün istifadə edilir. Aşağıda formanın tərkibi və istifadə qaydaları haqqında ətraflı məlumat verilmişdir.

Formanın Tərkibi və İstifadəsi

1. Tibbi Məlumatlar:

- Tibb müəssisəsinin adı və kodu: Uşağın müalicə aldığı tibb müəssisəsinin adı və kodu qeyd olunur.
- VESKS kodu: Vahid Elektron Səhiyyə Kart Sistemi kodu.

TQS № 112		Azərbaycan Respublikası Səhiyyə Nazirliyi	
MY		UŞAĞIN AMBULATOR KİTABÇASI (uşaq poliklinikaları üçün)	
2024-cü il		Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 nömrəli əmri ilə təsdiq edilmişdir 011525	
Tibb müəssisəsinin adı	<input type="text"/>		
Tibb müəssisəsinin kodu	<input type="text"/>		
VESKS kodu	<input type="text"/>		
USHAQ HAQQINDA MƏLUMAT			
Soyadı	<input type="text"/>	DAİMİ YAŞAYIŞ ÜNVANI	
Adı	<input type="text"/>	Rayon	<input type="text"/>
Atasının adı	<input type="text"/>	Şəhər	<input type="text"/>
Doğum tarixi	gün <input type="text"/> ay <input type="text"/> il <input type="text"/>	Kənd-1	<input type="text"/>
Cinsi: kişi <input checked="" type="checkbox"/> qadın <input type="checkbox"/>	Qan qrupu və rezus faktor	Kənd-2	<input type="text"/>
Daimi: <input type="checkbox"/> Müvəqqəti <input type="checkbox"/> yaşayır. <input type="checkbox"/> digər sahədən <input type="checkbox"/> Kəndən	köçmüsdür. Şəhər/kəndin adı	Mənzərə	<input type="text"/>
MÜƏSSİSƏDƏ QEYD ALINIR		QEYDİYYATDAN ÇIXARILIB	
HARADAN GÖLIB	Qeydiyyatdan çıxarılma sabibi (köçdiliyə zaman gediyi ünvanı göstərsin)		
gün <input type="text"/> ay <input type="text"/> il <input type="text"/>	gün <input type="text"/> ay <input type="text"/> il <input type="text"/>	gün <input type="text"/> ay <input type="text"/> il <input type="text"/>	gün <input type="text"/> ay <input type="text"/> il <input type="text"/>
gün <input type="text"/> ay <input type="text"/> il <input type="text"/>	gün <input type="text"/> ay <input type="text"/> il <input type="text"/>	gün <input type="text"/> ay <input type="text"/> il <input type="text"/>	gün <input type="text"/> ay <input type="text"/> il <input type="text"/>
gün <input type="text"/> ay <input type="text"/> il <input type="text"/>	gün <input type="text"/> ay <input type="text"/> il <input type="text"/>	gün <input type="text"/> ay <input type="text"/> il <input type="text"/>	gün <input type="text"/> ay <input type="text"/> il <input type="text"/>
gün <input type="text"/> ay <input type="text"/> il <input type="text"/>	gün <input type="text"/> ay <input type="text"/> il <input type="text"/>	gün <input type="text"/> ay <input type="text"/> il <input type="text"/>	gün <input type="text"/> ay <input type="text"/> il <input type="text"/>
Qeyd: Tibbi qeydiyyat zamanı qara və ya rəng göy yanan diyecekli qələmlə solşılı və aynı xəta doldurulmalıdır. Dizələşmə və dəyişikliklər yoxdur.			

Şəkil 1 Uşaqın ambulator kitabçası

2. Uşaq Haqqında Məlumat:

- Soyadı, adı, atasının adı: Uşağın tam adı.
- Doğum tarixi, cinsi və qan qrupu: Uşağın doğum tarixi, cinsi və qan qrupu haqqında məlumatlar.
- Daimi yaşayış ünvanı: Uşağın daimi yaşadığı ünvan.

3. Yaşayış Statusu:

- Daimi və ya müvəqqəti: Uşağın qeydiyyatda olduğu ünvanın daimi və ya müvəqqəti olduğunu göstərir.

- Yaşayış ünvanı dəyişiklikləri: Uşaq köçdüyü halda, yeni ünvan haqqında məlumatlar.

4. Müəssisədə Qeydiyyat:

- Müəssisədə qeydiyyata alınma tarixi: Uşağın tibbi müəssisədə qeydiyyata alınma tarixi.

- Haradan gəlib: Uşaq başqa bir müəssisədən göndərilib-sə, həmin müəssisənin adı və gəldiyi tarix.

5. Qeydiyyatdan Çıxarılma:

- Qeydiyyatdan çıxarılma tarixi: Uşağın tibbi müəssisədə qeydiyyatdan çıxarılma tarixi.

- Çıxarılma səbəbi: Uşaq başqa bir yerə köçübə və ya qeydiyyatdan çıxarılıbsa, səbəbi və gedilən ünvan göstərilir.

Formanın əhəmiyyəti: Bu forma uşaqların tibbi tarixçəsini sistemli şəkildə izləmək üçün çox vacibdir. Uşağın doğumundan etibarən bütün tibbi məlumatlar bu kitabçada toplanır və lazımlı gəldikdə həkimlərə və ya digər tibb işçilərinə təqdim edilir. Bu, uşağın sağlamlıq vəziyyətinin izlənməsi, profilaktik tədbirlərin vaxtında aparılması və xəstəliklərin erkən aşkarlanması üçün çox əhəmiyyətlidir.

Ümumi Məlumat

- Tamlıq və dəqiqlik: Formanın tam və dəqiq doldurulması vacibdir. Tibbi məlumatların düzgün qeyd olunması uşağın sağlamlıq vəziyyətinin daha yaxşı izlənməsinə kömək edir.

- Hüquqi və tibbi tələblərə uyğunluq: Forma hüquqi və tibbi tələblərə uyğun olaraq doldurulmalı və saxlanmalıdır.

- *Məxfilik: Uşağın tibbi məlumatları məxfi saxlanılmalıdır və yalnız müvafiq tibbi personal tərəfindən istifadə edilməlidir.*

Bu formanın düzgün istifadəsi uşaqların sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin artırılması üçün vacibdir.

Gördüyünüz şəkil 2 Azərbaycan Respublikasının Səhiyyə

TQS № 027		Azerbaijan Respublikası Səhiyyə Nazirliyi AMBULATOR KİTABÇADAN (xəstəlik tarixindən) ÇIXARIS		0014233
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-ci il tarixli 139 nömrəli məni tətbiq etmək üzrə qərarı				
Tətbiq mənimənəmə Tətbiq mənimənəmə kodu Gündəliklər tətbiq mənimənəmə kodu	VƏSƏL kodu	Ambulator kəsəcəməs (xəstəlik tarixindən) Növ		
Səsiyentin tətbiq edilən növü Səsiyentin tətbiq edilən növü				Pasiyentin FİN
PASIYENT HAQQINA MƏLUMAT		DAİMİ YASAYIŞ ÜNVANI		
Sənəd Adı Atəşmə adı Düyün növü Cəmi klip (qida) Qanaməzənə				Rəyon Şəhər Kənd/İ Kənd Ev/nömrə Telefon Qadın
İLDƏNİYİ (TƏRƏF ALDIĞI) MƏLUMAT				
İ (tətbiq etmənəmə adı İldənmiş yərdəcəsi İldənmiş yərdəcəsi Telefon				
Tətbiq: səsiyə <input type="checkbox"/> sənəd <input checked="" type="checkbox"/> sənəd Ölçəm forması MTS <input checked="" type="checkbox"/> baxıcı <input type="checkbox"/> polis vəzifəsi <input type="checkbox"/> Gündəliklər vətənə tarixi Dənci olma tarixi Cəmi tarixi				
Diagnostik mərkəz XHT-10-tara kod: <input checked="" type="checkbox"/> Olan vətənlək <input type="checkbox"/> İshas sənədindən aşkarlaşdırma <input type="checkbox"/> Xəstəlik sənədlər Xəstəliklər heçnənə tarixi Qida sənədləri				
Diagnostik mərkəz XHT-10-tara kod: <input type="checkbox"/> Olan vətənlək <input checked="" type="checkbox"/> İshas sənədindən aşkarlaşdırma <input type="checkbox"/> Xəstəlik sənədlər Xəstəliklər heçnənə tarixi Qida sənədləri				
Diagnostik mərkəz XHT-10-tara kod: <input type="checkbox"/> Olan vətənlək <input checked="" type="checkbox"/> İshas sənədindən aşkarlaşdırma <input type="checkbox"/> Xəstəlik sənədlər Xəstəliklər heçnənə tarixi Qida sənədləri				
Pasiyentin vətənə Qidə: Tətbiq edilən növə qədər yaxşıdır və ya tətbiq etmək dəyərli olduğuna görə qida tətbiq edilməlidir. Dəyərliyə və deyərliyinə yoxdur.				

Şəkil 2 Ambulator kitabçadan çıkışış.

mək və onları tibbi heyət üçün asan əlcətan etmək məqsədini daşıyır. Bu, həkimlərə xəstənin tibbi tarixçəsini anlamaqda və müalicənin effektivliyini qiymətləndirməkdə kömək edir.

Formanın düzgün doldurulması və saxlanması həm də hüquqi baxımdan vacibdir, çünki tibbi sənədlər hüquqi məsələlərdə sübut olaraq istifadə edilə bilər. Məlumatların tam və dəqiq olması pasiyentin müalicəsinin keyfiyyətini artırır və tibbi xidmətlərin ümumi səviyyəsini yüksəldir.

Gördüyünüz sənəd (Şəkil 3) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş "Uşaqların İcbari Dispanserizasiyasının Müayinə Vərəqi"dir. Bu form, uşaqların dispanserlərdə aparılan müayinə və nəzarətlərinin qeydiyyatı üçün istifadə olunur. Formun bölmələri aşağıdakı kimi izah edilə bilər:

Nazirliyinə aid "Ambulator Kitabçadan (Xəstəlik Tarixindən) Çıkarış" formasına aiddir. Bu forma, xəstənin ambulator müalicə zamanı aldığı tibbi xidmətlər və onun tibbi vəziyyəti barədə məlumatları özündə birləşdirir. Aşağıda formanın tərkibi və istifadə qaydaları haqqında ətraflı məlumat verilmişdir.

Formanın əhəmiyyəti: Bu forma pasiyentin ambulator müalicə prosesində əldə edilən bütün tibbi məlumatları sistemləşdir-

TQS № 112/2		Azərbaycan Respublikası Səhiyyə Nazirliyi UŞAQLARIN İCBARI DISPANSERİZASIYASININ MÜAYİNƏ VƏRƏQİ		014439
2024-cü il Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 29 dekabr 2016-cı il tarixli 100 nömrəli məni ilə təsdiq edilmişdir.				
Tibb mənzənnəsinin adı: Tibb mənzənnəsinin kodu:				
YESİK kodu:				
UŞAQ HAQQINDA MƏLUMAT:		DAİMİ YAŞAYIŞ ÜNVANI:		
Soyadı: Adı: Atasının adı: Doğum tarixi: Cins: kişi <input type="checkbox"/> qadın <input type="checkbox"/> Qan qrupu və rezus faktoru: <input type="checkbox"/> A <input type="checkbox"/> B <input type="checkbox"/> AB <input type="checkbox"/> O		Rayon: Şəhər: Kənd: Küçə: Ev nömrəsi: Telefon: Qeydiyyat nömrəsi:		
Qeydiyyatda istiqamət: poliklinikdən <input type="checkbox"/>				
Tibb mənzənnəsi Məsələ və müvafiq nömrə:		Həkim məsləhətinəmətinə notaları:		
Həkim - pediatr Həkim - nevropatolog Həkim - effalolog Vüqar cəməli Həkim - onkolog Həkim - stomatolog Həkim - dermatovenereolog Həkim - endokrinolog Həkim - urolog Mənsəb - ginekolog Digerlər:				
Klinikiş-sosial-disiplinər məsləhətinə notaları:				
Anemopatik məsləhət Anemiə təzyiqinə qəbul etməsi Gözər qəbuluyaqtanın təyini Eftimia qəbuluyaqtanın təyini Qanın təmizliyi məsləhəti Hələmət qılıç reaksiyası Plastigrafiya USM Rontgen EKQ				
Qeydi: Profiliatik məsləhətlər işlənilər yax qrupuna uyğun şərtlər. Qeydi: Tibb mənzənnəsi məsləhəti qazanma və ya tibb qılıç yoxsa dəyərsizliklərə məruz qalmaq və ya qazanma riskindən məhrüm olmaq.				

Şəkil 3 Uşaqların icbari dispanserizasiyasının müayinə vərəqi

du:

- Xüsusi bir kod (ehtimal ki, səhiyyə sistemi daxilində istifadə olunan bir referans).

4. UŞAQ HAQQINDA MƏLUMAT:

- Soyadı, Adı, Atasının adı: Uşağın soyadı, adı və atasının adı.

- Doğum tarixi: Uşağın doğum tarixi.

- Cinsi: Cinsi (kişi/qadın).

- Qan qrupu və rezus faktoru: Qan qrupu və Rh faktoru.

5. DAİMİ YAŞAYIŞ ÜNVANI:

- Rayon, şəhər, qəsəbə, küçə, bina və mənzil kimi ünvan

1. Yuxarı His-sə:

- Formanın Nömrəsi (TQS № 112/2): Formanın referans nömrəsi.

- Tarix: Formanın doldurulma ili (2024-cü il).

- Seriya Nömrəsi (014439): Formanın unikal nömrəsi.

2. Tibb müəssisəsinin adı və Tibb müəssisəsinin kodu:

- Müəssisənin adı və kodu kimi məlumatlar burada doldurulur.

3. VƏSN

məlumatları.

- Telefon: Əlaqə nömrəsi.

6. Qeydiyyatda olduğu poliklinikanın adı və Təsdiq edən həkim:

- Qeydiyyatda olduğu poliklinikanın adı və təsdiq edən həkimin adı.

7. Həkim müayinələrinin nəticələri:

- Müxtəlif ixtisaslaşmış həkimlərin (neyropatoloq, oftalmoloq, uşaq cərrahı, otorinolarinqoloq, stomatoloq, dermatovenerooloq, endokrinoloq, urolog, ginekoloq) müayinə nəticələri üçün ayrılmış hissə.

8. Köməkçi-diaqnostik müayinələrin nəticələri:

- Antropometrik müayinə, Arterial təzyiqin ölçülülməsi, Görmə qabiliyyətinin təyini, Eşitmə qabiliyyətinin təyini, Qanın ümumi analizi, Helmintə görə müayinə, Plantoqrafiya, USM, Rentgen, EKQ kimi köməkçi-diaqnostik müayinələrin nəticələri üçün ayrılmış hissə.

Formanın sonunda, profilaktik müayinələrin uşaqların yaş qrupuna uyğun aparıldığını qeyd edən bir hissə də mövcuddur.

Bu form uşağın sağlamlıq vəziyyəti, müayinə nəticələri və dispanserdə aparılan tədbirlər haqqında ətraflı məlumat vermək üçün doldurulur və səhiyyə müəssisələri tərəfindən qeydiyyatda saxlanılır.

Gördüyünüz şəkil 4 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə aid "Yoluxucu xəstəlik, kəskin qida zəhərlənməsi və qeyri-adi reaksiyalar haqqında" məlumat formasına (N.058) aiddir. Bu forma səhiyyə müəssisələrində yoluxucu xəstəliklər, kəskin qida zəhərlənmələri və digər qeyri-adi tibbi vəziyyətlər barədə məlumatları toplamaq və qeydiyyatını aparmaq üçün istifadə olunur.

Formanın tərkibi və istifadəsi.

1. Tibbi Məlumatlar:

- Xəstənin şəxsi məlumatları: Adı, soyadı, atasının adı, doğum tarixi, cinsi və yaşıdığı ünvan kimi məlumatlar.

TQS № 058	Azərbaycan Respublikası Səhiyyə Nazirliyi TƏCİLİ BİLDİRİŞ VƏRƏQİ 003610																									
2024-cü il (yoluxucu xəstəlik, kəskin qida və peşə zəhərlənmələri, peyvənd qarşı qeyri-adı reaksiyalar haqqında)																										
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-ci il tarixli 100 adımları ilə təsdiq edilmişdir																										
Tibb müəssisəsinin adı																										
Tibb müəssisəsinin kodu																										
Göndərildikdən tibb müəssisəsinin adı																										
Sənədiyə təsdiq edən sonadın növü	seriyası	nömrəsi																								
VESKS kodu																										
Qeydiyyatda olduğunu göstərən poliklinika																										
PASİYENT HAQQINDA MƏLUMAT		DAIMI YASATŞ ÜNVANI																								
Soyadı	Rayon																									
Adı	Şəhər																									
Atasının adı	Qəsəbə Kənd-2																									
Doğum tarixi	Küçə																									
gün ay	Evinin																									
Cinsi: kişi <input checked="" type="checkbox"/> qadın <input type="checkbox"/>	Qan grupu və rezus faktor	Telefon Qeyd fəvvarət																								
İSLƏDİYİ (TOHSİLLƏDİĞİ) MÜƏSSİSE																										
İş (təhsil adlı), emalı müəssisəsinin adı və fəvvarəti																										
Uşaqlarla: mütləqəkili <input type="checkbox"/> qeyri-mütləqəkili <input type="checkbox"/>																										
Diagnoz																										
XHT-10 tərif kod	Laboratoriya təsdiq edilib: ha <input type="checkbox"/> ya <input type="checkbox"/>	Diagnozun müəyyən edilmə tarixi																								
		<table border="1"><tr><td>G</td><td>G</td><td>A</td><td>A</td><td>1</td><td>1</td><td>1</td><td>1</td></tr><tr><td>G</td><td>G</td><td>A</td><td>A</td><td>1</td><td>1</td><td>1</td><td>1</td></tr><tr><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td><td></td></tr></table>	G	G	A	A	1	1	1	1	G	G	A	A	1	1	1	1								
G	G	A	A	1	1	1	1																			
G	G	A	A	1	1	1	1																			
Xəstəliyin başlanma tarixi																										
Birinci müraciət (əkar edilmə) tarixi																										
Kollektivə <input type="checkbox"/> son davamçıyyət tarixi																										
Hospitalizdirmə tarixi																										
Qeyd: Təbii qiyadlı qara və ya tünd qılıcın dəyinmiş qılıqları və sərən vətən dehşətindən																										
Dəstəklər və desəyklər yoxdur.																										

Şəkil 4 Tacili bildiriş vərəqi

ticələri və laboratoriyyaya göndərilmə tarixi.

3. Əlavə Məlumatlar:

- İslədiyi müəssisə: Xəstənin İslədiyi yerin adı və ünvani.
- Uşaqlar üçün məlumat: Əgər xəstə uşaqdırsa, onun təhsil aldığı müəssisənin adı.
- Hamiləlik və doğuş haqqında məlumatlar: Əgər xəstə qadındırsa və hamilədirse, hamiləlik müddəti və digər müvafiq məlumatlar.

Formanın Əhəmiyyəti

Bu forma yoluxucu xəstəliklərin və kəskin qida zəhərlənmələrinin vaxtında aşkarlanması, yayılmasının qarşısının alınması və müvafiq tibbi tədbirlərin həyata keçirilməsi üçün çox əhəmiyyətlidir. Məlumatların düzgün və tam şəkildə doldurul-

- Müayinə nəticələri: Xəstənin qan qrupu, Rh faktoru və digər tibbi göstəriciləri.

- Tibbi müəssisənin məlumatları: Xəstəxananın adı, şöbəsi və tibbi personalın adı.

2. Xəstəlik Haqqında Məlumat:

- Diaqnoz: Xəstənin diaqnozu və onun təsdiq edilməsi tarixi.

- Xəstəliyin başlama və bitmə tarixi: Xəstəliyin ilk simptomlarının görünməsi və sağalma tarixi.

- Laborator müayinələr: Xəstənin laborator müayinələrinin nə-

TQS № 025/2	005406		
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi			
2024-cü il YEKUN (DƏQİQLƏŞDİRİLMİŞ) DIAQNOZLARIN QEYDİYYAT VƏRƏQƏSI			
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-es il tarixli 100 nömrəli antri ilə təsdiq edilmişdir.			
Tibb mənziləsinin adı			
Tibb mənziləsinin kodu			
Ambulatori kitabçasının №-si			
PAŞİYENT HAQQINDA MƏLUMAT		DAİMİ YAŞAYIŞ ÜNVANI	
Soyadı	Rayon		
Adı	Səhər		
Atasının adı	Qasimov		
Doğum tarixi	1985-01-01		
Cinsi: kişi <input checked="" type="checkbox"/> qadın <input type="checkbox"/> Qan gruppası və rezus faktoru:	Küçük		
Səhər №	terapetik <input type="checkbox"/> sex <input type="checkbox"/> pediatrisk <input type="checkbox"/>		
Təhlükə olunmuş məlissəsədə işləyir <input type="checkbox"/> işləmirdir <input type="checkbox"/> Tibbi xidmet göstərişin rayonun nəzərəsində yapılıy			
Yekun (diagnoskoplaşdırılmış) diaqnoz, Traxomatoloji xəstəliklər üçün-traxomasun xarakteri və lokalizasiyası da göstərməli Diaqnoz xəstənin həyətində ilk dəfə qeyd olunması (*=“*” qeyd etməli)			
XBT-10 form kod		Diaqnoz müəyyən edilmə tarixi	
Övvəl qeydə alınmış diaqnozun avazına yazılın yenidən diaqnoz*			
XBT-10 form kod		Diaqnoz müəyyən edilmə tarixi	
Qeyd: Tibbi qeydiyyat sonraları eyni və ya təidit gityən diqqətkən qeydən salınıp və aydın saxla dañılmalıdır. Diaqnozlu və diqqətkən yedən verilmət.			

Şəkil 5 Yekun diaqnozların qeydiyyat vərəqəsi.

025/2). Xəstənin tibbi müayinəsi və müalicəsi nəticəsində təyin olunmuş diaqnozların sənədləşdirilməsi üçün istifadə olunan vacib bir tibbi sənəddir. Bu vərəqə həkimlərə xəstənin müalicə prosesini izləmək və lazımı tibbi tədbirləri həyata keçirmək üçün kömək edir. Aşağıda yekun diaqnozların qeydiyyat vərəqəsinin tərkibi və istifadə qaydaları haqqında ətraflı məlumat verilmişdir.

Yekun Diaqnozların Qeydiyyat Vərəqəsinin Əhəmiyyəti-Tibbi İzləmə və

Planlaşdırma:Xəstənin vəziyyətinin izlənməsi: Bu vərəqə

ması, səhiyyə sisteminin bu xəstəliklərlə mübarizəsini effektiv edir və ictimai sağlamlığı qoruyur.

Bu formanın istifadəsi ilə bağlı olaraq, səhiyyə işçiləri xəstələrin məlumatlarını diqqətlə doldurur və təyin olunmuş müddətlərdə 3 gün ərzində) müvafiq qurumlara təqdim edirlər. Beləliklə, ölkədə yoluxucu xəstəliklərin və digər təcili tibbi vəziyyətlərin izlənməsi və idarə olunması daha səmərəli şəkildə həyata keçirilir.

Gördüyünüz sənəd(Şəkil 5) yekun diaqnozların qeydiyyat vərəqəsidir(forma N

həkimlərə xəstənin vəziyyətini və müalicə gedışatını izləməkdə kömək edir. Müalicə planının hazırlanması: Yekun diaqnozlar əsasında xəstənin gələcək müalicə planı hazırlanır. Hüquqi Sənədləşmə: Hüquqi sübut: Yekun diaqnozlar tibbi müayinələrin və müalicənin hüquqi sübutu olaraq istifadə oluna bilər. Tibbi sənədlərin arxivləşdirilməsi: Xəstənin tibbi tarixi və diaqnozları düzgün və tam şəkildə arxivləşdirilir. Məxfilik və Təhlükəsizlik: Məlumatların məxfiliyi: Xəstənin tibbi məlumatları məxfi saxlanılmalı və yalnız müvafiq tibbi personal tərəfindən istifadə edilməlidir. Dəqiqlik və tamlıq: Məlumatların dəqiq və tam olması, tibbi xidmətlərin keyfiyyətini artırır. Nəticə: Yekun diaqnozların qeydiyyat vərəqəsi xəstələrin müalicəsinin və vəziyyətinin izlənməsi üçün vacib bir vasitədir. Bu sənədin düzgün doldurulması və saxlanması həkimlərə xəstələrin sağlamlığını daha yaxşı qorumağa və effektiv müalicə aparmağa imkan yaradır. Tibbi sənədlərin tam və dəqiq olması, hüquqi baxımdan da böyük əhəmiyyət kəsb edir.

3.1. Ailə planlaşdırılmasında ailə həkiminin tibb bacısının rolu və fəaliyyəti.

Uşaqın doğulması üçün qadının yaşı dövrünün müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir. 20 yaşından əvvəl doğuş edən qadılarda hamiləlik, doğuş və doğuşdan sonra ağırlaşma riski var. Doğuş zamanı 35 yaşıdan yuxarı qadında genetik "qırılma" (genetik pozulma) olan uşaq dünyaya gətirmək riski artır.

Ailə planlaşdırılması ana ölümünün azaldılmasında müüm rol oynayır. Bunun səbəblərindən biri qanunsuz induktiv abortlardır. Induktiv abortlar vasitəsilə planlaşdırılmamış hamiləliyin dayandırılması bəzən qadınların reproduktiv sağlamlığını sağlamaz zərər vurur. Araşdırmalar göstərir ki, əgər 16 yaşına çatmamış qadının ilk hamiləliyi abortla başa çatırsa, onda uğursuz ikinci hamiləlik (spontan hamiləlik, vaxtından əvvəl doğuşlar, sonsuzluq) riski artır.

Sağlam uşağın doğulmasının planlaşdırılması hamiləlikdən çox-çox əvvəl başlamalıdır. Burada ailə həkiminin tibb bacısının rolü çox önemlidir. O, ailənin tərkibini, sağlamlığa təsir edən amilləri, o cümlədən onun üzvlərinin reproduktiv sağlamlığını, məişət və sosial vəziyyətini, qidalanmanın quruluşunu və mahiyyətini, fiziki aktivlik rejimini, ailədə xəstəlikləri, o cümlədən irsi xəstəlikləri bilir.

Ailə planlaşdırılması arzu olunan uşaqların dünyaya gəlməsi, hamiləlik arasında olan intervalların tənzimlənməsi, doğuş vaxtını nəzarətdə tutma, arzuolunmaz hamiləliyin qarşısının alınması məqsədi ilə həyata keçirilən tibbi, sosial və hüquqi tədbirlər dəstidir. Ailə planlaması arzu olunan hamiləliyə hazırlıq, sonsuzluq cütlüklerinin müayinəsi və müalicəsi, kontrasepsiya, arzuolunmaz hamiləliyin dayandırılması daxildir.

Ərlə arvada aşağıdakı tapşırıqların həllində kömək etmək məqsədilə görülən tədbirlər qrupu:

Arzuolunmaz uşaqlardan uzaq durun; Yalnız arzu olunan övladlar dünyaya götirmək; Hamiləliklər arasındaki intervalları qaydaya salmaq; Uşaqların sayını müəyyən etmək; Valideynlərin yaşından asılı olaraq uşağın doğum vaxtının seçilməsinə nəzarət etmək.

Bu tapşırıqların bəziləri belə həll olunur: Kontraseptivlərin verilməsi; Sonsuzluq müalicəsi;

Ailə həkiminin tibb bacısı gənclərin reproduktiv sağlamlığı üçün səsini qaldırmalıdır. Orta məktəb şagirdlərinə müəyyən bir vəziyyətdə necə davranışmalı olduğu barədə aydın və düzgün məlumat lazımdır. Hal-hazırda informasiya məkanı genişlənib, media ən əlçatan bilik mənbəyi kimi istifadə olunur.. Bundan başqa, əhali üçün video filmlər, tibb işçiləri üçün maarifləndirici filmlər də nəşr olunub.

Tibb bacısı ailə planlaşdırılması, ailədaxili münasibətlərinin etikası və psixologiyası, ailə həyatının gigiyenası ilə bağlı fəal məsləhətlər verməlidir. Kontraseptik vasitələrin və metodların seçimində bilavasitə yardım göstərməlidir. Tibbi təhsilin rolü xüsusilə böyükdür. Gənc ailələrə, yeniyetmələrə, tək vali-

deynli və sosial cəhətdən yoxsul ailələrə ailə həkiminin tibb bacısı yardım etməlidir

Gənc ailənin xüsusi qayğıya və diqqətə ehtiyacı var. Buna səbəb həyat yoldaşlarının psixoloji vəziyyəti, sosial-iqtisadi natamamlıq, ailə həyatına hazırlıqsızlıq və uşağın doğulmasıdır. Gənc həyat yoldaşlarının sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, valideynlər arasında öz sağlamlığına və uşaqlarının sağlamlığına məsuliyyətli münasibətin formallaşması üçün görülən işlər ailə tibb bacılarının bir başa vəzifəsidir

Hazırda kontrasepsiyanın aşağıdakı üsulları mövcuddur:

Ənənəvi (baryer, kimyəvi, bioloji, ara cinsi əlaqə); Müasir (hormonal kontrasepsiya, intrauterine kontrasepsiya); Təkrarlanmaz kontrasepsiya cərrahi sterilizasiya .

Tibb bacısı ailə planlaşdırılması, ailədaxili münasibətlərinin etikası və psixoloqları, ailə həyatının gigiyenası ilə bağlı fəal məsləhətlər verməlidir. Kontraseptik vasitələrin və metodların seçimində bilavasitə yardım göstərməlidir.

Ailələrlə işləyərkən nikah və ailə münasibətlərində müasir ciddi dəyişiklikləri nəzərə almaq lazımdır. Bu, nikahdan əvvəl hamiləlik və nikahdankənar doğuşların tezliyinin artması, boşanmaların sayının artması, tək valideynli ailələrin sayının artması ilə bağlıdır.

Tək qadınların uşağın doğulmasına və tərbiyəsinə hazırlanmasına, sosial cəhətdən imkansız ailələrə daimi yardım və dəstək göstərilməsinə böyük diqqət dəvət olmalıdır.

3.2. Hamiləlik.


Arzu olunan hamiləliyə hazırlıq ailə planlaşdırılmasının əsas məqamıdır. 2 ay ərzində həyat yoldaşları planlı hamiləlikdən əvvəl pis vərdişlərdən tamamilə imtina etməlidir (alkoqol, siqaret, narkotik). Ananın əlverişli yaşı 19-35 yaşdır. Doğuşlar arasındaki interval ən azı 2-2,5 və 5 ildən çox olmamalıdır.

Payız və qışda hamilə qalmaq məsləhətdir (spontan muta-

siyaların faizi və immun konflikt riski azalır). Xroniki xəstəliklərdən əziyyət çəkən qadılarda, xəstəlikdən asılı olaraq, hamiləliyə icazə verilir. Yalnız 1-5 il ərzində kəskinləşmə baş verməsə. Hamiləlik istehsalatda 1-3 il işlədikdən sonra, stabil adaptasiyanın inkişafından sonra zərərlı amillərə məruz qalan işçilərə tövsiyə oluna bilər.

Hamiləlik-bir qadının bədənində baş verən dəyişikliklərlə birlikdə dölün doğulması prosesidir. Bu, yumurtanın mayalanmasından və uşağın doğulmasına qədər olan dövrü əhatə edir. Hamiləlik dövründə qadın orqanızmində baş verən əhəmiyyətli anatomiq və fizioloji dəyişikliklər dölün qidalanması və inkişafının təmin edilməsinə yönəldilir və bədənin hər bir orqanına təsir göstərir. Orta hesabla, hamiləlik təxminən 9 ay. Konsepsiyanın dəqiq tarixi bilinmədiyi üçün gözlənilən doğuş tarixi adətən son menstruasiya dövrünün ilk gününə (yeni yumurtalıq follikulunun yetişməsinin başlangıcı) 7 gün əlavə edilməklə və öyrəniləndən 9 ay hesablanmaqla müəyyən edilir. tarix (Negele qaydası). 50% hallarda doğuş gözlənilən tarixdən \pm 7 gün ərzində, 95% hallarda - \pm 14 gün ərzində baş verir.

(280 gün və ya 40 həftədir). Tam inkişaf etmiş döl 221 gündə formalasır.



3.3. Diaqnostika.

Hamiləliyin diaqnostikası demək olar ki, insan cəmiyyəti ilə yanaşı inkişaf etmişdir. Bugünkü gündə hamiləlik diaqnozu, qadının sorğu-sualı, həkimin müayinəsi və USM əsasında qoyulur. Hamiləliyin diaqnostikası 3 qrupa bölünür: şübhəli, inandırıcı, dəqiq.

Aşağıdakı əlamətlər hamiləliyə şübhə yaradan, hər hamiləlikdə təsadüf etməsinə baxmayaraq, diaqnostik əhəmiyyət kəsb edən əlamətlər sırasına daxildir:

- Dispepsiya əlamətləri, xəncərvəri çıxıntı altında ağırlıq hissinin yaranması, tüpürçək ifrazının artması, ürəkbullanma, səhər acqarnına qusma, iştahanın dəyişməsi və ya bəzi növ qida məhsullarına (məs: ət məhsullarına) ikrəh hissinin yaranması, kəskin və turş qidalara hərislik, qəbzlik, yeməli olmayan madələrə – əhəng, təbaşir, gil və s.- meyillilik.
- Sinir sisteminin və psixi sferanın funksional pozulmaları: yüngül sinir qıcıqlanması, eşitmə və qoxubilmə qabiliyyətinin güclənməsi, kövrəklik, özünə qapanma;
- Maddələr mübadiləsində dəyişikliklər, dərialtı piy təbəqəsinin artması, döş giləsinin və gilətrafi nahiyyənin, ağ xəttin və bəzən üz nahiyyəsinin piqmentasiyası;
- Hamilə qadında hamiləlik çapıqların yaranması.

Bütün bu əlamətlər hamilə qadılarda rast gəlinir, lakin hə zaman hamiləliklə əlaqədar deyil, ona görə də onlar şübhəli əlamətlər adlanır. Hamiləliyin inandırıcı əlamətlərinə aiddir:

- sağlam, müntəzəm cinsi əlaqədə olan, döllənmə mümkün olduğu yaş dövründə olan qadında aybaşının kəsilməsi;
- durğunluq əlamətləri: uşaqlıq yolu girişinin, divarlarının və uşaqlıq boynunun uşaqlıq yolu selikli qişasının siyanuzu. Uşaqlığın ölçülərinin gecikmə müddətinə uyğun olaraq böyüməsi, konsistensiyasının və formasının də-

- yişməsi;
 - süd vəzilərinin sərtləşməsi və molozivonun yaranması.
- Hamiləliyin dəqiq əlamətləri:
- döl yumurtasının USM də tapılması;
 - dölün ürəkdöyünməsi(hamiləliyin 7-9 həftəliyindən dopleroqrafiyada aşkarlanır);
 - dölün tərpənməsi(ana 16 həftədən hiss edir)
 - Hamiləliyin diaqnozunda labarator müayinələrə sidikdə xorionik qonadotropinin təyini (implantasiya dan 1-2həftə sonra və ya aybaşı ləngiməsinin ilk günləri cavab verir) aiddir.

İlk dəfə müraciət edərkən həkim sorğu və ginekoloji müayinə aparır.Müraciət edən qadını həkim müayinələrə göndərir:
USM, qanın ümumi analizi, sidiyin ümumi analizi, kəsil-məsini,

3.4. Hamilə, zahı qadınların, yeni doğulmuşların patronajı, müayinə təqviminin tərtibi, qulluğun xüsusiyyətləri, gənc analara məsləhətlər.

Patronaj. Patronaj uşaqqı doğmadan əvvəl başlayır.

1-ci doğuş öncəsi patronaj: tibb bacısı tərəfindən annin qadın məsləhətxanasında qeydiyyata düşdüyü gündə olunmalıdır. Məqsəd-anamnez, gələcəyin anasına məsləhət

Bütün hamilə qadınlar iki dəfə ailə həkiminin qəbuluna göndərilir: antenatal klinikada qeydiyyatdan keçidkən dərhal sonra (bir həftə ərzində) və hamiləliyin 30-32 həftəsində (görüş zamanı hamiləlik mübadilə kartı və şəxsiyyət vəsiqəsi təqdim olunur).

Qadınla ilk söhbət zamanı onun ailəsi, hamiləliyi, yaşayış şəraiti, maddi təminatı, pis vərdişləri, qadının və bütün ailə üzvlərinin xroniki xəstəlikləri haqqında ətraflı məlumat toplanır. Uşaqqı üçün risk qruplarının ilk proqnozu verilir. Bu, ailə hə-

kiminə fərdi monitoring planı yaratmağa kömək edəcəkdir. Gələcək anaya yenidögənda anormallıqların inkişaf ehtimalını azaltmaq üçün nə etməli olduğu izah edilir. Bundan əlavə, laktasiya proqnozu tərtib edilir. Gələcək analar uşaq baxımı dərslərinə dəvət olunur (burada ailə tibb bacısı gələcək anaya qundaqlamağı, cimməyi, tamamlayıcı qidaları təqdim etməyi və ilk tibbi yardım göstərməyi öyrədəcək).

2-ci doğuş öncəsi patronaj: hamiləliyin 31-38-ci həftəsində keçirilir. Məqsəd-ana südü ilə qidalanma, hipoqalaktiya, mastit və s. haqqında ananın məlumatlandırılması.

İkinci prenatal baxım zamanı hamiləliyin ikinci yarısında olan dəyişikliklər təhlil edilir, ilk baxış zamanı tam şəkildə əldə edilə bilməyən məlumatlar toplanır, uşaq üçün risk qrupları və laktasiya proqnozu dəqiqləşdirilir. Yeni doğulmuş körpə üçün lazımlı olan əşyaların hazırlanması, balanslaşdırılmış qidalanma və gündəlik rejim, laktasiyaya hazırlıq barədə ana ilə söhbətlər aparılır. Yenidögünlüşlərdə raxit xəstəliyinin qarşısını almaq üçün profilaktik tədbirlər (sağlam qidalanma:D vitamini ilə zəngin olan yağlı baliqlar,yumurta sarısı ,kalsiumla zəngin olan süd və süd məhsulları ,tünd yaşıl yarpaqlı tərəvəzlər və.s.Həmçinin D və kalsium əlavələri həkim məsləhəti ilə qəbul etmək olar.Təmiz hava və ultrabənövşəyi günəş şüaları almalıdır) aparılır.

Zahı qadınların patronajı. Normal doğuşu olan qadınlara patronaj, evə gəldikdən sonra ilk 3 gün ərzində ailə tibb bacısı tərəfindən aparılır. Ağır doğuş zamanı patronaj həkim tərəfin-dən həyata keçirilir.

Evdə patronaj qadının doğulması haqqında məlumatları doğum evindən köçürdükdən sonra onun yaşayış yerindəki poliklinikada tibb bacısı tərəfindən həyata keçirilir. Bu o deməkdir ki, doğum evi telefonla və ya yazılı şəkildə xəstənin xidmət ərazisində yaşadığı klinikaya qadının evə baş çəkməsi barədə məlumat verir.

Patronaj zamanı qadın tibb bacısı tərəfindən müayinə olu-

nur, qan təzyiqi, nəbz və hərarət ölçülür, süd vəziləri və qarın boşluğu müayinə və palpasiya edilir, cinsiyət orqanlarından ifrazatın xarakteri qiymətləndirilir.

Doğuşdan sonrakı qadınlarla ana südü ilə qidalandırma zamanı yeni hamiləliyin mümkünlüyü, ailənin planlaşdırılması və kontrasepsiya, habelə kontrasepsiya vasitələrinin seçilməsi üçün məlumatlar verilir.

Valideyn doğumdan sonra onuncu və otuzuncu günlərdə poliklinika və ya qadın məsləhətxanasına baş çəkməlidir. Qəbul zamanı müayinə aparılır, bədən t-ru, qan təzyiqinin, nəbzin ölçülməsi, süd vəzilərinin müayinəsi, uşaqlığın palpasiyası, xərici cinsiyət orqanlarının müayinəsi və axıntının qiymətləndirilməsi aparılır. Tibbi səbəblərə görə vaginal müayinə, həmçinin laboratoriya testlərinin təyin edilməsi aparılır. Əgər qadın vaxtında poliklinikaya və ya qadın məsləhətxanasına gəlmirsə, onun evinə mama və ya tibb bacısı patronaj ziyarəti və müayinə üçün gəlir.

Bir qadın çətin doğuş, əməliyyat və ya perinatal itkilər keçirib, belə bir qadın doğumdan sonra bir il ərzində həyata keçirilən dispanser qeydiyyatına alınmalıdır. Qadının dispanser müşahidəsi onun daimi olduğu yerdə ixtisaslaşdırılmış mütəxəssislərlə birlikdə ərazi həkimi tərəfindən aparılır.

Yenidoğulmuşlara ilk patronaj: Doğum evində çıxdıqdan sonra 3 gün ərzində sahə həkimi, sahə tibb bacısı tərəfindən yerinə yetirilir. Ailənin ilk uşağı, perinatal və anadangəlmə patologiyalar, yarımcıqdoğulmuşlar evə çıxış günü müayinə olunur.

Patronoja daxildir: anamnezin toplanması, yenidoğulmuşun obyektiv müayinəsi, əmizdirmə ilə əlaqəli məsəhətlər, uşağa qulluq haqqında yenidən məlumat vermək. Ana tibb işçilərinə mübadilə kartını təqdim edir. (doğum evindən alınır) Tibb bacısı anaya yenidoğulmuşlara qulluq, bələmə, günlük tualet, yuyunma və s. haqqında məlumatları təkrarlayır. Lazım gələrsə göbək güdüllü işlənir. Peyvəndlərin reaksiyalarına nəzarət olunur. Yenidoğulmuşun əşyalarının necə yuyulması, otaq sanitari-

yası, temperatur rejimi, azad bələmə üsulu, təmiz və istifadə olunmuş pal-paltarın saxlanması, gəzintilərin təşkili və uşağın tərbiyəsində atanın rolu haqqında anaya məlumat verilir. Ana hansı hallarda təcili tibbi yardımə müraciət edəcəyi ilə əlaqəli məlumatlandırılır. Bütün bunlar uşağın inkişaf tarixinə qeyd olunur. Növbəti patronajlar həftədə bir dəfə olmaqla bir ay ərzində keçirilir. Daha sonralar ana və uşaq poliklinikaya ayda bir dəfə dəvət olunur.

4.1. Heriatriyanın əsasları.

Heriatriya sözü Yunan mənşəlidir və "Heron" yaşı + "iatros" həkim sözlərindən yaranmışdır. Qocalığın xəstəliklərinin öyrənilməsi, qarşısının alınması və müalicəsi ilə məşğul olan herontologiyanın xüsusi bölməsidir. Bəzi xəstəliklər çox vaxt yaşlılarda müşahidə olunur. Məsələn, Alsheymer xəstəliyinə adətən 65 yaşdan yuxarı insanlarda rast gəlinir.

Son illər orta ömrün uzanması əhalinin ümumi sayı içərisində ahıl və qoça yaşılı şəxslərin xüsusi çəkisinin artmasına gətirib çıxarmışdır. Bu da özlüyündə ortaya çıxan bir sıra problemlərin həlli zərurətini tələb edir. Bütün bu məsələləri herontologiya-qocalma prosesi qanuna uyğunluqlarını öyrənən elm və heriatriya-ahıl (60-70) və qoça (70-dən yuxarı) yaşlarda xəstəliklərin gedisiini öyrənən elm kimi yeni elm sahələri araşdırır.

Yaşılı şəxslərdə ürəyin işemik xəstəlikləri, şəkərli diabet, tənəffüs sistemi xəstəlikləri, hipertoniya xəstəliyi və s. daha çox rast gəlinir. Digər tərəfdən, bu şəxslərdə həmin xəstəliklər çox vaxt müştərək şəkildə meydana çıxır. Həmçinin bu yaşlarda yanaşı xəstəliklərin olması bir sıra vacib müayinə üsullarının aparılmasına mane olur.

Məsələn, ürəyin ritm pozğunluqları, təzə keçirilmiş miokard infarkti ezofagoqastroduodenoskopianın aparılmasına

əks- göstərişdir. Məsələnin bir çətinliyi də onunla əlaqədardır ki, ahil və qoça yaşı adamlarda bu xəstəliklər xroniki gedisi olur, uzunmüddətli stasionar müalicəsi, yaxud qocalar evində olmaq tələb edir. Həmçinin yaşılı şəxslərdə hələlik tam müalicə oluna bilməyən xəstəliklərə də çox təsadüf edilir.

4.2. Ahil şəxslərə sosial-tibbi yardımın təşkili.

Dövlət sisteminin ən mühüm funksiyalarından biri də öz problemlərini təkbaşına həll edə bilməyən insanlara dəstək olmaqdır. Bu tənha qoca vətəndaşlara lazımdır. Qanun istənilən şəxsin yardım üçün dövlət sosial təminat orqanlarına müraciət etmək hüququnu təsbit edir.

Sosial vəziyyətidən və gəlirindən asılı olaraq ödənişli və ya pulsuz tibbi yardım göstərilir. Belə ki, ahillara evdə sosial yardım əksər hallarda pul tutulmadan həyata keçirilir.

Sosial xidmətlərin alıcısı olmaq üçün vətəndaş müstəqil olaraq dövlət orqanı ilə əlaqə saxlamalı və statusunu təsdiq edən sənədləri təqdim etməlidir.

Yaşlılara dəstək ixtisaslaşdırılmış müəssisələr - ərazi mərkəzləri vasitəsilə həyata keçirilir. Xidmətlərin ölçüsü və növü ərizəcinin ehtiyaclarından asılıdır. Xüsusilə, aztəminatlı insanlar aşağıdakı pulsuz xidmətlərə arxalana bilərlər: evdə qulluq; pansionatlarda və digər ixtisaslaşdırılmış müəssisələrdə stasionar yardım; təcili birdəfəlik dəstək tədbirləri; məsləhət almaq və.s.

Dövlət sosial siyasetinin yeni üsulları hərtərəfli xidmət prinsipi üzərində qurulur. Praktikada bu o deməkdir ki, sosial mərkəzin müştərisi mütəxəssisdən bütün mümkün dəstəyi almalıdır: məişət (zəruri olduqda); dövlət orqanları ilə qarşılıqlı əlaqə üzrə; tibbi yardım haqqında; məşğulluq haqqında; psixoloji problemlərin həlli üçün.

Uzunmüddətli qayğı sisteminə aşağıdakılardan daxildir: hərtə-

rəfli sosial xidmətlər; müxtəlif formalarda evdə tibbi yardım; patronaj xidmətinin cəlb edilməsi; ailə qayğısı, sosial dəstək.

Yaşlı insanların eksəriyyətinin ailə üzvlərinin olmasına baxmayaraq, bu, onları heç də həmişə sosial problemlərdən xilas etmir.

Yaşlı insanlarla sosial işin bir neçə əsas sahələri müəyyən edilir:

- Sosial təminat, sosial yardım, normal yaşayışı təmin etmək üçün zəruri maddi və maliyyə şəraitinin yaradılması. Bu, ölkəmizdə yaşlı vətəndaşların rifah səviyyəsinin aşağı olması baxımından çox vacib istiqamətdir. Öksər təqaüdçülər, xüsusən də yaşılırlar, təkbaşına maliyyə problemlərinin öhdəsindən gəlməkdə çətinlik çəkirərlər.
- Yaşayış müəssisələrində qayğı və sosial yardım. Stasionar müalicə yerləri ümumi pansionatlar, qocalar və əlillər üçün müxtəlif xüsusi sosial müəssisələr, kimsəsizlər üçün evlər və əlbəttə ki, ixtisaslaşmış heriotoloji mərkəzlərdir.
- Ərazi mərkəzlərində və gündüz baxım şöbələrində yaşlı insanlarla sosial iş. Gündüz qayğı şöbələrində vətəndaşlara tibbi, sosial-psixoloji yardım və s.
- Evdə qayğı və sosial dəstək. Bu sahə həm də ərazi sosial xidmət mərkəzləri tərəfindən idarə olunur. Buraya evdə sosial və tibbi xidmətlər, habelə təcili sosial xidmətlər daxildir.

4.3. Ahıl şəxslərdə tez-tez rast gəlinən problemlər və xəstəliklər, patronaj xidməti, qulluğun xüsusiyyətləri.

Yaşlılıqda orqanizmdə metabolik proseslər ləngiyir, canlılıq tükənməyə başlayır ki, bu da yaşa bağlı xəstəliklərin inkişafına səbəb olur. Qocalıq xəstəlikləri xarici təsirlərdən çox az asılı olan təbii bir hadisədir. Ətraf mühit faktorları yalnız bir tə-

kan ola bilər və qocalığın erkən və ya gec başlamasına səbəb ola bilər.

Bir qayda olaraq, qocalıq insan organizminin bütün sistemlərinin fəaliyyətinə təsir göstərir.

Ürək-damar sistemi. Yaşlılarda ən çox rast gəlinən xəstəliklərdən biri də ürək xəstəlikləridir. İlk növbədə, ateroskleroz zamanla koronar arteriya xəstəliyi və infarktın inkişafına, həmçinin beyin damarlarının trombozuna səbəb ola bilər.

Arterial hipertaniya 60 yaşdan aşağı insanlara təsir göstərir. Şiddətli təzyiqi olan yaşılı insanlar sadəcə bu yaşa çatırlar. Əsas simptomlar qeyri-sabit yeriş, baş ağrısı, zəiflik ilə müşayiət olunur. Tez-tez bu vəziyyət hipertenziv böhrana çevrilir.



Ürək çatışmazlığı həm əsas orqan, həm də qan damarlarında sklerotik dəyişikliklərlə əlaqələndirilə bilər. Bu, ümumi nasazlıq, yorğunluq, görmənin azalması, ürək-damar sistemində pozğunluqlar və nəticədə zehni fəaliyyətin azalması ilə özünü göstərir.

Şəkil 7 Parkinson xəstəsi

Sinir sistemi. Qocalıqda sinir sisteminin xəstəliklərinə tez-tez rast gəlinir. Yaddaş itkisi və Alsheymer xəstəliyi. Yaşa bağlılı ən çox görülən xəstəliklərdən biri yaddaş itkisidir. Qısamüddətli yaddaş itkisi ilə başlayaraq tez bir zamanda uzunmüddətli yaddaş itkisinə və özünə qulluq etmək qabiliyyətinin itirilməsinə çevrilə bilər. Alzheimer xəstəliyi bütün dünyada milyonlarla yaşılı insana təsir edən bir xəstəlikdir. Yaddaş itkisi və Alshey-

mer xəstəliyi sahəsində çoxlu araşdırımlar aparılmasına baxmayaraq, hələ də bu problemin müalicəsi yoxdur. Yaşlılıqca yaddaş itkisinin qarşısını almağın ən yaxşı yolu fiziki və əqli cəhətdən aktiv qalmaqdır. Parkinson xəstəliyi. Parkinson ən çox rast gəlinən degenerativ xəstəlikdir. Parkinson xəstəliyi dopamin istehsal edən beyin hüceyrələrinin itkisi nəticəsində ortaya çıxan bir xəstəlikdir. Hərəkətlərdə yavaşlama, titrəmə, psixiatrik pozğunluqlarla özünü göstərən xəstəlik daha çox 60 yaşdan sonra müşahidə edilir.

Görmə problemləri. Gözdə katarakta(Şəkil 8) , orta yaşlı və yaşılı insanlarda tez-tez rast gəlinən, göz bəbəyinin arxasındaki büssürün zamanla şəffaflığını itirməsinə, bulanıq görməyə səbəb olan göz xəstəliyidir. Katarakta əvvəlcə görmə qabiliyyətinə tamamilə təsir etmir. Bunun səbəbi ilkin olaraq gözün bütün linzasını əhatə etməməsidir. Kataraktanın başlanğıçı rənglərin solğunluğu və görmə keyfiyyətinin azalmasıdır. Katarakta orta hesabla 50-60 yaş arası insanlarda göz linzasında bir qədər matlaşma və sərtləşmə ilə özünü göstərir. Ancaq daha erkən yaşlarda, hətta körpəlikdə də müşahidə edilə bilər. Şəkər xəstələri, insult keçirənlər, uzun müddət kortizon istifadə edənlərdə də katarakta müşahidə oluna bilər.



Şəkil 8 Gözdə katarakta

Əzələ-skelet sistemi. Bədən yaşlandıqca sümüklər elastilikliyini və möhkəmliyini itirməyə başlayır və əsas mikroelementlərin (xüsusilə kalsium, maqnezium) seviyyəsində azalma müşahidə olunur. Bütün bunlar sümüklərin çox kövrək olmasına və osteoporozun inkişafına səbəb olur. Xəstəlik bədənin hər hansı bir sümüyünə təsir edə bilər, lakin ən təhlükəlisi onurğa və bud sümükləridir. Nəticədə, hər hansı bir yixılma insanı ömrünün sonuna qədər əlliliyə çevirəcək bir simiğə səbəb ola bilər.

Bu patoloji hal qadınların yaşla bağlı xəstəlikləri kimi təsnif edilə bilər.

Statistikaya görə, 60 yaşdan yuxarı hər dördüncü qadında osteoporoz əlamətləri var. Bu, menopauzadan sonra bədəndə baş verən hormonal dəyişikliklərlə əlaqədardır.

Yaşlı şəxslərin orqanizmində gedən involyutiv dəyişikliklər, bədənin müqavimət qabiliyyətinin kəskin azalması onlarda bir sıra xəstəliklərin aydın olmayan “silinmiş” əlamətlərə keçməsinə və nəticə etibarilə həyat üçün çox ciddi təhlükə törədən bir sıra ağrılaşmalara səbəb ola bilər. Bu cəhətdən, xüsusilə, qarın boşluğu üzvlərinin kəskin, cərrahi xəstəliklərinin (məsələn, kəskin appendisit, kəskin xolesistit, perforativ mədə xorası və s.) simptomsuz gedişi ağır faciələr verə bilər. Belə ki, bu kəskin cərrahi xəstəliklər təcili cərrahi müdaxilə tələb etdiyi halda, xəstəliyin atipik keçməsi və həmçinin, bir sıra hallarda təsadüf edilən əlamətlərin yaşla əlaqələndirilməsi diaqnostik səhv'lərə gətirib çıxarırlar.

Çətinlik törədən amillərdən biri də belə yaşlı xəstələrin dərman müalicəsi zamanı meydana çıxan cəhətlərdir. Bu xəstələrdə qaraciyər, böyrəklərin funksional pozğunluqları orqanizmə yeridilən dərman maddələrinin bədəndə toplanmasına (kumulyasiya) və müxtəlif ağrılaşmalara səbəb ola bilər. Həmçinin belə xəstələrə yeridilən dərmanlar əksər hallarda daha çox ya-naşı təsir göstərərək, arzuolunmaz fəsadlar törədir.

Ahil və qoça yaşlı xəstələrə qulluq edərkən mütləq yuxarıda qeyd edilən cəhətlər nəzərə alınmalıdır. Bu xəstələrdə əksər

hallarda müalicənin səmərəliyi onlara qulluğun nə dərəcədə düzgün təşkilindən çox asılı olur.

Bu yaşda olan xəstələrə qulluq edərkən olduqca həssas olmalı və onlara qayğı ilə yanaşılmalıdır. Çünkü qocalar “ uşaq kimi şıltaq” olub, daha tez və səbəbsiz inciyirlər. Bu yaşda insanın vərdiş etdiyi, öyrəşdiyi həyat tərzindən, ev-eşiyindən ayrılaraq, yeni mühitə uyğunlaşması çox çətin və ağrılı olur. Ona görə də xəstəyə stasionar müalicəsi lazımdırsa, onun vacibliyinə xəstəni səbrlə inandırılmalı, bəzən isə dönə-dönə eyni şey izah edilməlidir.

Stasionarda xəstə tam qayğı ilə əhatə olunaraq çalışılmalıdır ki, o, həkimin təyin etdiyi rejimə tam riayət etsin. Çünkü təyin olunan pəhrizin, istirahət və yuxunun pozulması, zərərli adətlərə aludəcilik (spirtli içkilər qəbulu, papiros çəkmək) müalicə işinə mənfi təsir göstərir. Bütün bunlar xəstəyə mədəni surətdə, onun qəlbinə toxunmadan izah edilməlidir. Bir sözlə, xəstələrə onların yaşıla əlaqədar olan psixoloji və fərdi xüsusiyətlərini nəzərə almaqla, tibbi etika qaydalarına ciddi riayət edilmək şərtile yanaşılmalıdır.

Ahil və qoça xəstələrə qulluq edərkən onlarda tez-tez rast gəlinən hafızə pozğunluqlarını nəzərə almaq lazımdır. Huşsuzluq, həmçinin rast gəlinən digər psixi pozğunluqlar tibbi heyətdən hövsələ, qayğı və həssaslıq tələb edir. Belə ki, eyni bir şeyi onlara dəfələrlə izah etmək, xatırlatmaq lazıım gəlir. Bu təkrarı yada salmalar tibb ibacıları “təngə gətirərək” xəstələri təhqir etməməlidir. Əksinə, yaşılı adamlar mehriban sözü, xoş rəftarı çox sevib yüksək qiymətləndirirlər, onlara qayğı göstərən şəf-qət bacıları və həkimlər xəstələrin ”sevimlisinə” çevrilirlər.

Yaşlı şəxslərdə şekerli diabet xəstəliyinə tez-tez təsadüf edilir(normada qanda şekerin miqdarı acqarına 4,4-6,6mmol/l-80-120mq% olur). Belə xəstələrdə bədənin müqavimət qabiliyyəti kəskin azaldığından, onlarda ağız boşluğunun(stomatit) və diş ətinin(gingivit) iltihabı baş verə bilər. Bu ağırlaşmaların profilaktikası məqsədilə xəstələrin ağız boşluğunun təmizliyinə

xüsusi fikir verilməli və lazım gələrsə diş həkimi ilə birgə müalicə aparılmalıdır. Şəkərli diabet fonunda sidik yollarının iltihabi xəstəlikləri də tez-tez baş verir. Ona görə də belə xəstələrdə tez-tez sidiyin ümumi analizi aparılmalı, həmçinin sidiyin Neçiporenko metodu ilə analizi və Zimnitski sınağı da öyrənilməlidir. Profilaktika məqsədilə xəstələrin aralığı tez-tez yuyulmalı, xəstələr vaxtında gigiyenik vannalar qəbul etməlidirlər. Belə ki, sidikdə olan şəkər müxtəlif mikroblar üçün yaxşı qidalı mühitdir. Digər tərəfdən, sidik aralığın dərisini yandıraraq dərinin qaşındırır və qaşınma zamanı əmələ gələn sıyrıntılar dərinin tamlığını pozaraq infeksiya üçün qapı rolunu oynayır. Şəkərli diabeddə mübadilə pozğunluqları dərinin quruyaraq çatlamasına və bu da infeksiya qapısı rolunu müxtəlif yerli irinli xəstəliklərinin (çiban, korçiban və s.) baş verməsinə səbəb olur. Ona görə də belə xəstələr öz dərilərini təmiz saxlamalı, vaxtında gigiyenik vanna qəbul etməli, həmçinin dirnaqlarını tutarkən ehtiyatlı olmalıdır ki, barmaqlarında yaralar əmələ gəlməsin.

Uzun müddət yataqda yatan belə xəstələrdə yataq xoraları daha tez əmələ gəlir və müalicəyə çətin tabe olur. Belə hallarda yataq xoralarının profilaktik tədbirlərinin tam həcmidə həyata keçirilməsinin müstəsnə əhəmiyyəti vardır.

Şəkərli diabeti olan xəstələrin pəhrizə riayət etmələrinə (adətən 9N-li stol) ciddi nəzarət edilməlidir.

Yaşlı və ahil xəstələrin müəyyən qismində piylənməyə də təsadüf edilir. Buna da səbəb maddələr mübadiləsi pozulması nəticəsində piy toxumasının dəri altında və digər orqanlarda normadan çox toplanmasıdır. Piylənmənin 4 dərəsi var: I dərbədənin normal çökisi 10-29% artır; II dər - 30-59% artır; III dər- 60-100% artır; IV dər-100% dən çox artmış olur.

Piylənməsi olan xəstələr tez-tez tərlədiklərindən dəri büküşləri olan nahiyyələrdə (qoltuqaltı, qasıq büküşləri və s.) müxtəlif irinli proseslər və bişməçələr meydana çıxır. Həmin nahiyyələr hər gün təmizlənməli, xəstələr tez-tez duş və vanna qəbul etməlidirlər.

Piyələnmə zamanı ürəyin işemik xəstəlikləri, ateroskleroz, şəkərli diabet, podaqra, öd daşı xəstəliyi və s. bu kimi xəstəliklər daha çox rast gəlinir. Bu xəstələrdə arterial təzyiq tez tez ölçülərək nəbz, tənəffüs sayılmalı və onlar ciddi müşahidə altında olmalıdır. Həmçinin fikir verilməlidir ki, belə xəstələr həkimin təyin etdiyi pəhrizə ciddi riayət etsinlər. Ahil və yaşlı şəxslərdə sidik ifrazının müxtəlif dizurik pozğunluqlarına tez-tez təsadüf edilir. Kişilərdə prostat vəzinin adenoması zamanı xəstələr gecələr bir necə dəfə sidiyə gedirlər. Sidik ifrazı zəif şırnaqlı, ləng olur. Ümumiyyətlə, ahil yaşlarda gecə sidiyinin miqdarı çox olur. Bu da böyrəklərin süzmə qabiliyyətinin yaşla əlaqədar pozulması ilə əlaqədardır. Əgər ayaqyolu uzaqda olarsa, gecələr belə şəxslər üçün otağa ayrıca sidikqabı qoyulsa daha yaxşı olar.

Müxtəlif səbəblərdən ahil və yaşlı şəxslərdə gecələr yuxusuzluq müşahidə edilir. Belə ki, xəstələr gündüz yaxşı yatsalar da, gecələr uzun müddət oyaq qalırlar. Belə hallarda əvvəlcə yuxusuzluğu törədən səbəblər aradan qaldırılmalı, əgər bu tədbirlər kömək etməzsə, onda yuxugətiriçi dərmanlardan istifadə etmək lazımdır.

Ahil və yaşlı xəstələrdə yaşla əlaqədar olaraq görmə və eşitmə qabiliyyətinin və hissiyyatın azalması, gəzişin pozulması, vanna otağında, tualetdə və hətta palatada onların yixılaraq müxtəlif xəsarətlər almasına gətirib çıxara bilər. Yaxud vanna qəbulu zamanı səhvən isti su olan kranın açılması ağır yanıqlar törədə bilər. Belə bədbəxt hadisələrin olmaması üçün vanna, duş qəbulu zamanı xəstəni mütləq tibb bacısı çıxızmamalı, otaqlar, dəhliz və tualet gecələr yaxşı işıqlandırılmalı, gəzişi pozulmuş şəxsləri sanitarlar müşayiət etməlidirlər.

Uzun müddət yataq rejimində olan ahil və qoça xəstələrdə çox asanlıqla yataq yaraları, durğunluq pnevmoniyaları, oynaqlarda hərəkətin məhdudlaşması, ağciyər arteriyasının tromboemboliyası ilə fəsadlaşa bilən aşağı ətraflarda venoz trombozlar və s. arzuolunmaz ağrılaşmalar baş verə bilir. Bütün bunla-

rın karşısını isə kompleks halında tətbiq edilən xüsusi tədbirlərlə almaq olar: dəriyə gigiyenik qaydada qulluq, təmiz və qırışsız mələfəli yataq, xəstənin yataqda tez-tez çevrilməsi, yaraq xorası tez əmələ gələn nahiylərin odekolonla, spirtlə silinməsi və masajı, yataqda fiziki hərəkətlər, şar üfürmək vəs.

Əgər xəstə sidik saxlaya bilmirsə, o fərdi sidik ləyəni, ya-xud rezindən olan belə bağlanan sidikyiğanla təchiz edilməlidir. Ahıl və qoça şəxslərdə həmçinin qəbizlik hallarına da tez-tez təsadüf edilir. Belə xəstələrə pəhriz, mineral sular və yüngül işlədici dərmanlar təyin edilməlidir. Bu yaşlarda pəhrizin xüsusi silə böyük əhəmiyyəti vardır.

Yaşlı xəstələrə qulluq zamanı şöbədə müalicə-qoruyucu rejimin düzgün təşkilinə xüsusi fikir verilməlidir.

Qocalıqdan qaçmaq mümkün olmasa da profilaktik tədbirlər nəticəsində ağırli qocalıq və əlillik riskini azaltmaq olar. Bunu-n üçün siqaret çəkməyi, içki içməyi dayandırmaq, təmiz havada olmaq, sağlam qidalanmaq, fiziki aktiv olmaq, müntəzəm həkim qəbulunda olmaq lazımdır.

5.1. Yoluxucu xəstəliklərin epidemiyasının ümumi qanuna uyğunluqları

Epidemiologiya (qədim yunanca ἐπιδημία - xalq üçün; λόγος - öyrənmə) nəzarət və profilaktik tədbirlər hazırlamaq məqsədilə müxtəlif etiologiyali xəstəliklərin baş vermə və ya-yılma qanuna uyğunluqlarını müəyyən edən ümumi tibb elmdir. Müəyyən bir ərazidə müəyyən əhali qrupları arasında mü-əyyən vaxtda xəstələnmə hallarını öyrənir.

Epidemiologiya insanların həyat keyfiyyətini və ömrünü yaxşılaşdırıran bir elmdir.

Yoluxucu xəstəliklərin epidemiologiyası epidemiyə prosesinin qanuna uyğunluqları və onun öyrənilməsi üsulları, habelə müəyyən qruplarda yoluxucu xəstəliklərin baş verməsinin qar-

şisini almaq üçün epidemiyaya qarşı tədbirlər kompleksi və onların həyata keçirilməsinin təşkili haqqında biliklər sistemidir (əhalinin sayının artırılması, ümumiəhalinin xəstələnmə səviyyəsinin azaldılması və fərdi infeksiyaların aradan qaldırılması).

Yoluxucu xəstəliklərin epidemiologiyası ümumi elmin vəcib hissəsidir. Bu baxımdan, müasir səhiyyə populyasiya үslublarından istifadə etməyə imkan verdiyi üçün parazitlə ev sahibi arasında qarşılıqlı əlaqəni öyrənir.

İnfektion xəstəliklər insanın ən geniş yayılmış patologiyası olmaqla müxtəlif növ mikroorganizmlər – bakteriyalar, viruslar, rikketsialar, ibtidailər, göbələklər və s. tərəfindən törədilir.

İnfeksiya latince *infectio* – yoluxdurmaq, çirkəldirmək, *inficio* – yoluxdururam mənasını verir. İnfeksiya sözü xəstəlik, və ya mikrob mənasında da işlədirilir.

İnfektion prosesin inkişafı ilk növbədə mikroorganizmin patogenliyi ilə əlaqədar olur. Patogenlik mikrobyn makroorganizmə daxil olmaq, onun toxumalarında çoxalmaq və xəstəlik törətmək qabiliyyətinə deyilir. Bu xüsusiyyətlərinə görə mikroorganizmlər patogen, şərti patogen və qeyri-patogen-saprofit adlanır.

Mikroorganizmlərin başlıca patogenlik xüsusiyyətlərindən biri də onların toksigenliyidir. Mikroblar əsasən iki növ toksin hazırlayırlar: endo- və ekzotoksin. Endotoksin qram-mənfi bakteriyalara məxsusdur və yalnız mikrob lizisə uğradıqdan sonra təsir göstərir. Endotoksin əsasən MSS-in fəaliyyətini pozaraq ümumi intoksikasiya əlamətləri – qızdırma, iştah və yuxu pozğunluğu, halsızlıq və s. verir.

Qram-müsbət bakteriyaların ifraz etdiyi ekzotoksin isə orqan və toxumalara seçici təsir göstərir. Hər bir mikrob ekzotoksinin müəyyən strukturları, əsasən sinir hüceyrələrini zədələyir.

Bioloji inkişaf proseslərində hər mikrob növü özünə məxsus yollarla orqanizmə daxil olmaq xüsusiyyəti əldə etmişdir. Bu yol infeksiya qapısı adlanır və xəstəliyə yoluxmada, onun inkişafında, kliniki formalarının baş verməsində xüsusi əhə-

miyyətə malikdir. Mikroblar orqanizmə dəri və selikli qişalarдан – ağız boşluğu, mədə-bağırsaq traktı, tənəffüs yolları, konjunktivalar və ifrazat üzvlərindən daxil olur. Bəzi xəstəliklər ancaq xüsusi həşəratlar – ektoparazitlər – bit, birə, gənə və s. vasitəsilə yoluxdurulur. Bu zaman mikrob ektoparazitin bədənində müəyyən inkişaf dövrünü başa vurduqdan sonra insanı xəstələndirə bilir.

Dəri və selikli qişalardan daxil olan mikroblar infeksiya qapısında iltihab dəyişikliyi – ilkin affekt əmələ gətirir. Əksər hallarda isə heç bir iz qoymadan limfa axacaqları (limfogen) və ya qan vasitəsilə (hematogen) orqanizmə yayılır. Mikrobyn qanad düşməsi onun növlərindən asılı olaraq bakteriemiya, virusemiya, rikketsemiya, parazitemiya və s. adlanır.

İnfeksion prosesin baş verməsini orqanizmin bir sıra spesifik və qeyri-spesifik müdafiə faktorları da müəyyən edir. Qeyri-spesifik, qeyri-immun və təbii mühafizə faktorlarına:

1) dəri və selikli qişa baryeri, tər, piy, ağız suyu sekretlərinin bakteriosid funksiyası; 2) mədə-bağırsağın turşuluğu, sekretoimmunoglobulinləri(Ig-) və fermentləri; 3) orqanizmin normal biosenozunun antoqonist təsiri; 4) tənəffüs yollarının kiprikli epitelləri; 5) hematoensefalitikbaryer və s. Aiddir.

5.2. Yoluxucu xəstəliklərin kliniki formaları, dövrləri.

Bir sıra xüsusiyətlərinə görə infeksion xəstəliklər insanın digər patologiyalarından kəskkin surətdə fərqlənir:

- 1) hər bir infeksion xəstəliyin özünə məxsus, yəni spesifik törədicisi olur;
- 2) infeksion xəstəliklər yoluxucudur, yəni əlverişli şərait yarandıqda sağlam əhali arasında yayılır;
- 3) infeksion xəstəliklərdən sonra immunitet yaranır;
- 4) infeksion xəstəliklər dövrlü gedişə malik olur.

Dövrlü gedişinə görə infeksion xəstəliklər iki qrupa bölü-

nür: dövrlü gedişli – tipik və dövrlüün pozulması ilə gedən atipik infeksion xəstəliklər.

Tipik infeksion xəstəliklərin 5 dövrü müəyyən edilir: 1) inkubasiyon, 2) başlanğıc və ya prodromal, 3) kəskin, 4) yaxşılaşma və 5) sağalma-rekonvalessensiya (bərpa) dövrləri

İnkubasiyon, yaxud gizli dövr mikrobusun organizmə düşməsindən xəstəliyə məxsus ilk əlamətlərin meydana çıxmasına qədərki vaxtı əhatə edir. Bu dövr bir neçə saatdan bir neçə günə qədər, bəzən 1-3 həftə, 5-6 ay və daha çox çəkir.

Başlanğıc dövr xəstəliyə məxsus ilkin, xəbərdarədici əlamətlərlə özünü göstərir. Lakin çox vaxt onlar qeyri-spesifik xarakter daşıyır və adətən subfebril qızdırma, iştahsızlıq, zəiflik, baş ağrısı, yuxu pozğunluğu, əzələ-sümüklərdə ağrı kimi ümumi intoksikasiya əlamətlərilə təzahür edir. Odur ki, prodromal simptomlara əsaslanaraq diaqnoz qoymaq çətin olur. Ancaq bəzi xəstəliklərdə, məsələn, qızılçada – Kopilik ləkələri, tetanusda – trizm, quduzluqda – çapıqlaşmış yara yerinin iltihablaşması kimi xarakterik simptomlar tapılır. Prodromal dövr bir neçə saat, 3-5 gün, nadir hallarda, məsələn, BVH-də (hepatit B) 1-2 həftə çəkir.

Kəskin, yaxud qızığın dövrdə hər bir infeksion xəstəlik üçün xarakterik olan simptom və sindromlar əmələ gəlir. Tipik formalarda səciyyəvi əlamətlərə görə 60-70% xəstələrə kliniki diaqnoz qoymaq mümkün olur. Tetanus, botulizm, qızılca, skarlatina, quduzluq xəstəliklərinin diaqnozunu məhz xarakterik kliniki simptomlar müəyyən edir.

Yaxşılaşma dövründə əlamətlərin intensivliyi azalır, xəstənin əhvalı yaxşılaşır.

Sağalma və bərpa-rekonvalessensiya dövrü nisbətən uzun sürür, xüsusilə morfoloji dəyişikliklər, asteno-vegetativ təzahürlər gec itir. İnfeksion xəstəliklərdən iki cür sağalma olur: tam sağalma – xəstəliyə məxsus kliniki, morfoloji, funksional, biokimyəvi pozğunluqların itməsilə yanaşı organizmin törədicidən azad olmasıdır; natamam sağalma – kliniki əlamət-

lərinitməsinə baxmayaraq mikrobgəzdirmə davam edir. Bu hal rekonvalessent bakteriya-, virus-, parazitgəzdirmə və s. adlanır və üç aya qədər çəkərsə kəskin, üç aydan çox çəkərsə – xroniki mikrobgəzdirmə sayılır. Sağalma dövründə xəstəliyin yeni dalğası, yəni residiv baş verə bildiyi üçün rekonvalessentlər həkim nəzarətində olmalıdır

Atipik gedişli infeksion xəstəliklərin aşağıdakı kliniki formaları rast gəlir: silinmiş forma – əlamətlər çox zəif təzahür edir; abortiv forma – xarakterik əlamətlərlə başlayan xəstəlik birdən-birə sağalma dövrünə keçir; ambulator forma – xəstənin əhvalı az pozulduğundan əmək qabiliyyətini itirmir, yatağa düşmür; subkliniki forma – xəstəliyin ancaq mikrob ifraz etmə və seroallerqoloji dəyişikliklərlə özünü göstərməsidir; ildirimvari forma – xeyli ağır əlamətlərlə başlayan xəstəliyin tez ölüm verməsinə deyilir.

Bioloji amilə əsaslanaraq bütün infeksion xəstəliklər insanın və heyvanın patologiyası kimi antropoz və zoonoz infeksiyalar adlandırılmışdır.

Mikrobun əsas sahibi və yaşadığı yerə görə də bölgüsü verilmişdir. Antroponoz infeksiyalar – sahibi insan olmaqla xəstəlik ancaq insanlar arasında yayılır – tip-paratif xəstəlikləri, şigelloz, virus hepatitləri və s.; zoonoz infeksiyalar – heyvanların xəstəliyidir, insana da keçir – bruselloz, toksoplazmoz, salmonelloz və s.; sapronoz infeksiyaların törədiciləri isə xarici mühitdən – sudan, torpaqdan, (havadan) insan orqanizminə düşür – legionelloz, melioidoz, vəba, klostridiozlar və s. Nisbətən uzun ömürlü, praktik olaraq əlverişli və yoluxma mexanizminə görə təsnifatda infeksion xəstəliklərin 4 qrupu müəyyən edilir: 1) bağırsaq infeksiyaları – fekal-oral mexanizmlə yoluxur – şigelloz, vəba, helmintozlar; 2) tənəffüs infeksiyaları – havadəmci, hava-toz yolu ilə yayılır – qrip, uşaqlar infeksiyaları; 3) qan (yaxud transmissiv) infeksiyalarını həşəratlar insana keçirir – malyariya, səpgili yatalaqlar, hemorrogik qızdırmalar; 4) dəri infeksiyalarının giriş qapısı dərinin və selikli qışaların zədələn-

mə yerləri olur – tetanus, qızıl yel, erizipeloid. Bu təsnifatda müxtəlif yollarla yoluxan xəstəliklər qrupu yoxdur. 5.3. Immunitet. Orqanizmin infeksiyon xəstəliklərdən ən etibarlı spesifik mühafizə faktoru immunitetdir. İnsanın immun sistemi limfold orqan və toxumalardan təşkil olunmuşdur. Limfold orqanlara – qırmızı sümük iliyi, timus, dalaq, limfa vəziləri, bağırsağın və digər orqan və nahiyyələrin limfold törəmələri, o cümlədən Valdeyer həlqəsinə aid tək-tək dil və udlaq, qoşa damaq və boru badamçıqları aiddir. Immun hüceyrələr – T və B-limfositlər, monositlər, neytrofillər, bazofillər, eozinofillər, və epitelial hüceyrələr, fibroblastlardır. Immun fəaliyyətinə biomolekullar – immunoqlobulinlər, sitokinlər, antigenlər və reseptorlar da təsir göstərir.

İnfeksiya əleyhinə immunitet patogen mikrobynın əmələ gətirdiyi və onun eliminasiyasına səbəb olan qazanılma immunitetdir. İnfeksiyon xəstəliklərdə immunitet steril-xəstəlikdən sonra mikrobdan təmizlənmə və qeyri-steril mikrob orqanizmdə qaldıqca immunitetin davam etməsi, məsələn, malyariyada, vərəmdə, sifilisdə və s. ola bilər.

Mənşəyinə görə infeksiyon immunitet təbii – anadangəlmə, qazanılma və süni – aktiv və ya passiv olur. Təbii passiv immunitet anadan döлə plasenta ilə, döş əmən uşaqlara həm də sekretor immunoqlobulinlər şəklində südlə keçir. Təbii aktiv immunitet infeksiyon xəstəlikləri keçirdikdən sonra qazanılır. Süni passiv immunitet hazır anticislər və antitoksinlər, süni aktiv immunitet isə vaksinlər – mikrob cismi və anatoksin vurmaqla yaradılır.

İnsanın infeksiyon agentə qarşı immun cavabı üç formada olur: hüceyrə immuniteti, humorallı immunitet, yəni anticism əmələ gətirmək və qarışqıq immunitet.

Anadangəlmə yaxud qeyri spesifik (təbii, qeyri-adaptiv) immun sistemi orqanizmin bioloji aqressiyadan qorunmasanın ilkin mərhələsini təşkil edir. Anadangəlmə immun sisteminin komponentləri insan və heyvan anadan doğularkən orqanizmdə

hazır şəkildə mövcud olur və onlar tərəfindən antigenə qarşı mübarizə tez bir zamanda, heç bir hazırlığa ehtiyac olmadan baş verir.

Adaptiv yaxud qazanılmış immun sistemi (spesifik) müdafiənin sonrakı mərhələsini təşkil edir.

Qazanılmış immun sistemi limfositlər tərəfindən orqanizmin ontonogezində fərdi inkişafı dövründə formalasılır. O anadangəlmə immun sistemində yüksək spesifikasiyə və yaddaşa malik olmasına görə fərqlənir. Bu zaman orqanizmə daxil olmuş hər bir antigenin özünə qarşı xüsusi immunoloji cavab reaksiyaları yaradılır. Antigenlə qarşılaşma immun sisteminin yaddaşında saxlanılır və antigenlə ikinci dəfə qarşılaşma olarsa ona qarşı daha güclü müdafiə təşkil olunur. Ondan fərqli olaraq anadangəlmə immun sistemində hüceyrələr hər bir antigen molekulunu yox, yad molekullar qrupunu ayırd edə bilir. 5.4 Sahə üzrə yoluxucu xəstəliklərin profilaktikası, dezinfeksiya işlərinin təşkilində ailə tibb bacısının fəaliyyəti.

Ocaqda aparılan əksepidemik tədbirlər: Ocaqda əksepidemik tədbirlər 3 istiqamətdə aparılır: infeksiya mənbəyinə (xəstə və törədicigəzdirən); yoluxma mexanizminə; təmasda olan şəxslərə (ehtimal olunan infeksiya mənbəyi kimi) qarşı. Xəstə və törədicigəzdirənlərə qarşı aparılan tədbirlər, onların erkən aşkar edilməsi, təcrid olunması (onu əhatə edən şəxslərdən ayırmalı) və müalicəyə cəlb olunmasından ibarətdir.

Xəstələrin aşkar edilməsi passiv (xəstənin tibbi yardım üçün müraciət etməsi zamanı) və aktiv şəkildə (tibbi müəssisələrində profilaktik müayinə və sorğu zamanı, həyatı yoxlamalar vasitəsilə) həyata keçirilir. Xəstənin erkən diaqnozu həkim və ya feldşer tərəfindən kliniki əlamətlərə əsasən qoyulur. Onu təsdiq etmək üçün epidemoloji məlumatlardan, laborator müayinələrdən və allergik sınağın nəticələrindən istifadə olunur.

Göstərilən diaqnostik üsaullar müxtəlif yoluxucu xəstəliklərdə eyni əhəmiyyətə malik deyildir. Belə ki, karantin və təbii-ocaqlı xəstəliklərin (taun, vəba, sarı qızdırma, gənə ensefaliti,

Kü-qızdırması və s.) aşkar edilməsində epidemioloji anamnez xüsusi əhəmiyyət daşıyır. Xəstənin karantin xəstəliklərinin qeydə alındığı ölkələrdə və ya epidemik ərazilərdə olması klinik və başqa məlumatlarla yanaşı, diaqnozun qoyulmasında da böyük rol oynayır.

Erkən diaqnostika üçün aşağıdakı laborator üsullar-dan geniş istifadə etmək lazımdır: 1. Bakterioloji; 2. Seroloji; 3. Allergik; 4. Antitoksik dəri reaksiyaları; 5. Mikroskopiya; 6. Hemokultura və s.

Son zamanlar bir çox xəstəliklərin (bağırsaq xəstəlikləri, rikketsiozlar, tulyaremiya, bruselyoz, taun və s.) ekspress diaqnostikasında flüoressensiya edən əks-cisimlər üsulu və dolayı hemaqlütinasiya reaksiyasından istifadə edilir. Baş verən yolu-xucu xəstəlik hadisələri müalicə-profilaktika idarələri tərəfindən mütləq qeydə alınır.

Xəstə 24 saatdan gec olmayıaraq rayon səhiyyə şöbəsinə və GEM-ə göndərilir. İmkan olduqda məlumat telefonla çatdırılır, əlavə olaraq təcili bildiriş vərəqəsi poçt və ya faksla göndərilir. Karantin xəstəlikləri (taun, vəba, sarı qızdırma) aşkar edildikdə və ya olara şübhə yarandıqda məlumat təcili şəkildə telefonla verilir və ya faksla göndərilir.

İnfeksiya mənbəyinə qarşı görülən tədbirlər: Qeyd edildiyi kimi, ocaqda epidemiya əleyhinə tədbirlər 3 istiqamətdə aparılır: xəstəyə (infeksiya mənbəyi), ətraf mühitə (yoluxma amilləri) və xəstə ilə temasda olanlara (həssas şəxslərə) qarşı. İnfeksiya mənbəyinə qarşı yönəldilmiş tədbirlər infeksiya mənbəyinin növünü əsasən müəyyən edilir.

İnfeksiya mənbəyi kimi insanlar (antroponozlar) iştirak etdikdə aşağıdakı tədbirlər nəzərdə tutulur: xəstələrin erkən aşkar edilməsi, təcrid edilməsi və xəstəxanaya yerləşdirilməsi (hospitallaşdırılması). Xəstələrin aşkar edilməsi passiv (xəstənin özü bilavasitə yardım üçün müraciət etdikdə) və fəal yolla (profilaktik müayinələr zamanı, müəssisələrdə dispanserizasiya zamanı, həyətbəhəyət yoxlamalarla) aparılır. Klinik diaqnoz hə-

kim və ya feldşer tərəfindən qoyulur. Onu təsdiq etmək üçün epidemioloji məlumatlardan, müasir laborator müayinələrdən istifadə olunur. Xəstənin hospitalizasiyası və təcrid edilməsi bir çox xəstəliklərdə, xüsusilə yüksək kontagiozlu yoluxucu xəstəliklər zamanı olduqca vacibdir.

Bəzən xəstənin təcrid edilməsi evdə, uşaq bağçalarında, internatda aparıla bilər. Belə hallarda xəstəxanaya hospitalizasiya edənə qədər xəstəni xüsusi təcrid otaqlarına yerləşdirirlər. Xəstə evdə saxlanıllarsa törədicinin ətraf mühitə yayılmasının və xəstəlik törədicilərinin ocaqdan kənara çıxarılmasının qarşısının alınması üzrə tədbirlər görülür. Bu məqsədlə xəstə ayrı otaqda təcrid olunur, fərdi qab-qacaq və başqa lazımı əşyalarla təmin edilir. Ailə üzvləri xəstəyə qulluq üsulları ilə tanış edilir. Xəstəyə daimi nəzarət Səhiyyə idarələri və GEM(Gigiyena Epidemiologiya Mərkəzi)-lər tərəfindən həyata keçirilir.

Xəstəyə diaqnoz qoyduqdan sonra onu müasir effektiv üsullarla müalicə edirlər. Müalicənin tez başlaması xəstənin tez sağalmasına və xəstəliyin xroniki formaya keçməsinin qarşısının alınmasına səbəb olur.

Yoluxucu xəstələrin sağlam törədicigəzdirənliliyinin böyük epidemioloji əhəmiyyəti vardır. Bəzi xəstəliklərdə (məs.: qarın yatalağı) sağlam törədicigəzdirənlərin törədicini bütün ömrü boyu ifraz edirlər. Onların aşkar edilməsi və müalicə olunmasının epidemioloji əhəmiyyəti böyükdür. Belə törədicigəzdirənlərə qida, su təchizatı ilə əlaqədar idarələrdə işləmək qadağan edilir.

Yoluxma mexanizminə qarşı görülən tədbirlər: Yoluxma mexanizminin aydınlaşdırılması və yoluxucu xəstəliyin yayılma yollarının müəyyən edilməsi və onlara qarşı yönəldilmiş tədbirlərin aparılması nəticəsində törədicinin ötürülməsi dayandırılır. Bu tədbirlər məcmuyunda ocağın zəzərsizləşdirilməsi böyük yer tutur. Dezinfeksiya və dezinseksiya yoluxucu xəstəliyin yayılmasında iştirak edən ətraf mühit amillərinin(bakteriyalar,viruslar) zərərsizləşdirilməsində həyata keçirilən əsas təd-

birlərdəndir.

Dezinfeksiya (dezinseksiya) ocaqlı və profilaktik şəkildə aparılır. Ocaqlı dezinfeksiya öz növbəsində cari və son (yekun) dezinfeksiyaya bölünür. Cari dezinfeksiya xəstənin yatağı yanında bir neçə dəfə aparılır (xəstəxanada, evdə), son dezinfeksiya isə ocaqda xəstə (törədicigəzdirən) təcrid olunduqdan (hospitallaşdırıldıqdan, öldükdən) və ya sağaldıqdan sonra aparılır. Son dezinfeksiya bir dəfə aparılır.

Profilaktik dezinfeksiyanın (dezinseksiya) aparılması infeksiya mənbəyinin olub-olmamasından asılı deyildir, onu törədinin ifraz edildiyi və ətrafa yayılması ehtimalı olan yerlərdə və insanların sıx toplaşlığı yerlərdə həyata keçirirlər. Son dezinfeksiyanı məcbur qaydada qarın yatalağı, paratiflər, dizenteriya, vəba, hepatit, polimielit, difteriya, skarlatina, vərəm, cü zam təbii çiçək, səpkili və qayıdan yatalaq, dabaq, manqo, qara yara, göbələk xəstəlikləri və taun xəstəliklərində aparılır. Yoluxucu xəstənin bütün əşyaları, məişət əşyaları dezinfeksiya edilir. Ocaqda ilk növbədə ən çox yoluxmuş obyektlər (xəstənin ifrazatı, paltar, qab-qacaq) zərərsizləşdirilir və kamera üsulu ilə dezinfeksiya ediləcək əşyalar (yataq ləvazimatı – matras və s., üst geyimi, kitab, sənədlər) toplanır. Bunlar dezinfeksiyaedici məhlulla islanmış torbalara yığılır və dezinfeksiya kameralarına göndərilir. Xəstənin yatdığı otaq dezinfeksiya edilir. Bağır-saq qrupu yoluxucu xəstəliklərinə qarşı ocaqda dezinfeksiya apararkən həyət ayaqyolularını, zibil yesiklərini və s. dezinfeksiya etmək lazımdır. Yoluxucu xəstə evdə saxlanılırsa, ocaqda cari dezinfeksiya aparılır.

Onu xəstəyə qulluq edən şəxslər yerinə yetirir. Cari dezinfeksiya üzərində nəzarət GEM-lər tərəfindən aparılır.6.1. Omicron. Omicron, koronavirus infeksiyasına səbəb olan SARS-CoV-2 rusunun yeni şamının adıdır. Onun görünüşü xəstəliyin törədicisinin genomunda

baş verən mutasiya nəticəsində yaranıb. Bunun sayəsində onu digər koronavirus növlərindən fərqləndirən yeni xüsusiyyətlər əldə etmişdir.

COVID-19-


un omikron ştammı ilə yoluxma öskürmə və asqırma yolu ilə virus hissəciklərini xarici mühitə ifraz edən şəxslə yaxın təmasda mümkündür. Bu, infeksiya daşıyıcısının uzun müddət qaldığı otağa daxil olduqda da baş verə bilər. Yoluxma aerogen və ya kontakt -məişət yolu ilə baş verir. Patogenlər hüceyrəyə tənəffüs yolları ilə, gözlərin selikli qışasından daxil olur və sürətlə çoxalmağa başlayır.

Koronavirusun genomunda olan mutasiyalar sayəsində omikron ştammı alfa, delta və qammadan fərqli olaraq daha yoluxucudur, sağlamış və peyvənd olunmuş insanlarda anticisimlərin mövcudluğunda belə xəstəlik törədə bilir, uşaqlarda daha ağır keçir və zədələnməyə meyllidir. İnkubasiya dövrü 2-3 gündür.

Kliniki əlamətləri. Omicron koronavirusunun yeni ştammı ilə xəstəliyin təzahürləri soyuqdəymə əlamətlərinə bənzəyir. Xəstəlik tez-tez yüngül və tamamilə asemptomatik formada baş verir.

2-3 gündən sonra və ya yoluxma anından ertəsi gün COVID-19-un aşağıdakı təzahürləri müşahidə oluna bilər:

Burun tutulması, asqırma ,və boğaz ağrısı; ümumi zəiflik, yorğunluq, iş qabiliyyətinin azalması, orta dərəcədə baş ağrısı, ishal, əzələ ağrısı, quru öskürək, ürəkbulanma, qusma; titrəmə, qızdırma; gözlərin selikli qışasının iltihabı,bədəndə səpklər,dad və qoxu qabiliyyətinin itirilməsi.



Şəkil 9 SARS-CoV-2 variant B11.529

Omkron infeksiyası zamanı temperatur əksər hallarda 38 ° C-dən çox deyil. Ağır hallarda daha yüksək dərəcəyə qədər yüksələ bilər, nəfəs almaqda çətinlik yaranır, öskürək güclənir, sıxılma hissi və sinədə ağrı müşahidə olunur.

Koronavirusun əvvəlki ştammlarının yaratdığı simptomlardan fərqli olaraq, yetkin xəstələrdə Omikron ilə yoluxma daha şiddetli zəiflik və bədən ağrıları, döyünen baş ağrısı, bəzi hallarda aşağı bədən istiliyi, uşaqlarda isə səpkilər ilə müşayiət olunur.

Xəstəliyin müddəti və təzahürləri xəstənin vəziyyətindən, müalicədən və müşayiət olunan patologiyalardan asılıdır. Əksər hallarda, omicron simptomları, ağrılaşmalar inkişaf etmədikdə, 5-10 gün davam edir.

Ağırlaşmaları. Omikron şammının yaratdığı xəstəlik, SARS-CoV-2-nin digər variantları ilə yoluxma hallarında olduğu kimi, aşağı ətrafların venalarının sonrakı trombozu, ağciyər emboliyası, infarkt və insult ilə trombun əmələ gəlməsinin artması ilə müşayiət oluna bilər.

Post-Covid sindromu yuxusuzluq, tez yorulma, depresiya, həzm sistemi orqanlarının funksional pozğunluğu sağaldıqdan sonra üç ay ərzində inkişaf edə bilər, hətta xəstəlik yüngül və ya asemptomatik olsa belə, altı aya qədər davam edə bilər. Bu, davamlı iltihab, immunitet sisteminin həddindən artıq aktivləşməsi və nevroloji pozğunluqlarla əlaqələndirilir. Omicron ilə yoluxmuş qadınlarda bu hallar daha çox özünü göstərir.

İnfeksiyanın mümkün fəsadlarına həmçinin pnevmoniya, meningoensefalit, periferik sinir sisteminin otoimmün lezyonları (bu zaman immun sistem səhvən öz normal hüceyrələrini və toxumalarını hədəf alır) Uşaqlarda Omicron ilə infeksiya da bronxiollarda iltihablı bir proses olan bronxiolitin inkişafına səbəb ola bilər və onların tixanmasına səbəb ola bilər. **Diaqnostikası.** Omikron şammı ilə yoluxma üçün xarakterik olan xüsusi əlamətlər yoxdur. Pandemiya zamanı kəskin respirator infeksiyaların ilk simptomlarında diaqnozu dəqiqləşdirmək üçün mü-


təxəssislər COVID-19 və ya ICA üçün PCR testini - COVID-19 antigeninin sürətli testini keçirməyi məsləhət görürər. Eti-barlı nəticələr əldə etmək üçün Omicron şamminin koronavirusun qısa inkubasiya dövrü olduğundan və tez-tez yüngül formada baş verdiyindən, tədqiqat xəstəliyin ilkin əlamətləri göründükdən sonra artıq 3-4-cü gündə aparılmalıdır.

Göstərişlərə görə A, M, G SARS-CoV-2 sinfinə aid immunoqlobulinlərin tədqiqi də aparılır.

Orta, ağır və son dərəcə ağır xəstəliyi olan şəxslərə omikron infeksiyası üçün qeyri-spesifik laboratoriya diaqnostikası tələb olunur.

Profilaktikası. Yeni Omicron şammı haqqında az şey məlumdur. İnfeksiyanın qarşısının alınması ilə bağlı tövsiyələr koronavirusun digər növləri ilə eyni qalır. Buraya maska taxmaq, 1,5-2 m məsafə saxlamaq və təması minimuma endirmək şəxsi gigiyena qaydalaina əməl etmək daxildir. Təbii ki, peyvənd profilaktikanın ən təsirli üsulu olaraq qalır. Peyvənddən sonra da maskaların taxılması və digər profilaktik tədbirlərə riayət edilməlidir

6.2. Qızılça.



Şəkil 10 Qızılcanın əlamətləri

Qızılca - kəskin infekzion xəstəlik olub qızdırma, intoksi-

kasiya, dəri və selikli qışalarda makulo-papuloz səpgi, konyuktivit və yuxarı tənəffüs yollarının iltihabı ilə özünü göstərir.

Etiologiyası. Qızılcanın törədiciləri Polinosa morbillarum Morbilliivirus cinsinə, Paramyxoviridae ailəsinə aiddir, RNT-si var, xarici qışası zülallipid-polisaxaridlərdən təşkil olunmuşdur. Virusun tərkibində hemaqlütinin, hemolizin, komplementi birləşdirən antigen olur. Yüksək virulentliyə malikdir. Lakin xarici mühitdə az davamlıdır, isitdikdə tez məhv olur, dezinfeksiyadıcılar onlara güclü təsir göstərir. İnsan və heyvan böyrəyində virusun kulturası alınır. Diri vaksin hazırlanmaq üçün virusun xüsusi ştamları əldə edilmişdir.

Klinika – İnkubasion dövr 7 – 17 gün davam edir, immunnoqlobulin vurulması isə bu dövrün 21 günə qədər uzada bilər.

Klinik şəklində 3 dövr ayırd edilir: 1. Kataral (prodromal) dövr; 2. Səpgi dövrü; 3. Piqmentasiya dövrü.

Kataral dövr 3–4 gün davam edir. Xəstəliyin başlanması bədən temperaturunun 38–39°C- yə qədər yüksəlməsilə, burundan ifrazatla, quru öskürəklə, konyuktivit əlamətləri ilə müşayiət olunur: işıqdan qoxma, selikli qışaların hiperemiyası, gözdən yaşaxma. Ümumi vəziyyət pozulur. Uşaqlar süst, ağlaşan olur, narahat olur, iştahası və yuxu pozulur. Erkən yaşlı uşaqlarda inaq sindromu inkişaf edə bilər. Yumşaq və bərk damqa çəhrayı – qırmızı xırda ləkələr şəklində enantema meydana çıxır. Bundan sonra onlar ağız – udlağa selikli qışanın kəskin hiperemiyası fonunda ayırd edilirlər.

Xəstəliyin 2–3-cü gündündəkiçik azı dişləri səviyyəsində yanağın selikli qışasında qızılca üçün xarakter olan Belski-Filatov-Koplik ləkələri meydana çıxır. Bu ləkələr kənarları hipermiya həlqəsi ilə əhatə olunmuş ağ ləkəciklər şəklində olur. Səpgi dövrü – Temperaturun yenidən yüksəlməsilə başlayır və 2–5 mm qədər diametrdə ayrı – ayrı elementlərdən ibarət ləkəvari papulyoz səpgilərin meydana çıxması ilə xarakterizə olunur. Səpgilərin çoxalması zamanı çox vaxt ləkə və papulalar öz ara-

larında birləşirlər. Səpgi olmayan dəri nahiyləri adı fona malik olurlar. Qızılca üçün səpgilərin meydana çıxması mərhələli xarakter daşıyır. Səpgi tədricən üç gün ərzində yuxarıdan aşağıya doğru yayılır. Səpginin ilk elementləri alında və qulaqların ar- dında meydana çıxır. Sutka ərzində səpgilər bütün üzə yayılır (Şəkil 59, 60) (burun – dodaq üçbucağı və boyun da daxil ol- maqla) 2 – ci gün gövdəyə və 3 – cü gün isə ətraflara yayılır, səpgi dövründə ümumi intoksikaiya simptomları və kataral əla- mətlər artır. Uşağın üzü xarakter görünüş alır: üz şişkinləşmiş, göz qapaqları şişmiş olur, konyuntivanın hiperemiyası, qişa da- marlarının inyeksiyası, burundan duru ifrazat axması qeyd olu- nur. Piqmentasiya dövrü – səpgilərin meydana çıxmışından 3–4 gün sonra başlayır. Ağırlaşmalar olmazsa, bədən temperaturu normallaşır, kataral əlamətlər azalır, tədricən səpgilər söñür. Səpgilər başladığı ardıcılıqla da itir, yerində isə özündən sonra 1 – 2 həftəyə keçib gedən piqmentasiya qalır. Çox vaxt səpgilə- rin yox olması xırda çapıqvari qabıqlanma ilə nəticələnir. Re- konvalensensiya dövründə - yorgunluq, əzginlik, qıcıqlanma, yuxululuq, infeksiyalara qarşı müqavimətin azalması müşahidə olunur. Klinik simptomların kəskinliyinə görə qızılcanın tipik və atipik formaları ayırd olunur. Atipik formalarına peyvənd olunmuş uşaqlarda və 6 aya qədər uşaqlarda qızılca aid edilir. Eləcə də buraya nadir hallarda rast gəlinən hipertoksik və he- morragik qızılca da aid olunur.

Atipik formalı qızılca daha uzun sürən inkubasion dövr ilə xarakterizə olunur, adətən yüngül keçir, normal temperaturla və ya yüngül qısamüddətli qızdırma ilə gedir. Kataral dövr və səp- gi dövrü qısalmış olur. Belski – Fiilatov Koplik ləkələri çox vaxt qeyd olunmur. Kataral əlamətlər zəif olur. Səpgi element- ləri az sayda olur, onların səpmə sırası da pozulmuş olur. Xəst- təlik ağrılaşmasız gedir.

Ağırlaşmaları. Qızılcanın erkən və gec ağrılaşmaları adə- tən ikincili infeksiyadan asılıdır. Erkən ağrılaşmalar kataral və səpgi, gec ağrılaşmalar, piqmentləşmə dövrlərilə bir vaxta dü-

şür. Ölümə də səbəb ağrılaşmalardır. Çox vaxt laringit, traxeobronxit, otit və pnevmoniya, yevstaxit, sinusitlər, pielonefrit, meninqoensefalit, seroz meningit rast gəlir. Qızılca 70 yaş-dan yuxarı şəxslərin həyatı üçün daha çox təhlükə təşkil edir. Kolit və enterokolit patogen mikroorqanizmlərin, eşerixiya, sigella, strepto-stafilocokların vo kandida göbələyinin iştirakı ilə adətən piqmentləşmə dövrü baş verir, qarında ağrı vo ishal əlamətlərilə özünü göstərir.

Qızılcanın diaqnozu xarakter kliniki simptomlara — xəstəliyin qəflətən başlayıb kataral əlamətlərin getdikcə güclənməsinə, konyunktivitə, Koplik ləkələrinə, ləkəli-papuloz səpginin mərhələliyinə və epidemioloji anamnezə əsasən qoyulur. Laborator diaqnoz üçün neytrallaşdırma və ya immunofluoressensiya reaksiyalarından istifadə olunur.

Profilaktika. Səpgi əmələ gələndən sonra xəstə 5 gün, ağrılaşma baş verdikdə 10 gün ərzində təcrid olunur. Xəstə ilə təmasda olmuş uşaqlar 17 gün, immunoqlobulin vurulanlar isə 21 gün ərzində kollektivə buraxılmır. Yoluxmuş hamilə qadın doğuş zamanı izolyatora yerləşdirilir. Zahılar döş verə bilər.

Xəstəliyin passiv profilaktikası üçün qızılca keçirməyən və xəstə ilə təmasda olan 3 aydan 4 yaşa qədər uşaqlara 1ml immunoqlobulin vurulur. İmmunoqlobulin təmasın 5-ci günündən gec olmayıaraq yeridildikdə effekt verir və onun təsiri 3-4 həftə davam edir.

Aktiv profilaktika diri qızılca vaksinilə aparılır. Peyvənddən 6-18 gün sonra 2-3 gün çəkən qızdırma, konyunktivit, tənəffüs yollarının katarı, bəzən hətta səpgi əmələ gələ bilər. Vaksin 10 aydan 8 yaşa qədər qızılca ilə xəstələnməmiş və tibbi əks göstərişi olmayan uşaqların dərisi altına 0,5ml dozada yeridilir.

6.3. Məxmərək.

Məxmərək (Rubella)- kəskin virus infeksiyası olub, kiçik ləkəli səpgi, limfadenopatiya, qızdırma və hamilə qadılarda dölün zədələnməsilə özünü göstərir. Etiologiası: QBM (qızılçayabənz məxmərək)virusunu P.D.Parkmeri və T.H.Ueller (1961) əldə elmişlər. O Rubivirus cinsinə və Toqavirus ailəsinə aiddir. RNT-si var. Termolabildir, - 20-70°-də yaşaya bilir. Xarici mühitdə davamsızdır. Quruma, ultrabənövşəyi şüalar, formalin və başqa dezinfeksiaedicilər onu tez neytrallaşdırır. Əsasən 5-9 yaşlı uşaqlar yoluxur.



Şəkil 11 Məxmərək əlamətləri

Epidemiologiası: QBM-in mənbəyi xəstə şəxslərdir. İnkubasiyon dövrün son günlərindən səpginin 2-ci həftəsinə qədər və daha uzun müddət ərzində xəstə yoluxucu olur. Yoluxma havadəmci yolu ilə baş verir. Reproduktiv dövrdə qadınların 20%-ə qədəri QBM-yə həssas olur. Ana bətnində uşaqların yoluxmasına görə xəstəlik hamilə qadınlar üçün xüsusilə təhlükəlidir. Hamiləliyin ilk iki ayındayoluxma baş verərsə, döldə ürək qüsürü, karlıq, MSS-nin zədələnməsi baş verir. Xəstəlik uzunmüddətli immunitet verir.

Kliniki əlamətləri: İnkubasiyon dövr 15-24 gün çəkir. Ək-

sər hallarda xəstənin əhvalı az pozulduğundan qızılçaya bənzər məxmərəyin ilk əlaməti ekzantema olur. Bəzən 1-2 gün davam edən prodromal dövrdə az qızdırma, zəif zökəm və öskürək qeyd edilir. Səpgidən 2-3 gün əvvəl əmələ gələn və ondan bir neçə gün sonra da davam edən limfadenopatiya - boyunun yan tərəflərində, ənsədə və qoltuq altındakı limfa vəzilərinin böyüməsi xəstəliyin erkən əlamətlərinə aiddir. Limfa düyünləri iri, noxud boyda, bərk və ağrılı olur.

Xəstələr halsızlıqdan, əzələ və oynaq ağrılarından şikayətlənir. Temperatur subfebril olur, ya da 1-3 gün ərzində 38-39°C-ə yüksəlir.

Obyektiv müainədə yuxarı tənəffüs yollarının zəif iltihabi damağın və konyuktivaların bir qədər qızarması, sklera damarlarının genişlənməsi qeyd edilir.

Ekzantema xəstəliyin 1-3-cü günləri əmələ gəlir, əvvəlcə üzdə, boyunda görünür və bir neçə saat ərzində bütün bədənə yayılır. Ən çox ətrafların açıcı səthində, sağılıarda, kürəkdə yerləşir, bəzən dəridən hündürə qalxır, bir-birilə birləşmir. Səpgi sancaq başı ya mərci boyyla olur. 2-3 günə elementlər piqmentləşmə və qabiqlanma vermədən itir.

25-30% hallarda QBM səpgisiz gedir. Belə xəstələri az qızdırma və limfadenit əlamətlərinə görə müəyyən etmək olur. Simptomsuz formanın əsas təzahürlərinə virusemiya və qanda xüsusi anticisimlərin tapılması aiddir.

Başlanğıc dövr üçün periferik qanda az leykositoz və neytrofiloz, səpmədən sonra - leykopeniya və limfositoz xarakter hesab edilir, çoxlu plazmatik hüceyrələr əmələ gəlir.

Ağırlaşmaları: QBM-in tez-tez rast gələn ağırlaşması artırdır. Nadir ağırlaşmalardan biri trombositopeniya purpurasıdır. O, dəridə petexiya və hemorragiyalar, diş ətindən qanaxma, hematuriya verir. Ən qorxulu ağırlaşma olan məxmərək ensefaliiti ümumi əhvalın pisləşməsi, sonra isə qıcolmalar, koma vəziyyəti və hemiparezlə təzahür edir.

Diaqnozu: Epidemiyalar zamanı və xəstəliyin tipik forma-

larında kliniki əlamətlərə görə diaqnoz asan müəyyən edilir. QBM-in laborator diaqnozu radial hemoliz - RH, İTA və lateksaqlütinasiya reaksiyalarının köməyilə virusa qarşı antitellərin tapılması ilə dəqiqləşdirilir.

Profilaktika. Reproduktiv yaşlı qadınlar, ailə planlaşdırma mərkəzinə müraciət edənlər və abort keçirmiş qadınlar QPM-yə görə yoxlanılmalıdır. Qanında IgG tapılmayan qadınlar peyvənd olunmalıdır. Əvvəllər peyvənd almışlarda antitel səviyyəsi öyrənilməlidir.


QBM vaksini diri viruslardan alındığı üçün hamilələri peyvənd etmək olmaz. Uşaqlara isə 12 ayında, revaksinasiya isə 6 yaşda olunur. Vaksinin teratogen təsirinə görə peyvənddən 3 ay sonra hamiləliyə icazə verilir. Xəstəliyin alovlanması dövründə 3-5 ml immunoqlobulinin yeridilməsi epidemianın qarşısını ala bilər. 12-ci həftəyə qədər məxmərəyə yoluxmuş qadınların hamiləliyini pozmaq məsləhətdir. Xəstələr səpginin 5-ci gününə qədər təcrid olunmalıdır. Onlar səpgiyə 7 gün qalmışdan virusu yaymağa başlayırlar.

6.4. Skarlatina.

Skarlatina - intoksikasiya, udlağın, badamçıqların iltihabı, dəridə nöqtəvari səppgi və limfadenopatiya ilə təzahür edən kəskin infeksion xəstəlikdir.

Etiologiyası. Skarlatinanı törədən A qrupunun β -hemolitik streptokokları girdə, qram, aerob mikroblardır, 80-dən çox serotipi və eritrogen toksini var.

Epidemiologiyası. Mənbə skarlatinalı xəstə və streptokok gəzdirənlərdir. 2-7 yaşlı uşaqlarda daha çox təsadüf olunur. Yoluxma hava-damcı və hava-toz vasitəsilə olur. Məişət əşyalarında, oyuncaklıarda olan streptokoklara yoluxur. Uşaqlar daha hassasdır. Payız-qış ayları xəstələnmə çoxalır. İmmunitet davamsızdır.



Şəkil 12 Kliniki əlamətləri.

İnkubasion dövr 2-11 gün çəkə bilər. Xəstəlik yüksək qızdırma və qusma ilə başlayır. Xəstə narahat, həyəcanlı olur, çox danışır, bəzən sayıqlayır, ya əzginləşir, zəifləyir. Nəbz sürətlənir, yumşaq damaq kəskin hiperemiyalaşır — alovlu damaq, ödemləşir, yumşaq damağın sərt damağı keçdiyi yerdə hiperemiya qurtarır. Hiperemiya sahəsində enantema, selikli, fibrinoz, hətta nekrotik ərp əmələ gəlir. Dil əvvəlcə ağ ərplə örtülür, 4-cü gündən sonra al-qirmizi rəngli olur, üzərindəki məməciklər böyüyür — “moruğu dil” (şəkil 12).



Şəkil 13 Filatov üçbucağı.

Boyun limfadeniti, çox vaxt ikitərəfli, xarakterdir. Xəstəliyin 1-2-ci günləri ətrafların büküçü səthlərində, oynaq büküşlərində, döşdə, boyunda nöqtəvari rozeolalar görünür. Səpgilərin bir-neçə saat ərzində bədənə yalılması xarakterikdir. Mexaniki zədə yerində səpgi xətt şəklində yerləşir, davamlı olur — Pastia simptomu. Nadir hallarda papuloz səpgi və onun ortasında kiçicik qovucuq yaranır. Burun-dodaq üçbucağının solğunluğu Filatov üçbucağı da əlamətdardır. Səpgi nahiyyəsini basdırıqda əlin izi qalır, ağ dermoqrafizm müşahidə olunur, 4-5-ci günlər səpgi solğunlaşır, qabıqlanma verir. Qabiq bədəndə kəpəkvari, ovucda, ayağın altında lövhə, əlcək şəklində olur. Hemoqramda leykositoz sola meyillik olur, EÇS artır, sidikdə — zülal, eritrosit, hialin silindirlər tapılır.

Ağırlaşmaları. Skarlatinanın ağırlaşmaları 3 qrupa bölünür: 1. toksiki-kollaps, İTŞ, 2. bakterial - erkən və gec – otit, sinusit, baş beyinin absesi və s. 3. Allergik immunopatoloji ağırlaşmalar - glomerulonefrit, miokardit, endokardit və s. Müasir dövrdə ölüm rast gəlmir.

Diaqnozu. Klinik-epidemioloji məlumatlara, streptokokun tapılmasına və diferensə aparılışmasına əsasən skarlatinalı xəstələrə diaqnoz qoyulur.

Profilaktika. Skarlatinanın spesifik profilaktikası olmadığından əsas diqqət xəstələrin erkən aşkar edilməsinə, onların 10 gün ərzində qospitalizə edilməsinə, 12 gündən sonra kollektivə buraxılmasına və bakteriagəzdırənlərin antibiotikoterapiyasına yönəldilməlidir. Ekstrabukkal yolu xmanın profilaklikası üçün cərrahi, ginekoloji, yanlıq şöbələrində ehtiyat tədbirləri görülməlidir.

6.5. Götürək.

Götürək kəskin infeksion xəstəlikdir, onun başlıca simptomu uzun müddət davam edən xarakter öskürək tutma-

rıdır.

Etiologiya və epidemiologiya. Gøy öskürək xüsusi mikrof Bordetella pertusis çöpləri tərəfindən törədir. Qram mənfi, hərəkətsiz köpdür, aerobdur. Bu mikob xarici mühit amillərinə qarşı çox davamsızdır, yüksək temperaturun, günəş işığının və s. təsirindən tez tələf olur. Həmçinin endotoksin ifraz edir. Uşaqlara göyöskürək ancaq xəstə uşaqlardan keçir. Epidemioloji cəhətdən yüngül, yaxud aydın olmayan formalı göy öskürəklə xəstə uşaqlar çox qorxuludurlar, çünkü onlarda göy öskürək tutmaları olmur. Xəstə uşaqlar öskürən zaman özündən çox uzaqlara burun-udlaqdan selik damcıları ifraz edirlər. Bu damcılar yaxında duran sağlam uşağın tənəffüs yollarına düşərsə, onda xəstəlik baş verir.

Gøy öskürəklə adətən 10 yaşa qədər uşaqlar xəstələnirlər. Südəmər uşaqların xəstələnməsi 10% təşkil edir. Xəstəlikdən sonra güclü immunitet formalaşır.



başlayır. Öskürək birinci günlər
Şəkil 14 Göy öskürəyin əlamətləri

klinik əlamətləri.

“İnkibasiyon dövr 3-15” gündür. Göy öskürəyin gedişində 3 dövr ayırd edilir:

1. Kataral dövr;
2. Spazmatik dövr;
3. Xəstəliyin sönməsi dövrü.

Kataral dövr – adı öskürək, zökəm və azca temperatur ilə

başqa xəstəliklər zamanı olan öskürəkdən seçilmir, sonralar isə öskürək gündən-günə şiddətlənir, sonra o, müəyyən müddət ara verir səslə nəfəsalma-repriz baş verir, tutmalar gecələr şiddətlə-

nir. Kataral dövr 3-12 gün davam edir. Bu cür xəstələr çox zaman aşkar edilmir və xəstəliyin yayılma mənbəyi olurlar.

Spazmatik dövrde öskürək tutmaları göznlənilmədən bir-dən-birə başlayır. Tutmadan qabaq uşaq öskürək olacağını hiss edir, uşağın üzündə qorxu hissi olur, uşaq dərindən nəfəs aldıqdan sonra öskürək tutması başlayır. Tutma zamanı ara vermə-yən öskürək təkanları olur. Xəstənin üzü bərk qızarır, hətta bəzən göyərir, dili çıxır, üzün və boynun venaları şışır. Tutmalar zamanı uşaq çox gərgin olur, onun gözündən yaş axır, bəzən uşaqlarda qeyri-iradi sidik və nəcis ifrazı olur. Uşaqların dərisi solğun, göz qapaqları ödəmlı, üz şişmiş, ağızın ətrafi göyərmiş olur. Öskürək tutması qurtardıqdan sonra uşaq tamam gücdən düşmüş olur, lakin bir neçə dəqiqədən sonra uşaq özünü tama-mılə yaxşı hiss edir. Spazmatik dövr 1-2 həftədən 1-2 aya qədər davam edir.


Xəstəliyin sönməsi dövrü—spazmatik dövr qurtardıqdan sonra xəstəlik özünün tipik xarakterini itirməyə başlayır. Tutmalar nisbətən yüngül olur, seyrək baş verir və uşaq tədricən sağalmağa başlayır. Bu dövr 3-4 aya qədər uzana bilər. Hər bir infeksion xəstəlik kimi göy öskürək də 3 formada gedir—yüngül, orta ağır və ağır forma. Yüngül formada xəstəlik 3-4 həftə davam edir. Öskürək tutmalarının sayı 5-15 dəfə olur. Uşaqların əhvalı dəyişmir, temperatur qalxmır, ağırlaşmalar olmur. Orta ağır formada tutmaların sayı 20-30 dəfə olur, ağır hallarda isə 40-50-yə qədər olur. Tez-tez baş verən öskürək tutmaları xəstəni əldən salır, onun əhvalı pisləşir, uşaq əsəbi olur, pis ya-tır, pis yeyir və arıqlamağa başlayır. Temperatur yüksəlir, bəzən ağırlaşmalar baş verir. Öskürək tutmaları zamanı dil kəsici diş-lərə sürtülüür, bunun nəticəsində dilin ucunda göy öskürək üçün son dərəcə xarakter, ağ ərplə örtülən balaca xora əmələ gelir.

Ağırlaşmalar. Göy öskürəyin ağırlaşmalarına ağciyərlərin iltihabı, atelektaz(böyük uşaqlarda), ensefalitlər, orta qulağın il-tihabı, beyin qışalarına və beynə qansızmalar, qıçolmalar və s. aiddir. Körpə yaşılı uşaqlarda göy öskürəyin klinikası. Körpə

yaşlı uşaqlarda xəstəliyin gizli və başlanğıc dövrü qısa olur və cəmi 2 gün davam edir. Öskürək tutmaları uzun müddət davam edir və yüngül öskürəkdən ibarət olur. Bir neçə aylıq uşaqlarda öskürək tutması zamanı tənəffüs dayana bilər. Bu zaman uşaq göyərir, huşunu itirir, çox zaman qıcolmalar başlayır. Bu hal bir neçə saniyə davam edir, sonra dərindən nəfəsalma olur və uşaqın huşu aydınlaşır. Adətən körpə uşaqlarda göy öskürək uzun çəkir. Diaqnostika. Epidemioloji anamnez; Kliniki şəkil;

Laborator müayinə. Müalicə. Xəstə uşaqlar daima həkim nəzarəti altında olmalıdır. Göy öskürək yüngül və ağırlaşmalar vermədən gedirsə, belə uşaqları evdə saxlamaq olar. Ağır gedişli və ağırlaşmalar verən göy öskürəkli uşaqları xəstəxanaya qoymaq lazımdır. Göy öskürəyin müalicəsində bir sıra antibiotiklər-streptomisin, levomisetin, ampisillin və s. tətbiq edilir. Antibiotiklərdən başqa xəstələrə qammaqlobulin də vurmaq lazımdır. Körpə uşağıın tənəffüsü dayanarsa, tez adyalı açmaq və süni tənəffüsə başlamaq lazımdır. Göy öskürəyin ağır formalarında xəstələrə brom, lümenal, ürək dərmanları təyin edirlər. Qıcolmalar zamanı əzələ daxilinə 25%-li maqnezium-sulfat məhlulu, 25%-li aminazin məhlulu, antihistamin yeridirlər, xlorhidratla imalə edirlər.

Profilaktika. Göy öskürəyə qarşı difteriya, tetanusla birlikdə peyvənd GDT. vaksinlər 2 ay, 3 ay, 4 ayında ,revaksinasiya yaşyarımlığında aparılır. Xəstə 25 gün təcrid olunur. 2 dəfə bakterioloji müayinə mənfi olarsa, kollektivə buraxılır. Xəstə uşaqla temasda olmuş uşaqlara isə ən azı 6ml qammaqlobulin yeridilir, böyük uşaqlara isə göy öskürəyə qarşı sürətli vaksinasiya aparılır. 6.6. Epidemik parotit.



Şəkil 15 Limfaların şısməsi

Epidemik parotit – kəskin virus xəstəliyi olub, intoksika-siya əlamətləri, qulaqətrafi vəzilərin, bəzən digər vəzili orqan-ların və sinir sisteminin zədələnməsi özünü göstərir.

Etiologiya və epidemiologiası: Törədici Paramiksovirusla-ra aiddir. Xəstəliyin mənbəyi xəstələr, epidemik parotitin silinmiş və simptomsuz formalarda yoluxmuş şəxslərdir. Xəstə in-

kubasiya dövrünün son 1 – 2 günü və xəstəliyin 3 – 8-ci günləri yoluxucu olur. Virus havadamacı vasitəsilə yoluxur. Bəzən ağız suyu ilə çirkənmiş məşət əşyaları, oyuncaqlar yoluxmaya səbəb olur. Orqanizmin parotitə həssaslığı yüksəkdir və bu ömür boyu saxlanılır. Epidemik parotitdən sonra güclü immunitet qalır.

Kliniki əlamətləri: İnkubasion dövr 11 gündən 23 günədək davam edir. Xəstəlik adətən temperatur yüksəlməsi ilə, ümumi halsızlıq, çeynəmə və udma zamanı qulaqyanı nahiyyədə ağrı ilə başlayır. Birinci sutkanın sonunda qulaq seyvanının ön tərəfində və alt çənənin küncündə ağrılı, xəmirəbənzər konsistensiyalı şişkinlik meydana çıxır, hansı ki, bu da önə, aşağı və arxaya doğru yayılır. Şişkinlik üzərində dəri dartılmış olur, lakin rəngi dəyişmir. Şişkinliyin dəqiq konturları olmur. Palpasıyada şişkinliyin mərkəzində ağrılı bərkimə təyin edilir. Filatovun ağrı nöqtələri xarakterikdir: retromandibulyar çökəkliyə təzyiq etdikdə və qulaq sırgalığından önə-eşitmə keçəcəyinin aşağı kənarına təzyiq etdikdə ağrı meydana çıxır.

Qulaqyanı vəzilərin iltihabının tipik əlaməti vəzi axacağının yanağın selikli qışasına çıxan dəliyinin ödəmləşməsi və hipermiyalaşmasıdır. Zədələnmiş tərəfdə tüpürcək ifrazı dayanır. 1-2 gündən sonra prosesə 2-ci qulaqyanı vəzi də cəlb olunur. Üzün forması dəyişir, üzün aşağı hissəsi yanlara doğru böyüyür. Qulaqyanı vəzilərdən başqa, çənəaltı, dil – altı tüpürcək vəziləridə zədələnir. Xəstəlik mərkəzi sinir sisteminin zədələnməsi ilə müşaiyət olunur: baş ağrısı, yuxunun pozulması, zəif meningial simptomlar, bəzən yumşaq beyin qışalarının iltihabının inkişaf etməsi.

Xəstəliyin qızdırma dövrü 3-4 gün davam edir, vəzilərin şişkinliyi isə xəstəliyin 8–10-cu gününə kimi keçib gedir. Xəstəliyin 5–10-cu gündündən başlayaraq digər vəzili orqanların da zədələnmə əlamətləri meydana çıxa bilər.

Ağırlaşmalar. Yeniyetmə oğlan uşaqlarında parotit zamanı çox vaxt orxit inkişaf edir. Adətən bir xaya zədələnir. Lakin

proses 2 tərəfli də ola bilər. Orxit xayanın böyüməsi, onun kəskin ağrılı olması, ağrıının qasıq nahiyyəsinə və qurşağı irradiasiya ilə xarakterizə olunur, xayaların ödemləşməsi qeyd olunur. Mədəaltı vəzin zədələnməsi zamanı ürəkbulanma, çoxsaylı qusma, epiqastral və sol qabırqalaqtı nahiyyədə kəsskin ağrılar meydana çıxır. Sıdikdə diastazanın yüksək səviyyəsi qeyd olunur. Ağırlaşmalar nadir hallarda ola bilər. Otit, stomatit, pnevmoniya, şəkərli diabet, sonsuzluq inkişaf edə bilər. Labarator diaqnostika: diaqnostika məqsədilə seroloji müayinə metodlarından istifadə oluna bilər

Profilaktika. Epidemik parotitə qarşı aktivliyi azaldılmış diri QPM 12 ay, revaksinasiya 6 yaşda vaksinlə peyvənd aparılır. Peyvənd alanlarda xəstəlik yüngül gedir, immunitet 30 aya qədər saxlanır. Adətən qızılçayabənzər məxmərək, qızılca və parotitə qarşı diri vaksinlər birlikdə işlədir. Peyvənddən sonra immunitet 4 ildən 7-9 ilə qədər davam edir. Xəstə ilə temasda olmuş 10 yaşıdan aşağı uşaqlar təmasın 21-ci günündən təcrid edilir. Təmasın vaxtı dəqiq bilindikdə sağlam uşaq inkubşion dövrün 11-21-ci günləri kollektivə buraxılmır. İnfeksiya ocağında dezinfeksiya aparılmır.

6.7.Su çıçayı.



Şəkil 16 Su çıçayı səpkisi

Su çıçayı kəskin uşaq infeksiyasıdır. Xəstəlik xoş xəssiyətli gedişli, ümumi intoksifikasiya, qızdırma və ləkəli-vezikulyoz səpki ilə xarakterizə olunur. Diaqnozu çətinlik təşkil etmir. Epidemioloji və klinik əlamətlərə əsasən qoyulur.

Etiologiya və epidemiologiyası. Su çiçəyi viruslar tərəfindən törədirilir. Düz düşən günəş şüaları və qızdırılma zamanı tez məhv olur. Virus vezikulda tapılır. Özünəməxsus rənglənmə üsulu ilə Araqon elementi kimi aşkar edilir. Xəstəlik mənbəyi su çiçəyi xəstələridir. Xəstə inkubasiya dövründən 10-cu günündən axırıncı səpkilərin 5-ci gününə qədər xəstələrdən keçir. Yoluxma hava-damcı yolu ilə, eləcə də ana bətnində baş verir. Virus hava cərayanı ilə qonşu otağa qədər yayılı bilir. Əşyalar və 3-cü şəxs vasitəsilə yoluxma mümkün deyil, çünki virus xarici mühitdə dayanıqlı deyil.

Kliniki əlamətlər. İnkubasion dövr 10-21 gündür, orta hesabla 14 gün çəkir. Prodromal dövr qısa müddətli olur. Yaşlı nəsil bu xəstəliyə tutulduğda prodromal dövr kəskin şəkildə üzə çıxır. Baş ağrısı, qızdırma, bel ağrıları olur. Südəmər uşaqlarda səpkiyə 1-5 gün qalmış subfebril qızdırma, narahatlıq, iştahin və yuxunun pozulması şəklində gedir. 1-2 gün ərzində selikli qısa və dəridə suluqlar əmələ gəlir. Səpkilər ilk dəfə başın tüklü hissəsində, sonra üzdə, bədəndə, ətraflarda əmələ gəlir. Xüsusi lokalizasiyası yoxdur. Əvvəlcə kiçik makulo-papulalar əmələ gəlir və tezliklə onlar vezikulaya çevrilir. Bəzi papulalar suluğla keçmədən qabıqlanır. Səpkinin ölçüləri müxtəlif olur, girdə və uzunsov şəkil alır. Onlar səthi yerləşir, ətrafında iltihab olmur, divarı gərginləşir və partlayır, möhtəviyyatı şəffaf olur. Suluqlar 1-3 gün ərzində quruyur, tünd rəngli yastı qabıq əmələ gəlir və onlar 1-3 həftə ərzində qopurlar. Səpmə eyni vaxtda baş vermədiyindən bir nahiyyədə müxtəlif inkişaf mərhələsində olan düyüncük, suluqcuq, qabıq elementləri müəyyən edilir. Əksər xəstələrdə selikli qışalar da səpir. Səpmə dövrü bədən temperaturu 38°C , ağır xəstələrdə $39^{\circ}\text{-}40^{\circ}\text{C}$ -ə qədər qalxır. Hər yeni səpmə əlavə qızdırma dalğası verir və intoksikasiyanı gücləndirir. Xəstənin iştahı və yuxusu pozulur, əsəbilik, inadkarlılıq əmələ gəlir. Səpki dövrü qanda leykopeniya, neytropeniya, nisbi limfasitoz inkişaf edir.



Şəkil 17 Səpginin gündəlik dinamikası (dəyişməsi)

Xəstəliyin yüngül, orta ağır və ağır formaları olur. Yüngül formaya normal və ya subfebril temperaturlu gediş aiddir. Orta ağır formada-t $38,5^{\circ}$ - 39°C , baş ağrısı, qusma, ümumi halsizlilik, bəzən oyanıqlıq olur. Ağır formada-t 40° C daha çox olur. Ümumi halsizlilik, qusma, baş ağrısı, bəzən sayıqlama müşahidə olunur. Səpkilər 7-8 gün dəri və selikli qişalarda olur.

Su çiçəyinin müxtəlif klinik formaları təsadüf edilir: Rudiment forma-tək-tək papula və vezikula ilə gedir, bədən temperaturu dəyişmir. Abortiv formada səpki vezikulaya keçmədən papula mərhələsində qurtarır. Pustulyoz, bulloz, qanqrenoz, hemorragik formalara rast gəlinir. Nadir hallarda dəri və selikli qişalarla yanaşı daxili orqanların zədələnməsi qaraciyər, ağciyər, böyrək, böyrəküstü vəz, mədəaltı vəz, endokard ilə gedir. Bu visseral forma adlanır. Hamiləliyin axırına yaxın xəstələnmiş qadınlarda vaxtından əvvəl doğuş və ölü doğma ola bilər.

Ağırlaşmaları. Qırtlaşımın selikli qişasında səpki olarsa laringit, bəzən tənəffüs yollarının stenozu, sulu çiçək inağı baş verir. Streptodermiya, abses, fleqmona, qızılıyel, sepsis və s. nadir hallarda artrit, qlomerulonefrit, miokardit, meninqoensefalit təsadüf edilə bilər.

Müalicə. 1.Yataq rejimi. Sulu çiçək ağırlaşma vermədikdə ancaq təmizliyin gözlənilməsi, ikincili infeksiyanın profilaktikası məsləhət görülür.

Profilaktikası. Xəstələr evdə təcrid olunur. Axırıncı səpkindən 5 gün sonra xəstənin yoluxduruculuğu itir. Otağın havasını tez-tez dəyişmək lazımdır. Dezinfeksiyanın əhəmiyyəti yoxdur. 3 yaşa qədər uşaqları təmasda olduğu vaxtin 10-cu günündən 21-ci gününə qədər təcrid edirlər. Onlara 3-6 ml immunoqlobulin vurmaq lazımdır.

6.8 İmmunizasiya təqvimi.

Aktiv immunlaşdırma: Vaksinlər. Onların tərkibində antigenlər vardır və süni immunitet yaradırlar. Antigenin alınmasından asılı olaraq vaksinlər bir neçə tipə bölünür:

Diri – təbiətdə mövcud olan attenuasiya edilmiş (zəiflədilmiş) şamlardan alınır. Bunlara təbii çiçək, polimielit, tulyaremiya vaksinləri aiddir. Vaksinlər seleksiya yolu ilə alına bilər (BÇJ, qrip). Onlar orqanizmdə çoxalmaqla vaksinal proses tövədə bilir və bunula da qeyri-həssaslıq formalaşır. Belə şamlarda virulentliyinitməsi genetik kodlaşdırılmışdır, lakin immundefisi olan şəxslərdə ciddi problem yarana bilər.

Öldürülmüş – yüksəkvirulent şamlardan hazırlanır, onları fiziki (tempratur, radiasiya, ultrabənövşəyi işıq) və ya kimyəvi (spirt, formaldehid) metodlarla öldürülər. Belə vaksinlər reaktogendirlər, az tətbiq olunurlar (göyökürək, quduzluq, herpes, qrip, leptospiroz, vəba, A hepatitinə qarşı).

Kimyəvi – bakteriyaların kimyəvi yolla ayırd edilmiş antigenlərdən hazırlanır (qarın yatalağı, vəba, meninqokok).

Anatoksinlər – bakteriyaların ekzotoksinlərdən ibarət olub, bir ay ərzində termostatda 0,3 -0,4% formalinlə zərərsizləşdirilir. Belə işləmə nəticəsində toksik xüsusiyyətlər itir, immunogen xassələr qalır.

Assosiasiya olunmuş – bir neçə komponentlərdən ibarət vaksinlərdir (GDT).

Sintetik – mikroorqanizmlərin süni yaradılmış antigen determinantlarıdır.

Vektor (rekombinant) – gen mühəndisliyi nəticəsində əldə olunmuşdur. Onun mahiyyəti: protektiv antigenlərə cavabdeh olan virulent mikroorqanizmin genləri hər hansı zərərsiz mikroorqanizmin genomuna yeridilir ki, o, yetişdirmə zamanı müvafiq antigenləri hasil edir və toplayır (B hepatitis).

Vaksinlərin hazırlanması zamanı əsas tədbirlər bunlardır: 1. onlar vaksin immun cavab induksiya etməlidirlər, təhlükəsiz olmalıdır; 2. areaktogen – əlavə effektlər verməlidir; 3. sabit – öz xüsusiyyətlərini saxlamalıdır; 4. standart olmalı – mikroorqanizmlərin zülalların sayına və s. görə; 5. assosiasiya edilmək imkanı olmalıdır. Vaksinoprofilaktika planlı və epidemik göstərişlərə əsasən aparılır. Müasir dövrdə bir çox geniş yayılmış yoluxucu xəstəliklərə qarşı profilaktik vaksinlər yaradılmışdır, lakin onların heç də hamısı planlı peyvəndlər siyahısına daxil deyildir.

Vaksinopprofilaktikanın növləri: 1. Planlı peyvəndlər – təsdiq edilmiş peyvənd təqviminə əsasən aparılır. 2. Epidemik göstərişlərə əsasən aparılan peyvəndlər. Büyüklərə peyvəndlər ümumi tibb şəbəkəsi və müəssisələrin tibbi xidməti tərəfindən aparılır. Son illərdə böyükələrə edilən vaksinasiyanın səviyyəsinin yüksəldilməsinə daha çox diqqət verilir. Tetanus qarşı təcili profiliaktika və quduzluq əleyhinə peyvəndlər travmatoloji məntəqələrə aparılır. Ölkədə istehsal edilən bütün peyvəndlər mütləq nəzarətdən keçir.

PROFİLAKTİK PEYVƏND TƏQVİMİ:

	Doğu-lan-dan 12 saat ər-zində	2 ay	3 ay	4ay	6ay	12ay	18ay	6yaş
Hep.B	VVV	VVV	VVV	VVV				
BSJ	VVV							
GDT		VVV	VVV	VVV			VVV	
Hib		VVV	VVV	VVV				
Pk		VVV		VVV	VVV			
İPV		VVV	VVV	VVV				
OPV					VVV		VVV	
QPM						VVV		VVV
DT								VVV

7.1. Vərəm. Etiologiya. Klinik əlamətləri.

Vərəm-organizmanın ümumi infeksion xəstəliyidir. Tibb elmində 1882-ci ildə Robert Kox tərəfindən xəstəliyin törədicisinin kəşf edilməsi böyük rol oynamışdır. Sonralar mikrobiologyanın inkişafı vərəm törədicisinin xüsusiyyətlərinin təfərruatlarla öyrənilməsinə zəmin yaratmışdır. Vərəm bakteriyaları R.Koxun şərəfinə *Kox çöpləri* adlandırılmışdı. Vərəmin öyrənilməsinə görə 1905-ci ildə R.Kox Nobel mükafatına layiq görülmüşdür. 1994-cü ildə ilk vərəm əleyhinə preparat streptomisin amerika alimi baktorioloq S.Vaksman tərəfindən icad olunub.

Vərəm xəstəliyin törədicisi mycobacterium tuberculosisdır. Bu çöplər polimorf xüsusiyyəti olub, qısa,uzun, düzgün, əyilmiş, hətta şaxələnmiş formada da ola bilir. Vərəm çöplərinin uzunluğu 1-4 mikrondur. Vərəm çöpləri hərəkətsiz, spor əmələ gətirmir, aerobdur, çətin boyanır, turşuya və spirte qarşı davamlıdır. Vərəm antropozoonoz xəstəlikdir. Vərəm infeksiyasının mənbəyi xəstə insanlar və heyvanlardır. Vərəm çöpləri insan


organizminə dəridən, həzm və tənəffüs yollarından daxil ola bilir. Həzm yolu ilə keçdikdə ən çox uşaqların limfa və müsariqə vəzilərinə (bağırsaqların periton boşluğununda yerində qalmasını təmin edən toxuma)daxil olub onların iltihabına səbəb olur. Vərəm çöpləri tənəffüs yollarından daxil olduqda ilk proses ağciyərlərdə baş verir və sonradan bunlar bədənin hər bir nahiyyəsinə yayılaraq ümumi infeksiyanın meydana çıxmasına səbəb olur. Vərəm çöpləri xarici mühit amillərinə qarşı çox davamlıdır. Qidalı maddələrdə ,məs: yağda 3 aya qədər, pendirdə 2aya qədər qala bilir. Bakteriyalar suda 100 dərəcədə qaynadıldıqda 10 saniyə müddətinə məhv olur.

Klinik əlamətləri. Xəstəliyin inkubasiya müddəti 6 gündən 8 həftəyə qədər ola bilər. 1973- cü ildə ftiziatrların VII Ümumittifaq qurultayında vərəm aşağıdakı kimi təsnif edilir:

I qrup- Uşaqlarda və yeniyetmələrdə vərəm infeksiyası

II qrup- Tənəffüs orqanlarının vərəmi; ağciyərin limfa düyünlərinin vərəmi; Miliar vərəm, ağciyərlərin səpələnmiş vərəmi,ağciyərlərin ocaqlı vərəmi, kazeoz pnevmoniya, ağciyərlərin tuberkuloması, ağciyərlərin kavernoza vərəmi; ağciyərin fibroz-kavernoza vərəmi; ağciyərin sirrotik vərəmi; vərəmlili plevrit; Yuxarı tənəffüs yollarının vərəmi.

III qrup-Mərkəzi sinir sisteminin və beyin qışalarının vərəmi, Bağırsaq, periton və müsariqə limfatik düyünlərinin vərəmi; Sümük və oynaqların vərəmi; Sidikvə cinsiyyət orqanlarının vərəmi; Dəri və dərialtı toxumanın vərəmi; Periferik limfa düyünlərinin vərəmi; Gözlərin vərəmi; Digər orqanların vərəmi.



Şəkil 18

Yeni təsnifata əsasən ağciyər vərəmi özü də iki qrupa bölünür: Birincili və ikincili ağciyər vərəmi.

Birincili ağciyər vərəmi özü də üç nozoloji formaya bölünür:

- 1.Uşaq və yeniyetmələrin vərəm intoksikiyası;
- 2.İlkin vərəm kompleksi;
- 3.Koks daxili limfa düyünlərinin vərəmi.



Şəkil 19 Ağciyər vərəmi.

Birincili vərəm:

Bu, əvvəllər infeksiya ilə yoluxmayan orqanizmdə baş verən vərəm xəstəliyidir. Birincili yoluxma əsasən uşaq yaşlarında olduğuna görə birincili vərəm bir xəstəlik kimi

uşaqlarda müşahidə olunur. Əhalinin iqtisadi vəziyyəti yaxşılaşdırıqca, geniş sağlamlıq tədbirlərinin və vərəm əleyhinə vaksinasiya və revaksinasiyanın həyata keçirilməsi nəticəsində uşaqlarda vərəmə qarşı təbii rezistenlik artmış, xəstələnmə tezliyi azalmışdır. İlkin yoluxmaya orqanizm sinir, ürək-damar, endokrin və digər sistemlər tərəfindən bir sıra funksional pozuntularla cavab verir: istahasızlıq, yuxunun pozulması, uşaqda davranış dəyişməsi (qıcıqlanma artır, ağlaşan olur). Dispeptik pozuntular yaranır. Yeniyetmələrdə fiziki inkişafdan geri qalma, ariqlama, limfa düyünlərinin böyüməsi, subfebril hərarət qeydə alınır. İlkin vərəm kompleks çox zaman simptomsuz keçir və yalnız ağciyərlərin kirəclənmiş ocaqların (qon ocağı) tapılması keçirilmiş xəstəlik haqqında məlumat verir. Bəzən xəstəlik infoksiyasiya əlamətləri ilə keçir: hərarətin yüksəlməsi, tərləmə, zəiflik, bir qədər öskürək ola bilər. Yüksək hərarət enir və litik enmə bir necə gündən 2-3 həftəyə qədər saxlanılır. Qanda leykositar formulanın sola meyilliyi, limfopeniya və eozinofiliya, ECS-in sürətlənməsi, qısa müddətli leykositoz təyin etmək olar. Flotasi-

ya üsulu ilə bəlgəmdə və mədənin yuyulma sularında vərəm mikobakteriyalarını tapmaq olar. Mantı reaksiyası müsbətdir. Müasir təsnifata əsasən ocaqlı ağciyər vərəmi ağciyər vərəminin ikincili formasına aiddir.

İkincili vərəmə ağciyər vərəminə digər lokal formalar aiddir. Ocaqlı, infiltrafir, tuberkuloma, kavernoza, fibroz-kazernoz, sirrotik ağciyər vərəmi, ağciyərlərin səpələnmiş vərəmi (kəskin, yarımkəskin, xroniki) İştahsızlıq və çəkinin azalması ağciyər vərəminin ilkin əlamətlərindən biridir. Xəstəlik zamanı mərkəzi sinir sisteminin fəaliyyəti pozulur: ümumi zəiflik, əmək qabiliyyətinin pozulması, yuxusuzluq, tormozlaşma və s. Əmələ gəlir. Beyinin qabıqlığı şöbəsində mübadilə mərkəzinin pozulması ilə əlaqədar olaraq mədə-bağırsaq traktının sekretor aparatının funksiyası pozulur. Mədə, mədəaltı vəzin, bağırsaq vəzilərinin fəaliyyətinin zəifləməsi ilə əlaqədar çəkinin aşağı düşməsi çox tez başlayır. Aktiv vərəm prosesində həm normal, həm də subfebril və hektik hərarət də inkişaf edir. Yüksək hərarət xəstələr tərəfindən rahat keçirilir. Tempuraturun yüksəlməsi ilə əlaqədar yuxunun birinci dövründə gecə tərləmələri başlayır. Ağciyər vərəmi zamanı tərləmə yüksək hərarət kimi müəyyən saatlarda əmələ gəlir, əsasən yuxunun ilk saatları və ya səhərə yaxın. Bu da xəstənin psixikasına mənfi təsir göstərir. Xəstədə çox zaman zəiflik, gücsüzlük və kollaps müşahidə olunur. Bir çox siqaret çəkən xəstələr öskürəyin əmələ gəlməsinə və ya güclənməsinə əhəmiyyət verirlər, bunu tütünün qəbulu kimi izah edirlər. Lakin onlar bunu bilməlidirlər ki, ağciyər vərəmi zamanı öskürək çox zaman xəstəliyin əvvəlində əmələ gəlir. Quru və ya acıq rəngli köpüklü bəlgəmlə olur. Sonralar öskürək fasıləsiz davam edir və xəstələrin ifraz etdiyi bəlgəmin heç bir spesifik iyi olmur. Ağciyərin digər irinli xəstəliklərdən fərqli olaraq vərəm zamanı bəlgəm adətən qatı, iysiz, çox miqdarda ikiqatlı olur. Ağciyər toxumasının yumşalma ocağında qan damalarının bütövlüyüün pozulması nəticəsində ağciyər qanaxmaları da ola bilər. Xroniki vərəm prosesləri zamanı qanaxma-

ların səbəbi vərəmlə bağlı ikincili dəyişikliklər, bronxektazlar,sirrozlar da ola bilər.Qanhayxırma vərəm çöpünün və onun zəhərlərinin damarlara təsiri,xroniki durğunluq və fibroz nəticəsində ola bilər. Qanhayxırma zamanı bəlgəmdə al-qırmızı rəngləmə müşahidə edilir.Bəzən öskürək zamanı al qan ifrazi olur.

Ağırlaşmalar: Ağciyər qanaxması, patoloji pnevmotoraks, ağciyər ürək çatışmamazlığı, böyrək çatışmamazlığı, amiloiodoz.

Müalicə: Vərəmli xəstələrin kompleks müalicəsində aşağıdakı kimi aparılır:

- 1.Orqanizmin kompensator mexanizmlərinə təsir edən ümumi terapevtik üsullar, keyfiyyətli qidalanma.
- 2.Zədələnmış orqanda keçən patofizioloji proseslərə “YERLİ” təsir,yaxud patoloji ocağının aradan götürülməsi
- 3.Etiotrop təsir.

7.2 Vərəmin profilaktikası.

Vərəm xəstələri xüsusi vərəm əleyhinə olan dispanserə hospitalizə olunmalıdırlar. Xəstənin yaşadığı mənzilin ümumi sanitər vəziyyətini nəzərə almaq lazımdır. Əgər xəstəlik uşaq müəssisələrində baş veribsə, işçilər-personal flüroqrafiyadan keçməlidirlər. Bütün yoluxucu xəstəliklərdə olduğu kimi, vərəm xəstəliyində də ərazidə olan GEM infeksion ocağı nəzarət etməlidir. Dezinfeksiya işləri aparılır. Xəstənin istifadə etdiyi əşyalar (qab-qacaq,dəsmal və s.) yataq dəsti dezinfeksiya kamerasına göndərilir. Mübarizə aparmaq üçün həssaslığı yoxlamadan ötrü Mantu sinağından istifadə edilir. Bu sinaq saidə dəri içərisinə (0,1 ml) tuberkulin vurulur. 72 saatdan sonra yoxlanılır, papulanın ölçüsünə görə (-),(+) hesab olunur. Cavaba əsasən də planlı şəkildə diri kulturadan hazırlanmış vərəmə qarşı vaksin vurulur(BSJ). Fransız alimləri Kalmet ve Geren öküz tipli vərəm bakteriyalarının virulentliyini süni yolla zəif-

lətməklə vərəm vaksinini almışlar. Vaksin planlı aparılır (doğum evində doğulandan sonra 12 saat ərzində) təlimata əsasən müxtəlif yaşlarda vaksinasiya və revaksinasiya alır. Virajlı uşaqlar aşkar olunur və VI qrup dispanser uçot qeydiyyatına götürülür. Onlar 1 il müddətində ciddi müşahidədə qalırlar. Virajlı uşaqlar 3 ay müddətində izoniazidlə kimyəvi profilaktika aparılır. 3 aydan sonra təkrarı Mantu sınağı qoyulur. Papulanın ölçüsü kiçilirsə, dərman profilaktikası dayandırılır. Ölçü dəyişmirsə, 2-3 il yaz və payız aylarında profilaktika davam etdirilir. Belə şəxslər sağlam vəziyyətinə nəzarət etmək üçün dispanserdə məcburi uçota alınırlar.

7.3. Vərəmli xəstələrə qayğı ilə bağlı dövlət programı.

Azərbaycanda vərəm xəstələrinə göstərilən diqqət və qayğı dünyanın bir çox dövlətlərinə nümunə ola bilər. Ölkəmizdə fəaliyyət göstərən vərəm dispanserlərində və ərazi poliklinikalarında yaradılmış xüsusi otaqlarda (DOT kabinetlərdə) vərəm xəstələrinin müalicəsi tamamilə dövlətin hesabına həyata keçirilir. Onlara pulsuz dərmanlar verilir, uzaqdan gələn xəstələrə hətta yol xərci də ödənilir.

Hazırda dünyada vərəmin dərmana davamlı formalarının müalicəsi üçün xüsusi program yaradılmışdır. Bunun isə səbəbləri müxtəlifdir. Şəraitdən asılı olaraq aparılan müalicə zamanı dərmanların səmərəsi olmadıqda, onlar vaxtında qəbul edilmədikdə və xəstə öz müalicəsinə qeyri-ciddi yanaşdıqda mikroblastların dərmana davamlı formaları meydana çıxır. Ona görə də bu gün Azərbaycanda xəstəliyin dərmana davamlı formalarının müalicəsi üçün xüsusi program hazırlanmışdır və uğurla realaşdırılır. Bu cür xəstələrin müalicəsi üçün isə iki il vaxt və təqribən 50 min manat xərc tələb edilir. Söz yox ki, bu vəsaiti də Azərbaycan dövləti ödəyir.

Bu gün ölkəmizdə vərəm əleyhinə mübarizə vərəm dispanserlərində aparılır. Eyni zamanda, Elmi-Tədqiqat Ağciyər Xə-

təlikləri İnstitutunda referens laboratoriyalar fəaliyyət göstərir. Xəstələrdən toplanmış bəlgəm nümunələri həmin laboratoriyalarda yoxlanılır və aşkar edilən dərmana davamlı formalar Səhiyyə Nazirliyi tərəfindən yaradılmış komissiyaya təqdim olunur. Həmin komissiya isə bu cür xəstələri müalicəyə cəlb edir. Komissiyanın rəyinə əsasən, dərmana davamlı xəstələrin müalicəsi cərrahiyə və ya konservativ yolla aparılır. Bunun üçün isə xüsusi formalasdırılmış 6 nömrəli vərəm əleyhinə dispanser yüksək səviyyədə təmir olunaraq, istifadəyə verilmişdir.

Ölkədə 2007-ci ildən bu günədək 1000-ə yaxın belə xəstə aşkarlanmış və onlar müalicəyə cəlb olunmuşlar. Onların arasında müalicəsini bitirənlər də vardır. Lakin Səhiyyə Nazirliyi tərəfindən yaradılmış komissiya müayinələri davamlı olaraq həyata keçirir və prosesi nəzarətdə saxlayır.

7.4 Vərəm xəstəsinin aşkar edilməsi və onların dispanserizasiyası.

1. Xəstələr sahə həkimi və tibb bacıları, səhiyyə məntəqələrinin və uşaq müəssisələrinin tibb işçiləri tərəfindən aşkar edilir. Əsasən qrip, bronxit, pnevmaniya xəstəliyini tez-tez keçirən şəxslərə fikir vermək lazımdır.

2. 12 yaşına qədər olan uşaqlar arasında vərəm xəstələrinin aşkar edilməsi, Mantu sinağının cavabına əsasən olur.

3. Vərəm dispanserləri tərəfindən təşkil edilən kütləvi flyu-roqrafik müayinələr vasitəsilə xəstələrin aşkar edilməsi. Uşaq məktəbəqədər müəssisələrin və məkətəb işçilərin, eləcə də heyvandarlıq fermalarının işçiləri ildə 2 dəfə, qida müəssisələrinin işçiləri və 12 yaşdan yuxarı olan məktəblilər ildə 1 dəfə, digər əhali qrupları 2 ildə bir müayinə edilirlər.

Aşkar edilən xəstə ftiziator tərəfindən hər tərəfli müayinə seliylən təkrari müayinəsi ilə aparılır (traxeya, bronxun və mədənin yuyunu suları). Əsasən material flotasiya üsulu ilə müayinə edilir. Yaxmaları lyuminisent üsulu ilə müayinə edirlər.

Vərəmə qarşı dispanserlər xəstələri və basilyar xəstələrlə təmasda olanları dispanserizasiya edirlər. Müayinənin periodikliyi xəstənin hansı qrupa aid edildiyi ilə təyin edilir.

I qrupa – aktiv formalı (basilyar) vərəm xəstələri. A qrupu – uzun müddətli kompleks müalicə olunanlar. Bu xəstələr ayda bir dəfə dispanserə gəlirlər. B qrupu – ağciyərində fəaliyyətdə olan xroniki prosesli xəstələr. Bunlar dispanserə iki ayda bir dəfə, kimya terapiya dövründə isə hər ay gəlirlər.

II qrupa – törədicisi müşahidə edilməyən sönmüş aktiv formalı xəstələr. 3 ayda bir dəfə, kimya terapiya dövründə isə hər ay nəzarət edilirlər.

III qrupa – müvəffəqiyyətli müalicədən sonra aktiv olmayan formalı vərəm xəstələri. Bu qrupaya şübhəli olan 3 yaşına qədər uşaqlar da aid edilirlər. 6 ayda bir dəfə nəzarət aparılır.


IV qrupa – bura basilyar xəstə ilə ailə daxili təmasda olanlar aiddir (uşaq və yeniyetmələr ilə mənzil daxili). Ailədaxili təmasda olan uşaq və yeniyetmələr ildə 4 dəfə, mənzildaxili təmasda olan böyükələr, eləcə də uşaq və yeniyetmələr ildə iki dəfə dispanserə gəlirlər. Təmasda olanlar təmas müddəti qurtardıqdan iki il sonra nəzarət altında olurlar.

7.5 Ailə üzvlərinə və sahədə sanitar vəziyyətə nəzarət.

Epidemioloji müayinə zamanı xəstə haqqında olan anket məlumatlardan əlavə aşağıdakıları aydınlaşdırmaq lazımdır. Xəstənin digər ailə üzvülərindən təcrid olunması, otağın vəziyyəti; ailə üzvülərinin sayını, yaşıını və sənətini göstərmək, ələcə də bu evdə yaşayan digər ailələr haqqında; xəstədə ayrıca yataq palтарlarının, dəsmalın, qabın olması və onların cari dezinfeksiya olunduğunu; xəstənin seliyinin zərərsizləşdirilməsini, xəstənin sanitar biliyinin səviyyəsi və onda zərərli adətlərin (siqaret çəkmə və spirtli içkilərdən istifadə etmək) olub–olmadığını aydınlaşdırmaq. Müayinə zamanı sağlamlaşdırıcı tədbirlərin həcmi və ardıcılılığı təyin edilir. Məsələn: xəstə ilə temasda olanların müayinəsi və kimyaprofilaktikası, cari dezinfeksiya üsulları haqqında instruktaj və s. Vərəm ocaqları GEM işçiləri tərəfindən sistematik yoxlanır. Yoxlamanın periodikliyi ocağın kateqoriyası ilə təyin edilir. I kateqoriya – burda uşaqlar, hamilə qadınlar var və xəstələr rejimi gözləmirlər. Belə ocaqlar üç ayda bir dəfə yoxlanılır. II kateqoriya – xəstə ilə temasda olanlar arasında uşaqlar yoxdur, mənzil şəraiti kafidir, lakin xəstələr rejimi gözləmirlər. Belə ocaqlar 6 ayda bir dəfə yoxlanılır. III kateqoriya – bu ocaqlarda mənzil şəraiti yaxşıdır, xəstələr rejimə ciddi əməl edirlər. Belə ocaqlar ildə 1 dəfə yoxlanılır. Yeni anadanılmış uşaqları vaksinasiya prosesi qurtardıqdan sonra (6 aydan) buraxılır.

8.1. Uşaq və yeniyetmələrdə piylənmə.

Uşaqlarda piylənmə - uşaqın faktiki bədən kütləsinin yaş normativini 15% və daha çox aşmasıdır. Bədən kütləsi indeksi isə ≥ 30 -dur. Bədən kütləsi indeksi çəki və boy arasındaki sadə məlumatdır və adətən fərdi səviyyədə, yaş, cins, və əhalidən asılı olaraq fəndlərdə artıq çəki və piylənmənin müəyyən edilməsi üçün istifadə olunur. Uşaqın bədən kütləsi indeksinin he-



Şəkil 20

ürək-damar, endokrin, metabolik, reproduktiv patologiyalara, həmçinin həzm traktı və dayaq-hərəkət aparatı xəstəliklərinə səbəb ola bilər.

Uşaqlarda piylənmənin yaranma səbəbləri.

Uşaqlarda piylənmə polietiolojidir: onun inkişafında həm genetik, həm də mühit faktorlarının rolü var. Bütün hallarda uşaqlarda piylənmənin əsasında energetik disbalans dayanır, yəni orqanizmin qəbul etdiyi enerji israf etdiyi enerjidən çox olur.

Məlumdur ki, hər iki valideyn piylənmədən əziyyət çəkərsə, bu pozuntunun uşaqda rastgəlmə tezliyi 80%, problem yalnız anadadırsa – 50%, təkcə atedadırsa – 38% təşkil edir.

sablamaq üçün çəkisini götürüb boy ölçüsünün kvadratına bölmək lazımdır. BKİ =Çəki (kq)/Boy (kvadratmetr) düsturu ilə hesablanır. Məsələn, çəki 30 kq, boyu 1,30 m götürək. Beləliklə $30:1,3^2=17,75$. Çəkinin boyun kvadratına bölməliyik. Alınan rəqəm, yəni bədənin indeksi 19 a qədər olarsa, az çəki, 20-25 arası olarsa normal çəki, 30 dan yuxarı olarsa piylənmə sayılır. Uşaqlar arasında piylənmənin artması epidemik şəkildə yayılır və bu, ailə həkimi və uşaq endokrinoloqlarından problemdə ciddi yanaşma tələb edir. Böyük yaşılı insanların 60 %-də çəki ilə bağlı problem uşaq və yeniyetməlik yaşlarından başlayır. Uşaqlarda piylənmənin inkişaf etməsi gələcəkdə

Doğuş zamanı bədən kütləsi normadan artıq olan uşaqlar (4 kq-dan artıq) risk qrupuna aiddirlər. Südəmər körpələrdə piylənmə yüksəkkalorılı qarışıkların həddindən artıq yedirdilməsindən əmələ gələ bilər.

Anamnestik göstəricilərə görə, uşaqların çoxunda piylənmə qida rejiminin pozulması və fiziki aktivliyin azalması fonunda baş verir. Adətən artıq bədən kütləsi və piylənməsi olan uşaqların rasionunda yüngül karbohidratlar (un məmulatları, şirniyyat və s.) və heyvan mənşəli piylər (fast-fud), şirin içkilər (şirələr, qazlı sular) üstünlük təşkil edir. Ən acınacaqlısı isə odur ki, bütün bunların fonunda uşaqlar azhərəkətli həyat tərzi sürür (aktiv oyunlar oynamır, idmanla məşğul olmur, bədən tərbiyəsi dərslərinə getmirlər), vaxtlarının çoxunu televizor və kompüter arxasında keçirirlər.

Uşaqlarda piylənmənin əlamətləri.

Uşaqlarda piylənmənin əsas əlaməti dəri altında piy hüceyrələri qatının artmasıdır. Erkən yaşlı uşaqlarda piylənmənin ilkin əlamətləri kimi hipodinamiyanı, hərəki vərdişlərin formalasmasının ləngiməsini, qəbizliyə, allergik reaksiyalara, infeksiyon xəstəliklərə meyilliliyi göstərmək olar.

Alimentar piylənmə zamanı uşaqların qarın, çanaq, sinə, kürək, üz, yuxarı ətraf nahiyyələrində artıq piylər yaranır.

Məktəb yaşlarında belə uşaqlarda təngənəfəslik, fiziki yüksənməyə tolerantlığın azalması, arterial təzyiqin artması müşahidə olunur.

Uşaqlarda ikincili piylənmə aparıcı xəstəlik fonunda və sonuncunun tipik simptomları ilə uzaşır.

Kuşinqoid piylənməsinin (İtsenko-Kuşinq sindromu zamanı) xarakterik cəhətləri qarın, üz və boyun nahiyyələrində piy qatlarının yaranmasıdır, lakin bu zaman aşağı ətraflar ariq qalır. Qızlarda pubertat dövrdə amenoreya və qirsutizm müşahidə edilir.

Uşaqlarda piylənmənin ağırlaşmaları.

Uşaqlarda piylənmə bir sıra ağırlaşmalar yaradır.

Onlara misal kimi aşağıdakiləri göstərmək olar: Ateroskleroz; Hipertoniya xəstəliyi;

Stenokardiya; 2-ci tip şəkərli diabet; Xroniki xolisistit; Pankreatit; Qəbzizlik; Hemoroy.

Sümük-əzələ sisteminə düşən ağırlığın artması nəticəsində skolioz, artralgiya, artroz, yastıpəncəlik və s. inkişaf edə bilər.

8.1.1. Piylənmənin profilaktikası, pəhriz stolları, qulluq xüsusiyyətləri.

Piylənmənin ilkin profilaktikası Piylənmənin ilkin profilaktikası genetik və ailə meyilliliyi, piylənmə ilə əlaqəli xəstəliklərin (tip 2 şəkərli diabet, arterial hipertensiya, koronar ürək xəstəliyi) inkişafına meylli olduqda, metabolik sindrom üçün risk faktorları olduqda aparılmalıdır. , BKI (bədənin kütlə indeksi)> 25 kq/m² olan, xüsusilə qadınlarda.

Piylənmənin ikincil profilaktikası. İkinci dərəcəli profilaktika da ailə həkimlərinin fəal iştirakını tələb edir. Onların dietoloq və endokrinoloqlara cəlb edilməsi piylənmənin erkən aşkarlanmasına və onun nəticələrinin və ağırlaşmalarının qarşısının alınmasına imkan verir.

Kilolu və kök insanlarda bədən çəkisinin azalması ilə fiziki fəaliyyət zamanı nəfəs darlığı azalır, fiziki fəaliyyət yüksəlir, hipotenziv təsir müşahidə olunur, əhval-ruhiyyə, iş qabiliyyəti və yuxu yaxşılaşır ki, bu da ümumiyyətlə xəstələrin həyat keyfiyyətini yaxşılaşdırır. Eyni zamanda, dislipidemianın şiddəti azalır və şəkərli diabetlərdə qan şəkərinin səviyyəsi azalır. Beləliklə, ariqlama nəticəsində həyat proqnozu yaxşılaşır və ürək-damar xəstəliklərinin inkişaf riski azalır.

Artıq bədən çəkisini azaltmaq üsulunun əsası kalorili balanslaşdırılmış pəhrizdir. Xəstəyə həm kalori, həm də tərkibi baxımından balanslaşdırılmış qidalanma qaydalarını izah etmək lazımdır. Piylənmənin şiddətindən asılı olaraq və xəstənin

vəziyyətini və peşə fəaliyyətini nəzərə alaraq, fizioloji tələbatdan 15-30% aşağı hipokalorik pəhriz təyin edilir.

Piylənmənin qarşısını almaq üçün məcburi tədbirlər:

• Bütün xəstələrin bədən çəkisinin mütəmadi olaraq qiymətləndirilməsi, bel ətrafinın müəyyən edilməsi. Bu göstəricilər normal hədlər daxilindədirse və ya azalırsa, xəstəyə məlumat verilməli və onun davranışını təsdiqlənməlidir.

• BKİ-dən asılı olmayaraq bütün xəstələr üçün arzu olunan piylənmənin inkişafı üçün proqnostik əhəmiyyət kəsb edən qidalanma və qidalanma vərdişlərinin təbiətinin qiymətləndirilməsi.

BKİ-nin təsnifatı

Bədən çəkisinin az olması	< 18.5
Normal bədən çəkisi	18.5- 24.9
Bədən çəkisinin artıqlığı	≥ 25.0
Piylənmədən qabaqkı hal	25.0- 29.9
Piylənmə	≥ 30.0
1-ci dərəcəli piylənmə	30.0 - 34.9
2-ci dərəcəli piylənmə	35.0 - 39.9
3-cü dərəcəli piylənmə	≥ 40.0

Şəkil 21

• Artıq bədən çəkisinin təhlükələri, xüsusilə ürək-damar xəstəliklərinin inkişaf riski haqqında xəstələrin məlumatlandırı-

rılması.

- BKİ 30-dan yuxarı olan xəstələrə uzunmüddətli məqsəd kimi bədən çəkisini 27 və ya aşağıya endirmək tövsiyə edilməlidir. Bu vəziyyətdə bədən çəkisinin azalması həftədə 0,5-1 kq-dan çox olmamalıdır. Pəhriz dəyişiklikləri kifayət qədər təsirli deyilsə, aşağı kalorili bir pəhriz tövsiyə olunur.

- Piylənmə müalicəsi zamanı xəstənin daimi monitorinqi və dəstəklənməsi. BKİ-ni həftəlik və ya ən azı iki həftədə bir dəfə yenidən ölçmək, qida gündəliyini yoxlamaq, xəstəyə razılıq və təşviqi bildirmək, fiziki aktivliyin və fiziki aktivliyin artmasını müşahidə etmək məsləhətdir.

Pəhriz stolları. Bütün terapevtik pəhrizlərin əsasını alkol, qızardılmış, yağlı, ədviyyatlı və duzlu qidalardır, həmçinin böyük miqdarda şəkər və kofeinin tamamilə istisna edilməsi təşkil edir. Pişirmə üsulları: buxarda bişmiş, bişmiş və ya qaynadılmış. Pəhriz yeməkləri spesifik görünüşə malik ola bilər, ona görə də onlara cəfəri və şüyüd ilə bəzədilmiş müxtəlif tərəvəzlərin birləşdirilmiş yan yeməyi ilə xidmət etmək məsləhətdir. Müntəzəm olaraq eyni saatlarda yemək çox vacibdir, çünki bu vəziyyətdə mədə şirəsi təyin olunmuş vaxtda aktiv şəkildə istehsal olunur və həzmi yaxşılaşdırır. Sağalma və aktiv həyat tərzinə qayıtma dövründə pəhrizin ümumi prinsiplərini dəyişdirməmək məsləhətdir. Evdə konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmədən yeməklərin hazırlanmasının digər üsullarını əlavə edə bilərsiniz. Əvvəllər qadağan olunmuş məhsulların istehlakının mümkünüyü məsələsi yalnız iştirak edən həkim tərəfindən həll edilir.

Stol №8 piylənmə üçün göstərilmişdir.

Qidalanma rejimi: gündə 5-6 dəfə

Müddət: uzun müddət

Bu pəhriz karbohidratlar və yağlar hesabına pəhrizin enerji dəyərinin azalması ilə xarakterizə olunur, zülal tərkibi isə normal qalır və ya artır. Bundan əlavə, duz, iştahi stimullaşdırıcı qidalardır və ədviyyatlar, eləcə də mayelər məhduddur.

Çovdar çörəyi, taxıllı et və tərəvəz şorbaları, yaqsız balıq, quş əti və et (pişmiş, bişmiş və ya qaynadılmış), jele, qarabaşaq yarması sıyıığı, az yağlı kəsmik və fermentləşdirilmiş süd məhsulları, meyvə və giləmeyvə, şirələr və yemək tövsiyə olunur. Onlardan kompotlar, bitki yağı ilə tərəvəzlər. Kərə yağı xəmirindən və yüksək dərəcəli undan hazırlanmış məhsullar, makaron, paxlahılar, dənli və kartof şorbaları, yağlı balıq, quş əti və et, hisə verilmiş et, kolbasa, konservlər, yağlı pendir, qaymaq, makaron, yulaf ezməsi və irmik, ədvıyyatlı və ədvıyyatlı məhsullardan tamamilə xaric edilməlidir. Yağlı qəlyanaltılar, mayonez, souslar və ədvıyyatlar.

8.2. Şəkərli diabet və növləri.

Şəkərli diabet mədəaltı vəzin Langerhans adacıqlarında betta hüceyrələr tərəfindən hazırlanan insulin ifrazının, insulin təsirinin və ya hər ikisinin pozulması nəticəsində meydana çıxan hiperqlisemiya (qan şəkərini yüksəlməsi) ilə gedən xroniki metabolik xəstəlikdir. Normada qanda qlükozanın miqdarı 3,8-6,7 mmol/l diri.

Şəkərli diabet xəstəliyinin əlamətləri bunlardır: Susuzluq, tez-tez sidiyə getmə, çəki itirmə, sədik yollarının infeksiyası, bulanıq görmə, qaşınma, yorğunluq, dəridə və ağızda quru luq, ayaqlarda keyimə.

Kimlər şəkərli diabeta görə risk qrupuna daxildirlər?

1. Ailəsində şəkər xəstəliyi olanlar (xüsusilə 1ci dərəcəli qohumlarda);
2. Ürək-damar xəstəliyi olan insanlar;
3. Artıq çəkisi olanlar ($BKI \geq 25 \text{ kg/m}^2$);
4. Hipertoniyası olanlar ($A/T \geq 140/90 \text{ mm.cv.st}$);
5. Triqliseridlərin yüksək ($\geq 250 \text{ mg/dl}$) və ya HDL xolesterolin $\leq 3.5 \text{ mg/dl}$ olması;
6. 4 kg və daha artıq uşaq dünyaya gətirən qadınlar;

7. 45 yaşından yuxarı şəxslər;
8. Gestasional (hamiləlik) diabet anamnezi;
9. Yumurtalıqların polikistozu sindromu.


Şəkərli diabetin növləri:

- Tip 1 diabet və ya insulindən asılı olan diabet.

Əsasən 5-20 yaşlar arasında rast gəlinir. 1-ci tip diabetdə hər hansı bir səbəbdən mədəaltı vəzin insulin ifraz edən betta hüceyrələri məhv olur. Başqa sözlə desək, mədəaltı vəzi (pankreas) ya çox az insulin ifraz edir, ya da heç ifraz etmir. İnsulin olmasa, şəkər sərf oluna bilməz və qanda getdikcə artar. 1-ci tip diabetin əlamətləri kəskin başlayır. Bu tip xəstələr xəstəliyin başlanğıcından mütləq insulinlə müalicəsi aparılmalıdır.

- Tip 2 diabet və ya insulindən asılı olmayan diabet.

Əsasən 35 yaşından yuxarı, çox yağlı yeyən, artıq çəkili, az hərəkət edən insanlarda və əsasən ailəsində (qohumlarında) şəkər xəstəliyi olanlarda rast gəlinir. Daha çox yayılmış diabet ti-



Şəkil 22

pidir. Bu xəstələrdə əsasən insulin normal ifraz olunur. Xəstəlik yeni başlayanda aktiv hərəkət, pəhriz və antidiabetik həblərlə müalicə edilir. Ancaq bir müddət sonra mədəaltı vəzin insulin ifraz edən hüceyrələrinin funksiyaları pozulur və insulin müalicəsinə başlamağa ehtiyac olur.

- Hamiləlik diabeti və ya gestasional diabet.

Bu diabet ilk dəfə hamiləlik zamanı hormon dəyişikliklərinə bağlı meydana gələn diabetdir. Əvvəlcədən diabeti olub, sonra hamilə qalan qadınlar gestasional diabet xəstələri sayıl-mırlar. Bu tip diabet əsasən hamiləliyin 2-ci yarısından meydana çıxır və hamiləlikdən sonra qanda şəkər normallaşır. Bu cür xəstələrə antidiabetik həblərdən istifadə etmək olmaz. Lazım gələrsə, insulin terapiyasına başlanılır. Bu cür xəstələrin sonradan 2-ci tip diabetə tutulma riski 40-60%-dir. 24-28 həftəliyində bütün qadınlara oral glükoza toleranlıq testi aparılmalıdır. Risk qrupuna daxil olan hamilə qadınlara isə ilk müayinədə bu testi aparmaq lazımdır.

8.2.1. Şəkərli diabetin profilaktikası, pəhriz stolları, qulluq xüsusiyyətləri. Diabetik komalar zamanı ilk tibbi yardım.

Diabetin profilaktikası:

- Sağlam bədən çəkisinə nail olmaq və saxlamaq.
- Gündə ən azı 30 dəqiqə orta intensivlikdə məşq etməklə fiziki aktiv həyat tərzini qorumaq.
- Sağlam pəhriz yemək və şəkər və doymuş yağ qəbulunu azaltmaq.
- Tütün çəkməmək.
- Pəhrizdən şəkər və təmizlənmiş karbohidratları xaric etmək.
- Daimi məşq.
- Su içmək əsas maye mənbəyi olmalıdır.

**Stol №9 yüngül və orta dərəcəli diabet üçün göstərilir.
Pəhriz gündəlik enerji dəyərinin fərdi seçimini əhatə edir.**

Qidalanma rejimi: gündə 5 dəfə

Müddət: uzun müddət

Zülal-kəpək, bugda və çovdar çörəyi, tərəvəz bulyonu ilə şorba, balıq, quş əti və yağsız ət, süd, pendir, az yağlı kəsmik, fermentləşdirilmiş süd məhsulları, dənli bitkilər (qarabaşaq, yulaf, inci arpa, bugda) istehlak etmək tövsiyə olunur.), istənilən miqdarda tərəvəz və meyvələr. Zəngin un məhsulları, yağlı və güclü bulyonlar, duzlu balıq, kolbasa, turşu yeməklər, manna və makaron, əncir, kişmiş, banan, xurma tamamilə istisna edilir. Yemək qaynadılmış və ya bişmiş şəkildə verilir. Qızardılmış qidalalar məhduddur.

Qulluq xüsusiyyətləri.

Şəkərli diabet xəstələri ixtisaslı yardımına və tibb bacısına ehtiyac duyurlar. Klinika xəstəsi ilə birlikdə müayinə, müalicə və reabilitasiya prosesinin bütün mərhələlərini keçən tibb bacısı xəstəxanada və evdə assistant kimi çıxış edə bilər. Məqaləmizdə diabet və ona qulluq üçün tibb bacısı prosesi haqqında daha çox danışacaqıq.

Tibb bacısı prosesinin prioritet məqsədi sağlamlıq vəziyyətini izləmək və şəkərli diabet xəstəsinə yardım göstərməkdir. Tibb işçilərinin qayğısı sayəsində insan özünü rahat və təhlükəsiz hiss edir.

Tibb bacısı bir qrup xəstələrə təyin olunur, onların xüsusiyyətlərini hərtərəfli öyrənir, iştirak edən həkimlə birlikdə diaqnostik plan hazırlayıır, patogenezi, mümkün problemləri öyrənir və s.. Xəstələrlə six işləyərkən onların mədəni və milli xüsusiyyətlərini nəzərə almaq vacibdir. Vərdişlər, ənənələr, uyğunlaşma prosesi və yaş.

Tibbi xidmətlərin göstərilməsi ilə eyni vaxtda tibb bacısı prosesi diabetes mellitus haqqında elmi biliklər verir. Hər bir xəstənin klinik təzahürləri, etiologiyası, anatomiyası və fiziologiyası təsvir edilmişdir. Toplanmış məlumatlar elmi məqsədlər

üçün, referatların və mühazirələrin tərtib edilməsində, dissertasiyaların yazılması prosesində və diabet üçün yeni dərmanların hazırlanmasında istifadə olunur. Alınan məlumatlar xəstəliyi daxildən dərindən öyrənmək, diabet xəstələrinə tez və səmərəli qulluq etməyi öyrənmək üçün əsas yoldur.

Diabetli xəstələrə qulluq edərkən tibb bacısının əsas vəzifələri bunlardır:

- Xəstə, onun ailəsi, həyat tərzi, vərdişləri və xəstəliyin ilkin prosesi haqqında məlumat toplamaq.
- Xəstəliyin klinik mənzərəsini yaradın.
- Şəkərli diabet xəstələrinə tibb bacısına qulluq üçün qısa fəaliyyət planını təsvir edin.
 - Diabetin diaqnostikası, müalicəsi və qarşısının alınması prosesində diabet xəstəsinə kömək edin.
 - Həkim göstərişlərinə əməl olunmasına nəzarət edin.
 - Şəkərli diabet xəstəsinin xəstəxanadan çıxdıqdan sonra evdə qalması üçün rahat şəraitin yaradılması və tibb bacısına qulluq xüsusiyyətləri barədə yaxınları ilə söhbət etmək.
 - Xəstəyə qlükometrdən istifadə etməyi, diabetik menu yaratmağı, qida masasından GI, AI-ni öyrənməyi öyrədin.
 - Şəkər xəstəsini xəstəliyə nəzarət etməyə inandırmaq və mütəmadi olaraq mütəxəssislərlə müayinədən keçmək. Qida gündəliyi saxlamaq, xəstəlik pasportu hazırlamaq və özünüzə qulluq etməkdə çətinlikləri aradan qaldırmaq üçün qurun.

8.2.2. Diabetik komalar zamanı ilk tibbi yardım.

Koma orqanizmin ağrıya qarşı reaksiyasının, hissiyatın və reflekslərinitməsi ilə birgə huşsuzluq halıdır. Koma baş beyinin zədələnmələri, beyin qan dövranının pozulması, zəhərlənmələr, şəkərli diabet, qaraciyər böyrək çatışmazlığı və digər bir sıra ağır xəstəliklər zamanı baş verir. Komatoz halların əsasında mərkəzi sinir sisteminin fəaliyyətinin pozulması durur. Belə

ki, koma mərkəzi sinir sisteminin dərin ümumi, yaxud ocaqlı zədələnməsi, huşun müxtəlif dərəcəli pozğunluqları (tam itməsinə qədər), bütün reflekslərin tam itməsinə qədər müxtəlif dərəcəli zəifləməsi, eləcə də orqanizmin vacib həyatı əhəmiyyətə malik üzvlərinin funksiyasının pozulması ilə xarakterizə olunur. Komanın patogenezində baş beyinin oksigen aclığı, baş beyinin oksigen və enerjiyə tələbatının kifayət qədər ödənilməməsi aparıcı rol oynayır.

Diabetik komanın 2 əsas növü ayırd edilir: 1. Hipoqlikemik. 2. Hiperqlikemik;

Hipoqlikemik komaya səbəb – şəkərli diabet zamanı insulinin yüksək dozada vurulması, yaxud karbohidratların bədənə az miqdarda yeridilməsi, xəstələrin pəhrizi pozmasıdır. Qanda şəkərin miqdarı 50 mg%-dən az olduqda hipoqlikemiya meydana çıxır. Hipoqlikemik koma qısa müddətdə hətta bir neçə dəq ərzində inkişaf edir. Komadan əvvəl xəstələrdə acliq hissisiyi, ümumi zəiflik, çox tərləmə, hərəki oyanıqlıq, bütün bədənin titrəməsi, ürəkbulanma və dərinin avazılması kimi hallar olur. Arterial təzyiq yüksəlir, taxikardiya meydana çıxır. Hipoqlikemiya dərinləşdikcə isə xəstə komatoz vəsiyyətə düşür: huş itir, hərəki və psixomotor oyanıqlıq, hallusinasiyalar, qıçolmlar. Dəri nəm olub avazımış rəng alır və bəbəklər genəlir. Xəstənin tənəffüsü səthiləşir, arterial təzyiq enir və nəbzin sayı azalır (bradikardiya). Qanda qlükozanın miqdarının kəskin azalması aşkarlanır, sidikdə şəkər və aseton olmur. Komatoz vəsiyyətin başlandığı vaxtdan 3-5 saat sonra mərkəzi sinir sisteminin də üzvü dəyişikliklər baş verir.

Təxirəsalınmaz yardım:

- dərhal venaya 40-50 ml 40%-li (yaxud 20%-li) qlükoza yeridilir;
- qlükozanın yeridilməsi huşun bərpasına dək davam etdirilir;
- huş bərpa olandan sonra xəstəyə şirin çay verilir;
- ürək damar dərmanları vurulur;

- dərin hipoqlikemiya hallarında venaya 0.5-1.0 ml 0.1%-li adrenalin, 30-60 mq prednizalon vurulur;
- xəstə təcili stasionara göndərilir.

Hiperqlikemik komaya səbəb – qanda insulinin çatışmazlığı nəticəsində, qlükozanın toxumalar tərəfindən tam mənilsənilməməsi və qanda onun miqdarının kəskin artması (hiperqlikemiya) səbəbindən baş verir. Qlükozuriya (sidiklə qlükozanın ifrazı) və poliuriya (sidiyin miqdarının kəskin artması) xəstələrdə müşahidə edilir. Bu isə öz növbəsində hipovolemiya, hüceyrəarası dehidratasiyaya və qanın mərkəzləşməsinə gətirib çıxarır. Orqanizmin susuzlaşması artdıqca sidiyin miqdarı azalır və hidrogen ionlarının xaric olması ləngiyir, nəticədə metabolik asidoz inkişaf edir. Asidoz orqanizmdəki kalium və sodium ionlarının ehtiyatını azaldır. Parenxematoz üzvlərin, böyrəküstü vəzilərin funksiyası kəskin pozulur, mərkəzi sinir sistemi zədələnir, hiperventilyasiya baş verir və koma inkişaf edir. Koma tədricən inkişaf edir. Komadan qabaq əksər hallarda xəstələrdə yuxululuq, yanğı hissiyatı, iştahanınitməsi (anoreksiya), ürəkbulanma, qusma və baş ağrıları olur. Xəstələr zəif, apatik olurlar. Dəri və görünən selikli qişalar solğun və quru olur. Xəstələr halsızlaşır, əzələlər boşalır, vətər refleksləri zəifləyir və hətta itir. Xəstənin ağızından aseton iyi gəlir, dərinin turqoru azalır, göz almaları çuxura düşür. Üzün cizgiləri dərinleşir, əzələlər boşalır, vətər refleksləri zəifləyir, yaxud itir. Xəstələrdə tənəffüsün seyrəkləşməsi və Kusmaull tipli olması qeyd edilir. Qanda qlükozanın miqdarı 25-50 mmol/l çatır. Sidikdə qlükozuriyadan əlavə keton cisimcikləri aşkarlanır və qanda leykositlərin miqdarı yüksəlir. Kəskin böyrək çatışmazlığı baş verdikdə isə uremiya və qanda kreatinin yüksəlməsi müşahidə edilir.

Təxirəsalınmaz yardım:

- qanda qlükozanın miqdarı 35 mmol/l-ə qədər olduğu hallarda əvvəlcə əzələyə 16-20 V insulin, sonra isə hər saatdan bir


6-10 V insulin yeridilir;

- hiperqlikemiya yüksək olduqda isə venaya birdəfəlik 50-100 V insulin vurulur;
- venadaxilinə damcı üsulu ilə 400 ml Ringer, 4-8%-li 400 ml sodium hidrokarbonat (yaxud 2,5%-li 300 ml) və 400 ml fizioloji məhlul yeridilir;
- xəstəyə damar preparatları vurulur;
- xəstə təcili olaraq xəstəxanaya göndərilir.

9.1. Şişlər. Təsnifatı.

Şiş – (tumor, yeni törəmə, neoplazma, blastoma) orqanızın hüceyrələrinin bölünərək çoxalması hesabına toxumaların yerli patoloji böyüüməsinə deyilir.

Şişlərdən bəhs edən elm onkologiya adlanır. Şişlərin çox qədimdən müşahidə olunmasına baxmayaraq, onkologiya sərbəst bir elm sahəsi kimi son 50-60 ildə inkişaf etməyə başlayıb. Şiş xəstəliyinin elmi və təcrubi məsələləri ilə məşğul olan mütəxəssislərə onkoloq deyilir.



Şəkil 23 Böyrəkdə şişlər

Şişlər ən geniş yayılmış xəstəliklərdən olub ölüm səbəbləri arasında ürək-qan-damar xəstəliklərindən sonra ikinci yerdə durur. Müalicəsi tibbin həll olunmamış problemidir. Şişlərin əmələ gəlməsi haqda hələ ki, vahid nəzəriyyə – konsepsiya yoxdur.

Günümüzdə şişlərin etiologiyasında bir sıra faktorların rol olduğu (polietioloji nəzəriyyə) əsas götürülür.

Şişlərin təsnifikasi 3 əsas prinsipə görədir.

- Hansı toxumadan inkişaf etməsinə görə:**
Epitelial şışlər, birləşdirici toxuma şışləri, əzələ şışləri, sümük və qığırdaq şışləri, damar şışləri, sinir şışləri və qarışq şışlər ayırd edilir.
- Lokalizasiyasına görə:**
Ağciyər, qaraciyər, mədə, bağırsaqlar, beyin, sümüklər, dəri və s. üzvlərin şışləri.
- Şişin inkişaf xüsusiyyətləri və yayılmasına görə:**
Xoşxassəli şışlər və bədxassəli şışlər aid edilir.

9.1.1. Xoşxassəli şışlər.

Xoşxassəli şışlərin hüceyrələri mikroskopik quruluşuna görə inkişaf etmiş olduğu toxumanın hüceyrələrindən fərqlənmir və ya çox az fərqlənir, atipik deyillər. Bu şışlərin ətraf toxumalardan ayıran kapsulası olur, yavaş sürətlə böyükür, ətrafdakı toxumaların içərisinə kök atırlar, yalnız onları itələyə bilirlər. Belə böyümə ekspansiv böyümə adlanır. Xoşxassəli şışlər çox hallarda orqanizm üçün ciddi narahatlıqlar törətmir. Ancaq, yerləşməsindən və ölçülərindən asılı olaraq bəzən ciddi kosmetik pozğunluqlara və həyatı vacib orqanlara göstərdiyi təzyiq hesabına onların ağır morfoloji və funksional pozğunluqlarına səbəb ola bilirlər. Məsələn, beyin qışalarının xoşxassəli şışlərinin beyini sıxması, iri damarların, sinir kötüklərinin, bronxların, traxeyanın, öd axarlarının, sidik axarlarının və s. sıxlaması zamanı orqanizmdə ciddi pozğunluqlar əmələ gələ bilər. Xoşxassəli şışləri cərrahi yolla tam – radikal xaric etdikdən sonra residivləri və metastazları, yəni yayılması olmur. Vəzli orqanların epitel toxumasından inkişaf edən xoşxassəli şışlər – adenoma, boşluqlu orqanların selikli qışasından inkişaf edən xoşxassəli şışlər – polip, dəridən inkişaf edən xoşxassəli şışlər papilloma, əzələdən inkişaf edən xoşxassəli şışlər mioma

(saya əzələdən inkişaf edibə – leyomioma, eninəzolaqlı əzələdən inkişaf edibə rabdomioma), birləşdirici toxumanın xoşxassəli şışları fibroma, sümükdən inkişaf edən xoşxassəli şışlar osteoma, qığırdaqdan inkişaf edən xoşxassəli şışlar xondroma, sinir toxumasından inkişaf edən xoşxassəli şışlar nevrinoma, piy toxumasından inkişaf edən şışlar – lipoma adlanır. Bəzən xoşxassəli şışlar iki və daha çox toxumanın qarışığından ibarət olur ki, bu zaman da onların mürəkkəb adı olur. Məsələn fibromioma, neyrofibroma, osteoxondroma və s.

Ayrı-ayrı üzvlər və ya onların hissələrindən ibarət olan anadangəlmə şışları – teratoma adlanır.

9.1.2. Bədxassəli şışlar.

Ümüdünya səhiyyə təşkilatının məlumatına əsasən bədxassəli şışların əmələ gəlmə səbəbinin 90%-i xarici onkogen faktorlar, 10%-i isə viruslar və genetik dəyişiklərlə bağlıdır. Konserogen faktorlar fiziki, kimyəvi və bioloji ola bilərlər. Fiziki onkogen faktorlar arasında aktiv – ionlaşdırıcı şüalanmaya, kimyəvi faktorlardan politsiklik aromatik karbohidrogenlərə (benzpiren, bensidin və s.) böyük əhəmiyyət verilir. Benspiren tütün tüstüsündə, qatranda, mühərrrik qazlarında və s. aşkar olunub.

Bədxassəli şışlar xoşxassəlilərdən fərqli olaraq kapsulasız olurlar, sürətlə inkişaf edirlər, ətraf toxumalara infiltrasiya edirlər “kök atırlar”. Bu şışların hüceyrələri əmələ gəlmiş olduğu toxumanın normal hüceyrələrindən polimorfizminə (yəni müxtəlif mikroskopik quruluşa sahib olması) və atipikliyinə görə fərqlənirlər. Bədxassəli şışların inkişafının müəyyən mərhələsində şış hüceyrələrinin bir qismi əsəs şış kütləsindən qoparaq limfa və qan damarlarına düşür, müxtəlif orqanlara yayılırlar və düşdükleri yerdə artıb çoxalırlar. Bu proses şisin metastazı adlanır. Əgər şış xaric edildikdən sonra həmin yerdə yenidən

inkişaf edirsə buna şişin residivi deyilir.

Bədxassəli şıslər xoşxassəli şıslərdən fərqli olaraq orqanızın ümumi vəziyyətinə də təsir edir, şiş intoksikasiyasına, anemiyaya, arıqlamağa və zəifləməyə səbəb olur.

Birləşdirici toxumanın bədxassəli şısləri sarkoma adlanır. Məsələn, limfosarkoma, angiosarkoma, osteosarkoma, miosarkoma və s.

Epitel toxumasından inkişaf edən bədxassəli şıslərə isə xərcəng deyilir.

Bədxassəli şıslərin 95%-ə qədərini xərcəng, 5%-ni isə sarkoma təşkil edir.

Bir sıra xronik xəstəliklər və toxumaların uzunmüddətli, təkrarlayan travması və qıcıqlandırılması nəticədə xərcəng şisiinin əmələ gəlməsinə götərib çıxara bilir. Odur ki, onlar xərcəng günü xəstəliklər sayılır. Belə xəstəliklərə misal olaraq trofik xoraları, xronik mədə xoralarını, anasid qastritləri, həzm traktının poliplərini, papillomaları, müxtəlif dəri xallarını, uşaqlıq boynu eroziyalarını və s. göstərmək olar ki, bu kimi xəstəliklərin vaxtında aşkar olunması və düzgün müalicəsi bədxassəli şıslərin profilaktikasında mühüm rol oynayır.

Bədxassəli şıslərin klinik təsnifatında 4 mərhələ ayırd edilir:

I mərhələ – şiş lokaldır (yerlidir), məhduddur, ətraf toxumala-

ra sirayət etməyib, metastazları yoxdur.

II mərhələ – şişin ölçüləri böyükdür, inkişaf etdiyi orqanın divarlarına – sərhədinə qədər sirayət edib, lakin inkişaf etmiş olduğu orqandan kənara sirayət etməyib. Regionar (yaxın) limfa düyünlərinə tək-tək (1-2) metastazi ola bilər.

III mərhələ – şiş böyük ölçülərdədir, dağılması var, orqanı tamamilə tutub, bütün divarlarına sirayət edib. Regionar limfa düyünlərinə çoxsaylı metastazları var.

IV mərhələ – şiş qonşu orqanlara sirayət edib, uzaq limfa düyünlərinə və orqanlara metastazı var.

9.2. Onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə aparılan maarifləndirmə işləri.

Xərçəngin erkən aşkarlanması xəstələrin uğurlu müalicə şansını əhəmiyyətli dərəcədə artırır. Xərçəngin erkən aşkarlanması və diaqnostikasının artırılmasında əsas istiqamətlərdən biri də ambulator xərçəngə qulluq mərkəzlərinin təşkilidir.

Ailə həkiminin tibb bacısı əhali ilə maarifləndirici söhbətlər apararkən risk faktorunda olan şəxslərə xəbərdarlıq etməlidir. Bu risk faktorlarına daxildir: İrsi meyillilik; Pis vərdişlər; uzun müddət yüksək radiasiyaya məruz qalmaq.

Həmçinin şışların əmələ gəlməsinə təkan verən amillər:

- Onkoloji patologiyaların təxminən 10% -i viral lezyonlarla əlaqələndirilir. Məsələn, usaqlıq boynu xərçəngi tez-tez papillomavirusun müəyyən təsiri ilə əlaqələndirilir və qaraciyər şisləri tez-tez hepatit virusunun iştirakı ilə inkişaf edir.
- Xroniki stress vəziyyətləri immunitet sisteminin fəaliyyətini boğur. Bu, bədənimizin təbii xərçəng əleyhinə müdafiəsinin ən vacib elementlərindən biridir.
- Benzol, nitratlar, işlənmiş qazlar, dioksinlər, asbest tozu və torpağın, suyun və havanın digər sənaye çirkəklənməsi kanserogenlərdir - xərçəng patologiyalarının inkişafına kömək edən maddələr.

Diaqnoz. Bədxassəli şışların müalicəsinin nəticəsinin qənaətbəxş olması üçün şisin erkən mərhələdə aşkar olunması çox vacibdir. Odur ki, müraciət edən hər bir xəstəyə onkoloji ehtiyatlılıqla yanaşmaq lazımdır. Əhali arasında geniş sanitariya maarifi aparılmalıdır ki, insanlar vaxtaşırı profilaktik müalicələrdən keçsinlər; bədxassəli şış varsa bu şış erkən mərhələdə, hər hansı şikayətlər olmadıqda da diaqnoz qoyulsun. Xəstədən çox diqqətli və aktiv anamnez topladıqda bədxassəli şisdən şübhələnmək olar. Xəstəliyin erkən mərhələlərində xəstələr çox nadir hallarda ağrından şikayət edir. Ancaq onlarda yorğunluq, yuxuculluq, əmək qabiliyyətinin azalması, ətraf mühitə laq-

yidlik kimi ümumi, çox da spesifik olmayan əlamətlər həkimdə onkoloji ehtiyatlılıq yaratmalı və hər hansı onkoloji xəstəliyin inkar və ya təsdiq olunması üçün diqqətli əsas müayinə üsulları ilə yanaşı yardımçı – laborator və instrumental müayinələrdən də keçirilməlidir.

Əgər xəstədə hər hansı bir şiş aşkar olunursa diaqnozu dəqiqləşdirmək üçün sitoloji və morfoloji diaqnostikaya – biopsiya, həmçinin müxtəlif müasir diaqnostika üsullarına (endoskopiya, rentgenoloji müayinələr, ultrasəs müayinəsi, kompüter tomoqrafiyası, nüvə maqnit rezonans tomoqrafiyası, qan analizləri, onkomarkerlər və s.) əl ataraq şişin xarakterini və inkişaf mərhələsini təyin etmək lazımdır ki, düzgün müalicə taktikası seçilsin.

Onkoloji xəstəliklərin profilaktikası.

Fərqli səbəbləri və risk faktorları olan bir çox müxtəlif xərçəng növləri olmasına baxmayaraq, həkimlər xərçəngin təxminən 40% -nin qarşısını ala bilirlər. Bundan əlavə, bəzi insanlar müxtəlif xərçəng növlərinin inkişafi üçün fərqli risklərə malikdirlər. Buna görə də, hər bir insan üçün heç bir profilaktik tədbirlər qrupu təsirli deyil. Bununla belə, bəzi ümumi strategiyalar bir çox insanlarda xərçəng və ya onun ağrılaşmalarının inkişaf riskini azaldır.

Bu ümumi strategiyalar 3 kateqoriyaya bölünür:

- ilkin profilaktika: müəyyən xərçəng növlərinin inkişaf şansını azaltmaq üçün atacağınız addımlar;
- ikincil profilaktika: onsuz da bir növ xərçəngə yoluxmuş, lakin simptomları olmayan insanlara yönəldilmişdir;
- üçüncü dərəcəli profilaktika: fəsadların qarşısını almaq üçün xərçəngin təsirini yavaşlatmağa yönəlmış tədbirlər.

Skrininq xərçəngin müəyyən növləri üçün ikinci dərəcəli profilaktika kateqoriyasına aiddir. Bu, tanınmamış xərçəngi aşkar etmək üçün testlər aparmaq üçün xərçəng risk faktorları və fiziki müayinə nəticələri kimi insan haqqında məlumatlardan istifadə etməyi əhatə edir. Şişlərin və ya şisdən əvvəlki xəstəliklərin erkən aşkarlanması bir insanın həyatını xilas edə bilər. Buna görə də insanların tövsiyə olunan xərçəng skrininq testlərindən keçməsi vacibdir. Məsələn, Papanicolaou smear (Pap test) uşaqlıq boynunun hüceyrələrində xərçəng öncəsi dəyişiklikləri aşkar edərək uşaqlıq boynu xərçəngini aşkar edə bilər. Kolonoskopiya kolorektal xərçəng üçün skrininq testlərindən biridir. Skrininq zamanı aşkar edilən xərçəngdən əvvəlki kolon poliplerinin çıxarılması kolorektal xərçəngin inkişaf ehtimalını azalda bilər.

9.4 Yataq xəstəsi olan xərçəng xəstələrinə xüsusi qulluq qaydaları..

Evdə onkoloji xəstəsi olan yataq xəstələrinə yüksək keyfiyyətli qulluq xəstənin sağalması və ya ömrünün uzadılması üçün ilkin şərtlərdən biridir. Xərçəng xəstəsinin həyat keyfiyyəti, onun fiziki və mənəvi vəziyyəti qayığının nə qədər düzgün və bacarıqlı təşkil edilməsindən asılıdır. Onkologiya diaqnozu qoyulduğda yataq xəstələrinə evdə qulluq göstərildiyi qaydalar və qaydalar əsasən şisin növündən, yerləşdiyi yerdən və xəstənin fərdi xüsusiyyətlərindən (o cümlədən onun yaşından) asılıdır. Yeganə düzgün qərar, müalicənin aspektlərini və xüsusiyyətlərini iştirak edən həkimlə əlaqələndirməkdir.

Prosedur aşağıdakı aspektlərə diqqət yetirməyi tələb edir:

- pəhriz;
- gigiyena qaydalarına riayət etmək;
- xəstənin otağının və çarpayısının düzgün təşkili;

- xəstəliyin şiddetindən asılı olmayaraq xəstə üçün rahat şəraitin yaradılması.

Yataq xəstələrinə evdə qulluq xəstəliyin növündən asılı olaraq dəyişir:

- onurğanın metastazı olan xəstələr üçün patoloji sümük siniğini istisna edən şərait yaratmaq lazımdır (taxta lövhə ilə çarpayı);
- ağciyər xərcənginin qeyri-operativ formaları olan xəstələr daimi təmiz hava axını ilə təmin edilməlidir;
- talosemiya diaqnozu qoyulmuş xəstələrə xüsusi yanaşma tələb olunur, çünki kəsiklər və xəsarətlər infeksiyaya səbəb ola bilər;
- mədə xərcəngi olan xəstələrə yüksək kalorili pəhriz lazımdır, lakin qida mümkün qədər yumşaq olmalıdır və s.

Yataq xəstələrinə evdə qulluq etmək xəstələrin problemlərinə diqqətlə yanaşlığı tələb edir: fizioloji funksiyalarda çətinliklər (sidik, nəcis); əzaların həssaslığının azalması və qan dövranı pozğunluqları; udma çətinliyi; nitq pozğunluqları; koqnitiv pozğunluqlar; koordinasiya ilə bağlı problemlər.

Yerləşdirmə qaydalarına əsasən, xərcəng xəstəsi aşağıdakılardan təmin edilməlidir:

- şəraiti (ışıqlandırma, rütubət və temperatur) nəzərə alınmaqla uyğunlaşdırılan ayrıca yaxşı havalandırılan otaq. Otağın ölçüsü zərurət olduqda problemsiz qulluq və daşınma imkanı verməlidir;
- tələb olunan hündürlüyün funksional, rahat çarpayısı, tercihen hərəkət edən hissələri və dayaqları ilə;
- çarpayıya qarşı döşək və rahat yastıqlar, ədyallar;
- təmiz yataq dəsti (tercihen təbii parçalardan hazırlanmışdır).

Yataq xəstələrinə gigiyenik qulluq otaqda lazım olan hər şey olan bir şkaf və ya şkaf yerləşdirməyi tələb edir: salvetlər, uşaq bezləri, alt paltarının dəyişdirilməsi, qulluq məhsulları və

S.

Yataq xəstəsinə qulluq etmək xəstəni gəzintiyə çıxarmaq, xəstəxanaya baş çəkmək və s. Yataq xəstələrini hərəkət etdirmək üçün əlil arabaları və təkərli çarpayılar istifadə edilə bilər.

Yataq xəstələrinə evdə yüksək keyfiyyətli qulluq gigiyena prosedurlarının diqqətlə həyata keçirilməsini tələb edir.

Yataq xəstələrinin gigiyenik qulluquna daxildir:

- ağız boşluğununa, gözlərə, qulaqlara, dəriyə, dırnaqlara gündəlik qulluq;
- həftədə bir dəfə hamamda və ya duşda yuyulma;
- çirkəndikdə alt paltarı və yataq dəstinin dəyişdirilməsi;
- yataq yaraların qarşısının alınması;
- fizioloji funksiyalara kömək etmək.

Yataq xəstəsinə qulluq diqqət tələb edir, çünki yataq yaralarının inkişafının qarşısını almaq vacibdir.

Yataq xəstəsinə qulluq elə aparılmalıdır ki, xərçəng xəstəsi üçün narahatlığı minimuma endirsin.

9.5 Ağrı sindromu ilə mübarizədə ailə tibb bacısının taktikası.

Xərçəngdə ağrı sindromu bədxassəli şişin müalicəsi zamanı xəstələrin 24-86%-də və remissiyada olan xəstələrin 21-46%-də baş verir. Ağrı terapiyasına ehtiyacı olan insanların sayı

çoxdur, xüsusən onkoloji prosesin terminal (son) mərhələsində ağrının tezliyi təxminən 100%-ə çatır.

Şiddətli xərçəng ağrısı gündəlik fəaliyyəti məhdudlaşdırır və hərəkətə mane olur. Kəskin ağrı hücumları azalır və xroniki narahatlıq tez-tez yataq istirahətinə səbəb olur, çünki hərəkətlər artan narahatlığa səbəb olur.

Sindromu neytrallaşdırma yolları:

- Ağrının kök səbəbinə (əsas xəstəliyə) təsiri

- Anestezilər, kortikosteroidlərlə müalicəvi blokadalar.
- Xəstənin psixoloqla işləməsi.
- Ağrıları aradan qaldırmaq üçün həyat tərzinə düzəlişlər.

Ağrıların neytrallaşdırılması üçün yalnız ağrıkəsicilərin qəbulu kömək etmir. Sümük metastazları səbəbindən artan narahatlıq halında, həkimlər kemoterapi, radioaktiv dərmanlar və bifosfonatlar ilə müalicə kursunu tövsiyə edirlər.

Onkologiyada ağrı ilə mübarizə aktual problemdir və tibb bacıları xəstələrin rahatlığının təmin edilməsində və əziyyətlərin yüngülləşdirilməsində mühüm rol oynayır.

Ailə həkiminin tibb bacısının istifadə edə biləcəyi bəzi taktikalar bunlardır:

1. Ağrının Qiymətləndirilməsi: Tibb bacıları xəstələrdə ağrının intensivliyini diqqətlə qiymətləndirməlidirlər. Bu, ən təsirli ağrı kəsici üsulları seçməyə kömək edəcək.

2. Protokollara riayət: Tibb bacıları şişin növü, xəstəliyin mərhələsi və xəstənin ümumi vəziyyətinə əsaslanan ağrının idarə olunması protokollarına və təlimatlarına əməl etməlidir.

3. Fərdi yanaşma: Hər bir xəstə unikaldır və tibb bacıları ağrı idarəsini ehtiyaclarına uyğunlaşdırılmalıdır. Bu, ağrının ilkin mərhələlərində qeyri-steroid antiinflamatuar dərmanlarının və ya zəif opioidlərin təyin edilməsini əhatə edə bilər.

4. Əlavə təsirlərə nəzarət edin: Tibb bacıları ağrıkəsici dərmanların mümkün yan təsirlərini izləməli və hər hansı dəyişikliklər barədə həkimləri dərhal məlumatlaşdırılmalıdır.

5. Xəstəyə dəstək: Fiziki ağrıların aradan qaldırılmasına əlavə olaraq, tibb bacıları xəstələrə ağrının öhdəsindən gəlmək üçün emosional dəstək verə bilərlər.

Unutmayın ki, hər bir vəziyyət unikaldır və tibb bacıları xərçəng xəstələri üçün ən yaxşı ağrı hissiyatını idarə etmək üçün həkimlərlə yaxından işləməlidirlər.

10.1. Travmatizm. Təsnifatı.

Xarici faktorların (mexaniki, termiki, kimyəvi, elektrik, şüa, psixiki və s.) insan orqanizminə qəfləti təsirindən onun toxuma və üzvlərinin anatomiq tamlığının, fizioloji funksiyalarının orqanizmin yerli və ümumi reaksiyaları ilə müşayiət edilən pozulmasına travma, yaxud zədələnmə deyilir.

Travmalar (trauma - yunanca zədə deməkdir) haqqında olan elm travmatologiya adlanır Eyni bir əmək və məişət şəraitində olan, yaxud müəyyən bir ərazidə yaşayan insanlarda müəyyən zaman kəsiyində baş verən travmaların cəmi **travmatizm** adlanır.

Alındığı şəraitə görə hazırda travmaları (travmatizm)

3 qrupa bölgülər: 1. İstehsalat; 2. İstehsalatdankənar; 3. Qəsdən törədilən travmalar (travmatizm).

İstehsalat travmaları (travmatizmi). Bu travmalar da 2 yerə bölünür: sənaye və kənd təsərrüfatı travmaları. Sənayedə çalışnlarda təhlükəsizlik qaydalarına əməl etmədikdə baş verən müxtəlif travmalar sənaye travmalarına aiddir. Kənd təsərrüfatı işçilərinin işlə əlaqədar aldiqları müxtəlif xəsarətlər kənd təsərrüfatı travmalarına daxildir.

İstehsalatdankənar travmalar (travmatizm). İstehsalatdankənar zədələnmələrin bir neçə növü vardır:

1. Yol-nəqliyyat travmaları - yol-nəqliyyat qəzaları zamanı olur və son vaxtlar bu xəsarətlərin sayının, zədələnmələrin mürəkkəbliyinin artması qeyd edilir.

2. Dəmir yolu travmatizmi – bu yol-nəqliyyat travmalarının bir növü olsa da, travmanın baş vermə xüsusiyyətlərinə və xarakterinə görə ayrıca qrup kimi götürülür.

3. Küçə travmaları (piyadaların travması) – insanların küçədə, çöldə, meşədə və s. ictimai yerlərdə aldiqları travmadır.

4. Uşaq travmaları- uşaqların məktəbdə, uşaq bağçalarında və s. yerlərdə aldiqları xəsarətlərdir.

5. Məişət travmaları– insanların məişətdə aldiqları zədələr-

dir – yüksəklikdən yırılma, evin yiğisdirilması zamanı alınan xəsarətlər, yemək hazırlayarkən alınan yanıklar və s.

6. İdman travmalar – idmançıların idmanla məşğul olan zaman aldığıları xəsarətlərdir və öz spesifikliyilə fərqlənir. Hərbi travmalar (qəsd xarakterli).

Hərbi, yaxud qəsdən törədilən travmalar ən çox hərb dövründə, nisbətən az hallarda isə sülh dövründə təsadüf edilir. Bu xəsarətlər odlu və soyuq silahla törədilir. Belə xəsarətlər müharibə dövründə törədilirsə hərbi travma, dinc dövrdə qəsdən törədilirsə, qəsdən törədilən travma adlanır.

Alınan travmalar nəticəsində qanaxma mümkündür

Qanaxmalar -arterial, venoz,kapilyar olmaqla 3 yerə bölgünür.Ən təhlükəli qanaxma arterial qanaxmadır.Bu zaman fəvarə şəklində al qırmızı qan sürətlə damadan xaric olur.Bir neçə dəqiqə ərzində çoxlu qan itkisi olur.Venoz qanaxma zamanı qanın rəngi tünd olur, sürəti zəif olur.Kapilyar qanaxmanın sürəti çox zəif olur,öz özünə qanaxma dayana bilər.İstənilən güclü qanaxma zamanı orqanizmin daxilində qan kütləsinin kəskin şəkildə azalması nəticəsində ürək fəaliyyəti pisləşir.Bu zaman bütün həyatı vacib orqanlarda oksigen çatışmamazlığından zərər çəkməyə başlayır. Bu halda huşunitməsi baş verə bilər.

Qanaxmalar zamanı dərhal qanı saxlamaq üçün tədbirlər görülməlidir.Turna və ya əl altında olan hər hansı vasitədən (ip,rezin parça, bel kəməri və s)istifadə etməklə zədə nahiyəsinin yuxarıda iri magistral damarları sıxmaqla qanaxmanı saxlamaq lazımdır.Əl altında heçnə olmadıqda damarı barmaqla sümüyü doğru sıxmaq lazımdır.Turna qoyulduğdan 1-2 saat sonra açılıb2-3 dəq sərgini boşaltmaq lazımdır.Əks halda qanqrena baş verə bilər.Bu arterial qanaxmanın saxlanması idi. Venoz qanaxmada sıxıcı sərgi qoyulur.Bütün hallarda sərginin üstündən buz qovuğu qoyulmalıdır.Buz həm ağrını həm də qanaxmani dayandırmağa kömək edir.Burun qanaxması zamanı zamanı içərisinə hidrogen peroksid məhlulu ilə isladılmış pambyq və ya bint yerləşdirmək ,burun pərlərini bir birinə sıxmaq

, burnun üzərinə buz qoymaq lazımdır. Ağ ciyərlər dən qanaxma olarsa (bu zaman köpüklü al qırmızı qan gəlir) zərərçəkənə yarı-moturaq vəziyyət vermək, döş qəfəsi üzərinə buz döşəmək, öskürəyi azaldan dərmanlar vermək lazımdır. Qanlı qusma olarsa xəstəyə tam sakitlik verilir qarının üstünə buz qoyulur, yemək və su verilmir.

10.2. Yumşaq toxumaların qapalı zədələnmələri (əzilmə, gərilmə, partlama, cırılma, sıxılma)

Dəri və selikli qişaların tamlığı pozulmadan ancaq dərin qatlarda və boşluqlarda yerləşən üzvərin zədələnməsi qapalı zədələnmə adlanır. Yumşaq toxumaların qapalı zədələnmələrinə əzilmə, gərilmə, cırılma, silkələnmə, sıxılma aiddir.



Şəkil 24 Əzilmə

üçün öz tamlıqlarını qoruyur, dərialtı toxumalar isə əzilir. Əzilmələr zamanı yerli olaraq ağrı, ödem, hematoma, qansızma və əzilmiş nahiyyənin funksiyasının pozulması baş verir. Ağrı başlıca olaraq sinir uclarının zədələnməsindən və onların qansızma nəticəsində sıxılmasından əmələ gəlir. Ödem isə qanın və limfanın boşluqlara dərialtı hüceyrə təbəqəsinə yığılması nəticəsində əmələ gəlir. Üzdə dərialtı piy təbəqəsi daha yumşaq oldu-

Əzilmə – küt zərbə alındıqda və yaxud hündürlükdən yixildiqda yumşaq toxumalar əzilir. Belə ki, zərbə nəticəsində zədə nahiyyəsinin toxuması sürətlə yığılır və sıxılır. Bu zaman üst təbəqələr elastik olduqları

ündan ödem daha qabarıq olur. Qansızmalar 2-3 gündən sonra qançılara çevrilir, çünkü bu müddətdə hemoqlabin zədə nahiyyəsində toxumalara çökür. Bunlar əvvəl qara-göyümtül sonra isə açıq-sarı rəngdə olurlar. Əzilmənin ağırlıq dərəcəsi mexaniqi təsirin gücündən, sürətindən, istiqamətindən, zərbə alan toxumanın quruluşundan asılı olur.

Gərilmə – zədə nəticəsində toxumalar anatomik qurluşunu saxlamaqla hissəvi dərtlər. Əzələ, vətər, bağlar və oynaq kisələri daha çox gərilməyə məruz qalır. Gərilmə nahiyyəsində ağrı, şışkinlik, dərialtına qansızmalar, hərəkətin məhdudlaşması müşahidə olunur. Müalicə məqsədi ilə gərilmmiş oynağa təsbitedici, sıxıcı sarğı qoyulmalı, hərəkət məhdudlaşdırılmalı, ağrı kəsici-lər təyin edilməlidir. Əzilmələrdən fərqli olaraq ətrafların müvəqqəti immobilizasiyası nisbətən uzun müddətli, təxminən 10-14 gün təyin edilir.



Şəkil 25 Cırılma

Partlama - anatomik davamlılığın pozulması ilə toxuma zədələnməsidir. Yaralanma mexanizmi burxulma ilə eynidir. Bu zədələr ən çox bağların və əzələlərin sahələrində baş verir. Natamam və tam toxuma partlamaları var.

Qismən partlama-nının müalicəsi, burxulma

üçün olduğu kimi, istirahət, sıxılma bandajı, immobilizasiya, fiziki müalicə və masajdan ibarətdir. Tam partlama halında cərrahiyyə tövsiyə olunur - partlamış orqanın tikilməsi və ya plastik cərrahiyyə.

Cırılma – zərbənin təsirindən dərinin tamlığı pozulmadan dərin qatlarda yerləşmiş toxuma və üzvlərin dağılmamasına cırılma deyilir. Əsasən əzələlər, vətərlər və bağlar cırılır (Şəkildə göstərilir). Güclü zərbənin təsirindən oynaq ətrafi bağlar ya ay-

rılıqda ya da sümük qəlpələri ilə birlikdə təsbit olunduğu yer-dən aralanır. Bağların qopması oynaq nahiyyəsində kəskin ağrı-ların, ödemin, hematomanın əmələ gəlməsi və oynağın fəaliy-yətinin tam və ya hissəvi pozulması ilə özünü göstərir. Müalicə məqsədi ilə oynağa sıxıcı sarğı, soyuq qoyulmaqla tam rahatlıq verilməli, oynağın uzun müddətli (ən az 2-3 həftə) immobilizasiyası aparılmalı, 2-3 həftədən sonra oynaqda hərəkət məşğlələrinə başlanmalıdır. Oynaq boşluğununa qan toplanarsa (hemartroz) punksiya olunmalı, göstəriş olarsa cərrahi yolla qopmuş bağlar öz yerinə tikilməlidir.

Əzələlərin cırılması əzələlərə həddən artıq güc verdikdə (ağır yük tez və gərgin yığılma) baş verir. Bu zaman zədə nahiyyəsində kəskin ağrı, şışkinlik, hematoma əmələ gəlir. Əsasən budun dörd başlı əzələsi, baldırın və bazunun iki başlı əzələsi cırılmaya məruz qalır. Əzələ cırılması zamanı zədələnmiş nahiyyəyə soyuq qoyulmalı, ətraf gips laneti ilə hərkətsizləşdirilməli, tam cırılma olarsa əzələ ucları tikilməli, sağalma dövrü bitdikdən sonra isə bərpəredici fiziki müalicə metodları təyin edilməlidir. Vətərlərin cırılma mexanizmində əzələlərdə olduğu kimidir. Daha çox barmaqları açıcı əzələlərin vətərləri, axil vətəri, bazunun iki başlı əzələsinin vətəri cırılmaya məruz qalır. Simptomlar əzələ cırlamasında olduğu kimidir. Cərrahi yolla müalicə olunmalı, vətərin tamlığı bərpa edilməli və ətraf gips sarğısı ilə hərkətsizləşdirilməlidir.


Sixılma (Kraş sindromu)- uzun müddət böyük mexaniki qüvvənin təzyiqi altında bədənin yumşaq toxumalarının zədələnməsi nəticəsində inkişaf edir. Sindromun meydana çıxmamasına səbəb zəlzələlər zamanı, inşaat qəzaları, müasir silahların törətdiyi daşııntılar və uçqunlar ola bilər. Ağır mexaniki qüvvə tərəfindən sixilan yumşaq toxumada əzilmə, sixılma baş verir. Meydانا çıxan ağrı sinir, ürək-damar, tənəffüs sistemində ciddi pozuntular yaradır. Eyni zamanda qansızmalar olur. İlk növbədə zərərçəkmiş daşııntılar altından çıxarılmalıdır. Zədələnmiş nahiyyə soyudulmalı, ətrafların immobilizasiyası, şok əleyhinə təd-

birlər aparılmalıdır. Yaxınlıqdakı xəstəxananın cərrahiyə şöbəsinə yerdirilməlidir .İlk 2-3 gün ərzində ağrı ilə əlaqədar travmatik şok əlamətləri olur: ağrı, arterial təzyiq aşağı düşür,tənəffüs, nəbz tezləşir,xəstədə oyaniqliq müşahidə olunur.3-5 ci günlərində nisbi yaxşılaşma,4-7 gündən sonra sinir sistemi,böyrəklərin zədələnməsi baş verir.Sonuncu dövrdə xəstənin zədələnmiş ətrafında güclü ağrılar,qanqrena, böyrək çatışmazlığı ola bilər.

10.3 Sınıqlar, çıxıqlar. Klinik əlamətləri. İlk tibbi yardım.

Sınıqlar. Patoloji proses, yaxud qüvvə təsirindən sümüyün tamlığının pozulmasına sınıq deyilir. Travmatik sınıqlar kənar qüvvə təsirindən meydana gəlir. Bu qüvvə xaricdən və daxildən (məs. tetanus zamanı əzələlərin tonik-klonik qıcolmalarında) ola bilər. Lakin təkcə qüvvənin olması travmatik sınığın baş verməsi üçün kifayət etmir. Beləliklə, travmatik sınığın meydana çıxmazı üçün ən azı 2 şərt lazımdır: 1) qüvvənin olması və 2) bu qüvvənin sümüyün müqavimət gücündən çox olması.

Sınıq nahiyyəsindəki dərinin tamlığının pozulmasına görə



Şəkil 26

qapalı və açıq siniqlar ayırd edilir. Əgər siniq olan yerdə və ona yaxın nahiyyələrdə dəri və selikli qışaların tamlığı pozulmayıbsa bu qapalı, həmən örtüklerin tamlığı pozulubsa açıq siniqlardır. Açıq siniqlarda infeksiyanın giriş qapısı olduğu üçün (adi sıyrıntı, müxtəlif ölçülü və dərinlikli yaralar), bu siniqlar daha qorxulu siniqlardır. Bu zaman yaraya düşən mikroblar müxtəlif ağırlaşmalara (yaranın irinləməsi, travmatik osteomilet, qazlı qanqrena və s.) səbəb ola bilirlər.

Sümük toxuması tamlığının pozulma dərəcəsinə görə tam və natamam siniqlar vardır. Tam siniqlarda sümüyün tamlığı bütövlüklə pozulur. Natamam siniqlara ən çox yastı sümüklərdə təsadüf edilən (məs. kəllənin şüşəyəbənzər səhifəsində) sümüküstlüyüaltı siniqlardan olan çatlamalar (Fissura) və uşaqlarda olan “yaşıl budaq” sinması aiddir.

Siniğin yerləşdiyi nahiyyəyə görə epifizar, metafizar və diafizar siniqlar ayırd edilir. Epifizar sinqlarda siniq xətti epifizdə yerləşir. Metafizar siniqlar zamanı siniq sümüyün metafizində olur. Diafizar siniqlar diafizdə – borulu sümüklərin orta hissəsində baş verən siniqlardır.

Baş vermə mexanizminə görə siniqlar vasitəsiz və vasitəli siniqlara bölünürələr. Qüvvə bir başa düz istiqamətdə sümüyə təsir etdikdə vasitəsiz siniqlar baş verir. Bu zaman gücün təsir istiqamətindən asılı olaraq siniq xətti müxtəlif cür olan siniqlara təsadüf edilir. Əgər siniq qüvvə təsir edən yerdə deyil, nisbətən uzaq nahiyyadə baş verirsə, bu vasitəli siniqlardır.

Siniğin baş vermə mexanizminə görə düzünlə zərbədən, sıxılmadan, burulmadan, əyilmədən baş verən və qopma siniqlar ayırd edilir.

Siniq xətti istiqamətinə görə köndələn, çəp, vintvari (yaxud spiralvari), boylama, qəlpəli, çox qırıntılı, pərcimlənmiş siniqlar vardır. Sınımış fragmentlərin yerdəyişməsinə görə yerini dəyişməyən və yerini dəyişən siniqlar ayırd edilir.

Siniqların klinikasında ümumi və yerli əlamətlər ayırd edilir. **Ümumi əlamətlər** baş verən ağırlaşmalardan asılı olaraq

(travmatik şok, kollaps, xarici qan axma və sonralar hərarətin yüksəlməsi) meydana çıxır. **Yerli əlamətlərin** özü isə 2 yerə bölünür: **mütləq** (dürüst) və **nisbi** (təxminini) əlamətlərə. Bir çox hallarda mütləq əlamətlərə obyektiv, nisbi əlamətlərin bir qismində (ağrı, ətrafin funksiyasının pozulması) isə subyektiv əlamətlər də deyilir.

Sınıqların yerli mütləq (dürüst, obyektiv) əlamətləri bunlardır:

- **Ətrafin xarakterik deformasiyası.** Tam sınıqlar zamanı zədələnmiş ətraf öz formasını nəzərəçarpacaq dərəcədə dəyişir (süngüvari deformasiya, ətrafin sınıqdan aşağı içə, yaxud tışa çevrilməsi, ətrafin boylama oxunun dəyişməsi), bəzi hallarda sınmış sümük ucları yaranan görünür.
- **Patoloji hərəkətlilik.** Tam sınıqlarda oynaqdan kənarda sıniq nahiyyəsində normada olmayan qeyri-normal hərəkət-patoloji hərəkətlilik simptomu müşahidə edilir. Bu əsasən borulu sümüklərin tam sınıqlarına xas olan bir əlamətdir.
- **Sümük krepitasiyası (xışlılığı).** Sınmış sümük ucları bir-birinə toxunduqda xarakterik xışlıtı səsi-krepitasiya meydana çıxır. – Sınıq nahiyyəsində sümük uclarının əllənməsi. Əksər hallarda tam sınıqlarda sıniq nahiyyəsində sıniq ucları-fraqmentlər əllənir.
- **Səs keçiriciliyinin pozulması.** Tam sınıqlarda sümüyün fasılısızlıyi pozulduğundan proksimal hissədə perkussiya etdikdə sıniqdə aşağı səs eşidilmir.
- **Ətrafin qısalması.** Ətrafin uzunluğunun dəyişməsini-qısalmasını adı gözlə də təxminini təyin etmək olur.
- Sınıqların yerli nisbi (ehtimal olunan) əlamətləri aşağıdakılardır:
 - sıniq nahiyyəsində lokal ağrı;
 - sıniq nahiyyəsində şişkinlik və deformasiya;
 - sıniq nahiyyəsində hematomanın olması;

- ətrafin funksiyasının pozulması.

İllkin həkiməqədər yardım:

- travma törədən amilin təsiri aradan qaldırılır;
- xarici qanaxma olarsa, ilk növbədə qanaxma dayandırılır;
- açıq sınıqlarda yaraya aseptik sarğı qoyulur;
- ağrısızlaşdırma məqsədilə xəstəyə ağrıkəsicilər vurulur (1,0 ml 2%-li promedol, 2,0 ml talamanol, 2-4 ml 50% -li analgin və s.);
- zədələnmiş ətrafa ehtiyatla lazımı vəziyyət verərək, standart şinalardan, yaxud əl altında olan materiallardan istifadə etməklə onun müvəqqəti immobilizasiyası aparılır;
- şok olan hallarda şoka qarşı mübarizə tədbirləri görülür;
- lazımı hallarda ürək-damar dərmanları vurulur (2,0 ml kordiamin, 1,0 ml kofein və s.) və xəstə xəstaxanaya göndərilir.

Çixıqlar. Müxtəlif səbəblərdən oynaq səthlərinin bir-birinə nisbətən təsbit olunmuş, qeyri-normal yerdəyişməsinə çıxıq deyilir. Əgər bu yerdəyişmə zamanı oynaq səthləri hissəvi təmasda olarsa, bu natamam çıxıq (yarımcıçıraq), oynaq səthlərinin təması tamamilə olmazsa, bu tam çıxıq adlanır. Çıxığın adı oynaqdan periferiyaya doğru yerləşən və oynağı əmələ götürən sümüyün adı ilə adlanır (məs. bud çıxığı). Bu mənada fəqərələrin çıxığı istisnalıq təşkil edir.

Travmatik çıxıqlar. Travmatik çıxıqlar bütün zədələnmələrin 1,5-3,0%-ni təşkil edir və sınıqlara nisbətən 8-10 dəfə az təsadüf edilir. Travmatik çıxıqlara yuxarı ətrafdə aşağı ətrafa nisbətən 7-8 dəfə çox rast gəlinir. Çıxığın baş vermosunda oynağın bir sıra anatomiq-fizioloji xüsusiyyətlərinin də müəyyən qədər əhəmiyyəti vardır: oynaq başının oynaq çuxuruna uyğun-suzluğu, oynaq kisəsinin böyük olması, oynaq-bağ aparatının zəifliyi və s. Məhz bu və bir sıra digər səbəblərə görə (oynağın səthdə olması, hərəkətlərin coxsahəli olması, əzələlərlə zəif qo-

runması) da çıxıqlara ən çox 54%-ə qədər hallarda bazu oynagında təsadüf edilir.

Travmatik çıxıqlar zamanı əgər xarici qüvvənin birbaşa oynağı təsirindən çıxıq baş verərsə, bu vasitəsiz çıxıq adlanır. Qüvvə oynaqdan uzaq bir yerdə ətrafa təsir etdikdə ling (manivela) qanunu əsasında lingin uzun və qısa qolu meydana çıxır və bu əsasda da vasitəli çıxıqlar baş verir.

Çıxıqlar zamanı mütləq müəyyən dərəcədə oynağın kapsulası, qoruyucu bağ aparatı da zədələnir: kapsulanın əzilməsi, hissəvi cirilması və ona qansızmalar, oynaqdaxili bağların əzilməsi, gərilməsi və cirilması, hemartroz və s. Alt çənənin çıxığı istisna təşkil edir. Belə ki, oynaq kapsulası genişləndiyindən cirilmir.

Çıxıqlar zamanı təsadüf edilən əlamətləri subyektiv və obyektiv əlamətlər olmaqla 2 yerə böllürlər.

Subyektiv əlamətlərə: çıxmış oynaqda olan ağrılar və zədələnmış həmən oynaqda hərəkətlərin mümkün olmaması addır.

Çıxmış oynaqda hərəkətə cəhd göstərildikdə ağrılar daha da güclənir.

Xəstəni müayinə etdikdə bir sıra obyektiv əlamətlər aşkarlanır:

- ətrafin məcburi vəziyyət alması;
- ətrafin qeyri-normal vəziyyətdə təsbit olunması;
- oynaq nahiyəsində deformasiya;
- oynaq başının oynaq çuxurunda əllənməməsi – oynaq çuxurunun boş olması;
- oynaq başının yerləşməsində asılı olaraq ətrafin uzaması, yaxud qısalması;
- oynaqda aktiv və passiv hərəkətlərin qeyri-mümkünlüyü.

Çıxmış oynaqda aktiv və passiv hərəkətlər olmur, belə halarda oynaqda “yaylı hərəkət” simptomu aşkarlanır: həkim xəstənin ağrından məcbur bükdüyü çıxmış ətrafini açdıqda, gərilmiş

kapsula və bağlar, spastik yiğilmiş əzələlər onu öz əvvəlki vəziyyətinə qaytarır. Bu çıxıqlar üçün olduqca xarakter bir əlamətdir. Diaqnozun qoyulmasında ön və yan proyeksiyada rentgen şəklinin çəkilməsi önəmli rol oynayır.

İllkin həkiməqədər yardım:

- İlk növbədə ağrını aradan götürün (xəstəyə 25-50 ml suya 1-2 ml analgin məhlulu töküb verin, yaxud xəstəyə 1-2 tablet analgin, baralgin, donalgin içirdin, ya da 2,0 ml talamanol vurun);
- Yara varsa, sarğı qoyun;
- Oynağa 20-30 dəq müddətinə buz (soyuq kompres) qoyun;
- Ətrafi aldığı məcburi vəziyyətdə də standart nəqliyyat şinaları ilə (əlaltı materiallarla karton, taxta parçası, ləçək və s.) hərəkətsizləşdirin (bu üsullar barədə bir qədər aşağıda – nəqliyyat immobilizasiyası bəhsində ətraflı məlumat veriləcək).

10.4 Nəqliyyat immobilizasiyası.

Çıxıqlar, sınıqlar, travmatik toksikoz və ətrafların mürəkkəb yaralanmalarında nəqliyyat immobilizasiyasının mühüm əhəmiyyəti vardır. Belə ki, xəstənin nəqli zamanı belə hərəkətsizləşdirmə heç aparılmadığı, yaxud düzgün aparılmadığı təqdirdə bir sıra təhlükəli hallar meydana çıxa bilir: fragməntlər bir-birinə toxunmaqla, yaxud magistral siniri zədələməklə güclü ağrı və şok törədə, yaxud şoku dərinləşdirə, sınmış sümük ucları iri kalibrli damarları yaralamaqla profuz qanaxmalar və rənilərlər, borulu sümüklərin zədələnmələrində piy emboliyası ola bilər.

Nəqliyyat şinaları **standart** və əlaltıda olan materiallardan hazırlanmış (improvizə olunmuş) – **əldəqayırma** olmaqla iki yerə bölündür. Standart şinaların özləri də 2 cür olurlar:

fiksəedici və dərticə-fiksəedici şinalar.

Fiksəedici (möhkəmləndirici, bəndedici) şinalar faner, məftil (pilləkənli, taxta və karton kimi materiallardan hazırlanır. Karton və fanerli şinalar nazik fanerdən, möhkəm kartondan hazırlanır və ətrafların müvəqqəti hərəkətsizləşdirilməsi üçün istifadə edilir.

Kramer şinası müxtəlif ölçülərdə (110x10 sm və 60x10 sm) olub, asan əyilə bilən məftildən pilləkən şəklində hazırlanğından, ətrafların immobilizasiyası zamanı ona istənilən formanı vermək olur.

Torlu şinalar da yumşaq, nazik məftildən hazırlanalar da, kövrək olduqlarından geniş istifadə olunmur.

Diterixs şinası taxtadan, son zamanlar isə paslanmayan yüngül metaldan hazırlanır, bud sümüyünün sınıqlarında, budçanaq oynağının zədələnmələrində istifadə edilir. Bu şina darta-bəndedici tipli şinalara aiddir.

Son illər daha əlverişli olan **pnevmatik şinalardan** istifadə edilir. "kisə" şəklində ikiqat şəffaf materialdan ibarət olan şina zədələnmiş ətrafa (yuxarı, yaxud aşağı) geydirilir, sonra ətrafa bənd edilir və rezin borusundan içərisinə hava doldurulur. Əgər hadisə yerində nəqliyyat şinaları olmazsa, belə hallarda əlaltına keçən materiallardan (ağac parçası, taxta, karton, faner parçası, xizək, çətir, kip bükülmüş paltarlar, tūfəng və s.) istifadə edilməklə hərəkətsizləşdirilmə aparılır. Həmçinin, autoimmobilizasiyadan da istifadə etmək olar yuxarı ətrafi gövdəyə, aşağı ətrafi isə sağlam qıça bintlə sarımaq olar.

Nəqliyyat immobilizasiyası zamanı aşağıdakı prinsiplərə əməl olunmalıdır:

- immobilizasiya hadisə yerində aparılmalıdır, hərəkətsizləşdirmə aparılmadan xəstəni nəql etmək olmaz;
- sərt şinanı çılpaq dəri üzərinə qoymaq olmaz, altdan mütləq yumşaq altlıq (dəsmal, pambıq) qoyulmalıdır;
- qapalı sınıqlarda xəsarət alan şəxsin paltarları çıxarılmamalıdır, şina paltarın üstündən qoyulmalıdır;

- açıq siniqlarda qanaxma olarsa əvvəlcə o, dayandırılmalı, yaraya aseptik sarğı qoyulmalı və yalnız bundan sonra ətraf şina qoyulmaqla hərəkətsizləşdirilməlidir;
- yuxarı ətrafin immobilizasiyasında siniqdan yuxarı və aşağı olmaqla ən azı iki, aşağı ətrafdə isə üç oynaq hərəkətsizləşdirilməlidir;
- şina qoyarkən ətrafa fizioloji vəziyyət verilməlidir (əgər bu mümkün olmazsa, xəstəni daha az incidən vəziyyət verilir);
- ətrafa qoyulmuş qansaxlayıcı kəməri şinanı bərkidən sarğı ilə bənd etmək olmaz;
- açıq siniqlarda yaradan görünən fragmənlərə toxunulmur, yara olduğu vəziyyətdə də sarılmalıdır;
- xəstəni xərəyə qoyarkən və xərəkdən götürərkən, bir nəfər mütləq şina qoyulmuş nahiyyəni əllə tutmalıdır;
- immobilizasiyadan əvvəl ağrısızlaşdırma aparılmalıdır;
- yadda saxlamaq lazımdır ki, şina düzgün qoyulmadıqda çox təhlükəli ağırlaşmalar baş verə (şok, piy emboliyası, qapalı siniğin açıq siniğə çevriləməsi, qanaxma və s.) və müalicənin nəticələrinə mənfi təsir göstərə bilər.

10.5 Sarğılar.

Təbabətin bütöv bir bölməsi - desmurgiya - tibbi sarğılara, yəni onların müxtəlifliyinə, təyinatına və tətbiq üsullarına həsr edilmişdir. Görünən sadəliyinə baxmayaraq, tibbi sarğı şəfa prosesinə keyfiyyətcə təsir edə bilən güclü bir müalicə vasitəsidir.

Tibbi sarğılar aşağıdakı məqsədlərə çatmaq üçün istifadə olunur:

- dərman komponentlərinin yaraya bərkidilməsi və saxlanması;

- yaranın ətraf mühitin təsirindən və infeksiyadan qorunması;
- qırıq və ya dislokasiya sahəsinin immobilizasiyası;
- daxili orqanlara təzyiq yaratmaq, qanaxmanı dayandırmaq.

Sarğılar bir neçə parametrə görə təsnif edilir.

İstifadə məqsədinə uyğun olaraq aşağıdakı tibbi sarğı növləri fərqləndirilir: saxlama; basmaq; hərəkətsizləşdirmə; okklyuziv - yaranın su və havanın təsirindən möhürlənməsi; aseptik; dərman - zədələnmiş səthə dərman maddələri vermək üçün; düzəldici - deformasiyaları düzəltmək.

Kompressiya bandajları. Onlar aşağı ətrafların damarlarının xəstəlikləri üçün geniş istifadə olunur. Belə bir sarğı tətbiq edərkən, ayaqdan dizə qədər sıxlıma dərəcəsini tədricən azaltmaq qaydasına riayət etmək vacibdir. Barmaqlarda uyuşma olmamalıdır.

Qoruyucu sarğılar. Aseptik sarğılar yaraları infeksiyadan qorumaq üçün nəzərdə tutulmuşdur. Steril sarğı və salfetləri təkcə qoruyucu deyil, həm də yaraları sağaldan xüsusiyyətlərə malikdir. Bir neçə növ fiksasiya bandajı da var.

Steril sarğılar yaraya yapışmır, bu da sarğı prosesini xəstə üçün daha rahat edir. Bəziləri 7 günə qədər yarada qala bilər.

Oklüziv sarğılar. Onların unikal xüsusiyyətləri var: yaraların epitelizasiya prosesini sürətləndirir, hətta xroniki xoralar zamanı toxuma qranulyasiyasını yaxşılaşdırır və dərini ətraf mühitin təsirlərindən qoruyur. Onlar ağciyərə nüfuz edən yaralar üçün hərbi səhra cərrahiyəsində, həmçinin dərman preparatlarının təsirini artırmaq üçün dermatologiyada istifadə olunur.

Sarğı növləri istifadə olunan materialdan asılı olaraq dəyişir: 1. yumşaq; 2. bərkitmə (gips və nişasta); 3. sərt (şinlər).

Bandajların tətbiqi üçün əsas qaydalar

Sarğı tətbiq etmək üçün sarğı tətbiq edərkən istifadə olu-

nan əsas qaydalar və texnikaları :

- əllərinizlə yaraya toxunmayın;
- steril sarğı materialından istifadə etmək;
- manipulyasiyanın lazımsız ağrıya səbəb olub-olmadığını aydınlaşdırın;
- aşağıdan yuxariya və periferiyadan mərkəzə sarğı;
- bandajı bədəndən çıxarmadan yaymaq;
- bədəni rahat vəziyyətdə sarğı edin: ayaqları düz, qolları bir az əyilmiş.

Bu vəziyyətdə sarğı ,normal qan dövranına müdaxilə etməməli və yerindən tərənnüməməsi üçün orta dərəcədə sıx olmalıdır.

Yumşaq sarğılar

Sarğı materialının fiksasiya üsulundan asılı olaraq sarğılar bölünür

- 1.Yapışqanlı sarğılar(kleol,plastr,”cəzb” lenti və s)
- 2.Bint sarğıları(tənsif binti,kətan,bez,flanel elastik bintlər)
- 3.Ləçək sarğıları
- 4.Elastik(rezinləşmiş,rezinləşməmiş)sarğılar.
5. Torabənzər – boruşəkilli bintlər(retelast,liqnİN).

Bərkitmə sarğılar

Müalicəvi immobilizasiya sınıqlar zamanı sümüklərin tərənnüməzliyini təmin etməkdir.Bu zaman gipsdən hazırlanmış bərk sarğılardan istifadə edilir.Gipsin yüksək plastik xassəsinin sayəsində fiksədici sarğıları bədənin bütün hissələrinə qoymaq mümkündür.

Gips tozu quru, yumşaq konsistensiyalı olmalıdır.Gips isladılır, bintin üzərinə nazik təbəqə ilə tökülr,hopdurulur, artığı əl barmaqları ilə kənarlaşdırılır, yumşaq şəkildə bükülür və qutuda quru yerdə saxlanılır.Lazım gəldikdə belə binti islatmaq və işlətmək rahatdır.

Növləri:Kar sarğılar-ətrafin bütün xarici səthinə bintləmə yolu ilə qoyulur;

Longet sarğıları-ətrafin yalnız 3/2 hissəsi örtülür;

Longet-dairəvi sarğılar longet gips binti ilə fiksə olunur;
Pəncərəli sarğılar-yaraya sarğı qoymaq üçün gips sarğısına
da pəncərə açılır;

Korset sarğısı-onurğa sütunu zədələnmələri də tətbiq edilir;

Koksit sarğısı- bud,bud -çanaq oynağı zədələnmələrində
tətbiq edilir.

İmmobilizasiya şinaları-sərt şinlər. (Yuxarıda nəqliyyat
immobilizasiyasında ətraflı izah olunmuşdur). Əzalara immobilizasiya
edən şin sarğı tətbiq edərkən, əsas qaydaya riayət et-
məlisiniz - bütün əza üç nöqtədə sabitləndikdə, omبا və ciyin
sınıqları istisna olmaqla, zədə sahəsinin üstündə və altındakı
oynaqları tutur.

Sümük çıxıntıları olan yerlərdə şinalar yataq yaralarının və
aşınmaların əmələ gəlməsinin qarşısını almaq üçün yumşaq
materialla örtülür.

11.1. Termiki yanıqlar. Klinik əlamətləri. İlk tibbi yar- dim.

Yüksək hərarət, kimyəvi maddələr, elektrik cərəyanı və ra-
diasiya təsirindən toxumalarda baş verən patoliji dəyişikliklərə
yanıqlar deyilir. Yanıqlar onu törədən agentin növündən asılı
olaraq 5 yerə bölünür: 1. Termiki; 2. Kimyəvi; 3. Elektrik; 4.
İşiq; 5. Şüa yanıqları.

Termiki yanıqlar- dəri və selikli qişaya mənbəyi alov, isti
maddə və mayelər, yanmış maddələr olan yüksək temperaturun
təsiri nəticəsində baş verir. Termiki yanıqlar bəzi hallarda insa-
nın əlliliyinə, hətta ölümünə səbəb olan ağır zədələrə aiddir.
Yanıqlara istehsalatla yanaşı məişətdə də tez-tez rast gəlinir.
Yanığın ağırlığı yanmış sahənin ölçüsündən və toxumaların zə-
dələnmə dərinliyindən asılıdır.

Zədələnmənin dərinliyinə görə yanıqların 4 dərəcəsi ayırd

edilir:

I dərəcəli yanıq – eritema. Bu dərinin ödemi, qızarması və ağrı ilə xarakterizə olunur. Güclü, iynəşəkilli ağrılarla müşayiət olunur. Hiperemiya və ödem 2-3 gün ərzində keçir, nekroza uğramış epidermisin səthi qatları 6-7-ci günlər izi qalmadan sağalır.

II dərəcəli yanıq – bu zaman yalnız epidermis zədələnir. Yuxarıda qeyd etdiyimiz ödem, dərinin hiperemiyası və ağrı kimi əlamətlərə epidermisin nekrozu nəticəsində içi seroz dolu olan suluqların (qovuqların) əmələ gəlməsi də qosulur. Suluqların tamlığı pozulan zaman çəhrayı rəngli yara səthi görünür. Plazmorreya diqqəti çəkir. Güclü ağrılar, ödem 3-4 gün ərzində azalır, yaranın kənardan epitelizasiyası başlayır. 10-14 gün ərzində tam sağalmağa verir. Dərinin piqmentasiyası 6-8 həftəyə keçir.

III dərəcəli yanıq – bu dərəcə özüdə 2 yerə bölünür:

III A dərəcəli yanıqlar – dərinin üst qatının məməyəbənzər qatın zirvəsinədək nekrozu baş verir. Ağrı və taktil hissyyat azalır. Belə bənzər möhtəviyyəti olan qalındıvarlı suluqlara və ya ağ çalarlı hissələri olan çəhrayı, yaxud qırmızı rəngli yaralarla xarakterizə olunur. Məməcikli qat petexial qansızmalarla, boz rəngli yumşaq qasnaqla örtülürlər. Gasnağın formallaşması yə yaraların təmizlənməsi 2-3 həftə çəkir. 4-6 həftədən sonra kənar hissədə və adacılıq epitelizasiya hesabına sağalma baş verir. Davamlı piqmentləşmə və hipertrofik çapıqlar qalır.


III B dərəcəli yanıqlarda isə – dərinin bütünlükə nekrozu müşahidə edilir. Nekroz koaqulyasion (quru), yaxud kollikvasion (yaş) xarakterli olur. Quru nekrozda qasnaq bərk, quru, tünd qırmızı və ya boz rəngdə ətrafi isə ödəmlə və hiperemiyəli olur. Onun dərinliyində tromblaşmış damarlar sahəsi görünür. Qasnaq altındakı toxumalar bərkileyir və büküslər əmələ gətirmir.

Yaş nekroz zamanı ölmüş dəri ödəmlə və xəmirvari konsistensiyalıdır.

Saxlanılmış qalın divarlı suluqların möhtəviyyəti hemorrə-

gik xarakter daşıyır. Yaranın divarı ağımtıl .bəzən sarımtıl və ya tünd qırmızı rəngdə olur.Ödem aydın görünür.Ağrı olmur. Dəri-altı piy toxuması prosesə cəlb oluna bilər. İrinli iltihab 2-3 həftə çəkir,sonra yara tədricən təmizlənir və 3-4 -cü həftələrin sonunda qranulyasion toxuma ilə örtülür ki, bu da yaraların auto-dermotransplantasiyaya hazır olduğunu göstərir.

IV dərəcəli yanıq – bu zaman nəinki dəri, hətta altda yerləşən yumşaq toxumalar, sümüklər də yanaraq kömürləşir.Qasnaq -qalın {quru və ya yaş) ağımtıl – boz, bəzən qara rəngli olur. Ətrafında və altında geniş yayılmış yayılmış ödem diqqəti cəlb edir. Əzələlər” bişmiş ət” şəklini alır. Ölmüş toxumalar , xüsusilə vətərlər və sümüklər zədələndikdə ,saqlam toxumadan çox yavaş ayrılır.



Şəkil 27 Yanıqların dərəcələri.

I, II və III A dərəcəli yanıqlar səthi III B və IV dərəcəli yanıqlar isə dərin yanıqlar adlanır. Səthi və dərin yanıqların fərq-ləndirilməsində ağrı və “tük” sinaqlarından geniş istifadə edilir.

a. Ağrı sinağı. Yanıq səthinə iynə, yaxud spirtli pambıqla toxunduqda ağrı olarsa bu yanığın səthi olmasını, ağrının baş

verməməsi isə əksinə, yanığın dərin olmasını göstərir.

b. “Tük” sınağı. “Tük” sınağı isə dəridə tüklər qaldıqda aparılır: səthi yanıqlarda yanıq səthindən tükün çıxarılması ağırlı və çətin, dərin yanıqlarda isə əksinə, asan və ağrısız olur.

Yanıqların proqnozu və müalicəsi üçün yanığın dərəcəsilə yanaşı, yanıq sahəsinin də böyük əhəmiyyəti vardır. Yanıq sahəsinə əsasən 2 üsulla təyin edirlər:

Ovuc qaydası – bu qaydaya görə insanın ovcunun sahəsi onun bədən sahəsinin 1-2%-nə (bəzi müəlliflərə görə 1,2-1,5%) bərabərdir. Yanıq səthinə steril selafon salınır, sonra xəstənin əlinin karton maketi ilə yanıq səthi ölçülür və alınan rəqəmi qəbul edilmiş faizə vurmaqla yanığın sahəsi hesablanır.

Uollesin “doqquzluqlar qaydası” – bu qaydaya görə insan bədəninin ayrı-ayrı nahiylərinin sahəsi belədir, yetkin insanın başının sahəsi bədən səthinin 9%, yuxarı ətrafların hər biri ayrılıqda – 9%, gövdənin ön və arxa səthləri ayrılıqda – 18 %, aşağı ətrafların hər biri ayrılıqda – 18 % (9%-bud və 9%-ayaqla baldır) və aralıqla birgə cinsiyyət üzvləri – 1%. Beləlik-lə, gövdənin ön səthinin sahəsi 51%, arxa səthinin sahəsi isə 49%-ə bərabərdir.

Yanmış şəxslərdə proqnozun təyinində – “yüzlüklər qaydasi” və – Frank indeksindən istifadə edilir.

“Yüzlüklər qaydası”. Bu qaydaya görə xəstənin yaşı + yanığın faizlə sahəsi : 60-a qədər olarsa proqnoz qənaətbəxş; 61-80 olarsa – nisbətən qənaətbəxş; 81-100 olarsa - şübhəli; 100-dən çox olarsa - qeyri-qənaətbəxş sayılır.

Frank indeksi. Frank indeksinin təyinində səthi yanıq sahəsinin 1%-i şərti olaraq 1 vahid, dərin yanıq sahəsinin 1%-i isə 3 vahid kimi götürülür və bu üsul uşaqlarda daha çox işlədir: səthi yanığın faizlə sahəsi + dərin yanıq sahəsinin üç misli (məs. ümumi sahəsi 20% olan xəsarət almış şəxslər onun 10%-i səthi – II dərəcə, 10%-i isə dərin – III B dərəcəli yanıq olarsa Frank indeksi 40-a bərabər olur ($1*10+3*10 = 40$): əgər bu indeks 30-a qədər olarsa xəstənin vəziyyəti yüngül (proqnoz qə-

naətbəxşdir); 31-60 olarsa orta ağırlıqlı (nisbi qənaətbəxş); 61-90 olarsa çox ağır (şübhəli); 91-dan yuxarı olarsa kritik (qeyri-qənaətbəxş) sayılır.

Son illər Frank indeksindən böyüklərdə də yanığın proqnozlaşdırılmasında istifadə edilir. Böyüklərdə Frank indeksi: 30-70 olarsa -qənaətbəxş; 71-100 olarsa - şübhəli; 101-120 və daha çox olarsa - qeyri-qənaətbəxş hesab edilir; 130-dan çox olarsa həyatla bir araya sığdır.

Dərinin geniş sahəli yanıqları ilə birgə **tənəffüs yollarının yanıığı** zamanı 33-82% hallarda ölüm qeyd edilir. Aşağıdakı hallar tənəffüs yollarının yanığının olmasını ehtimal etməyə imkan verir: yanığın qapalı binalarda olan zaman xəsarətin alınması (otaq, lift və s.); alovla, buxarla alınan yanıq; sıfətin və boyunun yanığı.

Aşağıdakı əlamətlər tənəffüs yollarının yanığının olmasına dəlalət edir:

1) ağız boşluğu və burunun yanığı; 2) səsin xırıltılı olması; 3) təngnəfəslik və tənəffüsün çətinləşməsi; 4) sianoz; 5) dispnoe və asqırıldıqda qara bəlgəmin, selikli qişa hissələrinin xaric olması; 6) ağ ciyərlərdə xırıltı; 7) udqunma zamanı ağrı; 8) quru öskürək; 9) döş sümüyünün arxasında ağrı. Yanığın sahəsi kritik həddi (böyüklərdə səthi yanıqlarda 20%-i, dərin yanıqlarda isə 10-15%-i, uşaqlarda isə 5-10%-i) keçidikdə termiki xəsarət almış şəxslərdə yanıq xəstəliyi meydana çıxır. Uşaqlarda və ahil yaşılı şəxslərdə, hətta sahəsi 5% olan dərin yanıqlar ölümə səbəb ola bilir.

Yanıq xəstəliyi orqanizmin dəri və daha dərində yerləşmiş toxumaların termiki zədələnməsinə verdiyi klinik simptomlar kompleksindən ibarət ümumi cavab reaksiyasıdır. Yanıq xəstəliyi zamanı meydana çıxan yerli dəyişikliklərin əsasında iltihab mediatorlarının lokal sintezi, damar divarı keçiriciliyinin artması və mikrodamarların trombozu durur. Yanıq xəstəliyinin gedisində 4 dövr ayırd edilir: 1. yanıq şoku; 2. kəskin yanıq toksemiyası; 3. septikotoksemiya; 4. rekonvalessensiya (sağal-

ma) dövrləri.

Yaniq şoku. Yaniq şoku orqanizmin kəskin patoloji vəziyyəti olub, termiki travmaya orqanizmin ilkin cavab reaksiyası kimi meydana çıxır və adətən, 1-3 sutka (orta hesabla 12-72 saat) davam edir. Yaniq şokunun əsasında plazma itkisi, hemokonsentrasiya və mikrosirkulyator pozğunluqlar nəticəsində meydana çıxan hipovolemik proseslər durur. İlkin və ikincili (gecikmiş) yaniq şoku ayırd edilir:

- Yaniq şoku termiki travma alınan vaxt, yaxud ondan 1-2 saat sonra baş verərsə bu birincili (ilkin) yaniq şoku adlanır. Bu şokun əsasında ağrı faktoru durur.
- Öksinə, şok yanıqdan 1-2 sutka və daha sonra inkişaf edərsə, bu ikincili (gecikmiş) şok adlanır. İkincili şokun səbəbi orqanizmin yaniq səthindəki toksiki məhsullarla intoksikasiyasıdır (toksemiyasıdır).

İlk tibbi yardım.

1. ilk növbədə termiki agentin təsiri dayandırılır (yanan paltarlar söndürülür, bu məqsədlə xəsarət alan şəxsin üstünə su tökür, yaxud brezent atmaqla alov söndürülür. Bu şəxslərin ora-bura qaçmasına imkan verilməməlidir, çünki belə hallarda kütlək alovu daha da gücləndirir) və yanmış şəxs nisbətən təhlükəsiz yerə aparılır (yanan binadan, liftdən və s. çıxarılır);

2. yanıqdan dərhal sonra (ilkin 20-30 dəq ərzində və hətta, daha çox müddətdə) yaniq səthi 15-30 dəq müddətində soyuq su ilə, ya da köpüklənən, yaxud soyuducu gellə soyudulur. Bu ağrını, ödemin əmələ gəlməsini azaldır, həmçinin toxumaları soyudur və dərin yanıkların baş verməsinin qarşısını alır. Yaniq səthinin soyudulması məqsədilə buz, qar, kriozarflar (“Comprigel”, “Articare” və s.) də işlədirilir;

3. yaniq şokunun profilaktikası məqsədilə əzələ daxilinə, yaxud venaya narkotik və qeyrinarkotik mənşəli analgetiklər (1-2 ml 2%-li pantopon, 1-2 ml 2%-li promedol, 2 ml 50%-li analgin, 5 ml baralgin və s.) yeridilir. Ağır hallarda xəstəyə 1:1 nisbətli azot oksidi və oksigen qarışığı ilə inhalyasiya aparılır,

neyroleptiklər vurulur (droperidol, talamanol);

4. yüngül və ağır yanıqlarda əzələyə, yaxud venaya anti-histamin dərmanlar (2-3 ml 1%-li dimedrol, 1-2 ml 2%-li suprastin, yaxud 2,5%-li pipolfen) vurulur;

5. ağır yanıqlarda, həmçinin venadaxilinə steroid hormonlar da (100-150 mq hidrokortizon, 30-90 mq prednizalon, yaxud 8-12 mq deksametazon) yeridilir;

6. əvvəlcə yanmış səthdən paltarlar çox ehtiyatla çıxarılır və sonra yanıq səthinə quru, yaxud nəm aseptik sarğı (novokain, 0,1%-li rivanol, 0,2%-li furasillin, 3-5%-li bor turşusu və s. məhlullarla isladılmış) qoyulur;

7. xəstəyə içməyə çoxlu mineral sular, yaxud 1 1-ə 1-2 q çay sodası xörək duzu qatılmaqla adı su verilir;

8. xəstəyə ürək-damar dərmanları yeridilir (0,5-1 ml 0,05%-li strofantin, 2 ml kordiamin, 2 ml 20%-li kamfora və s.);

9. xəstə dərhal yanıq şöbəsinə göndərilir və yolda venadaxilinə damcı üsulu ilə 300 ml 5%-li sodium hidrokarbonat, 400 ml poliqlukin, 250 ml “Disol”, yaxud “Trisol” və digər məhlullar köçürürlür.

11.2. Kimyəvi yanıqlar. Klinik əlamətləri. İlk tibbi yardım.

Dəriyə və selikli qişalara yüksək konsentrasiyalı turşular, yeyici qələvilər və ağır metal duzları düşdükdə müxtəlif dərəcəli kimyəvi yanıqlar baş verir. Toxumaların zədələnməsinin xarakteri və yanıqların dərəcəsi təsir edən kimyəvi agentin fiziki-kimyəvi xassələrindən, konsentrasiyasından və toxumalara təsir müddətindən asılıdır.

Turşuların və ağır metal duzlarının təsirindən toxumaların tərkibindəki züləllər koagulasiya olunur, dehidrataşıya (susuzlaşma) baş verir, proteinogenlar, albumozlar, peptonlar və digər

birləşmələr əmələ gəlir. Bu səbəbdən də belə yanıqlar nisbətən dərin olmur və əmələ gələn quru nekroz koaqulyasion nekroz adlanır.

Qələvilərin təsirindən əmələ gələn nekroz kollikvasion nekroz adlanır. Bu zaman qələvilər toxumalardakı piylərlə birləşərək sabunlaşır, qələvi albuminatlar əmələ gəlir və bu səbəbdən də daha dərin yanıqlar baş verir.

Turşuların əmələ gətirdikləri qartmaq quru olub, ətraf dəri-dən kəskin sərhədlənir. Sulfat turşusu təsir etdikdə qara, yaxud qəhvəyi, azot turşusu təsirindən – sarı-yaşıl, xlorid turşusundan – açıqsarı, yüksək konsentrasiyalı hidrogen-peroksid təsirindən – ağ rəngli qartmaq əmələ gəlir. Həmçinin, yanığı törədən maddənin iyi də hiss edilə bilər. Yeyici qələvilərin törətdiyi yanıqlarda əmələ gələn qartmaq boz qara rəngli, sərhədsiz və yaş olur. Fosfor yanıqlar turşu və qələvi yanıqlarından fərqlənirlər. Fosfor havada alışdığı üçün bu zaman termiki və kimyəvi (turşu) amillərin təsirindən kombinəolunmuş yanıq baş verir. Fosfor molekulası qalana qədər toxumaları yandırı-yandırı özünə tunel kimi yol açır. Kimyəvi yanıqlar da termiki yanıqlar kimi 4 dərəcəyə bölündürələr. Lakin bu zaman II dərəcəli yanıqlarda epidermis dağlığı, yaxud nekrotik qartmaq əmələ gəldiyi (turşularla yamqlarda), ya da epidermis tam düşərək çəhrayı rəngli derma səthi göründüyü üçün (qələvilərdə) suluqlar olmur. III A-IV dərəcəli yanıqlarda isə turşuların təsirindən quru, möhkəm qartmaq (koaqulyasion nekroz), qələvilərin təsirindən isə ilk 2-3 gün yumşaq olan, boz rəngli yaş qartmaq (kollikvasion nekroz) əmələ gəlir (sonradan bu qartmaq ya quruyur, ya da irin təsirindən əriyir). Əgər kimyəvi maddələr isti şəkildə təsir edərsə, onda termokimyəvi yanıqlar müşahidə edilir.

İlkin həkiməqədər yardım:

- yanıq səthi 10-60 dəq, ərzində su şırnağı altında yuyulur (sönməmiş əhəng və alüminium birləşmələrinin yanıqlarında suyun işlədilməsi əks-göstərişdir). Sönməmiş əhəngin törətdiyi yanıqlarda yanıq səthinə bitki, yaxud

- heyvani mənşəli yaqlar çekilir);
- turşu yanıqlarında yara səthi sabunlu su, 3%-li çay sodası (1 stəkan suya 1 çay qasığı) məhlulu ilə yuyulur və yara səthinə həmən məhlulda isladılmış sarğı (yaxud quru sarğı) qoyulur;
 - qələvi yanıqlarında yanıq səthi 2-5%-li limon, yaxud sirkə turşusu məhlulu ilə yuyulur və ora həmən məhlularda isladılmış sarğı qoyulur;
 - fosfor yanıqlarında yanıq səthi güclü su şırnağı ilə yuyulur, 5%-li mis kuporosu məhlulu ilə işlənilir və steril quru sarğı qoyulur;
 - yanıq şokunun profilaktikası məqsədilə xəstəyə ağrıkəsicilər vurulur;
 - xəstəyə, həmçinin ürək-damar dərmanları, desensibiləcidi preparatlar yeridilir;
 - xəstə stasionara göndərilir.

11.3 Elektrik yanıqları. Klinik əlamətləri. İlk tibbi yardım.

Elektrik yanığı- cərəyanın giriş/çıxış yerləri və yollarında toxuma zədələnməsidir. Elektrik yanıqları elektrik zədəsinin ümumi komponentidir.

Elektrik travması nəticəsində aşağıdakı yanıq növlərini ayırmak olar:

- elektrik yanıqları (elektrik şokundan yanma);
- qarışiq yanıqlar (qarışiq zədələr ilə elektrik yanığı və elektrik qövsü alovundan və ya alovlu paltardan termal yanıqlar);
- birləşmiş xəsarətlər (bu, elektrik yanıqlarının mexaniki zədələrlə birləşməsidir, tez-tez zərərçəkənlər cərəyan keçirən cisimlərdən uzaqlaşırlar. Nəticədə yumşaq toxu-

malara, sümüklərə və qapalı kəllə-beyin xəsarətləri ala bilərlər).

Şiddətinə görə elektrik şoku dörd dərəcəyə bölünür:

- **Birinci dərəcə.** Huşunitməsi olmadan konvulsiv əzələ daralmaları müşahidə olunur.
- **İkinci dərəcə.** Konvulsiv əzələ daralması və huşun itirilməsi ilə xarakterizə olunur.
- **Üçüncü dərəcə.** Huşun itirilməsi ilə konvulsiv əzələ daralması fonunda ürək fəaliyyəti və ya tənəffüs pozğunluqları var. Ölüm də mümkündür.
- **Dördüncü dərəcə.** Klinik ölüm. Ölüm səbəbi ola bilər: birincili ürək iflici; birincili tənəffüs iflici; ürək və tənəffüsün eyni vaxtda iflici; elektrik şoku (beyin iflici); ağır elektrik yanıqları.

Elektrik yanıqları zədənin dərinliyinə görə termik yanıqlara bənzər təsnifata uyğun olaraq bölünür. Bununla belə, elektrik yanıqları demək olar ki, həmişə dərin zədəyə səbəb olur, buna görə də I və II yaralanmalar nadirdir. Bu baxımdan, elektrik yanıqlarının yalnız iki dərəcəsini ayırmaq mümkündür:

Üçüncü dərəcə B - dərinin və dərialtı toxumanın nekrozu.

Dördüncü dərəcə əzələlərin və sümüklərin nekrozudur.

Ən tez-tez cərəyanın giriş və çıxış nöqtələrində əmələ gələn və elektrokimyəvi təsir nəticəsində termal təsir və metallaşma nəticəsində yaranan cərəyan izləri adlanan kontakt elektrik yanıqları ilə qarşılaşırıq. Onlar dəqiq qanaxmadan, kəsilmiş və ya deşilmiş yaradan bədən hissəsinin yanmasına qədər dəyişə bilər. Çox vaxt "cari işarələr" müxtəlif rəngli yuvarlaq bir zədə izləri görünür (ağdan çirkli qəhvəyiyyə qədər). Onların diametri bir neçə millimetrdən 3 sm-ə qədərdir, mərkəzdə IIIb dərəcəli toxuma yanığı və ya hətta kömürləşən çökəklik var və kənarları boyunca silsilə kimi qalınlaşma var. Ətrafdakı dəri, cərəyanın keçdiyi anda toxuma mayesinin "partlaması" (buxara çevrilmiş) nəticəsində əmələ gələn bir pətək görünüşünə malikdir. Onlar minimal agrılıdır və reaktiv damar reaksiyaları ilə müşayiət

olunmur. Elektrik yanıklarının bir xüsusiyyəti zədələnmiş sahənin yaxınlığında bütöv dərinin həssaslığının itirilməsidir, bu, sinir liflərinin və dəri reseptorlarının zədələnməsi ilə əlaqədardır.

Elektrik yanıklarında zədələnmənin dərinliyini müəyyən etmək çətindir. Xarakterik bir xüsusiyyət, yanığın görünən səthinin zədələnmənin həqiqi həcmində uyğun gəlməməsidir, çünkü dəri altında yerləşən toxumalar çox vaxt daha böyük məsafədə nekrozlaşır. Bəzən əzələlərin, sinirlərin, qan damarlarının və sümüklərin zədələnməsi müşahidə olunur. Damar pozğunluqları tez-tez baş verir, onların səbəbləri müxtəlidir. Böyük damarlar ətrafdakı toxumalarla birlikdə laxtalana bilər, çünkü onların zədələnməsi səbəbindən tromboz inkişaf edir.

İllkin həkiməqədər yardım:

Elektrik yanığı zamanı ilk tibbi yardım göstərilərkən elektrik cərəyanının insana təsiri aradan qaldırılmalıdır. Elektrik cərəyanının gərginliyi 1000 V-dan azdırsa, o zaman naqili quru taxta qolu olan alətlə kəsərək və ya izolyasiya edilmiş tutacaqları olan naqil kəsicilərdən istifadə edərək hər bir fazanı ayrıca kəsərək enerjisizləşdirin. Mümkünsə, sadəcə xəttin enerjisini kəsin.

Əgər naqilləri enerjisizləşdirmək mümkün deyilsə, o zaman özünüzə zərər verməmək üçün təhlükəsizlik tədbirləri görmək lazımdır. Rezin ayaqqabılar geyin, avtomobil döşəyi və ya kameradan istifadə edin və lövhələr, paltar və əlcəklər quru olmalıdır. Quru bir taxta çubuq götürün, əllərinizi quru parça və ya gödəkçəyə sarın və təsirlənmiş teldən çıxarmaq üçün keçirici olmayan bir obyektdən istifadə edin. Bədənin cərəyanla temas edən nahiyyəsinə steril quru sarğı tətbiq olunur.

Əgər cərəyan 1000V-dən çox olarsa, onda bu gərginlik üçün nəzərdə tutulmuş xüsusi avadanlıq lazımdır: rezin çəkmələr, dielektrik əlcəklər, xüsusi izolyasiya çubuqları.

Zərərçəkəni elektrik cərəyanı vurdugda, cərəyan bütün bədəndən keçir, sinir sistemini pozur və tonik əzələ qıcolmasına səbəb olur.

Zərərçəkmışın klinik ölümü baş verə bilər, bu zaman süni tənəffüs və dös qəfəsinin qapalı massajı aparılmalıdır.

12.1 Ev şəraitində ambulator müalicənin yerinə yetirilmə prinsipləri.

Bir ailə həkiminin tibb bacısının xəstənin evinə baş çəkməsi lüks deyil və çox vaxt ixtisaslı qayğıya ehtiyacı olan xəstəyə vaxtında yardım göstərməyin yeganə yoludur. Əksər tibbi prosedurlar, məsələn, sidiq kisəsinin kateterizasiyası və ya mədə yuyulması, geniş təcrübə və xüsusi bilik tələb edir ki, bu da yalnız xüsusi təhsili olan bir mütəxəssis üçün mümkündür.

Ambulator yardım tibb təşkilatlarında və ya onların müvafiq struktur bölmələrində gecə-gündüz tibbi nəzarət və müalicə təmin olunmayan şəraitdə, habelə tibb işçisi çağırıldığda evdə göstərilən tibbi yardımdır.

Ambulator tibbi yardım aşağıdakı ardıcılıqla həyata keçirilir:

Təcili və təxirəsalınmaz göstərişlər üzrə tibbi yardım göstərildikdə:

- 1) xəstə növbədən kənar və təyinatsız qəbul edilir;
- 2) xəstənin klinikaya mənsubiyətindən asılı olmayaraq bütün müraciət edənlər qəbul edilir;
- 3) sığortanı və şəxsiyyəti təsdiq edən sənədlərin olmaması təcili qəbuldan imtina üçün əsas deyil.

Tibb təşkilatlarının və ya onların müvafiq struktur bölmələrinin tibb işçiləri tərəfindən evdə tibbi xidmətin göstərilməsi şərtləri:

- 1) evdə tibbi yardım aşağıdakı hallarda göstərilir:
 - xəstənin klinikaya, o cümlədən ağır xroniki xəstəliklərə müraciət etməsinə imkan verməyən sağlamlıq vəziyyətinin pisləşməsi;
 - başqalarını təhdid edən şərtlər (infeksion xəstə ilə tə-

masda olması, heç bir səbəb olmadan bədəndə səpgilərin görünüşü, yoluxucu dövrün sonuna qədər yoluxucu xəstəliklər);

- müəyyən bir xəstəlik üçün iştirak edən həkim tərəfindən tövsiyə olunan ev rejiminə riayət etmək üçün göstərişlər var;

- hamiləliyin 20 həftəsindən sonra qadınların xəstəlikləri;
- üç yaşa qədər uşaqların xəstəlikləri;

2) tibb işçisi (həkim, feldşer, tibb bacısı) tərəfindən evdə xəstəyə aktiv ziyarətlər aşağıdakilar üçün həyata keçirilir:

- iki yaşınadək uşaqların, hamilə qadınların və doğuşdan sonrakı qadınların himayəsi;
- xroniki xəstəlikləri olan, dispanser qeydiyyatında olan xəstələrin və əllillərin himayəsi;
- bu hissənin 1-ci bəndində göstərilən bütün şərtləri olan xəstələrin himayəsi;
- tibb işçilərinin təşəbbüsü ilə profilaktik tədbirlərin təşkili;

3) klinikanın iş vaxtı ərzində evdə ölüm faktını təsdiqləmək üçün tibb işçisinin baş çəkmələri (həkim və ya feldşer evə baş çəkir)

4) qüvvədə olan qanunvericiliklə evdə tibbi yardımın göstərilməsinin digər halları da müəyyən edilə bilər.

Tibb işçisinin evdə gözləmə müddəti tibb təşkilatının iş qrafiki ilə tənzimlənir.

Xəstəyə ambulator tibbi yardımına aşağıdakilar daxildir:

1) xəstənin müayinəsi;

2) diaqnozun qoyulması, müayinə, ambulator müalicə planının tərtib edilməsi, əmək qabiliyyəti və müalicə və mühafizə rejimi məsələsinin həlli;

3) müəyyən edilmiş tələblərə uyğun olaraq tibbi sənədlərin hazırlanması;

4) müəyyən ixtisas üzrə ixtisas tələblərinə uyğun olaraq tibb mütəxəssisləri tərəfindən tibb təşkilatında zəruri terapevtik

və diaqnostik tədbirlərin həyata keçirilməsi;

5) xəstənin digər tibb təşkilatlarında zəruri diaqnostik müayinələrdən keçməsini təmin etmək, bir şərtlə ki, onları bu tibb təşkilatında aparmaq mümkün deyil;

6) Səhiyyə Nazirliyinin qaydalarına uyğun olaraq təmin edilən təcili xəstəxanaya yerləşdirmə üçün göstərişlər olduqda xəstənin xəstəxanaya daşınmasının təşkili;

7) şaquli vəziyyəti aktiv şəkildə saxlamaq və sağlamlığına görə müstəqil hərəkət etmək qabiliyyətini itirmiş xəstələrin müayinə və müalicəsi üçün tibb təşkilatına daşınmasının tibb təşkilatı tərəfindən təmin edilməsi;

8) 5-ci mərhələdə xroniki böyrək çatışmazlığı olan xəstələrin hemodializ üçün xəstənin tibbi yardım aldığı tibb təşkilatından prosedur yerinə və geriyə daşınmasının tibb təşkilatı tərəfindən təmin edilməsi;

9) müvafiq təlimatlarla müəyyən edilmiş həddə epidemiyaya qarşı və karantin tədbirlərinin təmin edilməsi;

10) xəstənin ambulator və ya evdə müalicə imkanını təmin etmək üçün lazımı sənədlərlə təmin edilməsi (reseptlər, arayışlar və ya müvəqqəti əllilik şəhadətnamələri, diaqnostik və müalicə prosedurlarına göndərişlər və s.).

12.2.1 Banka.

Tibbi bankalar, tibbdə yerli qan axını yaratmaq üçün istifadə olunan kiçik armud formalı şüşə qablardır . Banka prosedurun özü ilk növbədə ənənəvi tibblə əlaqələndirilir. Bankanın istifadəsi ənənəvi Çin təbabətindən götürülmüşdür və mahiyətə qan axınının bir variasiyasıdır.

Bununla belə, 21-ci əsrin əvvəllərində bankanın qoyulması dünyanın ən yaxşı idmançıları arasında populyar olduğunu sübut etdi.

Tibbi banka, içindəki vakuum sayəsində dəriyə yapışır və

ümumiyyətlə inanıldığı kimi, dəridə və daha dərin toxumalarda və orqanlarda limfa və qan dövranını gücləndirir, bu da toxumaların qidalanmasını yaxşılaşdırır, öz növbəsində, daha sürətli işləməyə kömək edir. Həmçinin hesab edilir ki, bu masaj növü əzələ tonusunu və elastikliyini və dərinin möhkəmliyini yaxşılaşdırır, baxmayaraq ki, fincanın insan sağlamlığına hər hansı bir təsiri olduğunu təsdiqləyən elmi araşdırmalar yoxdur.


Elmi meyarlara cavab verən bankalardan istifadə üsulları işləniib hazırlanmamışdır. Banka üçün göstərişlər adətən həkim tərəfindən müəyyən edilir, lakin banka ilə "özünü müalicə" də geniş yayılmışdır. Tibbi bankanın ənənəvi olaraq istifadə edildiyi əsas xəstəlikləri müəyyən edə bilərik. Bunlara qabırğıarası nevralgiya, radikulit, kəskin və xroniki miyozit, furunkuloz və s aiddir.

Banka üçün əks göstərişlər: ağciyər qanaması, ağciyər vərəmi, bədxassəli şişlər, dərinin xəstəlikləri və zədələri, ümumi yorğunluq, qızdırma, xəstənin həyəcanlı vəziyyəti.

Banka idman təbabətində həddindən artıq fiziki fəaliyyət nəticəsində yaranan ağrıları azaltmaq üçün bərpaedici vasitə kimi istifadə olunur.Şəkil 28 Ənənəvi şüşə banka.



Şəkil 28 vakumlu banka



Şəkil 29 Bankanın qoyulması

Tibbi şüşə bankarın qoyulması:

Bankalar bədənin yaxşı əzələ və dərialtı piy qatına malik olan nahiyyələrinə (körpücükaltı, kürəkaltı, kürəklərarası nahiyyələr və s.) qoyulur.

Bu proseduru həyata keçirmək üçün aşağıdakı alətlərdən istifadə olunur: Vazelin; etil spiriti 70° (odekolonundan istifadə edə bilərsiniz); tibbi banklar; kibrıt; forseps və ya cimbız (metal); pambıq, yun dəsmal.

Xəstə qarın üstə uzanır, başını yana çevirir və əlləri ilə yastığı sıxır. Onun kürəyinə (və ya başqa yerə) nazik qat vazelin çəkilir. Bir fitil hazırlanır. Fitil spiritlə nəmləndirilir, alovlanır və $0,5\text{--}1$ s bankaya qoyulur. Sonra banka dəriyə qoyulur (alov bankanı isti qazla doldurur, otaq temperaturuna qədər soyuduq-

da təzyiqi azalır və bankaya çəkilir, sonra parlaq qırmızı və ya bənövşəyi rəng əldə edir). Bankanın dəriyə toxunan hissəsində tamlığı pozulmamalıdır. Çünkü dəri bankaya çəkilən zaman zədələnə bilər. Xəstə yorğanla örtülür və 10-15 dəqiqə orada yatar. Banka yan tərəfə əyilərək qabın kənarındaki dəri barmağıınızla sıxılaraq bir-bir çıxarılır. Bütün bankaları çıxardıqdan sonra dəri pambıq yumşaq parça ilə silinir.

Vakuum terapiyasından sonra xəstəyə 20-30 dəqiqə üstü örtülmüş vəziyyətdə uzanması tövsiyə olunur.

Tibbi vakuum bankalarının qoyulması:

Bu gün vakuum terapiyasının aparılması üçün vakuum bankalarının qoyulması ən sadə prosedurdur. Bunu həyata keçirmək üçün sizə yalnız bir şar və vazelin kimi müəyyən miqdarda neytral yağlar olan tibbi vakuum bankaları lazımdır. Sonrakı prosedur oddan istifadə etmədən şüşə bankaların terapiyası ilə eynidir. PVC silindr bankadakı daxili vakuumu tənzimləməyə imkan verir, bununla da vakuumun yaranma dərəcəsinə nəzarət edir və ağrıları azaldır. Ümid

Balonu yüngülcə sıxaraq bankalar çıxarılır.

12.2.2. Xardal.

Xardal plasterləri xalq təbabətində istifadə olunan xardallı kağız vərəqləridir. Onlar dərman deyil və müalicəvi təsiri yoxdur. Ənənəvi olaraq, xardal plasterlərinin tətbiqi proseduru "sowyuq" üçün həyata keçirilir;

Zavod istehsalı olan xardal 8x12,5 sm ölçüdə qalın kağız vərəqdir, üzərinə az yağlı xardal tozu və ya qara xardal toxumu (0,3-0,55 mm qalınlığında) qatı ilə örtülmüşdür. Xardal gipsi içərisində xardal tozu olan iki qatlı kağız torba şəklində də ola bilər.

Hazır xardal plasterləri yoxdursa, onları özünüz edə bilərsiniz: bir xörək qaşığı xardal tozunu eyni miqdarda buğda unu

ilə qarışdırın, iliq su əlavə edin (t 45-50 ° C) və homogen bir selikli kütlə yaranana qədər qarışdırın, təbəqələr arasında 0,5 sm qalınlığa qədər yayılan nazik parça və ya kağız nəmləndirilir. Yaranan istiləşmə kompresi dərhal təyinatı üzrə istifadə olunur. Belə xardal plasterləri hazır xardal plasterlərindən daha ağır yanqlara səbəb olur, buna görə də yanmaların qarşısını almaq üçün prosedurun gedisatını diqqətlə izləmək lazımdır.

Dəri ilə temas yerində suda həll olunan əsas xardal yağı epidermal hüceyrələrin kimyəvi qıcıqlanmasına səbəb olur, bu da bədənin müvafiq reaksiyalara səbəb olur: qan damarlarının (hiperemiya) genişlənməsi, temperaturun yerli artmasına və.s.

Xardal plasterləri ənənəvi olaraq böyükler və uşaqlara aşağıdakı xəstəliklərin simptomlarından yayınmaq üçün verilir:

- Yuxarıtənəffüs yollarının soyuqdəymələri: kəskin rinit, faringit - boyun arxası, ayaq altı.
- Kəskin traxeit
- Ağciyər xəstəlikləri: bronxit, pnevmoniya - döş qəfəsinin ön, arxa və yanlarında olan ağciyər sahəsi.

Hipertensiya və yüksək qan təzyiqinin səbəb olduğu baş ağrıları - başın arxası (boyun arxası)və.s.


- Miozit, təsirlənmiş əzələlərin sahəsidir.
- Nevralgiya, təsirlənmiş sinirlərin sahəsidir.

Xardal plasterləri ürək nahiyyəsinə (stenokardiya tutması istisna olmaqla) və süd vəzilərinə, məmə uclarına, onurğa sütununa tətbiq edilmir.

Əks göstərişlər: Dərinin tamlığının və formalaşmasının pozulması (dermatit, furunkuloz, pyoderma, neyrodermatit, yaralar, xoralar, səpkilər, ziyillər), ağciyər qanaması, qızdırma ($37-38$ ° C-dən yuxarı), bədxassəli şiş, dərinin həssaslığının əhəmiyyətli dərəcədə azalması , xardal komponentlərinə allergiya;

Fəsadlar, əks göstərişlərə, yerləşdirmə yerlərinə uyğun gəl-məmək və prosedurun müddəti və intensivliyini aşmaq (blisterlərin meydana gəlməsi ilə dərinin kimyəvi yanması) səbəb ola-

bilər. Xardal plasterləri eyni yerlərə dəfələrlə tətbiq edildikdə, dərinin hiperpigmentasiyası mümkündür.



Şəkil 30 Xardal plasterlərinin qoyulması.

Qoyulma texnikası

Xardal plasterlərinin paketləri xardal tozunun paketin bütün sahəsinə bərabər paylanması üçün çalxalanır. Xardal gipsi 5-10 saniyə ərzində 40-45 ° C temperaturda su ilə bir qaba batırılır və xardal (məsaməli) tərəfi göstərişlərdən asılı olaraq bədənin müəyyən bölgələrinə sıx şəkildə çəkilir. Plasterlər qoyulduqdan sonra üzəri dəsmal və ya ədyal ilə örtülməlidir. Prosedur müddəti xəstənin yaşından və xardal plasterlərinin təsirinə həssaslığından asılı olaraq 5-15 dəqiqlikdir. Sonda dərinin şiddətli qızartıları görünməlidir. Xardalın tərkib hissələrinə qarşı həssaslıq varsa və ya güclü yanma hissi varsa, gövdə ilə xardal gipsi arasına nazik nəmlənmiş parça və ya kağız salfetdən bir təbəqə qoya bilərsiniz. Prosedurun sonunda xardal plasterləri çıxarıılır (təkrar istifadə olunmur), onların qoyulduğu yerlər

xardal yağıının qalan hissəsini çıxarmaq üçün ilə nəm-lənmiş salfetlə silinir və qurudulur. Xəstənin üstü yorğanla 30-40 dəq örtülür.

12.2.3. İsitqaçlar



Şəkil 31 İsitqac

İsitqaçların istifadəsi quru istinin təsirindən əzələlərin yumşalması, yerli qan dövranının həcmiinin artması, sorucu və ağrıkəsici effektə əsaslanır. Bu zaman alınan nəticə isitqaçın hərarətindən və onun qoyulma müddəətindən asılı olur. Adətən, isitqaçlar qarın boşluğu üzvlərinin spastik ağrılarla müşayiət olunan xroniki xəstəliklərində (xroniki qastrit, kolit və s.), boyrək sancılarında, hipertoniq krizdə və iltihabi infiltratlar zamanı işlədir. Qarın boşluğunun kəskin cərrahi xəstəlikləri (kəskin appendicit, kəskin xolesistit, perforativ mə-

də və 12- barmaq bağırısaq xorası və s.), bəd xassəli şişlər, infeksiyalışmış yaralar, qanaxmalar, dərinin zədələnmələri və əzilmələr (ilk 3 gün ərzində) zamanı isitqaçların tətbiqi əks-göstərişdir. İsitqaçlar iki cür olur: elektrik və su isitqaçları. Elektrik isitqaçlarının işlədilməsi daha münasibdir, çünki o, tədricən qızır, reostatla idarə olunur və həmçinin istənilən müddəətə istilik verir. Təcrübi işlərdə hələlik çox vaxt rezin isitqaçlar işlədir. Rezin isitqaçın tixacını açıb, içərisini 2/3 hissəsinə qədər qaynar su ilə doldururlar (60-70 C). Sonra onu ehmələcə sixaraq içərisindəki havanı çıxarıır (yəstı şəkil alıb, bədənə yaxşı yapış-sın deyə) və tixaci bağlayırlar. İsitqaçı istifadə etməzdən əvvəl

ağzı aşağı çevirib tıxacının hermetikliyini yoxlayır və yalnız bundan sonra onu dəsmalla büküb lazımı nahiyyəyə qoyurlar .İsitqaç soyuyana qədər həmin nahiyyədə qalır.İsitqaçdan istifadə edərkən yanıqların qarşısını almaq üçün aşağıdakı qaydalara əməl etmək məsləhət görülür:1) isitqaçı qoymamış mütləq ağızı aşağı çevirib tıxacın kipliyini yoxlamaq; 2) ağır və zəifləmiş,ödemli xəstələrə və xəstə uşaqlara hərarəti yüksək olmadıqda isitqaç işlətmək; 3)isitqaç qoyulduğdan 5 dəq sonra həmin nahiyyədəki dərini yoxlamaq lazımdır ki, toxumaların çox qızması (parlaq hiperemiya) vaxtında aşkar edilsin; 4)əgər isitqaçdan tez-tez istifadə edilirsə ,dəridə piqmentasiyanın əmələ gəlməsinin qarşısını almaq üçün həmin nahiyyəyə vazelin sürülməlidir.

12.2.4. Kompress.

Kompress su və ya dərman məhlulu ilə nəmlənmiş sarğıdır, müalicə üçün ağrılı yerə tətbiq olunur (yumşaldıcı losyon). Bu dartma terapiyasının bir növüdür. Kompresslər dəridə, dərialtı yağ toxumasında və altda yatan toxumalarda lokal iltihabi prosesləri aradan qaldırmaq üçün istifadə olunur.

Növləri: 1. Ümumi və yerli; 2. İstiləşmə; 3. Soyuq və isti.

Ümumi kompreslərə ümumi yaş sarğı daxildir.

İsidici kompres iltihab yerinə qan axmasına səbəb olur, infiltratın rezorbsiyasını təşviq edir və ödemi aradan qaldırır. Bu kompres üç təbəqədən ibarətdir. Birincisi, otaq temperaturunda su ilə nəmləndirilmiş bir neçə təbəqədə parçadan hazırlanır. Parça sıxılır və dəriyə tətbiq olunur. Üstünə (ikinci qat) yağlı parça, mumlu kağız və ya selofan qoyun, nəm parçanın kənarından 2-3 sm məsafədə. Sonra, daha böyük pambıq yun qalın bir təbəqə qoyun. Bütün təbəqələr bir neçə növbə sarğı ilə bədənə sıx şəkildə bağlanır və sarılır. 6-8 saatdan sonra kompres quru, isti sarğı ilə əvəz olunur və dəri spirtlə silinir. Suya

əlavə olaraq, kompresslər üçün məhlullar araq, 50 % li etil spirti,odekolon, zəif sirkə məhlulu (500 ml suya 1 çay qaşığı), kamfora yağı ola bilər.

Soyuq kompreslər (losyonlar) qançırlar, qızdırma (başda), zədələr, qanaxmalar, dəridə kəskin iltihablı proseslər üçün tətbiq olunur. Bunu etmək üçün bir neçə təbəqəyə bükülmüş bir parça götürün, soyuq suda nəmləndirin, sıxın və istədiyiniz yərə tətbiq edin. Bir saat ərzində hər 2-3 dəqiqədən bir kompres yenisi ilə dəyişdirilir. Bəzən suya sirkə əlavə edilir. Dərmənlardan furatsilin (1:1000) məhlulu istifadə olunur.

İsti kompres. Bir neçə qat qatlanmış və isti su ilə (50-60 ° C) nəmləndirilmiş parçadan isti kompres hazırlanır, üzərinə yağ örtüyü qoyulur və yun parça ilə örtülür. Kompress hər 5-10 dəqiqədən bir dəyişdirilir. Miozit və radikulit zamanı istiləşmə üçün isti kompreslər istifadə olunur. İsti kompresin bir növü təpitmədir. Bu zaman əvvəlcədən qaynadılmış və ya buxarda hazırlanmış kətan toxumu (kəpək, çobanyastığı) ilə doldurulmuş bir qızdırıcı yastiqcıq və ya torbadan istifadə edilir. Torba sıxlılır, soyudulur (dəri yanmasın), dəri üzərinə qoyulur, üzərinə kətan və isti parça (pambıq) örtülür və sarğı ilə bərkidilir. İsti kompres iltihabın mənbəyinə həllədici və analgetik təsir göstərir.

12.2.5. Buz qovuğu.

Buz qovuğu (paket), soyuq suya batırılmış buz və ya qar parçaları ilə doldurulmuş, sıx vidalanmış qapağı olan qalın rezin qabdır. Bu fizioterapiya aləti qan damarlarının daralması ilə əlaqəli təsirlər üçün istifadə olunur. Dondurucuda əvvəlcədən soyudulmuş düzlu qızdırıcı yastiqlar, həmçinin xüsusi gel soyuq paketləri buz paketi kimi istifadə edilə bilər. Dərinin və altındakı yumşaq toxumaların zədələnməsi riski ilə əlaqədar olaraq, soyuq tətbiqi həkim tərəfindən təyin edilir və bu manipul-

yasiyanın aparılması texnikası tibb bacısı tərəfindən izah edilir və nəzarət olunur.



Şəkil 32 Buz torbası.

Buz qovuğunun istifadəsi aşağıdakı hallarda aparılır:

Uşaqlarda və böyüklərdə miqren, uşaqlarda baş zədələri, termal prosedurlar, , zehni yorğunluq, həmçinin dəriyə zədələrində soyuq kompreslərdən istifadə edilməlidir. . Bu vəziyyətdə "kompres" sözü bir neçə dəfə qatlanmış, soyuq su ilə nəmlənmiş təmiz parça və ya sarğı deməkdir. Dərinin istiliyindən (adətən 5-7 dəqiqə) istiləşən kimi onu dəyişdirmək lazımdır.

Buz qovuğunun istifadəsinə əks göstərişlər aşağıdakılardır: hipotermiya; bədən hərarətinin yüksək olmasına baxmayaraq, ətrafların soyuqluğu qeyd edildikdə (bu halda sərin ətrafların 1:1 nisbətində su və spirt ilə nəmlənmiş parça ilə sürtülməsi ilə birlikdə "No-spa" kimi spazmolitik dərmanlar lazımdır.); şokda, yəni ağrı, qan itkisi, allergik reaksiya, bol qusma və ya ishal nəticəsində soyuq ekstremitərlərə təzyiqdə azalma olduğu bir vəziyyət; iflic və ya parez ilə; çökmə ilə - huşun itirilməsinə qan təzyiqinin kəskin düşməsi səbəb olduğu fərqlə, huşunu itirməyə bənzər bir vəziyyət; qarın içində kramp ağrısı qeyd edilərsə, uzanmaq istəyinə səbəb olur, bükülür.


Buz qovuğunun istifadə texnikası: nəzərdə tutulan yerə 3-4 qat qatlanmış quru parça və ya uşaq bezi tətbiq olunur, bu açıq

yara olmamalıdır (əks halda yaxınlıqda buz tətbiq oluna bilər);

- 15-20 dəqiqə bir salfet üzərinə bir buz paketi qoyun; bu müddətdən sonra konteyner 20-30 dəqiqə çıxarılır, altındakı dəri qiymətləndirilir (qırmızı və ya başqa rəng olmamalıdır, üzərində qabarcıqlar görünməməlidir);
- buzdan istifadənin səbəbi qanaxma, şişkinlik və ya yüksək temperaturdursa, buz paketinin tətbiqini 20-30 dəqiqədən sonra təkrarlayın;
- təkrarların tezliyi iştirak edən həkimlə razılışdırılır. Gündə iki və ya üç dəfə istifadə olunur, lakin qızdırma və ya qanaxma fərqli doza tələb edə bilər. 20-30 dəqiqəlik fasılələr tələb olunur;
- Əridikcə su boşaldılır və buz əlavə edilir.

Prosedurun sonunda su və buz boşaldımlı, qabarcıq açıq vəziyyətdə saxlanmalıdır. Dondurucuya su ilə qoymaq yolverilməzdir.

12.2.4. Hirudoterapiya.



Şəkil 33 Zəli

Alternativ tibbi müalicə üsullarından biri hirudoterapiya və ya zəlli lərdən istifadə edərək dozalı qan almışdır. Bu məqsədlə Clitellata sinfdən xüsusi yetişdirilmiş annelid növündən istifadə olunur, sarı yaşılım-

til rəngdə olur, 8-12 sm uzunluğunda, şirin su hövzələrində yaşayan girdə qurdlardır. Texnikanın müsbət və mənfi cəhətləri,

əks göstərişlərin siyahısı var və müxtəlif xəstəliklərin müalicəsində yüksək effektivlik göstərir. Zəli terapiyası simptomları aradan qaldırmağa və bir çox xəstəliklərin sağalmasını sürətləndirməyə kömək edir.

Hirudoterapiya üçün göstərişlər: dayaq-hərəkət sisteminin patologiyaları; onurğa xəstəlikləri; mikrosirkulyasiya pozğunluqları - varikoz damarları, tromboflebit; endokrin sistemin xəstəlikləri; ürək patologiyaları və damar problemləri; qaraciyər disfunksiyası; ümumi ltihab; dəri patologiyaları; sinir sisteminin xəstəlikləri.

Zəlilər tez-tez profilaktik məqsədlər üçün istifadə olunur, məsələn, insult və infarkt riski yüksək olan insanlar üçün. Hirudoterapiya həmçinin qan təzyiqini normallaşdırmağa və istənilən intensivlikdə ağrıları aradan qaldırmağa kömək edir. Bundan əlavə, bu terapiya üsulu piylənmə ilə mübarizədə, kosmetik məqsədlər üçün - dərini cavanlaşdırmaq və müalicə etmək üçün effektivdir.

Texnika hər kəs üçün icazə verilmir - bəzi patologiyalar və şərtlər üçün zəlilər istifadə edilmir.

Hirudoterapiyaya əks göstərişlər: qan dövranı sisteminin laxtalanma və digər patologiyaları (anemiya, hemofiliya, trombositopenik purpura) ilə bağlı problemlər; hamiləlik dövrü; uşaq yaşı - 10 yaşa qədər; hipotansiyon (xroniki aşağı qan təzyiqi); otoimmün xəstəliklər; təkrarlanan bədxassəli neoplazmlar.

Bəzi insanlar hər hansı qurd kimi canlılardan qorxmaqdan eziyyət çəkirər. Bu xəstəlik nevrotik tipli psixi pozğunluq hesab edilir və belə xəstələr üçün zəli də əks göstərişdirdir.

Zəlinin qoyulma prosesi ciddi qaydalara tabedir. Zəlilər yalnız problemlə və təsirlənmiş orqanlar sahəsində qoyulur. Mütəxəssis bir sıra amillərə əsaslanaraq xəstənin yaşı, vəziyyəti, çəkisi, spesifikliyi və xəstəliyin gedişini nəzərə alır. Prosedur zamanı mümkün fəsadların qarşısını almaq üçün hərtərəfli sterrillik qorunur.

Zəlilərin yararlı olmasına aşağıdakı əlamətlərə əsasən bilmək ola

1. Yığıılma refleksinin yaxşı qalması(zəliyə toxunduqda dərhal yığıılır);

2. Zəlilərin qabdan çıxmaga çalışması;

3. Onların yüksək fəallıq göstərməsi.

Xəstə zəlilər passiv olur, onları ümumi qabdan çıxarıb, qabın suyunu dəyişmək lazımdır.

Zəlinin təxmini qoyulma diaqramı:

- varikoz damarları ilə - qaraciyər, qasıq, aşağı ətraflar;
- onurğanın xəstəlikləri üçün - dama taxtası şəklində süttun boyunca;
- ginekoloji və uroloji patologiyalar üçün - koksiks, aşağı arxa, aşağı qarın (bəzən intravaginal);

- tənəffüs sisteminin xəstəlikləri üçün - körpük sümüklərinin, yuxarı qabırğaların sahəsi;

- həzm sisteminin patologiyaları üçün - güñəş kələfi, yuxarı qarın, quyruq sümüyü;

- damar problemləri və hipertensiya üçün – qulaq seyvanından 1 sm aralı olmaqla məməyəbənzər çıxıntının üzərinə şaquli istiqamətdə.



Şəkil 34 Zəlinin qoyulması.

- mastopatiya üçün - qoltuqaltı, süd vəziləri boyunca bir qövsdə.
- Miakərd infarktı zamanı – döş sümüyü kənarından 1 sm olmaqla 3- 5 qabırğa arası sahədə ürək nahiyyəsinə.
- Tromboflebitlər zamanı – venadan 1 sm kənardə ol-

maqla hər iki tərəfdən şahmat qaydası ilə.

Prosedur aşağıdakı kimi həyata keçirilir:

- Tibb bacısı zəlini konteynerdən şüşə qaba və ya kiçik flakonda yerləşdirir və seçilmiş nahiyyəyə yapışdırır. Bu zaman flakon və ya şüşə qabın kənarları dəriyə kip qoyulur zəli dəriyə yapışır
- Zəli bir anda 15 ml-dən çox olmayan qan udur.
- Doyduqdan sonra zəli dəridən ayrılır. (40-60 dəq çəkir) Əgər zəlinin tez götürmək tələb olunursa, duzlu suylu isladılır.
- Birləşmə yerində kiçik bir yara qalır - üç radial kəsik.
- Tibb bacısı steril bir sarğı tətbiq edir.
- Zəli çıxarıldıqdan sonra qan laxtalanmış - yaradan bir az qanlı maye ayrılır.
- Bu proses gün ərzində davam edə bilər, buna görə steril sarğı vaxtaşırı dəyişdirilməlidir.
- Yaralar müstəqil şəkildə müalicə edilə bilər.
- Tez sağalmaq üçün antiseptiklər tövsiyə olunur.

Prosedur demək olar ki, ağrısızdır, lakin yüngül narahatlıq hiss edilə bilər. Seansların sayı xəstəliyin inkişaf dərəcəsindən və simptomların intensivliyindən asılıdır. Bəzi xəstələrin vəziyyətini yaxşılaşdırmaq üçün 2 seans, bəziləri isə ən azı 15 seans lazımdır.

12.3 Həkim təyinatının yerinə yetirmə şərtləri. Temperaturun, arterial təzyiqin ölçülməsi, nəbzin müayinəsi, dərmanların yeridilməyolları (intradermal, subkutan, intramuskulyar, intravenoz, intravenoz infuziya).

Həkim təyinatının yerinə yetirilməsi- xəstənin, ilk növbədə, ona lazım olan dərmanların (tibbi məhsulların) çeşidini - sözdə dərman müalicəsini təyin etmək, həmçinin müəyyən bir

müddətdə dərman qəbul etmək qaydasını və onların miqdarını göstərməkdir (məsələn, : yeməkdən sonra gündə 3 dəfə 1 tablet qəbul edin).

12.3.1 Tempraturun ölçülməsi.

Bədən tempraturunun ölçülməsi onun normadan mümkün sapmasını müəyyən etmək üçün vacibdir. Temperaturun artması bədəndə baş verən ağrılı prosesləri göstərir. Buna görə də, temperaturun tənzimlənməsi xəstəliyi erkən mərhələdə aşkar etməyə imkan verir.

Normal insan bədən istiliyi 35,8 ilə 37,2 C arasında dəyişir.

Bədən istiliyini toxunma ilə təyin edə bilərsiniz, ancaq xüsusi bir cihaz - termometr (termometr) istifadə edərək bədən istiliyini ölçmək dəqiq və müqayisə edilə bilən dəyərlər verir.

Tibbi praktikada aşağıdakı növ termometrlər istifadə olunur: infraqırmızı, elektron, civə.

Bədən istiliyini müxtəlif üsullarla ölçmək olar: Aksiller (qoltuq altında); Şifahi (ağızda); Düz bağırsaqda (rektumda); Vaginal yolla (vaginada); Qulaq kanalında; Alnında; Qasıq qatında.

Bədən istiliyini gündə 2 dəfə (səhər 7-9-da və axşam 5-7-də) ölçmək düzgündür. Gündə 2 dəfə bədən istiliyinin daimi ölçülməsi onun gündəlik dəyişmələri haqqında tam təsəvvür yaratır.

Qoltuq altında bədən istiliyinin ölçülməsi (Axillary). Gündəlik həyatda bədən hərarətini qoltuqda ölçməyə daha çox öyrəşmişik, çünkü bu, çox rahatdır. Ancaq eyni zamanda, bədən istiliyinin bu şəkildə ölçülməsi tibbi baxımdan etibarsızdır, çünkü digər üsullarla müqayisədə daha az dəqiq nəticələr verir.

Sol və sağ qoltuqlarda temperatur eyni olmaya bilər (adətən solda, 0,1-0,30 C yuxarı). Müqayisəli temperaturun ölçül-

məsi zamanı fərqli 0,50 C-dən çox olarsa, bu, daha yüksək rəqəmlərin müşahidə olunduğu tərəfdə iltihab prosesini və ya ölçmənin qeyri-dəqiqliyini göstərir.

- Termometrin modelindən, elektron və ya civəli olmasından asılı olmayaraq, qoltuq altında bədən hərarətinin ölçülməsi vaxtı 5 dəqiqədir. Bir neçə saniyədə qoltuq altında bədən istiliyini ölçmək mümkün deyil, çünkü... sadəcə lazımı temperatura qədər isinməyə vaxtı olmaya-
caq.
- Qoltuq altında ölçüldükdə normal bədən istiliyi: 36,3-
36,90 C.

Ağız boşluğununda temperaturun ölçülməsi (Oral). Bədən istiliyinin ölçülməsi üçün bu üsul Amerika, Böyük Britaniya və digər ingilisdilli ölkələrdə geniş yayılmışdır. Bu olduqca etibarlıdır. Ancaq 4-5 yaşdan kiçik uşaqlar, artan həyəcanlılıq və ruhi xəstəlikləri olan uşaqlar üçün (termometri dişləmə ehtimalı var), xəstələrdə ağız boşluğunun xəstəlikləri və / və ya burun tənəffüs pozğunluqları varsa kontrendikedir. Ağız boşluğununda temperatur dilin altında və ya yanağın arxasında ölçülə bilər. Dilin altından ölçmək daha yaxşıdır, çünkü... Yanaq ətraf mühitin temperaturundan asılı olaraq soyuya bilər. Ağızda temperaturu ölçərkən dodaqlarınızı möhkəm bağlamalı və burnunuzla nəfəs almalı, termometrin ucu dilinizin dibinə sıxılmalıdır.

Bu yaxınlarda siqaret çəkmisinizsə və ya soyuq/isti maye qəbul etmisinizsə, ağızınızda temperaturun dəyişə biləcəyini bilmək vacibdir.

- Bədən istiliyinin şifahi üsulla ölçülməsi üçün vaxt 10 saniyədən 3 dəqiqəyə qədərdir (termometrin modelindən asılı olaraq).
- Ağız boşluğununda ölçüldükdə normal bədən istiliyi: 36,8-37,30 C.

Bədən istiliyinin düz bağırsaqda ölçülməsi (rektal). Rektal üsulla bədən istiliyinin ölçülməsi ən dəqiq ölçmə nəticələrini təmin edir, çünkü rektum sabit temperatura malik qapalı

boşluqdur.

Temperaturun ölçülməsinin bu üsulu 4-5 yaşa qədər uşaqlarda, yorğun və zəifləmiş xəstələrdə (qoltuqaltı nahiyyədəki termometr yumşaq toxumalarla six örtülməmiş) geniş istifadə olunur.

- Bədən istiliyinin rektal olaraq ölçülməsi vaxtı 10 saniyədən 2 dəqiqəyə qədərdir (termometrin modelindən asılı olaraq).
- Düz bağırsaqda ölçüldükdə normal bədən istiliyi: 37,3-37,70 C.

Vaginada bədən istiliyinin ölçülməsi (vaginal). Bədən istiliyinin ölçülməsinin bu üsulu əsasən yumurtlama vaxtını təyin etmək üçün istifadə olunur. Yüzdə bir dərəcəyə qədər ölçmələri olan bir termometr tələb olunur.

- Bədən istiliyinin vaginal yolla ölçülməsi üçün vaxt 10 saniyə ilə 5 dəqiqə arasında dəyişir (termometr modelindən asılı olaraq).
- Vaginada ölçüldükdə normal bədən istiliyi (aybaşı dövrünün fazasından asılı olaraq): 36,7-37,50 C.

Qulaq kanalında bədən istiliyinin ölçülməsi. Uşaqlarda bədən istiliyini ölçərkən, həmçinin xüsusi bir qulaq termometrindən (infraqırmızı sensor ilə) istifadə edərkən Almaniyada ümumi bir üsul.

Alnında bədən istiliyinin ölçülməsi. Bu ölçmə üsulu nisbətən yaxınlarda ortaya çıxdı və getdikcə daha çox populyarlıq qazanır. Bu, ilk növbədə, 3 ilə 5 saniyə arasında dəyişən temperaturun ölçülməsi sürəti ilə bağlıdır. Innovativ infraqırmızı texnologiya toxunmadan belə temperaturu ölçməyə imkan verir, bir neçə saniyə ərzində təhlükəsiz (şüşə və civə olmadan) və gərgiyanik ölçüyə zəmanət verir. Bu texnologiyaya malik termometrlər həm də ona görə fərqlənir ki, onlar cismələrin səthinin temperaturunu ölçməyə imkan verir. Bu, xüsusilə yeni analar üçün bir körpə şüşəsindəki südün temperaturunu, körpənin hamamındakı suyun səthini və ətraf mühitin temperaturunu təyin

etmək üçün faydalıdır. Həmçinin, valideynlər uşağı oyatmaq lazımlı deyil, yuxu zamanı temperatur ölçülə bilər;

- Bədən istiliyinin alın nahiyyəsində ölçülməsi vaxtı 3-5 saniyədir.
- Alın nahiyyəsində normal bədən istiliyi $35,4-37,4$ C-dir.

Inguinal qatda bədən istiliyinin ölçülməsi. Bu, bədən istiliyini ölçmək üçün ən əlverişli və ya dəqiq üsul deyil, ancaq körpələrdə istifadə edilə bilər. Uşaq arxası üstə qoyulur və ayağı bud oynağında bükülür, budu bədənə doğru gətirir. Bədən istiliyinin ölçüldüyü bütün müddət ərzində (5 dəqiqə) budu bu vəziyyətdə saxlayın. Bu üsul nadir hallarda istifadə olunur, çünki Uşağı bir mövqedə saxlamaq çətindir.

Bədən istiliyində fizioloji dalğalanmalar.

Bədən istiliyi gün ərzində sabit ola bilməz. Onun dəyəri aşağıdakılardan asılıdır:

Günün vaxtı. Minimum temperatur səhər tezdən (4-6 saat), maksimum gündüz (14-16 və 18-22 saat) olur. Sağlam insanlarda səhər və axşam ölçülən temperaturun göstəriciləri arasındakı fərq 10 C-dən çox deyil.

İstirahət və yuxu dövrləri temperaturun aşağı düşməsinə kömək edir, fiziki fəaliyyət isə əksinə onu artırır. Yeməkdən dərhal sonra bədən istiliyində bir qədər artım da var. Əhəmiyyətli fiziki stress temperaturun 1 dərəcə artmasına səbəb ola bilər.

Bədənin müxtəlif hissələrində ölçmə nəticəsində əldə edilən temperatur göstəriciləri müqayisə edilə bilməz, çünki normal bədən istiliyi ölçmə yerindən və günün vaxtından asılı olaraq dəyişir.

12.3.2 Qan təzyiqinin ölçülməsi üçün ümumi qaydalar.

Hər iki qolda arterial təzyiqi ölçmək mümkündür. Qoldakı dəyərlər arası fərq 15 mmHg ya qədər ola bilər.. Hansı qolda nəticə yüksəkdirsə, növbəti ölçmələr həmin qoldan davam etdirilməlidir. Qan təzyiqi ən çox oturarkən ölçülür, lakin bəzən ayaq üstə və ya uzanarkən aparılır.

İnsanların gündəlik qan təzyiqi daim dəyişir. Emosional və fiziki stresslə artır. Yalnız sakit vəziyyətdə deyil, həm də fiziki fəaliyyət zamanı, eləcə də müxtəlif növ yükler arasında fasılərlə ölçüle biler.

Qan təzyiqi insanın vəziyyətindən asılı olduğundan xəstəyə rahat şəraitin təmin edilməsi vacibdir. Prosedurdan yarım saat əvvəl xəstənin özü yemək yeməməli, fiziki əməklə məşğul olmamalı, siqaret çəkməməli, spirtli içkilər qəbul etməməli, soyuqda qalmamalıdır.

Prosedur zamanı qəfil hərəkətlər etməməli və danışmamalıdır.

Bir dəfədən çox ölçmə aparmaq tövsiyə olunur. Bir sıra ölçmələr aparılırsa, hər yanaşma arasında təxminən bir dəqiqəlik fasılə (ən azı 15 saniyə) və mövqə dəyişikliyi lazımdır. Fasilə zamanı manjeti boşaltmaq tövsiyə olunur.

Elə xəstələr var ki, onların təzyiqi evdə ölçüləndən klinika da həmişə yüksək olur. Bu, coxlarının 'ağ xalath' tibb işçilərini görəndə keçirdiyi həyəcanla izah olunur. Bəziləri üçün bu, ölçməyə reaksiya olaraq evdə də baş verə bilər. Belə hallarda üç dəfə ölçmək və orta dəyəri hesablamaq tövsiyə olunur.

Müxtəlif kateqoriyalı xəstələrdə qan təzyiqinin təyin edilməsi proseduru.

Yaşlılarda. Bu kateqoriyadan olan insanlarda tez-tez qeyri-sabit qan təzyiqi müşahidə olunur, bu, qan axınının tənzimlənməsi sistemindəki pozğunluqlar, damarların elastikliyinin azalması və ateroskleroz ilə əlaqələndirilir. Buna görə də, yaşlı xəstələrdə bir sıra ölçmələr aparmalıdır və orta dəyəri hesablanmasımalıdır.

Bundan əlavə, onların ayaq üstə və oturarkən qan təzyiqləri ölçülməlidir, çünkü mövqeləri dəyişdirərkən, məsələn, yataqdan qalxarkən və oturarkən qan təzyiqinin kəskin azalması ilə karşılaşırlar.

Uşaqlarda. Uşaqlara qan təzyiqini mexaniki tonometr və ya elektron yarı avtomatik cihazla ölçmək, uşaq manjetindən istifadə etmək tövsiyə olunur. Uşaqların qan təzyiqini ölçməzdən əvvəl, manjetə vurulan havanın miqdarı və ölçmə vaxtı barədə həkimlə məsləhətləşməlisiniz.

Hamilə qadılarda. Qan təzyiqi hamiləliyin nə qədər yaxşı keçdiyini sizə xəbər verə bilər. Gələcək analar üçün müalicəyə vaxtında başlamaq və döldə ciddi ağrılaşmaların qarşısını almaq üçün qan təzyiqini daim izləmək çox vacibdir.

Hamilə qadınlar uzanarkən təzyiqləri ölçülməlidir. Əgər təzyiq səviyyəsi normadan artıqdırsa və ya əksinə, çox aşağıdırsa, dərhal həkimə müraciət etməlisiniz.

Ürək aritmiyası olanlarda. Ürək döyüntülərinin ardıcılılığı, ritmi və tezliyi qeyri-müntəzəm olan insanlarda bir necə dəfə ardıcıl olaraq qan təzyiqini ölçməli və orta dəyər hesablamalıdır. Bu halda manjetdən hava daha aşağı sürətlə buraxılmalıdır. Fakt budur ki, kardiyal aritmiya ilə onun səviyyəsi döyüntüdən vuruşa qədər əhəmiyyətli dərəcədə dəyişə bilər.


Qan təzyiqinin ölçülməsi alqoritmi:

1. Xəstə kürəyi söykəyərək stulda rahat oturur.
2. Qol paltardan azad edilir və ovuc yuxarı qaldırıllaraq masanın üzərinə qoyulur, bir rulon dəsmal və ya xəstənin yumruğu dirsək altına qoyulur.
3. Qan təzyiqi manşeti qola qoyulur (dirsəkdən iki-üç santimetr yuxarı, təxminən ürək səviyyəsində). İki barmaq əl və manjet arasında olmalıdır, boruları aşağı baxmalıdır.
4. Tonometr göz səviyyəsindədir, iynəsi sıfır işarəsindədir.
5. Dirsək çuxurunda nəbzi tapın və bu yerə bir az təzyiqlə fonendoskop tətbiq edin.
6. Tonometrin klapanını sıxın.
7. Armud formalı balonu sıxın və arteriyada pulsasiya artıq

əşidilməyənə qədər manjetə hava vurun. Bu, manjetdəki təzyiq 20-30 mmHg-dən çox olduqda baş verir.

8. Klapanı açın və manjetdən təxminən 3 mm Hg sürətlə havanı buraxın, səsi dinləyin.

9. İlk sabit səslər eşidiləndə, manometrin oxunuşlarını qeyd edin - bu, yuxarı (sistolik) təzyiqdir.



Şəkil 35 Qan təzyiqinin ölçülməsi.

10. Hava buraxmağa davam edin. Zəifləyən səs yox olduqdan sonra manometr oxunuşları qeyd olunur - bu, aşağı (diastolik) təzyiqdir.

11. Manjetdəki təzyiq 0-a bərabər olana qədər səslərə quşaq asaraq havanı buraxın.

12. Xəstənin təxminən iki dəqiqə istirahət etməsinə icazə verin və qan təzyiqini yenidən ölçün.

13. Sonra manjeti çıxarın və nəticələri gündəliyə yazın.

12.3.3 Nəbzin müayinəsi.

Nəbz (lat. *pulsus* döyünmək, itələmək) deməkdir. Qanın arterial sistemə daxil olması nəticəsində arteriya damarlarının ritmik hərəkətinə nəbz deyilir.

Nə vaxt ölçmək lazımdır?

Pulse diaqnostikası üçün ən yaxşı vaxt 11-13 saat arasında hesab olunur. Ən dəqiq dəyərləri 1 dəqiqə ərzində nəbzinizi saymaqla əldə etmək olar.

Nəbziniz hansı nahiyyələrdə yoxlamaq lazımdır?

Nəbzi hiss etmək üçün ən yaxşı yer mil arteriyaları üzərindədir

Nəbz aşağıdakı arteriyalarda ölçülə bilər:

Temporal (başın hər iki tərəfində ,qulağın ön hissəsindən keçərək alına doğru uzanan bir arteriyadır.Bu arteriyani tapmaq üçün barmaqlarınızı qulağın önünə , gözlə eyni səviyyədə yerləşdirin.); Karotid (sternokleidomastoid əzələnin daxili kənarı boyunca, çənə altında); Çiyin (dirsəkdən yuxarı çiyin daxili səthində); Femoral (ayaq və çanaq qovşağında budun daxili səthində)

Radial nəbz üç barmaqla yoxlanılır: indeks, orta və üzük. Üç barmağınızı biləyinizə, mil bilək arteriyasına(biləyi daxili tərəfində ,baş barmağın yanında yerləşir), aralarında çox az boşluq saxlayaraq qoyun. Metakarpal sümük altındaki damara yumşaq təzyiq tətbiq edin və nəbz nöqtələrini hiss edin. Hər barmaq nəbz dalğasını aydın hiss etməlidir. Sonra nəbzin müxtəlif hərəkətlərini hiss etmək üçün barmağınızın təzyiqini bir az buraxın.



Şəkil 36 Nəbzin müayinəsi.

Nəbzinizi nə vaxt yoxlanılmır:

- Qida, spirit və ya dərman qəbul etdikdən dərhal sonra;
- Kəskin aclıq hissi ilə;
- Ağır fiziki işdən və ya gərgin zehni işdən sonra;
- Masajdan sonra;
- Hamam və ya cinsi əlaqədən sonra;
- Yanğıın yaxınlığında, günəşdə və ya şaxtada olduqdan sonra;
- Zəif yuxu;
- Kritik günlərdə (qadınlarda).

NORMAL ÖLÇÜM NƏ- TİCƏLƏRİ	PATOLOJİ NƏBZ
Doğuşdan sonra uşaq 140 döyüntü/dəq	Ürək döyüntüsünün dəqiqliyə 100-də çox vuruşa qədər artması taxikardiya adlanır və tibbi yardım tələb edir.
Doğuşdan 1 yaşa qədər 130 döyüntü/dəq	Ürək döyüntüsünün dəqiqliyə 50 döyüntidən az olması bradikardiya adlanır və həmçinin xüsusi diqqət tələb edir.
1 ildən 2 ilə qədər 100 dö- yüntü/dəq	Ürək çatışmazlığı zamanı nəbz çox yavaş və zəif olur.
3 ildən 7 yaşa qədər 95 dö- yüntü/dəq	Aritmiya , qeyri-bərabər intervallarla xarakterizə edilən nəbzin düzensizliyidir. Arit-
8 yaşdan 14 yaşa qədər 80 döyüntü/dəq	miya funksional pozğunluq və ya bir xəstəliyin mövcudluğunun bir əlamətidir, arit-
Orta yaş 72 döyüntü/dəq	miya aşkar edilərsə, həkimə müraciət edilməlidir.
Yaşlılarda 65 döyüntü/dəq	
Xəstə olduqda 120 döyüntü/dəq	
Ölümündən bir müddət əvvəl 160 döyüntü/dəq	

12.3.4_Dərmanların yeridilmə yolları.

12.3.4.1 İntradermal inyeksiya etmə bacarığı.

Ön Hazırlıq: Tətbiq ediləcək dərman, tibbi xətkəş, qeyri-steril əlcək, uyğun antiseptik maddə (%70 spirit), təmiz pambıq, ləyən, tibbi və deşici-kəsicilərə davamlı tullantı qutusu, qırmızı və qara torbalı tibbi tullantı qutusu, dermoqraf (dəri qələmi).

ADDİMLAR:

1. Məlumatların kontrol edilməsi
 - *Xəstənin adı, dərmanın adı, dərmanın dozasi, dərmanın tətbiq edilmə yolu və dərmanın tətbiq edilmə vaxtı kontrol edilir.*
2. Əllərin yuyulması
- Əllərin yuyulması bacarığının təlimat vərəqinə baxın.
3. Vəsaitlərin hazırlanması.
4. Xəstənin kimliyinin kontrol edilməsi
 - *Xəstənin təhlükəsizliyi üçün şəxsiyyəti təsdiq edən ən az 2 vasitədən istifadə edilərək kimlik yoxlanılır. Xəstənin adı və xəstənin biləkliyindəki məlumatlar passport məlumatlarını əks etdirən digər qeydlərlə müqayisə edilir. Üçüncü bir kimlik göstəricisi olaraq mümkünənə xəstədən adını söyləməsi xahiş edilir.*
5. Xəstənin tibbi, dərman və alergiya anamnezinin təyin edilməsi.
6. Proseduranın xəstəyə izah edilməsi
7. Əlcəklərin geyinilməsi
8. Xəstəyə pozisiyanın verilməsi
 - *Saidin iç nahiyyəsi istifadə olunacaqsa, xəstəyə supina, folwler və ya semifowler pozisiyası verilərək, qol ovuc səthi yuxarı baxacaq şəkildə tutulur.*
 - *Bazunun bayır səthi istifadə olunacaqsa, xəstəyə fowler pozisiyası verilir. Qollar gövdənin iki tərəfində düz olmalıdır.*

- *Kürək nahiyyəsi istifadə olunacaqsa xəstəyə fowler və ya pronə pozisiya verilir.*
- *Döş nahiyyəsinə tətbiq ediləcəksə, inyeksoya üçün xəstəyə fowler və ya supinə pozisiya verilir.*

9. Xəstənin geyiminin açılması.

10. İnyeksiya nahiyyəsinin təsbit edilməsi (Şəkil 38)

- *Dəri səthində dərmanın abrobsiyasına mane olan exkimoz, çapılıq, iltihab və ya ödəm olmamasına diqqət edilir.*
- *Saidin içəri səthinin orta hissəsinə inyeksiya edilir. Said istifadə oluna bilmirsə bazu, üst kürək və ya döş nahiyyəsinə baxılır.*
- *İnyeksiya nahiyyəsinin piqmentsiz, yarasız və tüksüz olması lazımdır.*



Şəkil 37 İntradermal inyeksiya.

11. İnyeksiya nahiyyəsində 2.5 sm^2 lik sahənin antiseptik maddəylə hopdurulmuş tamponla mərkəzdən kənara doğru dairəvi hərəkətlə silinməsi

- *Dəridə qıcıqlanmanın və dərmanın spirlə qarşılıqlı təsirinin qarşısını almaq üçün antiseptik məhlulun quruması gözlənilir.*


12. Tamponun passiv əlin çəçələ və üzük barmağı arasında tutulması

13. Şprisin qapağının açılması

14. Passiv əllə inyeksiya nahiyyəsindəki dərinin gərilməsi

15. İynə ucundakı kəsik yuxarı baxacaq şəkildə şprisin aktiv əlin baş və şəhadət barmaqları arasında dəriyə paralel olaraq tutulması

16. İynəylə dərinin üst təbəqəsinə 5-15° lik bucaq altında girilməsi
17. İynə ucundakı kəsik dəri içində tamam girənə qədər 0.3 sm itələnməsi
18. Passiv əllə şprisin porşenini itələyərək dərmanın dəri içində verilməsi
19. Dərman dəri içində yavaş-yavaş verilərkən dəri səthindəki təxmininən 6 mm'lik qabarcığın əmələ gəlməsinin müşahidə edilməsi (Şəkil 37)
- *Qabarcığın əmələ gəlməməsi dermis xaricinə yerləşməni göstərir. İynə girdiyi bucaq altında geri çəkilərək şpris uyğun şəkildə atılır. İnyeksiya üçün yeni bir dərman dozasi hazırlanır.*
24. Xəstənin paltarları düzəldilərək, rahatlığının təmin olunması
25. Çirkli alətlərin tibbi tullantıların idarə edilməsinə uyğun olaraq tullanması (Şəkil 39)
26. İstifadə olunmuş ləvazimatların yerinə qoyulması
27. Əllərin yuyulması
28. Dərmanın adı, forması, verilmə vaxtı, dozasi və verilmə yolunun qeyd edilməsi
29. Xəstə və inyeksiya nahiyyəsinin hər hansı reaksiya baxımından tövsiyə olunan müddət ərzində müşahidə edilməsi və nəticənin qeyd edilməsi



Şəkil 38 İntradermal inyeksiya nahiyyələri.

12.3.4.2. Subkutan inyeksiya etmə bacarığı.

Ön Hazırlıq: Tətbiq ediləcək dərman, tibbi xətkeş, qeyri-steril əlcək, uyğun antiseptik maddə (%70 spirt), təmiz pambıq, ləyən, tibbi və deşici-kəsicilərə davamlı tullantı qutusu, qırmızı və qara torbalı tibbi tullantı qutusu

Addımlar:

1. Məlumatların kontrol edilməsi
 - *Xəstənin adı, dərmanın adı, dərmanın dozasi, dərmanın tətbiq edilmə yolu və dərmanın tətbiq edilmə vaxtı kontrol edilir.*
2. Əllərin yuyulması
 - Əllərin yuyulması bacarığının təlimat vərəqinə baxın.
3. Vəsaitlərin hazırlanması
4. Xəstənin kimliyinin kontrol edilməsi
 - *Xəstənin təhlükəsizliyi üçün şəxsiyyəti təsdiq edən ən az 2 vasitədən istifadə edilərək kimlik yoxlanılır. Xəstənin adı və xəstənin biləkliyindəki məlumatlar passport məlumatlarını əks etdirən digər qeydlərlə müqayisə edilir. Üçüncü bir kimlik göstəricisi olaraq mümkünən xəstədən adını söyləməsi xahiş edilir.*
5. Proseduranın xəstəyə izah edilməsi
6. Əlcəklərin geyinilməsi
7. Xəstəyə müvafiq pozisiyanın verilməsi
 - *Qol nahiyləri və qasıq üçün semifowler, qarın nahiyyəsi üçün supinə, qalçanın üst hissəsi və kürək nahiyləri üçün pronə pozisiyası verilir.*
8. Xəstənin geyiminin açılması
9. İnyeksiya nahiyyəsinin təsbit edilməsi (Şəkil 40)
 - *İnyeksiya nahiyyəsində dərmanın yayılma və absorbsiya sürətini azaltlığı üçün toxuma perfuziyasındaki azalma, həssaslıq, düyüñ, göyərmə/şişmə olmamasına diqqət edilir.*
 - *Heparin tətbiqində hematoma yaranma riskini azalt-*

maq üçün əzələ aktivliyi az olduğuna görə mümkünəsə abdominal (qarın) nahiyyə seçilir.


Tibbi Tullantılar	Kasıcı-Deşici Tullantılar	Məşət Tullantıları	Paket Tullantıları
<ul style="list-style-type: none"> ○ Qan və badan mayesi/İfrəzatı bulmış tullantılar ○ Sarı tullantıları ○ Qan və qan məhsulları ○ Qan üçün borucular ○ Serum və qan setarı ○ Sıdik-nacis qabları ○ Laborator kultivasiya materialları ○ Bütün müayinə əlcəkləri ○ Aspirasiya kateteri ○ Patologiya tullantıları ○ izolyasiya otağında çox tullanı bilan bütün lavazimatlar ○ Yoluxucu xəstəliyi olan xəstələrin yemək tullantıları 	<ul style="list-style-type: none"> ○ Ucu ilə birgə şprislər ○ Əşya şüşəsi ○ Örtük şüşəsi ○ Nestar ○ Taraş biçaqları ○ Tikişlər ○ Sistem setinin iynəsi ○ Biopsiya iynələri ○ Qırıq şüşələr ○ Yaralanmaya səbəb olə biləcək bütün kasıcı-deşici alətlər 	<ul style="list-style-type: none"> ○ Sağlam insanların olduğu hissələr, inzibati bölmələr, təmizlik xidmətləri, mətbəxlər, anbar və atelyelərdən gələn tullantılar ○ Yemək tullantıları 	<ul style="list-style-type: none"> ○ Kağız ○ Karton ○ Plastik ○ Şüşə ○ Kontaminə olmamış serum şüşələri ○ Flakonlar
			
QIRMIZI TULLANTI TORBASI	SARI TULLANTI QUTUSU	QARA TULLANTI TORBASI	MAVİ TULLANTI TORBASI

Şəkil 39 Tibbi tullantıların idarə edilməsi.

- *Eyni nahiyyəyə tez-tez inyeksiya edilməsi və dərmanın o nahiyyədə toplanması nəticəsində steril abses, lipohiperfisiya, lipoatrofiya əmələ gəlir. Qiçıqlandırıcı dərmanların bu üsulla tətbiq edilməməsi və inyeksiya nahiyyələri arasında rotasiya edilməsi ilə bu vəziyyətin qarşısı alına bilər.*

10. İnyeksiya nahiyyəsində 2.5 sm²'lik sahənin antiseptik maddəylə hopdurulmuş tamponla mərkəzdən kənara doğru dairəvi hərəkətlə silinməsi

- *Dəridə qiçıqlanmanın qarşısını almaq üçün antiseptik məhlulun quruması gözlənilir.*



Şəkil 40 Subkutan inyeksiya nahiyləri.

və barmaqların altında qalacaq formada tutulması

15. İynə kəsiyinin yuxarı baxacaq vəziyyətə gətirilməsi

16. İynənin dəri sixışdırılırsa 45° lik, gərilibsə 90° lik bucaq altında batırılması (Şəkil 41)



45° lik bucaq altında toxumaya daxil olma



90° bucaq altında toxumaya daxil olma

Şəkil 41 Subkutan inyeksiyada toxumaya daxil olma.

11. Tamponun passiv əlin sərcə və üzük barmağı arasında tutulması

12. Şprisin qapağının açılması

13. İnyeksiya ediləcək dəri və dərialtı toxumanın passiv əlin baş və şəhadət barmaqları arasında qavranıldığı zaman yağı toxuması azdırsa sixışdırılması, 5 sm'dən çox bir yüksəklik əmələ gəlirsə gərilməsi

14. Şprisin qələm tutar kimi və ya əl ayası

17. İynə tam olaraq girdikdən sonra passiv əl ilə tutulan və ya gərilən toxumanın sərbəst buraxılması

18. Passiv əl ilə şprisin porşenini yavaşca geri çəkməklə aspirasiya edilərək, dərialtı yağ toxumasının içində girilməsinin kontrol edilməsi

- *Subkutan inyeksiya əsnasında qan damarları nadir hal-larda deşilir. Heparin və insulin inyeksiyası zamanı as-pirasiya edilməsi hematoma riskini artırır.*

19. Şprisə qan gəlməyibsə; dərmanın yavaşca dərialtı yağ toxumasına verilməsi

- *Aspirasiya əsnasında qanın gəlməsi damar içində yerləş-məni göstərir, iynə çıxarılaraq şpris uyğun şəkildə tulla-nır. İnyeksiya üçün yeni bir dərman dozasi hazırlanır.*

20. Passiv əllə iyənin giriş nöqtəsinə tamponla yavaşca təzyiq edərək aktiv əllə şprisin giriş bucağı və sürətilə geri çəkilməsi

- *İnyeksiya nahiyəsinin altında yerləşən toxumalara zərər verə biləcəyi üçün masaj edilməməlidir.*

21. İstifadə olunan şprisin iynəsinin qoruyucu qapağını bağlamadan ləyənə qoyulması

22. Əlcəklərin çıxarılması

23. Xəstənin geyimi düzəldilərək, rahatlığının təmin edilməsi

24. Çirkli ləvazimatların tibbi tullantıların idarəetmə prin-siplərinə uyğun bir şəkildə atılması (Şəkil 39)

25. İstifadə olunan ləvazimatların yerinə qoyulması

26. Əllərin yuyulması.

27. Dərmanın adı, forması, verilmə vaxtı, dozası və verilmə yolunun qeyd edilməsi.

Cədvəl Subkutan inyeksiya nahiyləri və uyğun pozisiyalar

İnyeksiya nahiyesi	Xəstənin pozisiyası	İnyeksiya nahiyesinin müəyyən edilməsi
Bazunun lateral (yan) səthi	Xəstə oturmuşsa; İnyeksiya ediləcək olan qol qarın üzərinə qoyulmalı və ya xəstənin qolu sallaq bir vəziyyətdə gövdənin yanında durmalıdır. Xəstə uzanmışsa; Qol sinə üzərində digər ciynə tərəf çarpezlanmalıdır.	Bazunun arxa səthində, akromion çıxıntı ilə ulna olekranon (dirsək) çıxıntısı arasında qalan sahənin orta hissəsinə inyeksiya edilir.
Budun ön yan hissəsi (Laterofemoral)	Xəstə ayaqları sallaq şəkildə oturmmalı ya da uzanmış vəziyyətdə olmalıdır.	Bud başının 10 sm altından və diz qapağının 10 sm üstündən xəyalı üfüqi xətt çekilir. Bu iki üfüqi xəttin ortasında qalan bayır yan hissə inyeksiya nahiyesidir. Körpələrdə və uşaqlarda isə bud başı və diz ön-ortada xəyalı şaquli bir xətlə birləşdirilir. Bu xəttin ortasının bayır kənarı inyeksiya sahəsidir.
Kürəkaltı (Skapulaaltı)	Xəstə pronə və ya lateral pozisiyada uzanmalı və ya oturmmalıdır.	Kürək sümüklərinin (skapulaların) altında qalan bölgədir.

Dorsagluteal nahiyyə	Xəstə pronə və ya lateral pozisiyada uzanmalıdır.	Dorsagluteal bölgənin üstündəki bayır yan sahələrdir.
Abdominal (qarın) bölgə	Xəstə semirekumbent pozisiyada uzanmalıdır. Kaxetik xəstələrdə ən uyğun nahiyyədir.	Göbəyin 5 sm sağ və ya sol tərəfinə inyeksiya edilir.

12.3.4.3 İntromuskulyar inyeksiya etmə bacarığı.

Ön Hazırlıq: Veriləcək dərman, tibbi xətkeş, qeyri-steril əlcək, uyğun antiseptik maddə (%70 spirit), təmiz pambıq, ləyən, tibbi və deşici-kəsicilərə davamlı tibbi tullantı qutusu, qırmızı və qara torbalı tibbi tullantı qutusu.

Addımlar:

- 1.Qeydlərin kontrol edilməsi
- *Xəstənin adı, dərmanın adı, dərmanın dozasi, verilmə yolu və verilmə vaxtı kontrol edilir.*
2. Əllərin yuyulması
- *Əllərin yuyulması bacarığının təlimat vərəqinə baxın.*
3. Vəsaitlərin hazırlanması
4. Xəstənin kimliyinin kontrol edilməsi
- *Xəstənin təhlükəsizliyi üçün şəxsiyyəti təsdiq edən ən az 2 vasitədən istifadə edilərək kimlik yoxlanılır. Xəstənin adı və xəstənin biləkliyindəki məlumatlar passport məlumatlarını əks etdirən digər qeydlərlə müqayisə edilir. Üçüncü bir kimlik göstəricisi olaraq mümkünənə xəstədən adını söyləməsi xahiş edilir.*
5. Proseduranın xəstəyə izah edilməsi
6. Əlcəklərin geyinilməsi
7. Xəstəyə seçilən inyeksiya bölgəsinə uyğun pozisiya vərilməsi. (şəkil 42, 43)
- *Özəldaxili inyeksiya; dorsogluteal, ventrogluteal, femoral (rectus femoris əzələsi), laterofemoral (vastus la-*

*teralis azələsi) və deltoid (*M. Deltoideus*) bölgələrindən tətbiq edilə bilər.*

- *Xəstəyə prone, lateral, supine ya da fowler's pozisiyası verilir.*
Dorsogluteal bölgə üçün prone (üzüüstə) və ya lateral pozisiya, ventrogluteal bölgə üçün supine (kürəyi üstə) pozisiyası, femoral və laterofemoral bölgə üçün supinə ya da fowler's pozisiyası, deltoid bölgəsi üçün fowler's pozisiyası verilir.
- *Dorsoguteal bölgədən inyeksiya edərkən qalça oynağı içə rotasiya olacaq və ayaq baş barmaqları birbirinə baxacaq şəkildə çevrilir.*



Şəkil 42 Prone pozisiyası.



Şəkil 43 Lateral pozisiya.

8. Xəstənin gizliliyinə diqqət edilərək inyeksiya bölgəsinin açılması

- 9. İnyeksiya bölgəsinin təsbit edilməsi.
- *İnyeksiya bölgəsi eksimoz, çapılıq, iltihab və ya ödəm baxımından dəyərləndirilir.*
- 10. İnyeksiya bölgəsində 5 sm²'lik sahənin antiseptik maddəylə hopdurulmuş tamponla mərkəzdən xaricə doğru dairəvi hərəkətlə silinməsi
 - *Dəridə qıcıqlanmanın qarşısını almaq üçün antiseptik məhlulun quruması gözlənilir.*
- 11. Tamponun passiv əlin çəçələ və üzük barmağı arasına qo-

yulması

12. Şprisin qapağının açılması
13. Dəri və dərialtı toxumanın passiv əlin baş və şəhadət barmağı ilə gərilərək basılması
14. Şprisin aktiv əl ilə qələm tutar kimi dəriyə 90° lik bucaq altında tutulması
15. İynə sürətlə və bir dəfəyə batırıllaraq dərialtı toxumadan keçib əzələyə girilməsi
16. İynə uzunluğunun $\frac{3}{4}$ nisbətdə batırılması
 - *Qırılma baş verərsə iynənin asanlıqla çıxarıla bilməsini təmin edir.*
17. Passiv əl ilə şprisin porşəni geri çəkilərək qan qəlib gəlməməsinin kontrol edilməsi
18. Şprisə qan gəlməmişsə; dərmanın yavaş bir şəkildə əzələ içində verilməsi
 - *Aspirasiya əsnasında qanın gəlməsi intravenoz yerləşməni göstərir, iynə çıxarıllaraq şpris uyğun formada atılır. İnyeksiya üçün yeni bir dərman dozası hazırlanır.*
19. Passiv əl ilə iynənin giriş nöqtəsinə tampon yavaşça basaraq aktiv əl ilə şprisin bucağı və sürətlə geri çəkilməsi
20. İnyeksiya nahiyyəsinə tamponla təzyiq edilməsi
 - *İnyeksiya nahiyyəsinin altında olan toxumalara zərər və rə biləcəyi üçün masaj edilməməlidir.*
21. İstifadə olunan şprisin iynəsinin qoruyucu qapağını bağlamadan ləyənə qoyulması
22. Əlcəklərin çıxarılması
23. Xəstənin geyimi düzəldilərək, rahatlığının təmin edilməsi
24. Çirkli ləvazimatların tibbi tullantıların idarəetmə principlərinə uyğun bir şəkildə atılması.
25. İstifadə olunan ləvazimatların yerinə qoyulması
26. Əllərin yuyulması
27. Dərmanın adı, forması, verilmə vaxtı, dozası və verilmə yolunun qeyd edilməsi.


Dorsogluteal nahiyyəyə intramuskulyar (əzələdaxili) inyeksiya.

Dorsogluteal nahiyyədən intramuskulyar inyeksiya edərkən xəstəyə prone (üzüüstə) ya da Lateral (yan yatiş) pozisiyası verilir.

Dorsogluteal nahiyyədən inyeksiya edərkən üzüüstə uzanmış xəstənin qalça oynağı içəriyə doğru rotasiya edəcək şəkildə və baş barmaqlar bir-birinə baxacaq şəkildə ayaqlar içəriyə çevrilir.

Dorsogluteal nahiyyədən inyeksiya edərkən inyeksiya nahiyyəsi 2 üsulla müəyyən edilir:


1. Spina iliaca anterior superior (ön yuxarı qalça tini) ilə büzdüm xəyalı bir xətlə birləşdirilir. Bu xəyalı xətt üç bərabər hissəyə bölünərək, crista iliaca anterior superiora'a yaxın olan nahiyyəyə inyeksiya edilir.



Şəkil 44 Dorsogluteal nahiyyəyə inyeksiyada nahiyyənin təsbit edilməsi.

Ventrogluteal nahiyyəyə intramuskulyar inyeksiya.


Ventrogluteal nahiyyədən intramuskulyar inyeksiya edərkən xəstəyə supine (kürəyi üstə), lateral ya da prone pozisiyası verilir.



Şəkil 45 Supine pozisiyası.

Ventrogluteal nahiyyədən intramuskulyar inyeksiya edərkən inyeksiya nahiyyəsi aşağıdakı üsulla müəyyən edilir:

1. Xəstə üzüüstə uzanmışsa, baş barmaqlar bir-birinə baxacaq şəkildə ayaqlar içəriyə çevrilməlidir. Yani üstə uzanmış pozisiyada isə üstdəki ayaq dizdən və çanaqdan bükülərək altdakı ayağın öünüə qoyulur. Kürək üstü uzanmış pozisiyada isə dizlər qarına doğru bükülməlidir.




Şəkil 46 Ventrogluteal inyeksiya edərkən nahiyyənin təsbit edilməsi.

2. Ventrogluteal nahiyyədə inyeksiya sahəsini müəyyənləşdirmək üçün ovuc içi budun böyük burmasının üzərinə

qoyulur. Şəhadət barmağı spina iliaca anterior superiora baxır, orta barmaq ondan 'V' şəklində uzaqlaşdırılır. Uzaqlaşdırılan nahiyyənin mərkəzinə infeksiya edilir. Sağ nahiyyə işlənirsə sol əllə, sol nahiyyə işlənirsə sağ əllə aparılır.

Bud nahiyyəsinə intramuskulyar inyeksiya.

Bud nahiyyəsinə intramuskulyar inyeksiya edərkən Fowler's (oturaq) pozisiyası verilir.



F

Şəkil 47 Fowler's pozisiyası.

Bud nahiyyəsindən intramuskulyar inyeksiya edərkən inyeksiya nahiyyəsi aşağıdakı üsulla müəyyən edilir:

1. Böyük burma ilə diz arasındaki bud nahiyyəsi üç bərabər hissəyə bölünür. Ortada qalan hissənin 1/3-lük ön orta hissəsi inyeksiya sahəsidir.

Laterofemoral nahiyyəyə intramuskulyar inyeksiya.


Laterofemoral nahiyyəyə intramuskulyar inyeksiya edərkən Fowler's (oturaq) pozisiyası (Şəkil 47) verilir.

Laterofemoral nahiyyədən intramuskulyar inyeksiya edərkən inyeksiya nahiyyəsi aşağıdakı üsulla müəyyən edilir:

1. Böyük burma ilə diz arasındaki bud nahiyyəsi üç bərabər hissəyə bölünür. Ortada qalan hissənin 1/3-lük xarici (tiş) orta hissəsi inyeksiya sahəsidir.


Deltoid nahiyyəyə inyeksiya.

Deltoid nahiyyədən inyeksiya edərkən inyeksiya nahiyyəsi 2 üsulla müəyyəyen edilir:



Şəkil 48 Laterofemoral və bud nahiyyəsinə inyeksiya edərkən nahiyyənin təsbit edilməsi.

1. Akromion çıxıntı ilə qolun aksilyar xətti arasındakə sahə müəyyəyen edilir və bu sahədə əmələ gələn üçbucağın orta nöqtəsinə inyeksiya edilir. Sərçə barmaq akromion çıxıntının üzərində olmaq şərtilə dörd barmaq deltoid əzələsinin üzərinə qoyulur və akromion çıxıntının altındakı üç barmaqlıq sahəyə inyeksiya edilir.



Şəkil 49 Deltoid nahiyyəsinə inyeksiya edərkən inyeksiya nahiyyəsinin təsbit edilməsi.

12.3.4.4 İntravenoz inyeksiya etmə bacarığı.

Ön Hazırlıq: Tətbiq olunacaq dərman, tibbi xətkeş, qeyri-steril əlcək, uyğun antiseptik maddə (%70 spirit), təmiz pambıq tampon, rezin qaytan, tibbi müşəmbə, ləyən, tibbi və deşici-kəsicilərə davamlı tullantı qutusu, qırmızı və qara torbalı tibbi tullantı qutusu

Addımlar: 1. Qeydlərin kontrol edilməsi

- *Xəstənin adı, dərmanın adı, dərmanın dozasi, dərmanın*

verilmə yolu və dərmanın verilmə vaxtı kontrol edilir.

2. Əllərin yuyulması

- *Əllərin yuyulması bacarığının təlimat vərəqinə baxın*
- 3. Vəsaitlərin hazırlanması**
- 4. Xəstənin kimliyinin kontrol edilməsi**
- *Xəstənin təhlükəsizliyi üçün şəxsiyyəti təsdiq edən ən az 2 vasitədən istifadə edilərək kimlik yoxlanılır. Xəstənin adı və xəstənin biləkliyindəki məlumatlar passport məlumatlarını əks etdirən digər qeydlərlə müqayisə edilir.*
- *Üçüncü bir kimlik göstəricisi olaraq mümkünənsə xəstədən adını söyləməsi xahiş edilir.*

5. Proseduranın xəstəyə izah edilməsi

6. Əlcəklərin geyinilməsi

7. Xəstəyə müvafiq pozisiyanın verilməsi

- *Xəstəyə supinə və ya semiflower pozisiyası verilir.*
- *Ətraflar ürək səviyyəsindən aşağıda olmalıdır.*
- 8. Xəstənin paltarının açılması**
- 9. Uyğun venanın seçilməsi (Şəkil 50)**
- *Qolda bazilik və sefalik venalar ilə dirsəkaltı çuxurda median kubital vena seçilir.*
- *Əl üzərində, dorsal metakarpal vena seçilir.*
- *Körpələrdə və uşaqlarda baş nahiyyəsindəki venalar seçilə bilər.*
- *İnyeksiya ediləcək nahiyyə seçilərkən xəstənin keçirdiyi cərrahi əmliyyat, arterio-venoz fistula, qan dövrəni çatışmazlığı, çapıq və düyüñ kimi hallar diqqətə alınır.*




10. Seçilən nahiyyənin altına müşəmbənin qoyulması

11. Rezin qaytanın arterial qan axışına mane olmayıacaq şəkildə inyeksiya ediləcək venanın 10-15 sm yuxarısında bağlanması

- *Rezin qaytan venoz qan dövrənina mane olaraq toxumaların oksigensiz qalmışına səbəb olduğuna görə 2 dəqiqlidən artıq bağlı qalmamalıdır.*

12. Antiseptik maddəylə hopdurulmuş tamponla venaya girilə-

cək nahiyyənin 5 sm² lik sahədə dairəvi olaraq ya da bir dəfəyə aşağıdan yuxariya doğru silinməsi



Şəkil 50 İntravenoz inyeksiya nahiyyəsinin təsbit edilməsi.

13. Quru tamponun passiv əlin çecələ və üzük barmaqları arasında tutulması
14. Şprisin qapağının açılması
16. Aktiv əli tərpətmədən, qolu tutan passiv əl sərbəst buraxılıb porşeni geri çəkərək qan gəlib-gəlmədiyinin kontrol edilməsi
 - *Qan gəlirsə, iynə damar mənfəzindədir.*
 - *Qanın gəlmədiyi halda iynə çıxarılaraq şpris uyğun şəkildə atılır. İnyeksiya üçün yeni bir dərman dozası hazırlanır.*
20. İnyeksiya nahiyyəsinə tamponla təxminən 2-3 dəqiqliq qanaxma dayanana qədər təzyiq tətbiq edilməsi
 - Qanaxmanı artırıldığı üçün xəstəyə qolunu bükməməsi deyilir.
21. İstifadə olunan şprisin iynəsinin qoruyucu qapağını bağlamadan ləyənə qoyulması
22. Əlcəklərin çıxarılması
23. Xəstənin geyimi düzəldilərək, rahatlığının təmin edilməsi
24. Çirkli ləvazimatların tibbi tullantıların idarəetmə principlərinə uyğun bir şəkildə atılması.
25. İstifadə olunan ləvazimatların yerinə qoyulması
26. Əllərin yuyulması
27. Dərmanın adı, forması, verilmə vaxtı, dozası və verilmə yoluñun qeyd edilməsi.

12.3.4.5 İtravenoz infuziya bacarığı.

Ön Hazırlıq: İnfuziya üçün məhlul, tibbi xətkeş, Angiocath (vazofiks)(16-18-20-22-24 nömrələrdən uyğun ölçüdə olan), infuziya dəsti, infuziya dəsti asılqanı, plaster, böyrək ləyən, qeyri-steril əlcək, uyğun antiseptik maddə (%70 spirt), təmiz pambıq tampon, rezin qaytan, müşəmbə, ləyən, tibbi və de-

şici-kəsicilərə davamlı olan tullantı qutusu, qırmızı və qara torbalı tibbi tullantı qutusu.


Addımlar:

1. Əllərin yuyulması
 - *Ollərin yuyulması bacarığının təlimat vərəqinə baxın.*
2. İntravenoz məhlulun stasionar xəstə üçün təyinat vərəqi ilə, ambulator xəstə üçün isə reseptlə müqayisə edərək kontrol edilməsi;
3. Vəsaitlərin hazırlanması;
4. İntravenoz məhlulun düzgünlüyü, dərman və vəsaitlərin son istifadə tarixi və sterillik baxımından kontrol edilməsi;
5. Əlcəklərin geyinilməsi
 - *Dərini qıcıqlandırma xüsusiyətinə sahib olan dərmanlar hazırlanacaqsa dərinin qıcıqlanmasının və dərmanın dəridən absorbasiyasının qarşısını alır.*
6. İnfuziya dəstinin paketinin açılması;
7. İnfuziya üçün məhlul şüşə qabdadırısa, plastik asılıqanın taxılması
 - *Mediflex məhlulların asılıqanı üzərində olur.*
8. İnfuziya üçün məhlul şüşə qabdadırısa plastik disk qapağın altındaki rezin tıxac kontaminə edilmədən açılması, mediflexdirşə giriş qatındaki plastik qoruyucunun çıxarılması;
9. İnfuziya dəstinin məhlul şüşəsinə girəcək olan ucundakı qapağının çıxarılması;
10. Uc hissəsinin infuziya məhlulu şüşə qabdadırısa, rezin tıxacın tam ortasından; mediflexdirşə giriş qatından sürətlə içəri daxil edilməsi
11. Mayenin axışını nizamlayan baraban və ya metal sıxıcısının bağlanması
12. Venadaxili infuziya üçün məhlul qabının tərsinə çevrilərək infuziya dəsti asılıqanına asılması
13. İnfuziya dəstinin əgər varsa havalandırma qapağının açılması
14. İnfuziya dəstinin damlalığının baş və şəhadət barmaqları

- arasında sıxıb buraxaraq yarıya qədər məhlulla doldurulması
15. İnfuziya dəstinin kateterə bağlanacaq olan hissəsinin qoruyucusunun çıxarılması
 16. Qoruyucu hissənin kontaminə edilmədən böyrək ləyəninin içində doğru yuxarıdan tutulması
 17. Baraban və ya metal sıxac açılıb infuziya dəstinin içindən məhlulun keçməsini təmin edərək hava qabarcıqlarının çıxarılması
 18. İnfuziya dəstində hava qalmayanda, dəstin maye axışını tənzimləyən baraban və ya metal sıxacın bağlanması
 19. İnfuziya dəstinin kateterə bağlanacaq hissəsinin qoruyucusunun taxılması;
 20. İnfuziya dəstinin uc hissəsinin taxılana qədər infuziya dəsti asılıqanına asılması;
 21. Əlcəklərin çıxarılması; 22. Əllərin yuyulması.



Şəkil 51 İnfuziya dəsti.



Şəkil 52 İnfuziya üçün məhlul.



Şəkil 53 Vazafix



Şəkil 54 İnfuziya dəsti
asılğanı.




Nömrə	Rəng	İynə diametr (mm)	İynə uzunluğu
14	Narinci	2.10	45
16	Boz	1.75	45
18	Yesil	1.20	45
20	Cehrayi	1.11	32
22	Mavi	0.80	25
24	Sarı	0.60	19

Şəkil 57 Katertrin hissələri.



Şəkil 56 Kəpənək.

Şəkil 55 Damcı nizamlama
dəsti (doziflowmetr)



Şəkil 58 Katetrlər.

INTRAVENOZ KATETERLƏ DAMAR YOLUNUN AÇILMASI

1. Qeydlərin kontrol edilməsi
- *Xəstənin adı, intravenoz dərmanın adı və dozasi, verilmə yolu və verilmə vaxtı kontrol edilir.*
2. Əllərin yuyulması
3. Vəsaitlərin hazırlanması
4. Kateteri təsbit etmək üçün istifadə olunacaq plasterlərin hazırlanması
5. Plasterlərin birinin üzərinə tarix, saat və tətbiqin adının yazılması
6. Xəstənin kimliyinin kontrol edilməsi



Şəkil 59 Jqut.

- *Xəstənin təhlükəsizliyi*

üçün şəxsiyyəti təsdiq edən ən az 2 vasitədən istifadə edilərək kimlik yoxlanılır. Xəstənin adı və xəstənin biləkliyindəki məlumatlar passport məlumatlarını əks etdirən digər qeydlərlə müqayisə edilir. Üçüncü bir kimlik göstəricisi olaraq mümkünəsə xəstədən adını söyləməsi xahiş edilir.

7. Proseduranın xəstəyə izah olunması
8. Əlcəklərin geyinilməsi
 - Dərini qıcıqlandırma xüsusiyyətinə sahib olan dərmanlar hazırlanacaqsa dərinin qıcıqlanmasının və dərmanın dəridən absorbsiyasının qarşısını alır.
9. Xəstəyə pozisiyanın verilməsi
 - *Xəstəyə supinə və ya semi-fowler's pozisiyası verilir.*
 - *Ətraflar ürək səviyyəsindən aşağıda qalacaq şəkildə olmalıdır.*
10. Xəstənin paltarlarının açılması
11. Uyğun venanın seçilməsi
 - *Qolda bazilik və sefalik venalar ilə dirsəkaltı çuxurda median kubital vena seçilir.*
 - *Əl üzərində dorsal metakarpal vena seçilir.*
 - *Körpələrdə və uşaqlarda baş nahiyyəsindəki venalar seçilə bilər.*
 - *İnyeksiya ediləcək nahiyyə seçilərkən xəstənin keçirdiyi cərrahi əməliyyat, arterio-venoz fistula, qan dövranı çatışmazlığı, çapılıq və düyüün kimi hallar diqqətə alınır.*
- 12 Seçilən nahiyyənin altına müşəmbənin qoyulması
13. Rezin qaytanın arterial qan axışına mane olmayıacaq şəkildə inyeksiya ediləcək venanın 10-15 sm yuxarısında bağlanması
 - *Rezin qaytan venoz qan dövranına mane olaraq toxumaların oksigensiz qalmاسına səbəb olduğuna görə 2 dəqiqədən artıq bağlı qalmamalıdır.*
14. Antispetic maddəylə hopdurulmuş tamponla venaya gi-

rıləcək nahiyyənin

5 sm² lik sahədə dairəvi olaraq ya da bir dəfəyə aşağıdən yuxarıya doğru silinməsi

15. Uyğun ölçülərdə seçilmiş kateter paketinin açılması
16. Kateterin qoruyucu qapağının çıxarılması
17. Passiv əlin baş barmağı ilə damara giriləcək sahənin bir az altından dəri aşağıya doğru çəkilərək dərinin dərtlənməsi və digər barmaqlar ilə ətrafin tutulması
18. Kateterin uc kəsiyi yuxarı olmaq şərtilə, venaya giriləcək bölgənin 1 sm aşağısından, əvvəlcə 15°-30° lik bucaq altında venaya paralel şəkildə dəriyə girilməsi, venaya girdikdən sonra isə bucağı azaldaraq vena boyunca yeridilməsi
 - *Venaya daxil olduqda, kateterin arxa hissəsinə qanın gəlməsi müşahidə olunur.*
19. Kateterin ucunda qan görülənə qədər vena boyunca yeridilməsi
20. Passiv əlin baş barmağı ilə venanın üst hissəsindən təzziq edərək aktiv əl ilə kateterin içərisində olan iynə hissəsinin 1 sm geri çəkilməsi
21. Plastik olan xarici hissənin vena boyunca axıra qədər yeridilməsi
22. Rezin qaytanın açılması
23. Kateter qoyulan venanın üst hissəsindən kateteri tutmayan əlin baş barmağı ilə təzziq edərək, digər əl ilə kateter və infuziya dəstinin birləşməsinin möhkəmləndirilməsi
24. İnfuziya dəstinin maye axışını tənzimləyən baraban və ya metal sıxacın aşılması və bir neçə dəqiqəyə infuziya məhlulunun sürətlə buraxılması
25. Hər hansıa ağırlaşma baş vermədisə (venada şişmə, infiltrasiya kimi) axın sürətinin azaldılması
26. Kateterin plaster ilə təsbit edilməsi
27. Əlcəklərin çıxarılması
28. Mayenin axın sürətinin müəyyən edilməsi üçün bir dəqiqə ərzində göndəriləcək damcı sayına çatana qədər baraban

və ya metal sıxac vasitəsilə sürətin tənzimlənməsi

29. Xəstənin geyimini düzəldərək, rahatlığının təmin olunması

30. Çirklənmiş ləvazimatların tibbi tullantıların idarə olunması prinsiplərinə uyğun şəkildə tullanması

31. İstifadə olunmuş ləvazimatların yerinə qoyulması

32. Əllərin yuyulması

33. İntravenoz məhlulun adı, forması, verilmə vaxtı, dozasi və verilmə yolunun qeyd olunması



Şəkil 60 İnfuziya cihazı.

INTRAVENOZ İNFUZİYA TƏTBİQİNİN SONLANDIRILMASI

1. Əllərin yuyulması
2. Əlcəklərin geyinilməsi
3. Mayenin axışını tənzimləyən baraban və ya metal sıxacın bağlanması
4. Kateteri təsbit edən plasterin çıxarılması
5. Passiv əl ilə kateterin giriş nöqtəsinə tamponu yavaşca

basaraq, aktiv əl ilə kateterin giriş bucağı altında geri çəkilməsi

6. İnyeksiya nahiyyəsinə tamponla təxminən 2-3 dəqiqə qənəmə dayanana qədər təzyiq tətbiq edilməsi

7. Əlcəklərin çıxarılması

8. Xəstənin geyimi düzəldilərək, rahatlığının təmin olunması

9. Çırklənmiş ləvazimatların tibbi tullantıların idarə olunması prinsiplərinə uyğun şəkildə tullanması.

10. İstifadə olunmuş ləvazimatların yerinə qoyulması.

11. Əllərin yuyulması.

13.1.1 Hipetermiya.

Bədəndə istiliyin əmələ gəlməsi ilə istiliyin verilməsi prosesləri arasındaki tarzlığınnın – istilik tənziminin pozulması insanın bədən temperaturunun normadan çox yüksəlməsinə – **hipertermiyaya** (qızdırılmaya) səbəb olur.

Temperaturun artmasının 5 dərəcəsi müəyyən edilir: 1) Subfebril – 37-38. C, 2) febril – 38-39. C, 3) Yüksək – 39-40. C, 4) Çox yüksək – 40. C - dən çox, 5) Hiperpiretik – 41-42 . C.

Təxirəsalınmaz yardım:

- xəstənin alnına, ürək nahiyyəsinə yaş dəsmal, boyunda hər iki tərəfdə yuxu arteriyalarının, qasıqda isə hər iki bud arteriyalarının üzərinə buz qovuqları qoyulur;
- xəstənin bədəni soyuq suda isladılmış yaş dəsmalla silinir;
- uşaqlarda alına soyuq suda isladılmış yaş dəsmal qoyulur, hər iki baldır yaxud döş qəfəsi soyuq suda isladılmış yaş əskiyə bükülür. 5 dəq.dən sonra yaş əski götürülür, hərarət qalxdıqda təkrarən qoyulur (qoyulan əskiinin temperaturu uşağın temperaturundan 10-150 C aşağı olmalıdır);

- mədəyə zond salınıb soyuq su ilə yuyulur, soyuq su ilə imalə aparılır;
- içməyə çoxlu maye verilir;
- uşaqlarda düz bağırsağa hərarətsalıcı şam yeridilir;
- xəstəyə litik qarşıq vurulur 4,0 ml 50%-li analgin 1,0 ml 1%-li dimedrol 2,0 ml papaverin;
- mərkəz mənşəli hipertermiyada neyroleptiklər(0,25%-li 10,0 ml droperidol yaxud 2,5%-li 2,0 ml aminazin) vurulur;
- bədxassəli qızdırında venaya 1-2 mq\kq dozada dantrolen yeridilir;
- yüksək olmayan hərarətlərdə xəstəyə 0,5 q parasetamol, yaxud aspirin (xora xəstəliyi olmazsa) verilir.

13.1.2. İsteriya.

İsterik tutmalar epilepsiya tutmasına çox oxşardır. Adətən o, gündüz vaxtı insanların çox olduğu yerlərdə baş verir. Bu cür isteriyaya tutulan xəstə hansıa psixi zədəyə yaxud cüzi bir hadisəyə cavab reaksiyası verir.

Tutma xəstənin yrixılmasından başlayır, lakin o yixildiqda çalışır ki, zədələnməsin. Tutma zamanı şürur itmir, qicolmalar çox ehtimal qəribə xarakter daşıyır, xəstə başqalarının diqqətini öz hərəkətləri ilə cəlb etməyə çalışır. Xəstə bədənini çox əyərək təkcə peysər və dabanları ilə yerə toxunur. Gözləri bağlı olur, kimse onları açmaq istəyəndə, o müqavimət göstərərək göz bəbəklərini axıdır. Bəbəklərin işığa reaksiyasını yoxlamaq çətin olur, imkan olduqda bir qayda olaraq, reaksiya normal olur.

Tutma zamanı xəstə dodaqlarını və dilini bərk dişləyir, hətta bəzən qan çıxana qədər, lakin epilepsiya tutmuş xəstələrdən fərqli olaraq, dilin ucunu dişləyir. Xəstənin ağızından bol tüpürçək axır, lakin o epilepsiyadakı kimi çəhrayı olmur. İsteriyaya tutulmuşun üzü göyərmir.

Tutmanın tonik mərhələsindən sonra bəzi hallarda, klonik qıcolmalar başlayır, lakin epilepsiya qıcolmalarından fərqli olaraq qarışq yaxud müəyyən məqsədə yönəldilmiş olur. Çox vaxt xəstələr paltarını cırır, yaxud saçını yolur, başını yerə vururlar, ağlayır, zarıldayırlar, dişlərini qıçayırlar. İsteriyaya tutmuş xəstələr tutmadan sonra koma vəziyyətinə düşmür, onlarda tutmadan sonrakı yuxu olmur və bir qayda olaraq, onlar baş və rəni anlayırlar.

Təxirəsalınmaz yardımın effektiv olmasının əsas vacib şərtlərindən biri epilepsiya tutmasının ona oxşar olan isteriya tutmalarından ayırd edilməsidir. Diaqnoz kliniki əlamətlər və elektroensefaloqramma vasitəsi ilə müayinə nəticələri əsasında qoyulur.

Təxirəsalınmaz yardım:

- Tutma zamanı xəstəni yumşaq bir yerə uzatmaq lazımdır və yaxasında olan düymələri açmaq lazımdır;
- Onun ətrafında vurnuxmaq lazım deyil, belə hərəkətlər xəstəni daha da coşdurur;
- Xəstənin yanında artıq adamlar olmamalıdır və onu tez özünə gətirmək üçün xəstəyə naşatır spirti ilə isladılmış pambıq iylətmək yaxud onu gicgahlarına sürtmək lazımdır;
- Xəstə sakit olandan sonra, yanındakılar özlərini elə aparmalıdır ki, ciddi heç nə baş verməyib;
- Xəstəni inandırmaq lazımdır ki, onu narahat edən dəyişikliklər təhlükəli deyil;
- Xəstəni tam sakit etmək üçün ona hər hansı bir sedativ dərman vermək lazımdır.

13.1.3. Epilepsiya

Epilepsiya – əsas əlaməti təkrarlanan və adətən provokasiya olunmayan (refleks epilepsiyalar istisna olmaqla) epilepsiya

tutmaları (ET) olan, müəyyən sindromlar zamanı şəxsiyyətin dəyişilməsinin xüsusi tipi və psixi pozuntularla müşayiət edilən müxtəlif etiologiyalı heterogen xəstəliklər qrupudur. Epilepsiya tutması – baş beyin neyronlarının həddən artıq güclü, hiper-sinxron boşalmasının klinik təzahürüdür. ET epileptik boşalmalara cəlb olunmuş baş beyin şöbələrinin funksional vəziyyətdən asılıdır və bu zaman ali baş beyin funksiyalarının pozulması, düşüncənin pozulması, anomal sensor və psixi hissyyatlar, hərəki (motor) pozuntular, yayılmış tutmalar müşahidə olunur.

Təxirəsalınmaz yardım:

- Xüsusilə, böyük tutmalar zamanı xəstənin ağızından gələn köpük və tüpürcəyin xəstənin boğazına gedib nəfəs yolunu tutmaması üçün rahat nəfəs ala biləcəyi bir şəkildə uzatmaq lazımdır
- Tutma zamanı özünü yaralamaması və başının harasa dəyməsinin qarşısını almaq üçün mümkün qədər yumşaq yerə yatırılsa yaxşı olar. Çənədə kilidlənmə olduğu zamanlarda qasıq, taxta kimi hər hansı bir cisim və ya əllə xəstənin ağızının açıq saxlamağa və ya açmağa cəhd edilməsi doğru davranış deyil. Unutmayın, qorxdugu-nuz dil qatlanmasından xəstə heç vaxt ölməz! Amma belə müdaxilələr zamanı həm özünüz yaralana bilərsiniz, həm də xəstənin dişinin qırılmasına, çənə sümüyünün və ağız boşluğunun zədə almasına səbəb ola bilərsiniz. Eyni zamanda xəstə nəfəs almaqda da çətinlik çəkə bilər.
- Tutmanın tez qurtarması üçün xəstənin üzərinə su atmaq, nəsə qoxlatmaq, şillə vurmaq da düzgün davranışlardan deyil! Bu tutmalar beyin mənşəli olduğu üçün sizin hər hansı, belə müdaxilənizlə deyil, beyindəki anormal fəaliyyətlər bitincə, tutmalar da sönəcəkdir.

Əksərən tutmalar 1-3 dəqiqə içində keçib gedir. Ancaq 5 dəqiqədən çox davam edərsə xəstə mümkün qədər tez bir za-

manda xəstəxanaya çatdırılmalıdır.

- Tutma keçəndən sonra xəstənin qarşısında diz üstə durun və bir qolunu dirsəkdən bükülü vəziyyətdə döşəməyə uzadın. O biri qolunu ehmalca götürüb çarpaz vəziyyətdə başının altına qoyun. Digər əlinizlə xəstənin ayağını özünüzə tərəf çəkərək yavaşça çevirin, sonra xəstənin ayağını yaribükülü vəziyyətdə döşəməyə qoyun. Rahat nəfəs ala bilsin deyə xəstənin başını düz vəziyyətə gətirin.

13.1.4. Bayılma.

Bayılma (və ya sinkopal vəziyyət) – beyin qan dövranının müvəqqəti azalması – baş beynin kəskin işemiya nəticəsində huşun qəflətən və qısa müddətli itirilməsidir. Serebral damar tonusunun kəskin enması nəticəsində baş verən bayılma ən çox psixi travma almış, stress vəziyyətində olan, qorxu keçirən insanlarda müşahidə edilir. Həmçinin anemiya, fiziki yorğunluq, üzülmə, hamiləlik və digər bu kimi hallarda da bayılmanın baş verməsinə şərait yaradılır.

Bayılanın əsas etioloji səbəbləri aşağıdakılardır: ağrı, qorxu və qan görmək; bir sıra dərmanların qəbulu; daxili qanaxma; ürək xəstəlikləri (aritmiya, qüsurlar, infarkt); epilepsiya.


Əksər hallarda bayılmanın əsasında funksional nevrotik reaksiyalar durur. Bəzən bayılmadan əvvəl xəstələr ürəkbulanma, havaazlığı, başgicəllənmə, ümumi zəiflik, gözlərin qaralması və s. kimi hallar hiss edirlər. Bayılma zamanı huş qısa müddətli itir, dəri və selikli qışalar kəskin avazıyr, tənəffüs seyrəkləşir, nəbz zəifləyir və bəzən A/T bir qədər enir. Bayılma bir neçə saniyədən bir neçə dəqiqəyədək davam edir. Xəstədə göz bəbəkləri daralsa da işığa reaksiya saxlanılır.

Otağa təmiz
hava axımı
təmin edin



Boyun və döş qəfəsini sıxan
paltarların yaxalığını açın

Köməri boşaldın



Şəkil 61 İlk yardım.

Təxirəsalınmaz yardım:

- xəstə başı gövdədən aşağı olmaqla ona horizontal vəziyyət verilir ki, baş beyinə qan axını güclənsin;
- döş qəfəsini sıxan paltarların yaxası açılır;
- qapı və pəncərələr açılıraq otağın havası təzələnir;
- xəstənin üzünə və boynuna soyuq su çiləyir yaxud sıfətini yüngülə şillələyirlər;
- tənəffüs və damar-hərəki mərkəzləri oyatmaq məqsədilə xəstəyə naşatır spirti iyəldilir (naşatır spirti isladılmış pambıq burundan 5 sm aralı tutulmalıdır, əks təqdirdə tənəffüsün dayanması ola bilər);
- içməyə isti şirin çay, yaxud kofe verilir;
- bu tədbirlər kömək etmədikdə xəstəyə 2 ml kordiamin (yaxud 2 ml 10%-li sulfokanfokain, ya da 2 ml 20%-li kamfora məhlulu) və 1ml 10%-li kofein vurulur (xəstədə bu dərmalara allergiya olmayan hallarda);
- xəstənin huşu və tənəffüsü bərpa olunandan sonra xəstəxanaya göndərilir.

13.1.4. Kollaps.

Kollaps - arterial təzyiqin kəskin surətdə enməsi və ürək fəaliyyətinin kəskin zəifləməsi ilə müşayiət edilən kəskin damar çatışmazlığıdır. Damar tonusunun kəskin azalması nəticəsində damar yatağının tutumu ilə oradan axan qan arasında bir uyğunsuzluq əmələ gəlir: damardan axan qanın miqdarı kəskin azalır və nəticədə mühüm həyatı əhəmiyyətə malik üzvlərin (baş, beyn, ürək, böyrəklər) kəskin işemiyası və hipoksiyası baş verir ki, nəticədə bu üzvlərin funksiyası kəskin pozulur.

Kollapsın səbəbləri içərisində ən çox təsadüf olunanları bunlardır: kəskin infeksiyon xəstəliklər; allergik reaksiyalar (o cümlədən dərmanlara qarşı); hipotonik dərmanların qəbulunda doza artıqlığı; kəskin qan itirmə; kəskin susuzlaşma; böyrəküstü vəzilərin kəskin çatışmazlığı.

Kollapsın 3 forması ayırd edilir:

1. Kardiogen – bu kollaps ürək xəstəliklərində ilk növbədə miokard infarktı zamanı inkişaf edir. Həmçinin belə forma ağ ciyər damarlarının emboliyası və kəskin miokarditdə də ola bilər.

2. Damar – bu kollaps periferiya damar şəbəkəsinin genəlməsi səbəbindən baş verir. Damar kollapsı kəskin infeksiyon xəstəliklər, sepsis, pnevmoniya, barbituratlarla zəhərlənmələrdə müşahidə edilir.

3. Hemorragik (volemik) – bu kollaps dövrən edən qanın həcmiminin azalması zamanı inkişaf edir. Ağır şok, massiv qanitirmələr, güclü ağrılar və kəskin susuzlaşma bu tipli kollapsı törrədir.

Əksər hallarda kollapsı şokdan fərqləndirmək çətin olur. Lakin şokdan fərqli olaraq –

– kollaps zamanı ilkin dəyişikliklər ürək-damar sistemində baş verir, bu dəyişikliklər digər üzvlərdə dərin pozğunluqlar törmətmir və kollapsı tördən səbəb aradan qaldırıldıqdan sonra orqanizmdəki bütün üzvlərin funksiyaları tez bir zamanda bərpa olur;

– şokda ilkin olaraq mərkəzi sinir sistemin funksiyası pozulur, şokun gedişi fazalar üzrə olduğu halda, kollapsda fazalı gediş olmur.

Təxirəsalınmaz yardım:

- xəstənin başı gövdəsindən aşağı olmaqla uzandırılır;
- A/T ölçülür, nəbz və tənəffüs sayılır;
- içməyə çoxlu şirin mayelər verilir;
- dərialtına 2-4 ml 20%-li kamfora və 2 ml kordiamin vurulur;
- A/T kəskin enən hallarda əzələyə 1 ml mezaton, yaxud adrenalin vurulur;
- imkan daxilində venadaxilinə 0,5-1,0 ml 0,05%-li strotantin (yaxud 0,5 -1,0 0,06%-li korqlükən) yeridilir;
- imkan olarsa venaya 10 ml fizioloji məhlulda 0,5 ml 1%-li mezaton və bunun ardınca damcı üsulu ilə 1 ml 0,1%-li noradrenalin + 100-150 mq hidrokortizon (yaxud 60-90 mq prednizalon) əlavə edilmiş 400 ml poliqlükin (yaxud 10 v. insulin əlavə edilmiş 400 ml 5%-li qlükoza) məhlulu vurulur;
- xəstəyə varsa oksigen verilir;
- xəstə dərhal stasionara göndərilir.

13.2.1. Mədənin yuyulması, imalələr, sidik kisəsinin kateterizasiyası.

Mədə yuyulması - mədə tərkibini çıxarmaq üçün boru və sitəsilə mədəyə xüsusi mayenin (adətən şoran məhlul) daxil edildiyi prosedurdur. Mədə yuyulması mədədən zəhərləri, dərmanları və ya digər maddələri çıxarmaq üçün istifadə edilə bilər.

Dərmanın həddindən artıq dozası, zəhərlənmə və ya mədənin tez boşaldılması lazımlı olan digər hallarda mədə yuyulması aparıla bilər.

Mədənin yuyulması

Mədəni müalicə və diaqnostika məqsədi ilə yuyurlar.

Mədəni yumaq üçün göstərişlər:

1.Zəhərdən, yaxud keyfiyyətsiz qidadan baş vermiş zəhərlənmə

2.Mədənin xəstəlikləri (çoxlu selik ifraz olunan xroniki qastrit və s.)

3.Bağırsaq keçməməzliyi

Mədəni aşağıdakı hallarda yumaq olmaz:

1.Qida borusundan və mədədən qan axdıqda

2. Ağız boşluğununda və udlaqda yaraya çevrilən iltihab xəstəlikləri zamanı

3. Aydın ürək-damar xəstəlikləri.

Mədəni yumaq üçün işlədilən cihaz tutumu 0,5-1 l olan şü şə qıfdan ibarət olub, diametri 1 sm və uzunluğu 1 m olan rezin boruya birləşdirilmişdir, bu boru da öz növbəsində şü şə boru vasitəsi ilə yoğun mədə zonduna birləşdirilmişdir.

Yoğun mədə zondu – diametri 1 sm və uzunluğu 70 sm olan rezin boru olub, bir ucu kəsik, o biri ucu isə dəyirmidir və yanlarında iki deşiyi vardır: rezin borunun dəyirmi ucundan 40 sm aralı nişan vardır. Təmiz zondu qabaqcadan qaynadır və soyuması üçün qaynamış suya salırlar.

Selikli qişaların travmatik zədələrindən düzgün zond seçimi ilə qaçınmaq olar.

3 aya qədər kateter № 6,8,10; 3yaşa qədər nazik kateter; Yuxarı yaşlarda qalın kateter

Mədə möhtəviyyatını vakkum sorucu ilə xaric etmək

qəti qadağandır. Zondun daxil edilmə texnikasına riayət etməklə bu zədələrin olmamasına şərait yaradılır.

Mədəni otaq temperaturunda olan, yaxud bir qədər ılıq su ilə yuyurlar. Bunun üçün qabaqcadan 5-10 l su, su tökmək üçün dolça və ləyən hazırlayırlar.

Xəstə arxasını stula söykəyir və başını azca qabağa əyib oturur: onun əyninə uzun müşənbə önlük taxır, ayaqlarının arasına isə ləyən qoyurlar. Salınıb çıxarılan süni dişləri çıxartmaq lazımdır. Xəstə zondu birinci dəfə qəbul edirsə, ona izah edirlər

ki, o udqunmalıdır və nəfəsini saxlamalıdır, çünki dərindən nəfəs almaqla qusma refleksini söndürmək olar.

Mədəni yuyan adam xəstənin sağ tərəfində durur. O, sağ əlinə yaş zondu götürür və onu dəyirmi ucundan 10-15 sm aralı tutur. Sol əli ilə isə xəstənin boynunu qucaqlayır və həmin əli ilə zondu ağıza yaxın tutur. Xəstə ağızını açır, zondun ucunu dilin dibinə qoyurlar, xəstədən udqunmasını xahiş edirlər; bu vaxt xəstənin reflektor hərəkətinə baxmayaraq, zondu tez içəri yeridirlər. Zond qida borusuna çatdıqda xəstəyə təklif edirlər ki, bir neçə dəfə dərindən nəfəs alsın və bundan sonra zondu üzərindəki nişana qədər yeritməyi davam edirlər. İçəri salınmış zondun bayır ucunu mədə yuyulan cihazla birləşdirib, bir-birilə əlaqəsi olan iki qabdan: mədə və qıfdan ibarət sistem alırlar. Su ilə dolu qıfi mədədən yuxarıda tutsaq, içərisindəki su mədəyə axacaqdır, qıfi mədədən aşağıda saxladıqda isə mədə şirəsi qifa axacaqdır.

Qıf xəstənin dizi səviyyəsində tutub, ona su tökür və xəstənin ağızından 25 sm yuxarıda saxlayırlar. Bu vaxt qıfi bir qədər yana əyib tutmaq lazımdır ki, su ilə birlikdə mədəyə hava girməsin. Qıfdakı suyun səviyyəsi, boruya çatan kimi, qıfi aşağı salıb əvvəlki vəziyyətdə tutmaq lazımdır. Su ilə qarışmış mədə şirəsi qifa axmağa başlayacaqdır, mədədən çıxan mayenin miqdarı içəri yeridilən suyun miqdarına təqribən bərabər olduqda, qıfi başı aşağı çevirib içərisindəkini ləyənə boşaltmaq lazımdır. Bu əməliyyatı “təmiz su” çıxana qədər, yəni mədə möhtəviyyatının hamısı su ilə çıxarılana qədər davam edirlər.

13.2.2. İmalə.

İmalə müalicəvi və ya diaqnostik məqsədlər üçün yoğun bağırsağın aşağı hissəsinə mayenin yeridilməsidir. Məqsədin-dən asılı olaraq iki növ lavman (imalə) var: azad edən (təmizləyici, işlətmə, sifon) və introduksiya (dərman, qidalandırıcı).

Təmizləyici klizmanın qurulması. Hədəf: Bağırsaqları nə-

cis və qazlardan azad edir.

Təmizləyici imalə etmək üçün göstərişlər: qəbizlik (48 saatdan çox nəcisin saxlanması); əməliyyatlara, doğuşa hazırlıq; mədə-bağırsaq traktının, lumbosakral onurğanın, çanaq sümüklərinin, çanaq orqanlarının, sidik orqanlarının rentgen müayinəsinə hazırlıq; zəhərlənmə; dərman və qidalandırıcı lavamları tətbiq etməzdən əvvəl.

Əks göstərişlər: qanaxma hemoroid; düz bağırsağın və anusun kəskin iltihabi xəstəlikləri; rektal prolaps; mədə və bağırsaq qanaxması; rektal şışlər.

Avadanlıq: rezin boru ilə Esmarch kuboku; Esmarch kubokunu asmaq üçün stativ; plastik və ya sərt rezindən hazırlanmış steril ucluq; sıxac; yağ örtüyü, qab; petrolatum; lateks əlcəklər; otaq temperaturunda 1,5 - 2,0 litr qaynadılmış su; su termometri; 3% xloramini məhlulu ilə "istifadə edilmiş uclar üçün" işarəsi olan qab; divan; çanaq.

Təmizləyici imalənin aparılması və icra texnikası.

1. Esmarxın stəkanına 18 - 22 °C otaq temperaturunda 1,5 - 2,0 litr su töküldür, sistemdən hava buraxılır, krujka 1,0-1,5 m hündürlükdə stativdən asılır.

2. Ucunu rezin borunun sərbəst ucuna qoyun və vazelinlə yağılayın.

3. Çarpayının üstünə kətan düzülür.

4. Xəstədən sol böyrü üstə uzanması xahiş olunur, ayaqlarını dizlərdə və omaba oynaqlarında əymək istenilir.

5. Əlcək geyinin, sol əlinizlə ombaları açın, göt nahiyəsini yoxlayın və göbək istiqamətində 3 - 4 sm dərinliyə, sonra isə 8-ə qədər yüngül fırlanma hərəkətləri ilə ucunu diqqətlə rektuma daxil edin. Quyruq sümüyünə 10 sm paralel.

6. Rezin borudakı sıxacını çıxarın və yavaş-yavaş rektal lümenə 1-2 litr su tökün.

7. Bağırsaqlara havanın daxil olmasının qarşısını almaq üçün fincanın dibində az miqdarda su buraxmaq lazımdır.

8. Ucunu çıxarmazdan əvvəl boruya sıxac tətbiq edin.

9. Dönmə hərəkətlərindən istifadə edərək, ucunu tərs qaydada diqqətlə çıxarın (əvvəlcə quyruq sümüyünə parallel, sonra isə göbəkdən).

10. Xəstəyə suyu 10 - 15 dəqiqə saxlamaq tövsiyə olunur. Bunun üçün ondan arxası üstə uzanması və dərindən nəfəs alması tələb olunur.

11. İstifadə olunmuş uclar 3%-li xloramini məhlulunda 1 saat isladılır, sonra OST 42-21-2-85-ə uyğun olaraq sterilizasiyanın əvvəl təmizləmə və sterilizasiya aparılır.

Xəstədən təmizləyici imalədən sonra nəcisin olub olmadığını soruşturular. Yataq istirahətində olan xəstələr üçün palatada əvvəller ekranla hasarlanaraq təmizləyici imalə verilir. Bağırsaqlara su daxil edildikdən dərhal sonra xəstənin altına yataq qoyulmalıdır. Bağırsaq hərəkətindən sonra xəstə yuyulmalıdır. Əgər xəstə ciddi yataq istirahətindədirə və böyrü üstə dənə bilmirsə, o zaman imalə xəstə uzanmış vəziyyətdə dizləri bükülmüş və ayaqları ayrı olmaqla aparıla bilər. Xəstənin bağırsaqlarında su saxlamadığı halda, divanın kənarına ləyən qoymaq məsləhət görülür, kətan isə hövzənin üstündən asılmalıdır.

Bir tibb bacısı, anusu müayinə edərkən hemoroid aşkar edərsə, ucu onlara zərər vermədən daxil etməlidir.

Davamlı qəbizlik zamanı adı su kömək etmirsə, 10 q incə qırçılmış uşaq sabunu, bir xörək qaşığı qliserin və ya K) q xörək duzu əlavə edə bilərsiniz. Spastik qəbizlik zamanı imalə üçün su isti (+40 ° C), hipotonik qəbizlik üçün - +14 ... + 16 ° C olmalıdır.

Sifon imaləsinin qurulması. Hədəf. Bağırsaqları nəcis və qazlardan azad edir.

Sifon imaləsinə göstərişlər: təmizləyici lavmandan təsirin olmaması; artan fermentasiya məhsullarının, çürüklərin, seliklərin, ağızdan daxil olan zəhərlərin və bağırsaq divarından bədəndən çıxan zəhərli maddələrin bağırsaqlardan çıxarılması; bağırsaq obstruksiyası şübhəsi (yuyucu suda qaz baloncuklarının olmaması şübhəni təsdiqləyir).

Əks göstərişlər. Bağırsaq qanaxması; bağırsaq perforasiyası; bağırsaq zədələri.

Avadanlıq. kətan; 1 m uzunluğunda başqa bir rezin boruya nəzarət şüşəsi borusu vasitəsilə birləşdirilən qalın rezin bağırsaq borusundan ibarət sistem (rezin borunun sərbəst ucuna tutumu 1 litr olan qif qoyulur); qaynadılmış su (+38 ° C) 10 l, yəni. vedrə; çanaq; yağılı önlük; lateks əlcəklər; I 1 həcmli vedrə; 3% xloramin məhlulu ilə "Kлизma ucları üçün" qeydi olan qab.

Sifon imalənin, icra texnikası.

1. Çarpayının yanına ləyən qoyun, üstünə kətan qoyun ki, bir ucu hövzəyə asılsın.

2. Xəstəni ayaqları diz və omaba oynaqlarında əyilmiş vəziyyətdə sol tərəfindəki divana qoyun.

3. Tibb bacısı yağılı önlük taxır.

4. Bağırsaq borusunun ucu vazelinlə yağılanır və bağırsağın əyilmələri müşahidə edilərək 30 - 40 sm dərinlikdə düz bağırsağa daxil edilir.

5. Qif xəstənin bədən səviyyəsindən bir qədər yuxarı meylli vəziyyətdə tutulur, 1 litr su ilə doldurulur və bədən səviyyəsindən (1 m hündürlüyü qədər) qaldırılır.

6. Azalan suyun səviyyəsi qif konusunun yuxarı hissəsinə çatan kimi onu çevirmədən ləyənin üzərinə endirilir və bağırsaq möhtəviyyatı olan suyun qifin əvvəlki səviyyəsinə qayıtmasını gözləyin. Qifin bu mövqeyi ilə su ilə birlilikdə çıxan qaz baloncukları aydın görünür, onların hərəkəti birləşdirici şüşə boruda da müşahidə edilə bilər.

7. Qifdan maye bir ləyənə tökün. Yenidən su ilə doldurun və yaxalamağı təkrarlayın. Bağırsaq keçməməzliyindən şübhə-lənirsizsə (qazların buraxılmaması halında), həkiminizə məlumat verməlisiniz.

8. Durulama vedrədə su olduğu müddətcə aparılır.

9. Prosedurun sonunda qif çıxarılır və boru 10 - 20 dəqiqə düz bağırsaqda saxlanılır, qalan mayenin boşaldılması və qazla-

rin çıkarılması üçün onun xarici ucunu çanaq boşluğununa endirirlər.

10. İstifadədən dərhal sonra sistem və qif 3%-li xloramın məhlulunda 1 saat isladılır və sonra emal edilir.

Qeydlər. Bağırsaq borusu ucunda six rezindən hazırlanır, bağırsağa daxil edilir, mərkəzi və bir neçə yan deşik var. Sifon imaləsi xəstə üçün çətin bir manipulyasiyadır, buna görə prosedur zamanı onun vəziyyətini diqqətlə izləmək lazımdır. Sifon imaləsi zamanı həkimin iştirakı məcburidir.

Yağ imaləsi . Hədəf. Bağırsaqları nəcis və qazlardan azad edir.

Göstərişlər: davamlı qəbizlik; təmizləyici imalə üçün əks göstərişlər.

Avadanlıq. 50-100 ml miqdardında vazelin yağı, günəbaxan yağı, zeytun yağı və ya digər maye yağı, su hamamında +38 ° C-yə qədər qızdırılır; Janet şprisi və ya 50-100 ml tutumlu rezin qutu; yalnız imalə vermək üçün istifadə edilən rektal boru və ya kateter; astarlı yağ örtüyü və uşaq bezi; steril cuna yastığı; su hamamı; su termometri; lateks əlcəklər; 3% xloramın məhlulu ilə "Kлизma ucları üçün" qeydi olan qab.

Yağ imaləsinin aparılması alqoritmi.

Düz bağırsağın divarı boyunca yayılan yağ, nəcisləri əhatə edir, bağırsaq əzələlərini rahatlaşdırır, bu da nəcisin yumşalmasına və xaric olmasına kömək edir. Effekt 10-12 saatdan sonra baş verdiyi üçün adətən palatada bir gecədə yağlı imalə verilir, xəstənin altına yağlı parça və uşaq bezi qoyulur.

1. +38 °C temperaturda qızdırılan yağ təyin olunmuş dozada Janet şprisinə (və ya rezin balon) çəkin.

2. Xəstədən sağ tərəfi üstə uzanması, dizlərini bükməsi və qarnına doğru çəkməsi xahiş olunur.

3. Rezin əlcəklər geyin.

4. Əvvəlcədən yağla yağlanmış düz bağırsağın borusu sal-fetlə götürülür və düz bağırsağa 10-15 sm daxil edilir (əvvəlcə boru göbəyə doğru 3-4 sm, sonra isə 10-15 sm-ə qədər paralel

olaraq düz bağırsağa daxil edilir. quyruq sümüyü).

5. Şprisdən (balondan) hava buraxın və onu rektal boruya birləşdirin.

6. Yağı yavaş-yavaş düz bağırsağa itələyin.

7. Yağın daxil edilməsini bitirdikdən sonra şprisi borudan ayırın. Boru sixılır və rektumdan çıxarılır.

8. Xəstəyə 10 - 15 dəqiqə hərəkət etməmək, sonra rahat bir mövqə tutmaq və səhərə qədər uzanmaq (yuxu) tövsiyə olunur.

9. Səhər xəstədən nəcisin olub-olmadığı soruşular.

10. İstifadədən dərhal sonra rektal boru, Janet şprisi (və ya sprey şüşəsi) 3% xloramin məhlulunda 1 saat isladılır, sonra emal edilir.

Qeydlər. Ciddi yataq istirahəti ilə, lavman zamanı xəstənin mövqeyi dizləri əyilmiş və ayaqları ayrı olan kürəyində qalır.

Dərman imalələri yerli təsirli imalələrə (mikro imalələrə) və ümumi təsirə malik (damcı) lavmanlara bölünür.

Dərman imaəsi (mikroenema). Hədəf. Düz bağırsağın xəstəlikləri üçün yerli təsirlərin təmin edilməsi; bütün bədənə ümumi (rezorbsiya) təsir göstərir.

Göstərişlər. Düz bağırsağın xəstəlikləri.

Əks göstərişlər. anusun kəskin iltihabı; rektal şiş; mədə-bağırsaq qanaxması.

Avadanlıq. Həkimin təyin etdiyi dərman həlli; Janet şprisi və ya rezin sprey; 30 sm uzunluğunda steril rektal boru və ya kateter; steril neft jeli; steril cuna salfetlər; su hamamı, təmiz banka; su termometri; kətan, uşaq bezi.

Dərman imaləsinin tətbiqi (microclyster):

1. Xəstəyə qarşıdan gələn prosedur haqqında xəbərdarlıq edilir. Bundan sonra uzanmaq lazımlı olduğundan, palatada gecə imalə vermək daha yaxşıdır.

2. Dərman mikroilizmini tətbiq etməzdən 30 - 40 dəqiqə əvvəl təmizləyici lavman verilir.

3. Göstərilən dozada olan dərman təmiz bankaya tökülr və su hamamında +37...+38°C temperaturda qızdırılır.

4. Su hamamında qızdırılan dərmanı (50 - 200 ml) Janet şprisinə və ya rezin balona daxil edin.

5. Xəstənin altına müşəmbə qoyun və ondan sol böyrü üstə uzanmasını xahiş edin, ayaqlarını dartın, dizləri bükün, qarnına doğru.

6. Düz bağırsağa 20 sm firlanma hərəkəti ilə rektal boru (və ya kateter) daxil edilir və Janet şprisinə (yaxud balon) birləşdirilir.

7. Dərmanı yavaş-yavaş düz bağırsağa yeridin.

8. Yerləşdirməni bitirdikdən sonra borunu barmaqlarınızla sıxın, şprisi çıxarın, içində bir az hava çəkin, şprisi yenidən boruya birləşdirin və oradan havanı buraxaraq itələyin! borudan bağırsaqlara qalan dərmanlar.

9. Şprisi çıxarın, borunu sıxın və firlanma hərəkətləri ilə borunu diqqətlə rektumdan çıxarın.

10. Xəstəyə rahat bir mövqe tutmaq və ayağa qalxmamaq tövsiyə olunur.

Qeydlər. Rektum divarının qıcıqlanmasının və defekasiya istəyinin qarşısını almaq üçün preparatın konsentrasiyası hipertonik olmalıdır. Dərman kiçik həcmdə tətbiq edilməlidir. Dərman qızdırılmalıdır. İstifadədən sonra rektal boru 3% xloramin məhlülü ilə 1 saat isladılırsa, rektal boru yerinə kateter istifadə olunursa, o, etiketlənməlidir və yalnız düz bağırsağa daxil etmək üçün istifadə edilməlidir. Manipulyasiya rezin əlcəklərlə aparılmalıdır.

Damla imalə. Hədəf. Damcı imalələr müalicəvi və qidalandırıcı məqsədlər üçün verilir.

Göstərişlər. Böyük qan və ya maye itkisi; rektum vasitəsilə süni qidalanma.

Əks göstərişlər. anusun kəskin iltihabı; rektal şışlər; mədə-bağırsaq qanaxması.

Avadanlıq. Tək və ya çoxlu istifadə üçün mayelərin damcından tətbiqi üçün steril sistem; dərman həlli və ya flakon olan bir şüşə; 30 sm uzunlığunda steril rektal boru və ya kateter; su

hamamı; isti su ilə istilik yastığı (+40...+42 °C); astarlı yağ örtüyü, uşaq bezi; vazelin yağı; cuna salfet; su termometri; lateks əlcəklər.

Damçı imaləsinin aparılması texnikası.

1. Damçı imaləsindən 30 - 40 dəqiqə əvvəl təmizləyici imalə vurulur və tam bağırsaq hərəkətindən sonra xəstənin yatası xahiş olunur.

2. Təyin olunmuş məhlulu su banyosunda +38 °C temperaturda qızdırın.

3. Quraşdırın və sistemi hazırlanmış məhlulla doldurun.

4. Düz bağırsaq borusunu (kateteri) neft jeli ilə yağlayın.

5. Xəstənin altına kətan və müşənəbə qoyurlar, sol böyüyü üstə uzanmasını, dizlərini əyərək qarnına doğru çəkməsini xahiş edirlər.

6. Rezin əlcəklər geyin. Sol əlin barmaqları ombaları ayır. Sağ əlinizlə, cuna salfetindən istifadə edərək, rektal borunu (kateteri) götürün və firlanma hərəkətləri ilə düz bağırsağın əyilmələrini müşahidə edərək, diqqətlə bağırsağa 20 - 25 sm dərinliyə daxil edin.

7. Borunu sistemə birləşdirin, damcıların tezliyini tənzimləyin (1 dəqiqdə 40 - 60 damçı).

8. Xəstəyə rahat mövqe tutmağa kömək edin.

9. Şüşənin ətrafına istilik yastığı qoynu.

Qeydlər. Prosedur uzun olduğu üçün xəstəyə bu barədə əvvəlcədən xəbərdarlıq edilməlidir. Gecələr həmişə palatada damçı imalə vermək daha yaxşıdır. Damlaların tezliyinə və məhlulun temperaturuna nəzarət edin. Borunun sistemə bağlı qaldığından əmin olun. Bir imalə tətbiq etmək üçün bir kateter istifadə olunursa, etiketlənməlidir və yalnız bağırsaqlara daxil etmək üçün istifadə edilməlidir. İstifadədən sonra rektal boru (və ya kateter) 3% xloramin məhlulunda 1 saat isladılmalıdır və sonra müalicə edilməlidir.

Hipertansif imalə. Hədəf. spontan defekasiyanın stimullaşdırılması; müalicə.

Hipertansif imalə üçün göstərişlər: davamlı və atonik qəbizlik; hipertonik xəstəlik.

Əks göstərişlər. yoğun bağırsağın aşağı hissələrində kəskin iltihablı və xoralı proseslər; anal sahədə çatlar və qanaxma hemoroid.

Avadanlıq. Janet şprisi və ya 50-100 ml tutumlu rezin armud formalı balon; yalnız lavmanların tətbiqi üçün istifadə olunan steril rektal boru və ya kateter; astarlı yağı örtüyü və ya uşaq bezi; petrolatum; 50-100 ml miqdarda maqnezium sulfat və ya 10% sodium xlordin 25 - 33% həlli; lateks əlcəklər; cuna salfatları; su hamamı; 100 - 200 ml tutumlu banka; su termometri; böyrək formalı koxa; 3% xloramin məhlulu ilə "Kлизma ucları üçün" qeydi olan qab.

Hipertensif imalənin aparılması alqoritmi.

Hipertonik bir məhlul, mayenin düz bağırsağın lümeninə bol transudasiyasına səbəb olur, bu da nəcisin seyrelməsinə, həmçinin bağırsaq divarının tonunu azaltmaqla bağırsaqları nəcisdən təmizləməyə kömək edən rektumun peristaltikasının artmasına səbəb olur. Mayenin bağırsağa transudasiyası səbəbindən dövran edən qanın həcmi azalır və bu, qan təzyiqinin bir qədər azalmasına səbəb ola bilər.

1. Təyin olunmuş miqdarda hipertonik məhlulu bankaya töküñ və su vannasında +38 °C-yə qədər qızdırın.

2. Hazırlanmış böyrək formalı hövzəyə qoyulan Janet şprisində və ya armud formalı balona hipertonik məhlul çəkin.

3. Vazelinlə yağlanmış rektal boru və cuna yastığı eyni hövzəyə qoyulur.

4. Xəstənin altına müşənbə qoyun.

5. Xəstədən dizləri bükülmüş və ayaqları qarnına doğru çəkilmiş vəziyyətdə sol tərəfi üstə uzanması istenilir.

6. Rezin əlcəklər geyin. Sol əlinizlə ombaları yayın və anusu yoxladıqdan sonra salfatla tutulan düz bağırsağa 10-15 sm rektal boru daxil edin.

7. Janet şprisini (və ya şarını) boruya taxın və yavaş-yavaş

rektuma hipertонik məhlulu yeridin.

8. Yerləşdirməni tamamladıqdan sonra borunu sıxın (əyləyin) və salvetlə düz bağırsaqdan çıxarın.

9. Xəstəyə məhlulu bağırsaqda 20 - 30 dəqiqə saxlamaq məsləhət görülür, bunun üçün onun arxası üstə uzanması daha yaxşıdır.

10. İstifadə olunmuş boru və Janet sprisi (və ya sprey qutusu) dərhal 3% xloramin məhlulunda 1 saat isladılır, sonra emal edilir.

13.2.3 Sidik kisəsinin kateterizasiyası.

Sidik kisəsinin kateterizasiyası - nazik, çevik, boruşəkilli alətin (kateter) sidik kanalı vasitəsilə sidik kisəsinə daxil edildiyi bir prosedurdur. Kateter sidik toplamaq, sidik kisəsinə boşaltmaq və ya dərman vermək üçün istifadə edilə bilər.

Urologiyada istifadə olunan əsas cihaz növü Foley kateteridir. Sidik ifrazi, infeksiyalar zamanı sidik kisəsinin yuyulması, qanaxmanın dayandırılması və sidik-cinsiyət orqanlarına dərmanların verilməsi üçün istifadə olunur.

Foley cihazının aşağıdakı alt növləri var:

1. İkitərəfli. Onun 2 açılışı var: biri vasitəsilə sidik ifrazi və yaxalama aparılır, digəri vasitəsilə maye daxil olur və balon dan pompalanır.

2. Üçtərəfli: standart hərəkətlərə əlavə olaraq, xəstənin sidik-cinsiyət orqanlarına dərman preparatlarının yeridilməsi üçün kanalla təchiz edilmişdir.

3. Foley-Timman: əyri ucu var, orqanın xoşxassəli şisi olan kişilərdə prostat kateterizasiyası üçün istifadə olunur.

Foley kateteri istənilən sidik orqanında əməliyyatlar üçün istifadə edilə bilər. Xidmət müddəti materialdan asılıdır: cihazlar lateks, silikon və gümüş örtüklüdür.

Urologiyada aşağıdakı cihazlar da istifadə edilə bilər:

1. Nelaton: düz, ucu yuvarlaqlaşdırılmış, polimerdən və ya rezindən hazırlanmışdır. Xəstənin öz başına sidiyə çıxa bilmədiyi hallarda sidik kisəsinin qısa müddətli kateterizasiyası üçün istifadə olunur.

2.Timman (Mercier): silikon, elastik və yumşaq, əyri ucu ilə. Prostat adenomasından əziyyət çəkən kişi xəstələrdə sidiyi çıxarmaq üçün istifadə olunur.

3. Pezzera: ucu boşqaba bənzəyən rezin cihaz. Sistostomiya vasitəsilə sidik kisəsindən sidiyin davamlı axması üçün nəzərdə tutulmuşdur.

4.Ureteral: sistoskopdan istifadə edərək quraşdırılmış 70 sm uzunluğunda uzun PVC boru. Həm sidik axını, həm də dərmanların qəbulu üçün sidik axarının və böyrək çanağının kateterizasiyası üçün istifadə olunur.

Bütün növ kateterlər kişi, qadın və uşaq kateterlərinə bölünür:

1.qadın - daha qısa, daha geniş diametrlı, düz formada;

2.kişilər - daha uzun, nazik, əyri;

3.uşaq - böyüklərdən daha kiçik bir uzunluq və diametrə malikdir.

Kateter ölçüsü (diametri). Kateterlərin diametri üçün ölçü vahidi Charrière (Ch, Shr) və ya Fransızcadır (Fr). 1 Ch/Fr = 0,33 mm. Kateterin ölçüsü xəstənin vəziyyətinə, quraşdırılması müddətinə və kateter materialına əsasən iştirak edən həkim tərəfindən seçilir. Bir qayda olaraq, 6-10 Ch uşaq ölçüləridir, qadınlar üçün daha çox 14-16 Ch, kişilər üçün isə 20-24 istifadə olunur. Hər bir hal unikaldır, ona görə də heç vaxt həkim resepti olmadan Foley kateteri almayıñ.

Quraşdırılan cihazın növü kateterizasiya müddətindən, cinsindən, yaşından və xəstənin fiziki vəziyyətindən asılıdır.

Prosedurun müddəti əsasında kateterizasiya uzunmüddətli və qısamüddətli bölünür. Birinci halda, kateter daimi olaraq, ikincisi - xəstəxana şəraitində bir neçə saat və ya gün ərzində quraşdırılır

Prosedurdan keçən orqandan asılı olaraq, aşağıdakı kateterizasiya növləri fərqləndirilir: uretral; üreteral; böyrək çanağı; vezikal.

Sidik ifrazı ilə bağlı problem, sidiyə nəzarət ehtiyacı və ya digər tibbi göstərişlər olduqda sidik kisəsinin kateterizasiyası həyata keçirilə bilər.

Kateterizasiyanın bədənə zərər verməməsi üçün onun həyata keçirilməsi üçün təlimatları oxumalısınız. Kateter yerləşdirmə mərhələləri kişilər, qadınlar və uşaqlar üçün fərqlidir.

Qadınlarda uroloji kateterin quraşdırılması aşağıdakı kimi həyata keçirilir:

1. Xəstə üfüqi bir mövqe tutur: arxası üstə uzanır, dizlərini bükür, onları bir-birindən ayırrı. Xəstənin altına müşəmbə qoyulur.

2. Dodaqlar yuyulur, antiseptiklə müalicə olunur və ayrılır.

3. Uretraya giriş furatsilin həlli ilə müalicə olunur.

4. Vazelinlə isladılmış boru maqqaş vasitəsilə sidik kanalına daxil edilir.

5. Cihaz 7 sm dərinliyə daxil edildikdə borudan sidik axmağa başlayır. Kateterin ikinci ucu sidik torbasında sabitlənir.

Prosedurun məqsədindən asılı olaraq, bu nöqtədə bitə bilər və ya durulama, dərmanların verilməsi və cihazın daha da çıxarılmaması ilə davam edə bilər.

Fizioloji xüsusiyyətlərə görə qadınlar bu prosedura kişilərə nisbətən daha asan dözürlər.

Kişilər üçün uretra kateterinin yerləşdirilməsi aşağıdakı kimi həyata keçirilir:

1. Xəstə arxası üstə üfüqi vəziyyətdə yatır. Ayaqlar dizlərdə bükülür və bir-birindən ayırlı. Müşəmbə omba altına qoyulur.

2. Penis salfetkaya bükülür, uretra furatsilin məhlulu ilə müalicə olunur və silinir.

3. Kateter cimbızla götürülür və uretra kanalına daxil edilir. Penis xarici sfinkterə doğru hərəkət edənə qədər yavaş-ya-

vaş və yumşaq bir şəkildə boruya çəkilir.

4. Maneə aradan qalxana qədər cihaz yavaş-yavaş xayaya endirilir.

5. Kateterin ikinci ucu sidik kanalına bərkidilir. Mütəxəssis sidik kisəsindən sidiyin çıxmاسını gözləyir.

Əlavə təlimatlar kateterin nə qədər müddətə yerləşdirilməsindən asılıdır. Qısa müddətli istifadə üçün cihaz sidik drenajından və ya dərman qəbulundan sonra çıxarılır. Uzun müddətli istifadə üçün kateterizasiya daxil edildikdən sonra tamamlanır.

Prosedur düzgün aparılıbsa, ağrı yoxdur.

Uşaqlarda kateter quraşdırmaq üçün ümumi alqoritm böyüklərin təlimatlarından fərqlənmir.

Uşaqlarda proseduru həyata keçirərkən vacib xüsusiyyətlər var:

1. Uşaqlar üçün uretral kateter sağın sidik-cinsiyət orqanlarına zərər verməmək üçün kiçik diametrlı olmalıdır.

2. Cihaz dolu sidik kisəsinə yerləşdirilir. Ultrasəsdən istifadə edərək orqanın dolğunluğunu yoxlaya bilərsiniz.

Dərman və güclü antibakterial birləşmələrlə müalicə qadağandır.

3. Qızılarda frenuluma zərər verməmək üçün cinsi dodaqları diqqətlə yaymaq lazımdır.

4. Borunun daxil edilməsi güc tətbiq etmədən yumşaq, yavaş olmalıdır.

5. İltihabı təhrik etməmək üçün kateteri mümkün qədər tez çıxarmaq lazımdır.

14.1. Anafilaktik şok. Klinik əlamətləri.

Şok termini 1737-ci ildə fransız həkimisi Le-Dran tərəfindən irəli sürürlüb və tərcüməsi “sarsılma”, “zərbə” mənasını verir. Şok – orqanizmin həddən artıq zədələyici təsirə qarşı ümumi reaksiyası olub, bütün həyatı vacib orqanların fəaliyyətinin

pozulmasıdır. Müxtəlif ekzogen və endogen faktorlar təsirindən orqanizmin mühüm həyatı əhəmiyyətə malik üzvlərinin funksiyalarının qəfletən, proqressiv sürətdə kəskin enməsinə şok deyilir. Orqanizmə mənfi təsir göstərən bu faktorlara, hər şeydən əvvəl ağrı, kəskin qanitirmə, zədələnmiş toxumalarda əmələ gələn toksiki maddələr aiddir. Şok ölümə həyat arasındakı bir vəziyyət olub, orqanizmin əsas həyatı funksiyalarının sönməsinin getdikcə artmaqdə davam etməsi ilə xarakterizə edilir. Şok zamanı mərkəzi və vegetativ sinir sisteminin, qan dövranının, tənəffüsün, immun və endokrin sistemlərin, maddələr mübadiləsinin, qaraciyər və böyrəklərin fəaliyyətinin dinamik olaraq enməsi müşahidə edilir. Şok orqanizmin həddən artıq zədələyiçi təsirə qarşı ümumi reaksiyası olub, bütün həyatı vacib orqanların fəaliyyətinin pozulmasıdır. Şokun daha sürətli inkişafı və ağır gedişinə qanitirmə, yorğunluq, aclıq, şüa xəstəliyi və digər faktorlar təsir göstərir. Şoka döş qəfəsinin, döş boşluğu və qarın boşluğu üzvlərinin zədələnmələri, kəllə, onurğa, çanaq və bud sümüyünün siniği, yayılmış yanıqlar zamanı da çox rast gəlinir. Şokların əsasında qan dövranının ağır pozğunluğu nəticəsində hemostazın pozulması durur.

Anafilaktik şok orqanizmə allergen təkrar daxil olduqda dərhal meydana çıxan allergik reaksiyadır. Anafilaktik şok əksər hallarda orqanizmə dərman preparatları (antibiotiklər, sulfamilamidlər, analgetiklər, vitaminlər, rentgenokontrast maddələr, zülal və polipeptid preparatlar, anestetiklər) yeridildikdə, az hallarda isə həşəratlar dişlədikdə, tərkibində allergen olan qida qəbul etdikdə, yaxud allergen olan hava ilə nəfəs aldıqda baş verir.

Anafilaktik şokun ağırlığı xeyli dərəcədə allergenin orqanizmə daxil olduğu vaxtla şok reaksiyاسının inkişafı arasındaki müddətdən (ışığılı dövr) asılıdır. İşıqlı dövrün müddətinə görə anafilaktik şokun 3 forması ayırd edilir: ildirim sürətli; ağır; orta ağırlıqlı forma.

İldirim sürətli formada ışığılı dövr 1-2 dəq qədər olur:

dərmanı insan bədəninə təzəcə yeritməyə başlarkən bir göz qırpmında ani sürətlə kəskin ürək çatışmazlığı meydana çıxır: xəstənin sıfəti, dərisi kəskin avazısı, göyərir, soyuq tərlə örtülür, bəbəklər genəlir, təzyiq yoxdur, nəbz sapvari olur və aqonal tənəffüs. Bəzi hallarda auskultasiyada tənəffüsün keçirilməməsi aşkarlanır. İlkin 10 dəq ərzində reanimasiya tədbirləri müsbət nəticə verə bilir və gecikmə ölümə bərabərdir.

Ağır formalı anafilaktik şokda işıqlı dövr 5-7 dəq qədər olur və bu müddətin sonuna doğru xəstədə baş verəcək şokun xəbərdaredici əlamətləri qeyd edilir: kəskin halsızlıq, qorxu, narahatlıq, nəfəsalmanın çətinləşməsi, qulaqlarda küy, başgicəllənmə, eşitmə və görmənin zəifləməsi, baş ağrıları, istilik hissi, qaşınma, soyuq tər, ürək nahiyyəsində sıxılma hissiyatı və müxtəlif hissiyat pozğunluqları (paresteziyalar). Bu əlamətlər fonunda xəstədə birdən-birə ildirim sürətli formada olan klinik mənzərə inkişaf edir.

Orta ağırlıqlı anafilaktik şokda işıqlı dövr 30 dəq qədər olur və bu forma şokun gedişində 4 variant ayırd edilir: kardial (hemodinamik); astmoid; serebral; abdominal.

Kardial (hemodinamik) varianta daha çox təsadüf edilir və bu zaman ürək-damar sisteminin fəaliyyəti kəskin pozulur ki, bu da özünü dərinin avazımı, göyümtül rəngə çalması, soyuq tərlə örtülməsi ilə, sapvari nəbzlə, arterial təzyiqin kəskin enməsi ilə göstərir.

Astmoid (asfiksia) variantı təngnəfəsliliklə və döş qəfəsində sıxılma hissiyyatının olması ilə başlayır. Təngnəfəslilik get-gedə artır və boğulmaya (asfiksiyaya) keçir. Boğulmaya səbəb bronxospazmin yaxud yuxarı tənəffüs yollarının keçiriciliyini tam ya da hissəvi pozan udlağın, qırtlağın və traxeyanın ödeminin baş verməsidir.

Serebral variant gedişinə görə epileptik statusu yaxud beynin qan dövranının pozulmasını xatırladır: yüksək oyanıqlıq, qorxu, kəskin baş ağrısı, huşunitməsi, tonik və klonik qıcıqlımlar, ağızdan köpük daşması, qeyri iradi nəcis və sidik ifrazı, qa-

dönlərdə uşaqlıq yolundan qanlı ifrazatın xaric olması.

Abdominal variantda xəstədə “kəskin qarın simptomları” (ürəkbulanma, qusma, qarında sancı şəkilli ağrılar və s.) meydana çıxır və hətta bir sıra hallarda xəstəyə səhvən qarın boşluğu üzvlərinin cərrahı xəstəliyi (məs. perforativ mədə xorası, kəskin bağırsaq keçməməzliyi) diaqnozu da qoyulur.

Anafilaktik şok zamanı ilk tibbi yardım.

- 1) dərmanın yeridilməsi dərhal dayandırılır, inyeksiya yərindən (həşərat sancan yerdən) yuxarı yalnız dərialtı venaları sıxmaq şərtilə ətrafa kəmər qoyulur;
- 2) dərman yeridilən yerin ətrafına dairəvi olmaqla 3-5 ml fizioloji məhlulda həll edilmiş 0,1%-li 0,3-0,5 ml adrenalin vurulur;
- 3) anafilaktik şok pensillin vurulması nəticəsində baş ve ribsə, onda bu zaman xəstəyə ilkin terapevtik tədbir ki-mi əzələ daxilinə bir dəfəyə 2 ml fizioloji məhlulda 1.000.000 TV pensillinaza yeridilir ;
- 4) xəstə uzandırılır, otağın havası təzələnir;
- 5) arterial təzyiq ölçülür, nəbz sayılır;
- 6) yuxarı tənəffüs yollarının keçiriciliyi nəzarətdə saxlanılır;
- 7) arterial təzyiq kəskin düşən hallarda hər 5-10 dəqiqədən bir əzələyə 0,3 ml adrenalin vurulur və arterial təzyiq 90/60 mm c. süt-dan az olmayan səviyyədə saxlanılır;
- 8) əzələyə 2 ml kordiamin (yaxud kofein) vurulur;
- 9) əgər arterial təzyiqi qaldırmaq mümkün olmursa, belə halda 20 ml fizioloji məhlulda (şəkərli diabeti olmayan-lara 20 ml 40%-li qlükozada) 0,5-1,0 ml 0,1%-li adrenalin şırnaqla venaya yeridilir;
- 10) sonra 300 ml 5%-li qlükozada 90 mq prednizalon+0,2%-li 1,0 ml noradrenalin dəqiqədə 8 damcı olmaqla damcı üsulu ilə venadaxilinə vurulur;
- 11) əzələyə 2ml tavegil, venaya 90 mq prednizalon (yaxud 8-32 mq deksametazon, yaxud 250 mq hidrokortizon,

- ya da 8-32 mq betametazon) və bronxospazm olduqda isə 5 ml 2,4%-li eufillin yeridilir;
- 12) ürək fəaliyyətinin və tənəffüsün dayandığı hallarda ürəyin qapalı masajı aparılır və xəstəyə süni nəfəs verilir;
 - 13) venaya 20 ml fizioloji məhlulda ürək qlükozidləri (0,5-1,0 ml 0,05%-li strofantin, yaxud 0,5-1,0 ml 0,06%-li korqlükon) və 2 ml laziks vurulur;
 - 14) xəstə təcili olaraq reanimasiya şöbəsinə göndərilir.

14.2. Hipertoniq kriz.

Diastolik təzyiqin 90mm c.süt-dan,sistonik təzyiqin isə 140mm c.sütdan qalxmasına arterial hipertensiya deyilir. Arterial hipertensiya birincili və ikincili ola bilir. Birincili (essensial,idiopatik,hipertoniya xəstəliyi) arterial hipertensiyyada təzyiqin artmasının səbəbi tapılmır.Əgər arterial hipertensiyanın səbəbi aşkarlanarsa,bu ikincili (simptomatik)arterial hipertensiya sayılır.Təkcə sistolik təzyiq 140mm c.süt-dan yüksəyə qalxırsa ,bu təcridolunmuş sistolik arterial hipertensiya hesab olunur.Arterial təzyiq davamlı sürətdə çox yüksək hədlərə qalxarsa (diastolik təzyiq 12 mm c.süt-dan çox) və sutka ərzində, hətta gecə belə enməzsa bu arterial hipertesiyanın bədxassəli formasıdır Hipertenziv krizə - hipertoniya xəstəliyi və simptomatik hipertensiyası olan şəxslərdə arterial təzyiqin qəflətən kəskin artmasına (diastolik təzyiqin 130-140c. süt-dan çox) tez-tez təsadüf edilir. Əsasında damar tonusunun sinir-funksional pozğunluqları duran və arterial təzyiqin davamlı yüksəlməsilə xarakterizə olunan hipertoniya xəstəliyinə 40 yaşıdan yuxarı insanlarda da-ha çox rast gəlinir.Həmçinin, hipertoniyanın ələ gəlməsində stress (sinir-psixi sferadakı gərginlik), irsiyyət, Klimaks və ate-roskleroz da böyük rol oynayır. Hipertoniya xəstəliyində 20-34% halarda hipertenziv krizə təsadüf edilir və bu krizlərə qadınlarda kişilərə nisbətən 3-6 dəfə çox rast gəlinir. Hiyertenziv

krizlər mövsümi xarakter daşıdığından ən çox payız və yaz aylarında baş verir. Bu krizlərin baş verməsinin səbəbi qan damalarının pressor təsirlərə dəyişmiş reaktivliyi fonunda orqanizmin stress faktorlara qarşı ümumi (mərkəzi sinir-hormonal) və yerli (baş beynin, böyrəklər) adaptasiya mexanizmlərinin pozulmasıdır. Bu krizlər ekzo və endogen səbəblər nəticəsində baş verir, yaxud da əksər hallarda hər ki amillər birgə təsir göstərirler. Psixoemosional stress, meteorolojli faktorlar və xörək duzunun çox qəbulu ekzogen amillərdən sayılır. İkincili aldosteronizmlə birgə sodium ionlarının və suyun bədəndə ləngiməsi, böyrək qan dövranının pozulması nəticəsində re-nin ifrazının artması, baş beynin kəskin işemiyası, hipotenziv dərmanların (klofelin) qəbulunun dayandırılması sindromu və simpatotiklərin (izobarin, dopegit) uzunmüddətli qəbulu hesabına arteriolaların aadrenozeptorlarının katekolaminlərə həssaslığının artması endogen amillər hesab edilir. Hipertenziv krizin üç forması ayırd edilir: neyrovegetativ, su-duz və qıçolma formaları. Neyrovegetativ formalı hipertoniq kriz zamanı xəstələr oyanıqlı və narahatdır, ətraflar əsməsi (tremoru) diqqəti cəlb edir, sıfətin dərisi qızarır və hiperhidroz nəzərə çarpar. Sidik ifrazi tezleşir, çoxlu şəffaf rəngli sidik xaric olur. Xəstələrdə sistolik təzyiqin kəskin artması taxikardiya ilə müşayiət edilir. Xəstələr adətən, başgicəllənmədən, ənsə nahiyəsində olan baş ağrılarından, ürək nahiyəsindəki ağrılarından, başda və qulaqlarda küyun olmasından istilik hissiyatından, ürəkbulanmadan, qusmadan və gözlərin önündə “işıqlı kölgələrin”, “dumanı” olmasından şikayətlənlərlər. Hipertoniq krizin su-duz formasında xəstələr olduqları şəraiti və zamanı adekvat qiymətləndirə bilmirlər. Xəstələrdə yuxuculluq qeyd edilir, sıfətləri solğun və şişkin, barmaqları isə pastoz olur. Bu tip kriz üçün sistolik və diastolik təzyiqlərin artması fonunda nəbz təzyiqinin azalması xarakterikdir. Adətən qadınlarda daha çox təsadüf edilən bu tip krizdən əvvəl xəstələrdə sidik ifrazının azalması, üzün əllərin şişməsi, əzələ zəifliyi olur. Bədxassəli hipertesiyada, yaxud hipertoniya

xəsəliyinin keçikmiş mərhələsində təsadüf edilən qıcolma formalı krizlərə az rast gəlinir. Bir neçə saatdan bir neçə sutkaya-dək davam edən kriz zamanı xəstənin haşı ir, beyin ödemi əlamətləri qeyd edilir həmçinin, tonik, yaxud klonik qıcolmalar müşahidə edlir. Adətən hipertoniq krizdən sonra xəstələrdə bir müddət yaddaş pozğunluğu, görmənin pozulması, oriyentasiyanın itirilməsi olur. Klinik əlamətlərin qabarıqlığına görə hipertoniq ieizlər üç formada olurserebral, kardial və serebrolardı-al. Hipertoniq krizlər, həmçinin, ağırlaşmasız və ağırlaşma verən krizlərə bölünürler. Belə ki, hipertoniq krizlər beyin koması, insult, miokard infarkt və kəskin sol mədəcik çatmazlığı kimi ağırlaşmalar verirlər. Hipertoniq krizlər diaqnozunun qoyulması üçün simptomların triadasının aşkarlanması xüsusi önem daşıyır: qəfləti başlangıç, arterial təzyiqin kəskin yüksəlməsi və kardial, serebral, yaxud ümumvegeltativ xarakterli şikayətlər,

İllkin həkiməqədər yardım: 1)arterial təzyiqi ölçülür, 2)arterial təzyiqin kəskin yüksəlməsi olırsı, xəstənin dilinin alına 1 tablet(10-20 mq) korinfar(nifedipin) qoyulur, yaxud “Nitromint”, “Aerosonit” aerozolu çılənir 3)arterial təzyiq enməzsə venadaxilinə 10 dəqiqə qərzsində 20 ml fizioloji məhlulda 1.ml 0.01%-li klofelin, əzələyə isə 2ml 1%-li laziks vurulur 4)yaxud arterial təzyiqi endirmək məqsədi ilə əzələyə 6 ml 0,5%-li dibazol+4 ml 2%-li papaverin yeridilir çox ağır hallarda dirsək venasından punksiya vasitəsilə 150-200 ml qan buraxılır, xəstə təcili yardımla stasionara göndərilir.

14.3 Stenokardiya.

Döş inağı ürəyin işemik xəstəliklərindən biri olub , tac arteriyaların aterosklerozu və spazmı (koronarospazm) nəticəsində ürək əzələsinin qanla təcizatının pozulmasından baş verir. Xəstəliyin ilk dövrlərində koronarospazm əsas səbəb olsa da ,sonralar tac arteriyaların stenozedici ateroskleroz əsas rol oynaya-

yır. Stenokardiya ən çox kişilərdə, nisbətən cavan yaşlarda(35-40 yaşdan yuxarı) təsadüf edilir. Koronar qan azlığı nəticəsin-də miokardin hipoksiyası meydana çıxır ki bu da özünü döş sü-müyünün sıxıcı, yandırıcı və deşici kəskin ağrılarla biruzə ve-rir. Ağrılar müxtəlif intensivlikdə olub ,sol ciyinə, sol qola, bo-yunun və başın sol yarısına, alt cənəyə, sol kurəyə bəzən də epiqastral nahiyyəyə nəql olunur. Stenokardiya zamanı xəstənin sifətində ölüm qorxusu olur. Stenokardiyanın iki klassik forma-sı ayırd edilir : gərginlik və sakitlik stenokardiyası. Ağrı tutma-ları, adətən, emosional, yaxud fiziki gərginlikdən sonra baş ve-rir ki,buna gərginlik stenokardiyası deyilir. Gərginlik stenokar-diyyası tutmaları əksər hallarda piyada gəzən vaxtı ,isti otaqdan soyuq havaya çıxdıqda olur. Ağrı tutmaları sakit vaxtda,istira-hət zamanı, gecələr olursa bu sakitlik stenokardiyasıdır. Ağrı tutmalarının davamı bir neçə saniyədən tutmuş 20-30 dəq-dək olur. Ağrı tutmaları olanda xəstələrin sifəti avazıyr, onlar hərə-kətsizləşib, sanki donmuş vəziyyət alırlar, çünki bu anda kiçik bir fiziki hərəkət ağrını daha da artırır. Xəstələrin nəbzi tezləşir, arterial təzyiqi artır və ürək tonları karlaşır. Stenokardiya tut-malarından sonra xəstə özünü çox zəif hiss edir, başı gicəllənir və sifəti qızarır. Stenokardiya tutması üçün xarakterik cəhət ağ-rıların nitroqliserin qəbulundan sonra tezliklə keçməsidir. Uzunmüddətli tez-tez təkrarlanan ağrı tutmaları qeyri- stabil stenokardiyanın olmasını göstərir. Belə stenokardiya miokard infarktının inkişafı ilə sonuclana bilir.

Təxirəsalınmaz yardım.

- Nitroqliserin-1t(0,5mq)dil altına, yaxud amilnitrit da-mızdırılmış pambıq iyələdirilir
- Ağrılar güclü olduqda əzələ, yaxud v/d 2-3 ml 2%-li pa-paverin (yaxud 2ml 2%-li noşpa), 2ml 50%-li analqin və 5-10ml 24%-li eufillin(venaya 5-10 ml 2,4%-li eufil-lin) məhlulu yeridilir.
- Ürək nahiyyəsinə xardal yaxması qoyulur;
- Stenokardiya tutmalarının profilaktikası məqsədilə xəs-

- təyə miokardin oksigenə tələbatını azaldan maddələr(nitronq, nitrosorbit və s.),beta-adreno-blokatorlar,kalsiumlu preparatlar (korinfar,izoptin və s.) və səkitləşdirici dərmanlar verilir;
- xəstə stasionara göndərilir.

14.4. Ağciyərlərin ödemi.

Ağciyərlərin ödemi miokard infarktı , sol ürəyin qapaq qüsurları , hipertoniya xəstəliyi ,kardioskleroz , sol ürək catmazlığı , baş beynin travmaları və xəstəlikləri, elcə də toksiki maddələrlə zəhərlənmələr zamanı müşahidə edilir.

Ağciyərlərin ödeminin əsasında ağciyər toxumasına maye axınının sürətlənməsi ilə əksinə ,həmən mayenin damar yatağına sorulmasının yavaşılması durur .Bu səbəbdən də qanın maye hissəsi damar yatağına tərk edərək əvvəlcə interstisial,sonra isə alveolyar ödem inkişaf edir.Damar yatağını tərk edən maye ağciyər toxumasında diffuz alveolyar- kapillyar membranın səthinə toplanır. Qanın zülal transudatı və ağciyərlərdəki surfaktant alveolların mənfəzinə kecir ,hava ilə qarışır və davamlı köpük əmələ qətirir. Əmələ qələn köpük havanın ağciyərlərdə qazlar mübadiləsi gedən sahəyə və alveolyar-kapillaryar membrana daxil olmasına maneçilik törətdiyindən ağciyərlərdə qanın oksigenizasiyası pozulur, hipoksiya baş verir və əsas xəstəliyin gedişi daha da ağırlaşır.Əsas xəstəliyin ağılaşması isə öz növbəsində “qüsurlu dairə “ mexanizmini işə salır və nəticədə ağciyərlərdə ödemin inkişafı daha da sürətlənir.

Xəstələrdə ağciyərlərin ödemi tipik boğulma tutması ilə özünü biruzə verir. Əksər hallarda boğulma tutmalarından əvvəl xəstələrdə ümumi zəiflik, döş qəfəsində sıxılma və ağrılar olur. Sonra isə xəstənin nəfəs alması çətinləşir,təngnəfəslik artrit,tənəffüs xışlılı, xırıltılı olur və xəstə havasızlıqdan boğulur.Buna görə dəxəstə məcburi vəziyyət alır –çıyın qurşağıni

bir yerə dayayır və nisbətən rahatlaşır. Xəstənin dəri və görünən selikli qişaları göyümtül rəngdə olur,dodaqlar, burunun ucu və barmaqlar göyərir. Xəstədə əvvəlcə quru öskürək olur,ardınca isə ağızdan aq köpüklü bəlğəm(bəzən isə çəhrayı rəngli) xəric olur,perkussiyada ağciyərlər üzərində timpanit səs,auskultasiyada isə müxtəlif kalibrli yaş xırıntılar eşidilir.

Ağciyərlərin ödemi zamanı hemodinamika

hiperdinamik(ürəyin vurğu həcminin, arterial təzyiqin artması və s.)

hipodinamik(ürəyin vurğu həcminin və qanın hərəkət sürətinin azalması,A/T enməsi və s.) tipdə pozulur.

Ağciyərlərdə qan dövranı pozğunluqları getikcə artır və metabolik asidoz inkışaf edir.

İlkin həkiməqədər yardım:

Xəstəyə yarımoturaq vəziyyət verilir və imkan olarsa oksiqen inhalyasiyası aparılır

Yuxarı tənəffüs yolları köpüklü bəlğəmdən təmizlənir,köpüyün əmələ gəlməsinin qarşısını almaq məqsədi ilə 30-70-li spirtdən yaxud antifombisilanın 10 %li sulu (yaxud spirtli) məhlulundan keçirilmiş oksigenlə inhalyasiya aparılır,

Ürəyə venoz qan axınını azaltmaq üçün hər iki aşağı ətraflarda budun orta 1/3-nə yalnız dəri altı venaları sıxmaq şərti ilə kəmər qoyulur, ya da ayaqlar baldırın ortasına qədər isti suya salınır,

Köpüyün ləğvi üçün 5 ml etil spirti 15ml qlükozada venaya vurulur,

Dövr edən qanın həcmini azaltmaq məqsədi ilə venaya 0,5-1,0ml 1%-li laziks yeridilir

Venaya 10 ml 2,4%-li eufillin,120-150mq prednizalon ,20 ml fizioloji məhlulda(yaxud 40%-li qlükozada) 0,5-1,0ml 0,05%-li strofantin(yaxud 0,5-1,0ml 0,06%-li korqlükən) vurulur,

Venaya yavaş -yavaş 10-15 ml fizioloji məhlulda (yaxud 5%-li qlükoza məhlulunda) 1-1,5ml 1% -li morfin yeridilir,bu

məqsədlə venaya 2ml 2,5%li diprazin, 2-4ml 0,25%-li droperidol, yaxud 2ml 0,5 %-li seduksen (relanium) da vurmaq olar, damardalıcı kimi venaya 20 ml fizioloji məhlulda 1-2 ml 5%-li pentamin yeridilir. Xəstə təcili reanimatoloji şöbəyə aparılır.

14.5 Bronxial astma.

Bronxial astma – infeksion allergik xəstəlik olub özünü periodik baş verən boğulma tutmaları ilə biruzə verir. Bronxial astmada allergik reaksiya bronxun divarında getdiyindən onun saya əzələləri spazma uğrayır, vəz aparatının sekressiya ifrazı artır və selikli qısa ödemləşir. Bu səbəbdən də eksperotor təng-nəfəslək şəklində kəskin tənəffüs çatışmazlığı meydana çıxır. Xəstəlik zamanı ağ ciyərlərin hava keçirici zonası zədələndiyindən xəstədə tənəffüsün periodik olaraq qəfləti boğulma tutmaları şəklində pozulması baş verir. Bronxial astmanın gedisində 3 mərhələ ayırd edilir: 1. Bronxospastik sindrom (astmoid); 2. Bronxial astma tutması; 3. Astmatik status.

Astmatik status – bronxial astma xəstəliyinin çox ağır stadiyası olub, bronxial sistemin keçiriciliyinin diffuz, davamlı və uzun müddətli pozulması nəticəsində baş verən adı müalicə üsulları və bronxodilatatorlar tərəfindən aradan qaldırıla bilməyən çox ağır boğulma tutmalarıdır. Belə çox ağır tutmaların səbəbi xroniki infeksion prosesin kəskinləşməsi, yaxud qlikokortikoid hormonların qəbulu sxeminin pozulması və s. hallarıdır. Astmatik status üçün səthi tənəffüs və kəskin taxipnoe xarakterikdir və xəstələrdə “lal ağ ciyər” mənzərəsi aşkarlanır – yayılmış bronxospazm fonundan kiçik bronxların mənfəzinin qatı seliklə tutulması nəticəsində döş qəfəsinin səthinə hər hansı bir səsli tənəffüs fenomlərinin ötürülməsinin pozulması və bu səbəblərdən də eşidilməməsi. Astmatik status ağırlıq dərəcəsinə görə 3 mərhələyə bölünür:

Birinci mərhələdə – simpatonimetiklərə rezistentlik mər-

hələsində – xəstədə eksperator təngnəfəslik, akrosianoz, çox tərləmə, mülayim taxikardiya və A/T-in az yüksəlməsi müşahidə edilir. Nəfəsvermə uzanır və səpələnmiş quru xırıltılar eşidilir.

İkinci mərhələ – dekompensasiya mərhələsində xəstə əsəbi, oyanıqlı, yaxud laqeyd olur, sianoz, venoz durğunluq əlamətləri, sıfətin ödəmləşməsi, taxikardiya, kəskin təngnəfəslik, xışlıtların azalması və ağ ciyərlərdə “lal sahələr” tənəffüsün keçirilməməsi qeyd edilir.

Üçüncü mərhələdə – hiperkapniya və hipoksik koma mərhələsində xəstənin huşu tormozlanır, sonra dərin itir və ölüm baş verə bilir.

Təxirəsalınmaz yardım.

- xəstə sakitləşdirilir və döş qəfəsini sıxan paltarların yaxası açılır;
- pəncərələr açılır, otağa təmiz hava axımı təmin edilir, imkan olarsa oksigenlə inhalyasiya aparılır;
- içməyə az miqdarda çay sodası qatılmış isti süd verilir;
- xəstəyə 2 nəfəsalma aktında berotek (fenoterol) aerozolu verilir (əgər xəstə gün ərzində 5 dəfədən çox qəbul etməyi ibsə);
- yüngül bronxial astma tutmasında xəstənin dilinin altına 1-2 tablet izadrin qoyulur, ya da 0,5-1 ml 2%-li izadrin məhlulu ilə inhalyasiya aparılır. Xəstəyə dilin altına 1 tablet efedrin və ya 1 tablet eufillin ya da 1 tablet tiofedin qəbul edə bilər. Səmərə vermədikdə dərialtına 1 ml efedrin və 1 ml dimedrol vurulur;
- orta ağırlıqlı və ağır formalı bronxial astma tutmalarında vena daxilinə 10-20 ml fizioloji yaxud 40%-li qlükoza məhlulunda 5-10 ml 2,4%-li eufillin və 0,5 ml 0,05%-li strofantin (yaxud 0,06%-li korqlükon) yeridilir;
- dərialtına 0,3-0,5 ml 0,1%-li adrenalin və 1 ml 5%-li efedrin də vurula bilər;

- həmçinin, dərialtına 1-2 ml 0,05%-li alupent, 1 ml 0,1 %-li atropin və 1 ml 0,2%-li platiillin və əzələyə (yaxud venaya) antihistamin preparatlarda (1-2 ml 1%-li dimedrol, yaxud 1-2 ml 2%-li suprastin, ya da 1 ml 2,5%-li pipolfen) yeridilir;
- ağır formalı tutmada əzələyə 60 mq (yaxud venaya 60-90 mq) prednizalon, yaxud 50-100 mq hidrokortizon vurulur;
- xəstə təcili stasionara göndərilir.

15.1 Sağlamlıq imkanları məhdud şəxslərə (əlil, qazi, veteran) tibbi yardımın, reabilitasiya tədbirlərinin təşkili və qulluğun xüsusiyyətləri.

Müasir reabilitasiya, əsas məqsədi xəstəliklər, travmatik vəziyyətlər və cərrahi müdaxilələr nəticəsində pozulmuş bir insanın fiziki və psixi sağlamlığını bərpa etmək olan bütün tədbirlər kompleksidir.

Tibbi reabilitasiyanın əsas istiqamətlərindən biri bədənin itirilmiş motor funksiyalarının bərpasıdır. Həmçinin, müasir texnikalar kompleksi psixo-emosional vəziyyəti yaxşılaşdırmağa, xəstəyə mövcud şəraitdə həyat şəraitinə və cəmiyyətdəki həyata uyğunlaşmağı öyrətməyə yönəldilmişdir.

Bərpaedici təbabətin inkişafı, müntəzəm olaraq təkmilləşdirilməsi, problemin həllinə addım-addım yanaşma onun müxtəlif növlərinin yaranmasına səbəb olmuşdur. Bunun sayəsində xəstə nəinki terapiya zamanı dəstəklənir, həm də onun cəmiyyət həyatına uyğunlaşmasına kömək edir.

Reabilitasiya məqsəd, vəzifə və istifadə olunan üsullara uyğun olaraq təsnif edilir.

Aşağıdakı reabilitasiya müalicəsi növləri fərqləndirilir: tibbi reabilitasiya; fiziki; psixoloji; sosial və məişət; peşəkar.

Tibbi reabilitasiya.

Bu termin, əsas məqsədi xəstənin sağlamlığının maksimum mümkün bərpası olan bir sıra tədbirlərə aiddir. Tibbi reabilitasiya çərçivəsində xəstəlik və ya zədə nəticəsində pozulmuş/tamamilə itirilmiş funksiyaların normallaşdırılması və ya kompensasiyası üçün tibbi (o cümlədən farmakoterapiya), pedaqoji, psixoloji və digər tədbirlər tətbiq edilir.

Tibbi reabilitasiya xəstənin normal və tanış həyat tərzinə qayıtmاسına və işə qayıtmاسına kömək edir.

Fiziki reabilitasiya.

Bu istiqamət insanın fiziki sağlamlığını və əmək qabiliyyətini bərpa etmək üçün gimnastika məşqlərindən və təbii ehtiyatlardan istifadəni nəzərdə tutur. Tibbi reabilitasiya ilə birlikdə istifadə olunur.

Fiziki reabilitasiya üçün aşağıdakılardan istifadə olunur: masaj; məşq terapiyası; fizioterapevtik prosedurlar; mexanoterapiya.

Psixoloji reabilitasiya.

Bir insanın öz gücünə inanmasına imkan verən reabilitasiya müalicəsinin məcburi hissəsi. Ciddi bir xəstəlik və ya zədə xəstənin psixo-emosional sağlamlığında iz buraxır və geri çəkilməyə, depressiyaya və narahatlığa səbəb ola bilər ki, bu da sağalmağa əhəmiyyətli dərəcədə mane olur.

Psixoterapiyanın əsas məqsədi insanı emosional sabitliyə qaytarmaq və mövcud vəziyyətə cavab olaraq aqressiyani aradan qaldırmaqdır.

Psixoloji reabilitasiyaya müxtəlif üsullar, o cümlədən art-terapiya, hipnoz, koqnitiv davranış terapiyası və psixoloji təlim daxildir.

Sosial və məişət reabilitasiyası.

İnsan yaşayış şəraitinə uyğunlaşdırılır, mütəxəssislər özünə qulluq və hərəkətlilik bacarıqlarını öyrədir, ailə münasibətlərinin bərpasına kömək edir.

Xəstəyə sadə gündəlik ev işlərini təkrar etmək və gününü planlaşdırmaq öyrədilir.

Peşə reabilitasiyası.

Şəxs öz imkan və qabiliyyətlərinə uyğun gələn peşə vəzifərinə və ya hər hansı digər iş fəaliyyətinə qayıtmaga hazırlaşır.

Reabilitasiyanın əsas vəzifələri və prinsipləri.

Anlamaq lazımdır ki, müasir reabilitasiya yalnız xəstənin xəstəlikdən və zədədən sağmasına kömək etmir, həm də patologianın ağrılaşmalarının və residivlərinin mümkün inkişafının qarşısını alır.

Bərpaedici tibbin əsas vəzifələri:

- pozulmuş motor funksiyalarının erkən bərpası və peşə fəaliyyətinə və cəmiyyətə qayıtması;
- psixi sağlamlığın, müsbət düşüncələrin və emosiyaların bərpası;
- reabilitasiyanı davam etdirmək üçün bir insanın motivasiyası;
- xəstənin mövcud vəziyyətdə evdə və işdə yaşayış şəraitinə uyğunlaşması;
- mümkün patoloji proseslərin inkişafının qarşısının alınması.

Bacarıqlı reabilitasiya aparmaq üçün mütəxəssislər müalicə mərhələsinin müəyyən prinsiplərinə - erkən başlanğıc, bütün mövcud reabilitasiya üsullarının hərtərəfli tətbiqi - klassik texnikanın yeniliklərlə birləşməsi, fərdi terapiya programının tərtib edilməsi, bütün mərhələlərə uyğunluq, müntəzəmlilik və davamlılıq, dozaj prinsiplərinə riayət edirlər. Yüklər, onların tədriçən artması.

Müasir reabilitasiya üsulları.

Mövcud reabilitasiya müalicəsi növlərindən asılı olmayağın, onların hamısı bir-biri ilə sıx bağlıdır və terapiyanın bütün mərhələlərində istifadə olunur. İstifadə olunan reabilitasiya proqramları və üsulları ilə bağlı bunlara aşağıdakılardır:

- fizioterapiya (hərəkət fəaliyyətini bərpa etməyə, maddələr mübadiləsini və qan dövranını yaxşılaşdırmağa, ilti-

- hab ocaqlarını aradan qaldırmağa, ağrıları aradan qaldırmağa yönəlmış reabilitasiya müalicəsinin mühüm hissəsidir);
- nitq və idrak terapiyası (loqoped ilə dərslər insultdan sonra sağalmanın vacib hissəsidir; xüsusi məşqlərin köməyi ilə insana danışma bacarıqları yenidən öyrədilir, yaddaş və diqqət normallaşır);
 - transkranial maqnit stimullaşdırılması (qısa impulslardan istifadə edərək beyin qabığını stimullaşdırmağa yönəlmış müasir bir texnika; beynin təsirlənmiş sahələrinin bərpasını təşviq edir);
 - robot sistemləri və virtual reallıq (innovativ qurğular və ixtisaslaşdırılmış simulyatorlar ağır zədələri olan yataq xəstələrinə yenidən hərəkət etməyi öyrənməyə kömək edir; robotik cihazların köməyi ilə ayaq və qollarda gücü və funksionallığı bərpa etmək mümkündür).

15.2. Terminal hallar və reanimasiya tədbirləri.

Ağır xəstələrdə terminal hallara – ölümlə həyat arasında olan bir vəziyyətə tez-tez təsadüf olunur (terminus-sərhəd, hüdüddülanma deməkdir). Arterial təzyiqin katastrofik enması, qazla mübadiləsi və metabolizmin dərin dəyişiklikləri ilə birgə orqanizmin həyat fəaliyyətinin kritik səviyyədə enməsinə terminal hal deyilir. Terminal hallar müxtəlif travmalar, yanıqlar, elektrikvurma, kəskin qanitirmə, şok, suda boğulma, mexaniki asfiksiya, miokard infarktı və digər patoloji proseslər, bədbəxt hadisələr zamanı meydana çıxır. İnsanın ölümündə dinamik olaraq bir-birinin ardınca gələn bir neçə proses ayırd edilir: ürək fəaliyyətinin, qan dövranının və tənəffüsün dayanması, baş beyinin fəaliyyətdən düşməsi, huşunitməsi, bəbəklərin genəlməsi, predaqoniya, terminal fasılə, aqoniya, klinik və bioloji ölüm.

Terminal hallarda 4 mərhələ ayırd edilir: 1. Predaqoniya (aqoniyadan – canvermədən qabaqkı dövr); 2. Terminal fasılı; 3. Aqoniya (canvermə); 4. Klinik ölüm.

Predaqonal dövr. Bu dövr orqanizmin mühüm həyatı funksiyalarının və mübadilə proseslərinin pozulmasından asılı olaraq meydana çıxan bir sıra əlamətlərlə xarakterizə olunur. Ümumi tormozlanma fonunda xəstənin huşu tez-tez itir və ala-qaranlıq vəziyyətdə olur. Arterial təzyiq kəskin enir, təyin edilmir. Nəbz kəskin taxikardiya ilə müşaiyət edilir, sapvari olur, periferiyada deyil, yalnız magistral arteriyalar (ümumi yuxu, bud arteriyaları) üzərində əllənir. Tənəffüs səthidir, tezləşib və təngnəfəslilik qeyd edilir. Dəri kəskin avazıcıdır, kəskin akrosianoz müşahidə edilir.

Terminal pauza (fasılı) dövrü. Bu dövrdə baş beyinin, ürək-damar və tənəffüs mərkəzlərinin funksiyası proqressiv olaraq enməkdə davam edir, tənəffüs isə 40 saniyədən 4 dəq-dək dayana və yenidən bərpa ola bilir.

Aqonal dövr (aqonio-mübarizə). Xəstənin huşu tamamilə itir, arefleksiya (reflekslərinitməsi), dərinin kəskin avazılması və akrosianoz baş verir. Tənəffüs aqonal tipli (köməkçi əzələlərinin iştirakı ilə), dərin və seyrəkdir, patoloji ritmlərin, nəfəsalma və nəfəsvermə fazalarının ləngiməsi ola bilir. Ürək fəaliyyəti kəskin enir, arterial təzyiq proqressiv olaraq düşür, bradi-kardiya inkişaf edir, nəbz sapvari olub, yalnız magistral arteriyalar üzərində çətinliklə əllənir.

Klinik ölüm. Bu terminal halların son, həyatla ölüm arasında keçid mərhəlesi olub, 3-6 dəqiqə davam edir. Klinik ölüm ürək fəaliyyəti və tənəffüsün tam dayanması, mərkəzi sinir sisteminin funksional aktivliyinin tam sıradan çıxmاسından sonra baş verir. Zahiri olaraq xəstədə heç bir həyat əlamətləri müşahidə edilmir. Klinik ölüm zamanı aşağıdakı əlamətlər olur: huşun tam itməsi, arefleksiya, bəbəklərin genəlməsi, işığa qarşı reaksiyanın olmaması, tənəffüsün olmaması, ürək fəaliyyətinin dayanması, nəbzin olmaması, arterial təzyiqin sıfırı bə-

rabər olması, bədən hərarətinin enməsi, qıçılmalara, qeyri-iradi sidik və nəcis ifrazı.

Bioloji ölüm. Beyin qabığı hüceyrələri oksigen acliğına çox həssas olduqlarından, hipoksiyaya 5-6 dəq dözə bilirlər. Ona görə də bu müddətdən sonra beyin qabığı hüceyrələri sıradan çıxırlar və “beyin ölümü” baş verir, yəni kliniki ölüm bioloji ölümə keçir. Bioloji ölüm həyat fəaliyyətinin geri dönməz şəkildə dayanmasıdır, orqanizmin canlı sistemi fəaliyyətinin son mərhələsidir. Qan dövranı dayandıqdan sonra ilkin 1 saat müddətində baş beyindəki, sonrakı 2 saat ərzində isə digər orqanlardakı hüceyrələrin nekrozu baş verir.

15.2.1 Həyat və ölüm əlamətləri.

Bütün ölüm hallarında ilkin dövrdə klinik əlamətlərin triadası aşkar edilir: **1. Ürəyin dayanması (asistoliya); 2. Tənəffüsün olmaması (apnoe); 3. Huşunitməsi (koma).** Qəflətən baş verən belə huşsuzluq vəziyyətlərində ilk növbədə xəsarət almış insanın diri, yaxud ölü olmasını aydınlaşdırmaq lazımlıdır. Buna görə də yardım göstərən şəxs qəfil tənəffüsü ya ürəyi dayanmış, yaxud da huşsuz halda olan xəsarət almış insanda həyat əlamətlərini yoxlamalıdır.

Həyat əlamətləri:

- Ürəyin döyünməsi. Bunu bir əli, yaxud qulağı döş qəfəsinin sol tərəfində döş vəzisi olan yerə qoymaqla yoxlayırlar;
- Arteriyalar üzərində nəbzin əllənməsi. Adətən nəbzin, ağır hallarda boyunda yuxu ya da qasıqda bud arteriyası üzərində təyin edirlər;
- Tənəffüsün olması. Zərəçəkmiş insanın nəfəs almasını döş qəfəsi və qarının hərəkət etməsi, ağıza və buruna tutulmuş güzgünün tərləməsi yaxud buruna yaxınlaşdırılmış pambıq parçasının hərəkət etməsi ilə müəyyən edir-

lər;

- Bəbəklərin işığa qarşı reaksiya verməsi. Gündüz olarsa gözün birinin üstünü əllə tutub, bir qədər belə saxladıqdan sonra əli qəflətən çəkdikdə bəbək daralır. Gecə isə fənərin işığını gözə saldıqda belə bir hal bəbəklərin daralması baş verir.

Xəsarət almış insanda bu yuxarıda sadaladığımız əlamətlərin olması onun sağ olmasını göstərir və belə vəziyyət dərhal reanimasiya tədbirlərinin aparılmasını tələb edir. Ürək döyünmənin, nəbzin, tənəffüsün, bəbəklərin işığa qarşı reaksiyasının və buynuz qişa refleksinin olmaması, iynə batırıldıqda heç bir cavab reaksiyası alınmaması ölümün şübhəli əlamətləri sayılır və bu əlamətlər klinik ölüm vəziyyətində də ola bilər. Belə hallarda təxirəsalınmaz reanimasiya tədbirləri aparılmalıdır.

Bioloji ölümün əsas əlamətləri bunlardır:

- Gözün buynuz qişası quruyur və bulanır;
- Bəbəklərdə işığın təsirindən daralmır və gözü 2 barmaq arasında sıxdıqda bəbək uzunsov forma alaraq daralır və pişik gözünü xatırladır (“pişik gözü” simptomu);
- Bədən ətraf mühit temperaturunadək soyuyur;
- Dəridə göy-bənövşəyi rəngli meyit ləkələri əmələ gəlir (meyit arxası üstə olduqda bu ləkələr kürək, bel və sargı nahiyyələrində, üzü üstə olduqda isə sisətdə, döş qəfəsi və qarında əmələ gəlir);
- İnsan ölündən 2-4 saat sonra başdan olmaqla meyit qatıması baş verir.

15.2.2 Terminal hallarda aparılan reanimasiya tədbirləri.

Qəfləti ölüm hallarında həyat əlamətləri, yaxud ölümün şübhəli əlamətləri aşkarlanan kimi reanimasiya tədbirlərinə başlamaq lazımdır. Terminal hallarda xəstədə klinik ölüm baş

verməmiş – tənəffüsü tam dayanmamış, asistoliya olmamış reanimasiya tədbirləri aparılmalıdır. Bir sırə təsadüflərdə qəfləti ölümlər zamanı baş verən dəyişikliklərin geridönən və geridönməz olmasını təyin etmək çox böyük çətinliklər törədir və ona görə də belə hallarda vaxt itirmədən reanimasiya tədbirlərinə başlamaq lazımdır və yalnız işin gedişində aparılan tədbirlərin səmərəliliyi aydınlaşacaqdır. Yalnız və yalnız bioloji ölüm əlamətləri aşkarlandıqda reanimasiya tədbirləri dayandırılmalıdır.

Xəstəni terminal vəziyyətdən – klinik ölümən çıxarmaq üçün görülən təxirəsalınmaz tibbi tədbirlər kompleksi olan reanimasiyanın (reanimasiya yenidən canlandırma) əsas vəzifəsi hipoksiya (anoksiya) ilə mübarizə aparmaq və orqanizmin sönmüş (yaxud sönməkdə olan) funksiyalarını bərpa etməkdən – orqanizmi yenidən canlandırmaqdan ibarətdir. Klinik ölüm əlamətlərinin hamısı (huşun itməsi, ürək döyünmələrinin olmaması, tənəffüsün dayanması, magistral arteriyalarda nəbzin əllənməməsi, bəbəklərin genelməsi və dərinin göyərməsi), yaxud üçü (huşun itməsi, ürək döyünmələrinin və tənəffüsün olmaması) aşkarlanan kimi dərhal hadisə yerində təməl ürək-ağ ciyər reanimasiyası tədbirlərinə başlanılmalıdır. Qan dövranı dayandıqdan 6-12 san sonra huş itir və 30-60 san -dən sonra isə ürək fəaliyyəti dayanır. Reanimasiya tədbirləri tibb işçisi olmadığı hallarda bu sahədə müəyyən vərdişlərə yiyələnmiş şəxslər tərəfindən aparılır. Belə hallarda əvvəllər təməl ürək-ağ ciyər reanimasiyası ilk növbədə fundamental əhəmiyyətli **A-B-C üçlüklər** qaydası üzrə aparılırdı:

+ **Air way open** – tənəffüs yollarının keçiriciliyinin bərpaşısı;

+ **Breathe for Victum** – ağ ciyərlərin süni ventilyasiyası;

+ **Circulation his blood** – ürək masajı.

Lakin Ürək xəstəlikləri üzrə Amerikan Assosiasiyanın ürək-ağ ciyər reanimasiyası və ürəkdamar xəstəlikləri zamanı təxirəsalınmaz yardım göstərilməsi üçün 2010 və 2011-ci il, həmçinin əlavələr edilmiş 2015-ci il tövsiyələrinə əsasən təməl

reanimasiya tədbirləri C-A-B ardıcılılığı ilə (kompressiya yolu ilə ürək masajı, yuxarı tənəffüs yollarının keçiriciliyinin bərpası və süni tənəffüsün verilməsi) aparılması daha məqsədə uyğun hesab edilir (yeni doğulmuşlar istisna edilir).

Ürəyin qapalı masajının aparılması.

Ürək dayandıqda qan oksigenlə zənginləşə bilmədiyi və bədənə paylanmadığından, mühüm həyatı əhəmiyyətli üzvlər, ilk növbədə isə baş beyin oksigen aclığına dözmədiklərindən, artıq 3-5 dəqiqə sonra onlarda geridönməz dəyişikliklər başlayır. Ürəyin qəfil dayanması sudabatma, boğulma, müxtəlif zəhərlənmələr, elektrikvurma, bir sıra ürək xəstəlikləri (ilk növbədə miokard infarktı) və s. hallarda müşahidə edilir.

Ürək dayanmasının əlamətləri bunlardır:

- Yuxu arteriyasında nəbzin olmaması;
- Huşunitməsi;
- Tənəffüsün olmaması;
- Bəbəyin genəlməsi və işığa qarşı reaksiya verməməsi;
- Dodaqların, dirnaqların və qulaq sırgalarının göyərməsi;
- Dərinin kəskin avazılması, yaxud bozarması;
- Əzələlərdə səyrimələrin və yaxud qıcolmaların ola bilməsi.

Belə hallarda təxirəsalınmadan ürək masajına və süni tənəffüsə başlanmazsa, yəni ağ ciyər-ürək reanimasiyası aparılmazsa, bu vəziyyətdən zərərçəkmiş şəxsi çıxarmaq mümkün olmayıacaqdır və o, bir neçə dəqiqədən sonra oləcəkdir. Ürək masajı zamanı, ürək sıxlaraq qanı aortaya, oradan isə yuxu arteriyaları ilə baş beyinə, ağ ciyər arteriyaları ilə ağ ciyərlərə qovur. Ağ ciyərlərdə qan qismən də olsa oksigenlə zənginləşir və ürəyin sıxlaması dayandırıldıqda həmən oksigenləşmiş qan yenidən ürəyə qayıdır və növbəti sıxlılma zamanı bu oksigenli qan beyinə qovulur və beyin oksigenlə təchiz olunur. Ürək masajı ilə birgə aparılan süni tənəffüs isə ağ ciyərləri oksigenlə təmin edir.

15.2.2.1 Böyüklərdə Təməl Həyat Dəstəyi.

- Təhlükəsizliyi təmin et
- Huşu yoxla
- Kömək çağır (103, 113)
- Tənəffüsə bax, eyni vaxtda nəbzi yoxla
- döş qəfəsi kompressiyası et (CPR)
- **2 dəfə nəfəs ver**

1. Təhlükəsizliyi təmin et

Mövcud vəziyyətdə xilasedicininin, zərərçəkmışın, ərtəfdakı insanların və ətraf mühitin təhlükəsizliyi təmin olunmalıdır.

2. Huşu yoxla

Çiynninə yavaşça toxunun və mülayim silkələyin.“Yaxşısı-nızmı?” deyərək səsləyin. Reaksiya verib - vermədiyini müəyy-yənləşdirin.

3. Hava yolunu aç

- “Baş geri, çənə yuxarı” manevrası ilə hava yolunun açılığını təmin edin.
- Əgər xəstədə boyun travmasından şübhələnirsizsə, yalnız “çənə itələmə” menavrasını edin.


4. Tənəffüsü yoxla (10 saniyə)

Hava yolunu açıq tutaraq normal tənəffüsün olub - olmadığını müəyyənləşdirmək üçün **tənəffüsə baxıb, eyni zamanda nəbzi yoxlayın**.

Xəstə/yaralının huşu qapalı olub, normal tənəffüsü olarsa, bərpa (recovery) vəziyyətinə çevirin və 103-ə zəng edin. Tənəffüsün fasıləsizliyinə nəzarət edin.(Şəkil 62)

5. Kömək çağır (103, 113) : Xəstə/yaralının huşu qapalı, tənəffüsü yoxdursa və ya qənaətbəxş deyilsə (çətinləşmiş tənəffüs və ya az-az olan səs-küylü tənəffüs (iç çəkmə kimi) varsa) ərtəfdakılara 103-ə (113) zəng etmələrini bildirin,təksinizsə özünüz zəng edin.

6. 30 döş qəfəsi kompressiyası et (CPR):




Şəkil 62


Xəstə / yaralının döş qəfəsi üzərində dik olaraq durun və qollarınızı dirsəklərinizdən bükəmdən, döş sümüyünü **5-6** sm çökdürəcək formada dəqiqədə **100 - 120** tezliklə aşağıya doğru təzyiq icra edin.

7. İki dəfə nəfəs ver. Döş qəfəsi kompressiyaları və tənəffüs **30:2** nisbətində icra olunmalıdır.

- a. başı geriyə doğru çəkib, çənəni önə - yuxarı doğru çəkərək hava yolunu açın.
- b. xəstə / yaralının alnındakı əlinizin baş və işarə barmaqları ilə burnun yumşaq hissəsini bağlayın.
- c. Normal bir nəfəs alın və dodaqlarınızı xəstə/yaralının ağız ətrafında yerləşdirin, hava sızması olmadığından əmin olun və döş qəfəsini yüksəldəcək qədər nəfəs verin.
- d. Ağızınızı xəstə / yaralıdan uzaqlaşdırın və içəridəki hava bayır çıxarkən döş qəfəsinin enməsini gözləyin.
- e. Yenidən normal nəfəs alın və ümumi **iki tənəffüsü** tamamlamaq üçün bir dəfə də xəstə / yaralının ağızından nəfəs verin.



Şəkil 63 Ürək masajı.



Şəkil 64 Süni tənəffüz.

5. Döş qəfəsi kompressiyaları və tənəffüsü **30:2 nisbətində** icra et.

Həyat təməl dəstəyi zamanı AİD dən də istifadə olunur.

Avtomatlaşdırılmış Xarici Defibrillator (AED) cihazı tibbdə ürək qəfil dayanma hallarında istifadə olunur. AED-ni istifadəsi sadədir və bu cihazı təcili tibbi yardım komandaları ilə yanaşı, qeyri-tibbi işçilər də istifadə edə bilərlər. AED cihazı ürəyin ritmini qiymətləndirir və lazımlı gəldikdə elektrik şoku tətbiq edir. AED-nin istifadəsi addım-addım belə həyata keçirilir:

1. Xəstənin Təhlili və AED Hazırlığı

- AED cihazını açın və cihazın təlimatlarını izləyin.



Şəkil 65 AED

- Elektrodları xəstanın sinəsinə yerləşdirin. Adətən bir elektrod sağ körpükçük altına, digəri isə sol qabırğası altına qoyulur.

2. Analiz və Şok Verilməsi:

- AED cihazı avtomatik olaraq ürəyin ritmini analiz edir və şok tətbiq edilməsi lazımlığını bildirir.

- Cihazın təlimatlarını izləyin və əgər cihaz şok tətbiq edilməsini təklif edirsə, heç kəsin xəstəyə toxunmaması üçün xəbərdarlıq edin.

- "Şok ver" düyməsini basın və şoku tətbiq edin.

3. CPR (Kardiopulmoner Reanimasiya) İcra Edilməsi:

- Şokdan sonra cihaz CPR (Kardiopulmonar Reanimasiya) tətbiq etməyinizi təklif edə bilər.

- CPR tətbiq edin: Sinə kompressiyaları və süni nəfəs verilməsi

4. Təkrarlama və Təqib:

- AED cihazı təkrar analiz edəcək və lazımlı gəldikdə daha çox şok tətbiq olunmasını təklif edəcək.

- Təcili tibbi yardım gələnə qədər CPR və AED istifadəsinə davam etdirin.

AED cihazı qəfil ürək dayanması hallarında həyatı əhəmiyyət daşıyır və düzgün istifadə edildikdə həyat qurtarmaq üçün böyük potensiala malikdir.

Uşaq və körpələrdə AED istifadəsi:

- 8 yaşından yuxarı böyük uşaqlarda və böyüklərdə standart böyük AED-lər və pedlər istifadə edin.

- 1-8 yaş arası uşaqlar üçün uşaq pediatrik rejimi və pedləri olan AED-nin uşaq rejimi və ya uşaq pedləri yoxdursa standart böyük AED və pedlərini istifadə edin.

- 29 gün - yaş uşaqlarda manual defibrillatorlara üstünlük verilir.

15.2.2.1 Uşaqlarda (1-8 yaş) və körpələrdə (29 gün-1 yaş)

Təməl Həyat Dəstəyi.

Təhlükəsizliyi təmin et

Huşu yoxla

Kömək çağır(103,113)

Tənəffüsə bax,eyni vaxtda nəbzi yoxla

30 döş qəfəsi kompressiyası(CPR)2 nəfəs . İki nəfər olarsa 15 döş kompressiyası 2 nəfəs.

1. Təhlükəsizliyi təmin et

Mövcud vəziyyətdə xilasedicinin, zərərçəkmışın, ərtəfdakı insanların və ətraf mühitin təhlükəsizliyi təmin olunmalıdır.

2. Huşu yoxla

Uşaqlarda “Necəsən?Yaxşısan?” deyə ciyninə toxunaraq

huşu yoxlayın (böyüklərdəki kimi).

Körpələrdə ayağın alt səthinə yüngülcə toxunaraq körpənin reaksiyasına baxılaraq huşu yoxlayın.

3. Hava yolunu aç

Uşaqlarda hava yolunun açıqlığının təmin olunması böyüklərdə olduğu kimi (baş geri-çənə yuxarı).

Körpələrdə hava yolunu neytral pozisiyada çənəni yuxarı qaldıraraq açın.

4. Tənəffüsü yoxla (10 saniyə)

Uşaq və körpələrdə Hava yolunu açıq tutaraq normal tənəffüsün olub - olmadığını müəyyənləşdirmək üçün **tənəffüsə baxıb, eyni zamanda nəbzı yoxlayın.**

5. Həyat əlamətlərinə bax

Tənəffüsəndən sonra həyat əlamətlərinin olub-olmadığınına baxın (tənəffüs, nəbz, bədən hərəkətləri və s.).

- Nəbzı uşaqlarda yuxu arteriyasından, körpələrdə bazu arteriyasından yoxlayın.
- Əgər nəbz var ($>60/dəq$), tənəffüs yoxdursa, 2-3 saniyə fasilə ilə süni tənəffüs verin, 2 dəqiqdən bir nəbzə baxın.
- Nəbz yoxdursa və ya **60/dəqiqdən** azdırsa CPR-a (döş qəfəsi kompressiyaları) başlayın.
-




Şəkil 66

6. Kömək çağır (103,113)

7. 15 döş qəfəsi kompressiyası et (CPR)

Uşaqlarda döş qəfəsi kompressiyasını tək və ya iki əl-lə,döş qəfəsi hündürlüğünün 1/3-ni çökdürəcək qədər edin.Uşaqlarda döş qəfəsi kompressiyalarının dərinliyi 5 sm, tezliyi 100–120 /dəqiqə olmalıdır.

Körpələrdə döş qəfəsi kompressiyasını döş sümüyünün aşağı yarısından,döş qəfəsi hündürlüğünü **1/3**-ni endirəcək qədər,tezliyi **100-120/dəqiqə** olacaq formada edin.Tək xilasedici olduğunda CPR-1 iki barmaqla, iki xilasedici olduğunda döş qəfəsini əllə əhatə edərək baş barmaqlarla edin. (Şəkil 67)



Şəkil 67

8.İki dəfə nəfəs ver.

9. Döş qəfəsi kompressiyaları və tənəffüsü **15:2** nisbətində icra et.

15.2.2.3 Büyüklərdə və 1 yaşdan yuxarı uşaqlarda hava yolunun yad cisimlə tixanması.

Tam tixanma əlamətləri varsa (danişa, öskürə, nəfəs ala bilmir, rəngi göyərir), lakin huşu aydınrsa aşağıdakı addımları icra edin:

- 5 qarın təzyiqi (Heimlich manevrası) icra edin. Əllərinizi yumruq formasında birləşdirib, qarnın tam ortasına,



**Şəkil 68 Heimlich
manevrası**

15.2.2.4 Körpələrdə hava yolunun yad cisimlə tixanması.

Tam tixanma əlamətləri varsa (öskürə, nəfəs ala bilmir, rəngi göyərir), huşu aydınlaşsa aşağıdakı addımları icra edin (Şəkil 70):

- Başı aşağıda olacaq vəziyyətdə alt çənə nahiyyəsindən dəstəkləyərək yerin ağırlıq qüvvəsindən faydalanan. Körpəni bir dizinizin üzərində, başını eyni tərəfdəki əlinizlə tutaraq qolunuzun üstünə uzandırın, digər əlinizin bilək hissəsi ilə iki kürək sümükləri arasına 5 dəfə qüvvətli vurmalar icra edin.
- Yad cisim çıxmayıbsa, supin pozisiyada və başı aşağıda olacaq vəziyyətdə digər qolunuz və diziniz üstünə çevirin, kürək və ənsə nahiyyəsindən dəstəkləyin. Xəncərəbənzər çıxitının 1 barmaq yuxarısına, döş sümüyüünüň aşağı yarısına 5 torakal təzyiq icra edin. Təzyiqlər döş qəfəsi kompəressiyalarına bənzər, lakin daha qüvvətli və daha az tezlik-

içəri və yuxarıya doğru təzyiq edin.

- Xəstə yardım zamanı hüssunu itirərsə, ehtiyatla yerə uzandırın, təcili yardım xidməti-nə xəbər verin və Təməl Həyat Dəstəyi icrasına başlayın.

də icra edilməlidir. Kürək və döş qəfəsi vurmalarına növbəli olaraq yad cisim çıxana və ya körpənin huşu itənə qədər davam edin.

- Huş itərsə kömək çağırın və Təməl Həyat Dəstəyi icrasına başlayın.

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

1.Kitablar:

* L.A.İsaeva “Detskiye bolezni” Moskva-1994

• İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva
“Epidemialogiya” Bakı – 2022

• C.N.Hacıyev, N.C.Hacıyev “Həkiməqədər yardım” Təhsil- 2018

• C.Məmmədov “Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı – 2009

2. Məqalələr:

• Dosent Dr.Cümşüdov Cümşüd. Şışlər. Xoşxassəli və bədxassəli şışlər.
<https://amu.edu.az/storage/files/60/M%C3%BCChazir%C9%99l%C9%99r/12.docx>

• Skidan Svetlana Valentinovna. Omicron: yeni növ koronavirusun simptomları və müalicəsi.
<https://polyclinika.ru/tech/omikron-simptomy-i-lechenie-novogo-shtamma-koronavirusa/>

3. Saytlar:

• <https://www.seniorgroup.ru/experts/samye-rasprostranennye-bolezni-v-pozhilom-vozraste/>

- <https://mamaceti.ru/article/pediatriya/antenatal-patronage-the-aid-of-the-expectant-mother/>
- <https://cardiomedical.kz/patient/mandatory-social-health-insurance/>
- <https://bymed.by/stati/poleznye-sovety/sposoby-izmereniya-temperatury-tela>
- <https://azkurs.org/movzu-hekimeqeder-yardmn-esaslar-xestelik-haqqnda-anlays.html?page=12>
- <https://100sidelok.ru/saxarnyj-diabet-uxod-zabolnymi>
- <https://doktorstolet.ru/articles/terapiya/lechebnye-diety/>
- <https://kormed.ru/baza-znaniy/rekomendacii-i-naznacheniya-pacientu/>
- <https://cancercentersofia.ru/about/articles/ukhod-za-lezhachimi-onkologicheskimi-bolnymi.html>
- https://hartmann-shop.ru/articles/vidy_povyazok_i_pravila_ikh_nalozheniya/
- <https://ru.m.wikipedia.org/wiki>
- https://arsenal-ms.ru/polis_oms/prophylactic_medical_examination/

- <https://gb1.ru/patients/clinical-examination/i-etap-disp/>
 - <https://old.mednet.ru/ru/zdorovyj-obraz-zhizni/sanitarno-prosvetitelskaya-deyatelnost/sanitarnoe-prosveshhenie-v-rabote-ambulatorno-poliklinicheskix-uchrezhdenij.html>
 - <https://kliniken-schmieder.ru/vidy-reabilitacii/>
 - <http://diagnostika03.ru/useful-info/medsestra-na-dom-osobennosti-uslugi>
 - https://gor-crb.ucoz.ru/index/okazanie_medicinskoj_pomoshhi_v_ambulatornykh_uslovijakh/0-24
- <https://www.anadolumedicalcenter.ru/articles/vsyo-cto-nuzhno-znat-o-profilaktike-raka/amp/>
- <http://etodiabet.ru/diab/oslozhneniya/gipo-i-giperglikemicheskaya-koma.html>
 - <https://diabetikayaq.az/sekerli-diabet-xesteliyi-nedir-tipleri/>
- <https://hekimtap.az/az/m%C9%99qal%C9%99l%C9%99r/u%C5%9Faqlarda-piyl%C9%99nm%C9%99-43719>
- <https://www.epidemiolog.ru/epid/detail.php?ID=5244987>

- <https://amob.kz/ru/informatsiya-dlya-patsientov/osobennosti-ukhoda-meditsinskoj-sestrojza-onkologicheskimi-patsientami>
- <https://dpoaps.ru/blog/medicinskaya-sestra-vracha-obshhej-praktiki-dolzhnostnye-obyazannosti/>
- <https://medinhome.ru/stati/>
- <https://studfile.net/>
- <https://www.smedk.ru/nursing/>
- Катетеризация мочевого пузыря у женщин, мужчин: алгоритм и техника введения (annaesthetic.ru)

4. HTD, uşaqlarda və böyüklərdə hava yolunun tixanması. Mənbə:

- ILCOR-International Liaison Committee on Resuscitation 2020
- ERC-Resusitation Guideline 2021.

Yeni sənədlər barədə tədqiqat 3 sayılı uşaq poliklinikasında aparılmışdır.

Çapa imzalanıb 17.08.2024

Formatı 60 x 84 1/16

Hesab-nəşr vərəqi 16,5

Ailə təbabəti

Tərtib edən

Hafızə Əlihövsət qızı İsmayılova

Bakı-Şirvannəşr-2024